

**AZƏRBAYCAN MEA TARİX İNSTİTUTU  
AZƏRBAYCAN TARİX QURUMU**

**Azərbaycan Xalq Cumhuriyyətinin  
86-cı ildönümünə həsr olunmuş**

**RESPUBLİKA  
ELMİ KONFRANSININ  
MATERIALLARI**




AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI  
A.BAKIXANOV adına TARİX İNSTİTUTU  
AZƏRBAYCAN TARİX QURUMU

T3(2A)  
A 99

Azərbaycan Cümhuriyyətinin  
86-cı ildönümünə həsr olunmuş

232 881

# RESPUBLİKA ELMİ KONFRANSININ MATERIALLARI



Bakı - Nurlan - 2004

**ПРЯДЕНИЕ И ТКАЧЕСТВО В ЭПОХУ  
РАННЕЙ БРОНЗЫ НА ТЕРРИТОРИИ АЗЕРБАЙДЖАНА**

Важной и широкораспространенной отраслью в хозяйственной деятельности оседлоземледельческих обществ в эпоху освоения бронзы на территории Южного Кавказа, и в частности Азербайджана было ткацкое ремесло.

Известно, что на территории Азербайджана наиболее ранние и довольно достоверные сведения о прядении волокна, кручение веревок и шнурок, плетение циновок и ряда других изделий, происходят из древнейших оседлоземледельческих комплексов.

Эпоха, начатая с освоением производства бронзы стала фактически новым этапом в развитии ткацкого дела, о чем свидетельствуют многочисленные археологические материалы, состоящие из костяных, каменных и глиняных пряслиц, проколов и шильев из кости и бронзы, грузила для ткацких станков, отпечатков тканей на керамике и ряда других вещественных данных. Заслуживает особого внимания отдельные просверленные каменные предметы, явно использованные в качестве грузил для ткацкого станка. В частности, из памятников Гюнештепе и Гаракептепе, междуречья Гуручай и Кенделенчай происходят своеобразные каменные грузила, имеющие цилиндрические и конусообразные формы и по два поперечных отверстия (1). Небезынтересно отметить, что они находят аналогии в подвесных приспособлениях совершенных кустарных ткацких станков на территории Южного Кавказа.

Следует напомнить, что грузила от древнейших ткацких станков являются весьма широкораспространенными находками почти во всех оседлоземледельческих комплексах Южного Кавказа. Ткацкие грузила различные по форме и материалу хорошо известны из Мингечаура (2) поселений Нахчывана (3), Бабадервиша (4), Гобустана (5), многочисленных комплексов междуречья Гуручай и Кенделенчай (6), памятников Северо-Восточной и Юго-Восточной частях Азербайджана (7) и др. мест. Такие же

Azərbaycan MEA A. Bakıxanov adına Tarix İnstitutu  
Elmi Şurasının qərarı ilə çap olunur

Redaksiya heyəti: prof. T.T.Mustafazadə, t.e.n. C.Ə.Bəhramov,  
t.e.n. N.Ə.Məksəvəll, t.e.n. H.N.Həsənov (məsul  
katib), t.e.n. E.Ə.Məhərrəmov

T.e.n. E.Ə.Məhərrəmovun ümumi redaksiası ilə

Azərbaycan Cumhuriyyətinin 86-cı ildönümünə həsr olunmuş  
Respublika Elmi konfransının materialları.  
Bakı, Nurlan, 2004, 200 c.

M 4702000000-735 Qrifli nöşr  
N-098-2004

© Nurlan, 2004

предметы, свидетельствующие о достаточно высоком уровне ткацкого ремесла в эпоху ранней бронзы, найдены также из памятников смежных районов, Грузии и Армении. О распространении и большом развитии древнего ткачества можно судить по повсеместному нахождению грузил для ткацкого станка из ряда памятников более отдаленных регионов. В частности, только в одном жилище Трипольской культуры, отмечено скопление 58 штук ткацких грузил (8). Все они из глины с растительной примесью, обжиг слабый, цвет светло-коричневый. Они подпирамиально-усеченной формы, грани сильно закруглены, основание подпрямоугольное или эллипсоидное. Высота не более 9 см, при основании 35x65 см. В памятниках Трипольской культуры обнаружены также деревянные или роговые гребни-молотки применяемое для уплотнения ткани. Примечательно, что схожие предметы из кости, явно использованные в этих целях, обнаружены и в ряде памятников Азербайджана.

Достоверными данными о древнейшем ткацком ремесле являются, как было выше отмечено и отпечатки тканей на днищах как энеолитических, так и раннебронзовых глиняных сосудах. Они наиболее характерны для керамики более раннего периода. Ибо груболепные обожженные сосуды с отпечатками тканей на дне довольно широкораспространенное явление среди многочисленных находок энеолитического времени. Они относительно редко отмечены на керамике последующего исторического этапа. С большим сожалением следует отметить, что образцы тканей сохранившиеся в виде отпечатках на днищах сосудов до сих пор не подвергнуты специальному исследованию и поэтому в настоящее время нам трудно судить о разновидностях тканей изучаемого периода. Вместе с тем, не вызывает сомнения то, что основная продукция раннебронзового ткацкого ремесла, состоящая по всей вероятности, из ткани типа холста, использовалась главным образом для шитья одежды и возможно, других целях. Что же касается организации и формы самого ткацкого ремесла, то оно на раннем этапе эпохи бронзы, скорее всего являясь домашним промыслом, носило децентрализованный характер. Производство, в основном, было сосредоточено в руках отдельных

лиц или семей, имеющих безусловно определенных специальных навыков, знаний и практического опыта.

Развитию ткацкого ремесла в раннеземледельческих поселениях эпохи ранней бронзы, несомненно способствовал рост скотоводства, особенно, значительное увеличение поголовья мелкорогатого скота, шерсть которых в частности, овец и коз являлась основным источником сырья для ткачества на развитие ткацкого ремесла на территории Азербайджана – указывают также многочисленные прядлица из кости, керамики и камня. Ими сопровождаются почти все известные нам хозяйствственно-бытовые комплексы Азербайджана. Множество их, несомненно говорит о широком распространении прядения. Керамические прядлицы представлены в двух видах: изготовленные из плоских обломков – черепков сосудов и специально изготовленные из глины. Прядлица первого вида, соответственно черепку плоские и разной толщины; круглые по форме. Диаметр в пределах 3-5 см. Прядлица второго вида изготовлены из мелкоструктурной глины, в редких случаях из глины с примесью песка. По форме они несколько разнообразны. Имеются прядлица конической, биконической дисковидной и шаровидной формы. Диаметр их не большой – 5 см. Есть также прядлица луковидной формы. Диаметр их значительно меньше – в пределах 2-3 см. Отверстие круглое. Прядлица как первого, так и второго вида имеют аналогии в находках многих хозяйствственно-бытовых комплексах раннебронзового периода за пределами территории Азербайджана. Прядлица из камня плоско-шаровидные. Для изготовления их использованы речные гальки. Диаметр их не более 4 см. Просверленное отверстие их круглое. Среди прядлиц из раннебронзовых памятников Азербайджана довольно интересной представляется прядлица биконической формы, выточенная из твердой породы зеленого цвета. Поверхность её украшен тонкорезным «флагштоквидным» орнаментом – знаком, характерным для керамики раннебронзовой куро-аракской культурной общности. Найдена она из поселения Баба-Дервиши близ города Газах.

Вторую и весьма многочисленную группу прядлиц из раннебронзовых комплексов Азербайджана составляют прядлица из

кости. Все они вырезаны из эпифизной кости крупнорогатого скота и имеют определенную стандартную форму. Соответственно форме эпифизы одна сторона их выпукло-круглая, а другая – плоская. В средней части они имеют круглое сквозное отверстие. Диаметр костяных пряслиц как правило 4-4,5 см.

Следует отметить, что в ряде памятниках помимо целых костяных пряслиц встречены также незаконченные пряслица или же заготовки для их изготовления.

Судя по отпечатков ткани на днищах отдельных сосудов в раннебронзовых поселениях вырабатывались пряжи разной толщины. Такие отпечатки позволяют предположить о применении помимо основного сырья – шерсти, также растительного волокна, возможно льна.

Следует отметить, что в погребениях первого слоя, а также во втором слое Кюльтепе I обнаружены остатки тростниковой циновки. Согласно Д.А.Абибуллаеву, они изготовлены не на ткацком станке, а плетены ручным способом, но и эти же изделия в некоторой степени могут подтвердить наличие ткацкого дела в данном раннебронзовом поселении Азербайджана (9). Думается, что плетение циновок и предметов хозяйственно-бытового назначения в указанном периоде стало более расширенным и достигло в своем развитии больших успехов. Предполагается, что циновками настилались полы жилищ, ими завешивались дверные проемы, из них делались мешки или же другие емкости для перевозки или временного содержания зерна и т.д., что в настоящее время подтверждающийся этнографическими данными.

С ткацким делом эпохи бронзы прямо или косвенно связанны и такие находки, как прополки, шилья, иглы и др. предметы, которыми сопровождаются почти все раннеземледельческие комплексы Азербайджана. Основная часть их изготовлена из кости и составляют основную массу костяных изделий. Изготовлены они главным образом из трубчатых костей мелкорогатого скота, редко из расщепленных трубчатых костей крупнорогатого скота. Имеются также проколки и шилья из бронзы. Использовались они, по всей вероятности, при шитья одежды и обуви. В этом отношении первостепенное значение имели также костяные иглы с

ушком, наличие которых отмечено среди находок Кюльтепе I и Гаракепектепе.

Представления о шитьевом деле, а в целом одежды раннебронзовой эпохи дополняется и одной, довольно интересной антропоморфной статуэткой с переданной на ней одеждой. Она происходит из поселения Баба-Дервиш. Статуэтка выполнена из тонкоотмученной глины светло-серого цвета, не подвергнута обжигу. На ней воспроизведена одежда типа плаща. Талия фигурки опоясан валикообразным налепным поясом, концы которого спереди завязаны и спущены вниз. Поверхность пояса украшена резным орнаментом, который возможно, имитирует плетеный шнур. Не исключено, что данная статуэтка изображает мужчину в плаще с поясом.

Таким образом, суммируя все вышеизложенное можно сделать вывод о том, что сложные изменения происходящий в производственной деятельности эпохи ранней бронзы были причастны и к ткацкому ремеслу, призванному обеспечить возрастающие потребности раннеземледельческих обществ.

- 1.Исмаилов Г.С. Раннебронзовая культура на территории Азербайджана. (автореферат докт.диссерт.), Баку, 1983, с.39.
- 2.Асланов Г.М., Ваидов Р.М., Ионе Г.И. Древний Мингечаур. Баку, 1959,
- 3.Абибуллаев О.А. Энеолит и бронза на территории Нахичеванской АССР. Баку, 1982, с.61.
- 4.Исмаилов Г.С. Археологическое исследование древнего поселения Баба-Дервиш. Баку, 1976, с-61
- 5.Мурадова Ф.М. Гобустан в эпоху бронзы. Баку, 1979, с.96
- 6.Исмаилов Г.С. Раннебронзовая культура на территории Азербайджана, с. 27
- 7.Махмудов Ф.Р. Культура юго-восточного Азербайджана в эпоху бронзы и раннего железа (автореферат канд.диссерт.), Тбилиси, 1979; Мусаев Д.Л. Памятники эпохи ранней бронзы Северо-Восточного Азербайджана (автореф.канд.диссерт.), Баку, 1991.
- 8.Маркевич. Позднетрипольские племена Северной Молдовии. Кишинев, 1981, с 114-115.
- 9.Абибуллаев О.А. Указ. Раб, с 223.

*Гасанов Гаджи Нуру оглы,  
заведующий отделом новой истории  
Азербайджана Института истории  
им. А.Бакиханова НАН Азербайджана*

## **О НЕКОТОРЫХ ВОПРОСАХ ИСТОРИИ АЗЕРБАЙДЖАНСКОЙ СЕЛЬСКОЙ ОБЩИНЫ XIX- нач. XX вв.**

Сельская община - социально-правовой институт, испокон веков игравший огромную роль в социально-экономической и политической жизни деревни, сельского населения во всем мире, в том числе и на Кавказе. И в Азербайджане на протяжении многих веков формировалось своеобразная сельская община, которая сложилась задолго до завоевания Северного Азербайджана царской Россией. Азербайджанская сельская община отличалась целым рядом характерных особенностей, обусловленных естественно-географическими условиями, социально-экономическими особенностями страны, культурно-бытовыми традициями, а также религиозными мировоззрением местного населения, подавляющее большинство которого составляли азербайджанские тюрки.

История сельской общины Азербайджана всегда привлекала и привлекает внимание широкого круга историков, экономистов, правоведов и других исследователей. Различные вопросы этой многогранной, многоаспектной проблемы разработаны такими видными учеными Азербайджана, как И.П.Петрушевский, А.С.Сумбатзаде, М.А.Исмайлов, И.М.Гасанов и др. Особый интерес к азербайджанской сельской община проявляли и наши дагестанские друзья-исследователи. Автор этих строк вот уже 15 лет занимается разработкой этой сложной интересной и крайне важной проблемы.

Хотелось бы вкратце остановиться на некоторых интересных аспектах истории азербайджанской сельской общины в XIX- нач. XX вв.

Во-первых, в рассматриваемый период ни среди азербайджанских тюрков, ни у других мусульманских народностей и этнических меньшинств названия «сельская община» (*«kənd icması»*) или же

«сельское общество» (*“kənd cəmətiyyəti”*) не употреблялись. Среди оседлого земледельческого населения самым широкораспространенным и часто употребляемым являлось понятие «джамаат», а среди населения, занимавшегося, в основном, отгонным (т.е. яйлажно-кишлакским) скотоводством – «эл», «элат». А понятия «сельская община» и «сельское общество» были привнесены в Азербайджан русскоязычной администрацией и литературой, однако они так и завоевать себе гражданство в азербайджанском языке. Круг их употребления ограничивался всегда только научной (и то узкоспециальной) литературой. И сейчас эти понятия крайне редко встречаются в бытовом языке, особенно среди сельского населения.

В ходе длительного изучения данной проблемы возник вопрос – а существовала ли вообще в Азербайджане сельская община? Да-да, вокруг этого вопроса шли нескончаемые споры.

Если такой автор, как выдающийся азербайджанский историк И.П.Петрушевский, еще в 30-х годах XX века изучал особенности общинного устройства азербайджанской деревни, то другие авторы (как например, И.М.Гасанов), пошли на поводу у обследователей государственной деревни Южного Кавказа, в т.ч. Азербайджана, систематично изучавших почти все селения, принадлежащие царской казне. Но эти обследователи – Абелов, Бахтадзе, Кистенев и др. – в основном были статистами, изучавшими первым делом возможности увеличения фискальных доходов. И, по нашему мнению, неправ был видный исследователь истории азербайджанской деревни профессор И.М.Гасанов, в точности повторивший утверждения и доводы этих обследователей о существовании сельской общины в Азербайджане, о степени ее развития и распространения в различных регионах и хозяйственных зонах страны.

А третий исследователи, в том числе и автор этих строк еще 15 лет тому назад, утверждали, что у нас вообще отсутствовало общинное земледелие.

Такая разбросанность мнений и утверждений была результатом того, что за исключением известной работы И.П.Петрушевского, в азербайджанской историографии отсутствовали специальные работы, посвященные непосредственно изучению сельской общины. А работа И.П.Петрушевского охватывала лишь Джаро-Белоканский регион, т.е.

часть северо-западного Азербайджана, и естественно, не может претендовать на создание целостной картины сельской общины во всем Северном Азербайджане.

Но исследования, которые проводились с начала 90-х годов членом-корреспондентом АН Азербайджана покойным М.А.Исмайловым, а также профессором М.М.Гольмалиевым (одним из научных наставников которого был известный российско-дагестанский ученый, добный друг всех азербайджанских историков, ваш и наш В.Г.Гаджиев) и др., в том числе автором этих строк доказывают, что в Азербайджане существовала и сельская община, и общинное земледелие. Однако несмотря на колониальную политику царизма, направленную на введение единобразия в системе управления сельским хозяйством, азербайджанская сельская община полностью отличалась от центрально-российского "мира". Сельская община, с которой столкнулись новые завоеватели в только что оккупированном Северном Азербайджане, не могла быть использована ими в качестве орудия колониальной власти над крестьянским населением. Потому что, как и во всех странах Мусульманского Востока, так и в Азербайджане сельская община прежде всего служила интересам не казны, не государства, а именно своих членов. Общинные правила, существовавшие в землепользовании были совершенно непривычными для российского чиновничества южнокавказского края. Его особенно удивляли общинные податные отношения существовавшие в азербайджанских селах и деревнях: благодаря этим отношениям, правили иногда около трети сельского населения не платили никаких податей и налогов. И, как правило, таковыми являлись не привилегированные сословия (ханы, беки, султаны, агалары, мафы и духовенство), а беднейшие слои сельского населения. Община брала на себя податное бремя последних.

Царская администрация этих новых российских владений с первых дней своего господства в Азербайджане принимает серьёзные попытки для переустройства азербайджанской деревни, сельской общины на свой лад, для превращения этой общины в верное орудие оккупационного режима. По замыслам российской администрации, община должна была служить, первым делом, интересам царизма, Российской казны.

Ещё в ходе российской оккупации русскими комендатами, представителями южнокавказской русской администрации волевым порядком были применены различные инструкции, положения, установления и т.п., среди которых особенно широко известны документы, составленные по приказу и от имени главнокомандующего российскими войсками на Кавказе Ермолова, генерала Вельяминова, комендатов Старкова, Пономарева и др. Внешне эти правительственные установления прикрывались благими намерениями: введение единобразие, установления порядка и т.д. Но на деле эти "намерения" были лишь прикрытием, ширмой для истинных целей царизма, стремившегося превратить сельскую общину в свое послушное орудие, с помощью которого можно было бы увеличить доходы казны от сельского населения, держать это население в узде.

Для этой цели российские чиновники устанавливали всё более дотошный реестр податей, налогов, повинностей в пользу царской казны, ограничивали права привилегированных сословий, стремились к отстранению их от общинных дел, а также посеять семена раздора и враждебности среди различных народов, среди последователей различных религиозных конфессий в Азербайджане, осуществляя принцип "разделяй и властвуй". А в Азербайджане селения со смешанным этническим, религиозным населением вовсе не являлись редкостью. В одном и том же селении проживали бок о бок представители различных народов и народностей, мусульмане и христиане, шииты и сунниты, казенные и частновладельческие крестьяне и т.д. Особо рьяно претворял в жизнь принцип "разделяй и властвуй" генерал Вельяминов, который своим "Положением" предпринял попытку создать отдельные сельские управление в одном и том же селении со смешанным (азербайджанским и армянским) населением. В дальнейшем и включение многочисленных селений в состав одного сельского общества, отстранение беков и агаларов от управления селениями, назначение т.н. правительственный старшин, установление неусыпного и неограниченного контроля уездных и губернских органов над сельскими общинами и т.п. служили также колонизаторским стремлениям царской администрации.

Несмотря на все стремления царизма полностью переустроить азербайджанскую сельскую общину по своему усмотрению, ему это

не удалось. Наша сельская община, которая смогла в основном сохранить многие свои особенности в годы царского гнета, было уничтожено в советский период и только с приобретением независимости в конце XX века началась работа по восстановлению общинных начальств в управлении сел, деревень и поселков Азербайджана.

## BİRİNCİ DÜNYA MÜHARİBESİ ƏRƏFƏSİNDE VƏ MÜHARİBƏNİN İLK AYLARINDA FRANSА-TÜRKİYƏ MÜNASİBƏTLƏRİ

Fransa Osmanlı imperatorluğunda büyük kapital qoyuluşlarına malik olduğu üçün buradan böyük fayda elde etdi. Başqa dövlətlərin onun yerini tutma biləcəyi qorxusu ve Türkiye'den elde etdiyi faydalari daha da artırmaq hərmişliy onu məcbur etdi ki, Osmanlı dövlətinə münasibətdə onun ərazi bütövlüyünə teminat verilməsi siyasetini müdafie etsin.

Fransa Əlcəzair, Tunis kimi vaxtile Osmanlı imperatorluğuna daxil olan əraziləre yiyeleñmişdi. Osmanlı dövlətinin bəzi digər ərazilərinə göz tikse də böyük dövlətlərin razılığı olmadığı üçün həmin ərazilərə sahib ola bilmirdi. Fransanın göz tikdiyi ərazilərin strateji və iqtisadi əhəmiyyəti sahib olduğu torpaqların strateji və iqtisadi əhəmiyyətindən daha güclü idi. Lakin həmin torpaqları asanlıqla eldə edə biləcəyinin qeyri-mümkülünü başa düşdüyü üçün Osmanlı dövlətinin müstəqilliyi və ərazi bütövlüyünü qoruyub saxlamağın Fransa üçün de faydalı olduğunu qəbul etdi.

Fransa həmçinin Osmanlı imperiyasının bölüşdürülməsinin fransız ticarəti üçün fayda götirmeyəcəyini düşünürdü. Bundan başqa, Fransa hökuməti Osmanlı imperiyasını bölüşdürücək dövlətlərin fransız investorlarının borçlarını qaytarmasına əmin deyildi. Nəhayət, Fransa ehtiyat etdi ki, Osmanlı imperiyasının bölüşdürülməsi fransız Şimali Afrikasında yaşayan müsəlmlər arasında narazılıq yaradır.<sup>1</sup>

Böyük dövlətlərlə yaxşı münasibətlər qurmağı öz xarici siyasetinin əsası kimi qəbul edən «Gənc türklər» bu dövlətlərə qarşı tərəzəldirme siyaseti yeridirdilər. Bu siyaset Fransaya qarşı da tətbiq edilirdi.<sup>2</sup>

«Gənc türklər»le Fransa arasında ilk soyuqluq Osmanlı bankı ilə əlaqədar ortaya çıxdı. «Gənc türklər» zamanında Osmanlı borclarının 62,9%-i fransız sərmayədarlarının nəzarəti altına düşmüştü. Dolayısı ilə bu borçları idarə edən Osmanlı bankı da geniş ölçüdə fransız nəzarətində idi. «Gənc türklər» Osmanlı bankının ölkənin maliyyəsi və kapital qoyuluşları üzerinde üstün hüquqlar eldə etməsinə və tez-tez hökumətin qərarlarına müdaxilə etmələrinə görə ona qarşı çıxmaga başladılar. Bu da türk-fransız münasibətlərində ilk soyuqluğa

səbəb oldu. Bununla əlaqədar olaraq 1909-cu ilin ortalarından Türkiyədə alman nüfuzu artmağa başladı.<sup>3</sup>

Türkiyənin Almaniya meyl etməsi Fransa ilə münasibətləri get-gedə pisləşdirirdi. Həm də Fransa İngiltərə ile birlikdə Antantaya daxil olan Rusyanın mühəribəye girməkdə məqsədi bir tərefdən rəqibi Almaniya qalib gelmək idisə, digər tərefdən Türkiyə ilə bağlı məqsədlərini, yeni İstanbullu və bölgələri işğal etməyi heyata keçirməkdi. Fransa və İngiltərə da alman təhlükəsi qarşısında Rusiyani öz tərəflərinə çekmek üçün onun Türkiyəyə qarşı güddüyü məqsədlərinə razılıq verirdilər.

Türkiye əraziləri həle 1901-1902-ci illərdə Fransa ilə İtaliya arasında alver mövzusu olmuşdu. Bu iki dövlət arasında bağlanan müstəmləkəcilik sazişinə görə Fransa İtaliyanın Liviyadakı nüfuzunu tanrıv və bunun müqabilində İtalya da Fransanın Mərakeşdəki nüfuzunu tanığını qəbul edirdi. Bu saziş nəticəsində Fransa 1911-ci ildə Mərakeş işğal etdi, İtalya da Liviyani işğal etməyə cəsərət etdi. Osmanlı xarici işlər nazırlığı İtaliyanı cilovlamaq üçün Fransadan yardım istədi, lakin Fransa ötəri cavablar verməklə Türkiyənin isteyini qulaq ardına vurdu.<sup>4</sup>

Türkiye-İtalya müharibəsi başlayanda Fransa mətbuatı İtaliyanın lehine çıxış etməyə başladı.<sup>5</sup>

Balkan mühəribələrində Fransanın tutduğu mövqeyə gəlince, qeyd etmək lazımdırki, Rusiya tərəfindən həle 1909-cu ildən hazırlanmağa başlayan Balkan dövlətləri ittifaqından Fransa hökumətinin xəbəri vardi. Hətta Serbiya kralı ilə Bolqarıstanın baş naziri ittifaq haqqındaki müzakirələrini Parisdə keçirmişdilər.<sup>6</sup>

1912-ci ildə Birinci Balkan müharibəsi başlayan kimi Fransa hökuməti tamamile Balkan dövlətləri tərəfinə keçdi. Yunan ordusunu fransız zabitləri tərəfindən təlimləndirilərək mühəribəyə hazırlaşdırılmışdı və ordu da fransız silahı ilə silahlandırılmışdı. Mühəribənin gedisində baş verən hadisələrdeki bütün çirkinliklər, qırğınıların gənahı türkərin üzərinə qoyulurdu. İkinci Balkan müharibəsində Türkiyənin Ədirnəni Bolqarıstandan geri almasına İngiltərə, Almaniya və Rusiya kimi Fransa da öz etirazını bildirmişdi.<sup>7</sup> Balkan mühəribəsində Yunanistan Türkiyənin elində olan bütün Egey adalarını işğal etmişdi. Mühəribənin sonunda Londonda keçirilen sülh danışqlarında Babili bu adaların geri qaytarılmasını teləb etdi. Bu məsələdə Fransa Yunanistanı müdafiə etmiş və Limni və Bozca ada istisna olmaqla bütün adaların Yunanistana verilməsini müdafiə etmişdi.<sup>8</sup>

Başqa bir mənbəyə görə isə Fransa, İngiltərə, Almaniya və İtaliya ilə bərabər Bozca ada və İmroz istisna olmaqla bütün Egey adalarının Yunanistana verilməsinə razı olmuşdur.<sup>9</sup>

Sədrəzəm Mahmud Şövkət paşanın vaxtında Cavad bəy Parisə göndərildi. Onun sefərinin məqsədi Fransadan borc almaq və maliyyə kapitulyasiyalarının leğvinə nail olmaq idi. Fransa borc vermək əvəzində çox ağır şartlar irəli sürdü.<sup>10</sup> Maliyyə kapitulyasiyalarının leğv edilməsi barədə isə Fransa eşitmək belə istəmirdi. Danışqlar çətinliklə aparıldılarından, nəticədə Cavad bəy bu danışqları aparmaqdan imtina etdi.<sup>11</sup>

Birinci dünya mühəribəsi ərəfəsində Osmanlı dövlətini Fransa ilə yaxınlaşmağa sövq edən səbəblər var idi. Almaniya öz kapitalını əsasən yeni sənaye sahələri yaratmaq və özlərinə yeni satış bazarları təmin etməyə sərf edirdi. Fransa isə öz kapitalını faizə yatırmağı, yeni borc verməyi daha münasib hesab edirdi. Bu mənada borc almaq istəyənlər üçün fransız bazarı və Paris bərjası alman bazarına nisbetən daha çox münasibdi. Gündəlik xərclərini belə xaricdən borc almadan təmin edə bilmeyən Osmanlı dövləti isə bu baxımdan Fransa ilə yaxınlaşmağa möhtac idi. Osmanlı dövləti Fransa ilə yaxınlaşarkən bu düşüncəyə əsaslanır, həm də fikirləşirdi ki fransızlarla dostluq Türkiyəni İngiltərə və Rusiyaya qarşı da qoruya bilər. Belə düşüncələrin təsiri altında Osmanlı dövlət adamları Fransa ilə yaxınlaşmak və onunla ittifaq bağlamaq üçün tədqiqat xarakterli bəzi təkliflər irəli sürmüştərlər.

Bu mənada Fransanın İstanbulda səfiri Bompardın 1914-cü il yanvarın 24-də Parisə vurduğu teleqram maraqlıdır. Səfir teleqramda Türkiye hərbi-deniz naziri Camal paşa ilə səhbətindən bəhs edir və yazar ki, Camal paşa Anadoluya bitişik adaların muxtar və əcnəbi bir şahzadənin idarəciliyində olsa belə Osmanlı hökmərənligi altında qalmasını teklif etdi və sonra bildirdi ki, belə olanda Yunanistan Bolqarıstandan çəkinməyəcək və Osmanlı-yunan donanması Aralıq dənizində Antanta donanması ilə bərabər çalışacaqdır.<sup>12</sup>

Bompard bu məsələ ilə bağlı alman hərbi missiyasının başçısı Sandersin nə fikirləşdiyini soruşduğda Camal paşa demişdi: «Fəlakətlərimiz zamanı Mahmud Şövkət paşa Almaniyadan bəhər hərbi heyət gətirməklə imperatorluğun xilas edəcəyini» düşünümdü. Onun götürdüyü öhdəlikləri icra etməyə məcbur olduğunu. Lakin vəziyyət deyişdi. Türkiye daha güclü oldu. Əgər Fransaya arxalana biləcəyindən əmin olsa, alman hərbi heyətindən asanca xilas olmaq olar».<sup>13</sup>

Fransa hükümetinden cavab almayan sefir dört gün sonra yanvarın 28-də fransız xarici işler nazirine eyhi məzmunda telegram vurur və sonunda yazır ki, «ehtimal ki, bu anda burada elde biləcək bir fürsət vardır, lakin bu bir saat məsələsidir. Menim borcum bunu size işare etməkdir. Türklerle aramız eyni zamanda həm yaxşı, həm de pisdir. Türkiyədə imtiyazlı bir mövqə tutmaq və üstün bir rol oynamaq imkanı yoxdur. Belə şərtlər 1908 və 1910-cu illərdə de var idi. Almanıya bunun bütün mənəvi və maddi faydasını öz tərəfində çəkdi». <sup>14</sup> Lakin Fransa hökuməti bu təkliflərin heç birini tədqiq etmək istememişdi.

Mühəribə ərəfəsində Fransa ilə Osmanlı dövlətinin son siyasi təşəbbüsü 1914-cü ilin iyulunda olmuşdu. Hərbi dəniz naziri Camal paşa Fransa hökumətinin dəvəti ilə iyul ayında Parisdə oldu.<sup>15</sup>

Camal paşa Fransanın dostu kimi tanınır. O, Fransanın Türkiyədəki sefiri Bompardin razılığı ilə 1914-cü ilin evvəllərində fransa-osmanlı dostluq komitəsi yaratmışdı. Komitənin iclasları vaxtaşında Parisdə və İstanbulda keçirilirdi. İstanbulda iclasları Camal paşa, Parisdə isə keçmiş xarici işler naziri Kruppi sedrlik edirdi.<sup>16</sup>

Camal paşa Parisdə olarken baş nazir Viviani ilə görüşmüştə, lakin onunla səhbəti baş tutmamışdı. Çünkü Viviani Camal paşa xarici işler nazirliyinin siyasi idarəesinin direktoru de Marjeri ilə görüşməyi məsləhət görmüşdü. Türk tarixçisi Y.H.Bayur Vivianinin hərəketini belə mənalandırır: «Yaxınlaşdırılmış görünən böyük müharibədə Fransa baxımından Osmanlı hökumətinin önəmi sıfırdan başqa bir şey deyildir və fransız baş nazirinin Osmanlı-Fransa ittifaqı ideyasını dilləməyə bele vaxtı yoxdur». <sup>17</sup> Camal paşa Fransa xarici işler nazirliyinin siyasi idarəesinin direktoru de Marjeri ilə səhbətində demişdi: «...Fransa və İngiltərə Mərkəz dövlətlərini dəmir dairəyə almağa cəhd edirler. Bu daire cənub-sərqişdən başqa bütün yerlərdə bağlıdır. Əger Türkiyə indi Antantanın siyasetinə qoşulsarsa, Balkanlarda təcrid olunmuş vəziyyətdə qalan Bolqarıstan bize birləşəcəkdir. Əger siz həmişəlik olaraq dəmir dairəni qapamaq isteyirsinizsə ...onda siz bizə Antanta dövlətləri sırasına qəbul etməlisiniz və bununla bizi Rusiya tərəfdən olan daimi təhlükədən müdafiə etmiş olarsınız». <sup>18</sup> O isə cavabında demişdi ki, «sizinlə ittifaq və ya saziş bağlamağımız üçün müttefiqlərimizin buna razılığı lazımdır. Onların bu razılığı verib-verməyecəklərinə isə mənim şübhəm var». <sup>19</sup> Əslində Fransa Camal paşa demək isteyirdi ki, Rusiya razi olmaca bu ittifaq baş tutmayı-açaq. Camal paşa bu görüşə toxunaraq öz xatirələrində yazır: «Çox

yaxşı başa düşürem ki, Fransa bizi Rusyanın dəmir pəncəsindən qurtarmaq niyyətində deyil və biz heç bir halda ondan yardım gözləyə bilmərik»,<sup>20</sup>


Fransa hökuməti Almaniyani möglübliyyətə uğratmaq üçün Rusiya ilə müttəfiq olmağı zəruri hesab edirdi. Rusiya isə Türkiyəyə qarşı güddüyü məqsədlərə Fransanın dəstəyi ilə nail ola biləcəyini başa düşürdü və elə buna görə Fransanın Türkiyə ilə ittifaq bağlamaşına mane olurdu. Rusyanın esas hədəfi Türkiyə olduğu üçün bu dövletlə olan ittifaq blokunda iştirak etmək istəmirdi və elə buna görə müttəfiqləri olan İngiltərə və Fransanı Türkiyə ilə ittifaqa girməkdən çekindirirdi.

Bele vəziyyətdə Babiali Antanta dövlətləri ilə ittifaq bağlamaq ümidi kəsdi və Almaniya ilə yaxınlaşmağa başladı.

Fransanın baş naziri Viviani 1914-cü il avqustun 8-də osmanlı-alman ittifaqı haqqında xəber tutduqdan sonra İstanbulda fransız sefiri Bomparda Türkiyə ilə bağlı öz təklifini bildirmişdi. Bompard bu barədə yazır: «Bu xəberi mənən verən Viviani Türkiyəni elimizdən gəldiyi qədər uzun zaman bitərəf saxlamaq üçün çalışmağımı söyledi. Bu təlimat sonra inglelis və rus dostlarımıza da verildiyi üçün tekrarlandı və bundan sonra hər üçümüz bu nankor vezifə uğrunda çalışdıq». <sup>21</sup>

«Heben» və «Breslau» gəmileri ilə bağlı məsələdə Fransa ehtiyatlı mövqə tutdu. Avqustun 13-də fransız dəniz baş qərargahı rəisi Rusiya dəniz agentinə bildirmişdi ki, ancaq Rusyanın Türkiyə tərəfindən alınan gəmilerin alınmasına etiraz etməyə əsası var, «çünki heç kim müharibə aparan tərəfə könlüllü olaraq öz-özünü zəiflətməsini qadağan edə bilməz». O hesab edirdi ki, gəmilerdən alınan komandaları uzaqlaşdırılan kimi onlar heç bir təhlükə təşkil etməyəcəklər. «Türkərin elində qalan bu gəmилər qəti olaraq təhlükəsiz olacaqlar». <sup>22</sup>

Mühəribənin ilk mərhəlesində Fransa özünü «Türkiyənin ərazi bütövlüğünün və siyasi müstəqilliyinin» tərəfdarı kimi göstərir, xüsusən İstanbul və boğazlar üzərində sultanın hakimiyətinin saxlanmasına çalışır və Rusyanın Türkiyə ilə bağlı niyyətindən ciddi ehtiyat edirdi. Fransızlar inandırmaga çalışırlar ki, türkələr özləri macəra axtarırlar və Almaniyaya təntənə arzulamırlar, lakin onlar qorxurlar ki, Rusiya Avstriya və Almaniyaya qarşı mühəribədən, İstanbul və boğazları işgal etmək üçün istifadə edə bilər. Avqustun 11-də Dumerq rus səfiri İzvolski ilə səhbətində Rusyanın Türkiyəyə onun



mülklərinin bütövlüyüne təminat vermək teklifi ilə arxayı salmasını təklif etmişdi.<sup>23</sup>

Fransa İstanbul və boğazlarla bağlı Rusyanın məqsədlərini aydınlaşdırmaq üçün ciddi səy göstərir və Sazonovdan tələb edirdi ki, bu məsələ ilə bağlı öz fikrini bildirsin. Avqustun 17-də Petrograddakı fransız səfiri Paleoloq Dumerq yazdı: «Bu gün səhər Sazonovla sohbət etdim... Mən dedim ki, Türkiyənin ərazi bütövlüğünün toxunulmazlığı və siyasi müstəqilliyi fransız diplomatiyasının rəhbər principlərindən biridir». O menə cavab verdi ki, «Əgər Türkiyə bu mühərribədə bitəref qalarsa, hətta qələbə qazanılacağı halda biz onun müstəqilliyine ve toxunulmazlığına riayət edəcəyik...»<sup>24</sup>

Avqustun 17-də İngiltərə, Fransa və Rusiya səfirləri bir-bir sədrəzəmle görüşərək, ona öz hökumətləri adından bəzi təminatlar verdilər. Onlar bildirdilər ki, Osmanlı hökuməti mühərribənin sonuna qədər bitəref qalarsa onun ərazi bütövlüyüne təminat verilecək və hər cür tecavüzdən müdafiə olunacaqdır.<sup>25</sup> Üç dövlətin verdiyi təminat nüsxəsiyyətləri aşağıdakılardır: 1. Təminat yazılı deyil, şəhəri vərilişmişdi, sonralar təhrif edilə bilərdi; 2. Təminat ancaq mühərribə müddətində aid idi; 3. Üç dövlətin hər biri yazılı, üçü birlikdə təminat verirdilər. Onlardan hər hansı biri bu və ya digər səbəbə görə onu yekine yetirməzsə, digərləri də özlərini onunla bağlı saymamaq imkanı əldə edirdilər.

Bu təklif Türkiyə kabinetinin hətta Cavid bəy başda olmaqla mötədil üzvlərini belə razı salmadı.

Sədrəzəm Antanta dövlətlərinin səfirləri ilə görüşüb, bu dövlətlərin verdikleri təminatlar məsələsini müzakirə etməyi Cavid bəyə məsləhət gördü. Cavid bəy Antanta dövlətlərinin səfirləri ilə bu məsələni müzakirə edərək bildirdi ki, danışıqlar üçün müttəfiq dövlətlərin yeni təklifi əsas olaraq biler ki, burada Türkiyənin ərazi bütövlüğünə 15-20 il təminat verilmiş olsun və ona tam iqtisadi müstəqillik qaytarılmış olsun, yeni kapitulyasiya rejimi ləğv edilsin. Rusiyaya qarşı etibarsızlıq mövcud olduğu üçün Türkiyə hökuməti Antanta ilə bir ümumi müqavilə deyil, bundan başqa Rusiya, Fransa və İngiltərə ilə ayrı-ayrı müqavilələrin imzalanmasını tələb edirdi.<sup>26</sup>

Avqustun 30-da öz hökumətlərindən telimat almış Antanta dövlətlərinin səfirləri sədrəzəmə görüşüb ona aşağıda məzmunu açıqlanan sənəd təqdim etdilər: «Aşağıda imzaları olan Fransa, Rusiya və İngiltərə səfirləri bildirirler ki, Babiali Avropanı ikiyə ayıran mühərribə ərzində qəti olaraq bitərefliyə riayət edərsə, öz hökumətlə-

rimiz adından Osmanlı torpaqlarının bütövlüyüne təminat verməyə və Osmanlı hökumətinin iqtisadi və ədliyyə sahəsində ireli sürəcəyi tələbləri dəstcasına müzakirə etməyə hazırlırlar».<sup>27</sup>

Hətta Fransa prezidenti Puanckare öz xatirələrində sənədin gec verildiyi və qeyri-müəyyən olduğu üçün iki qüsura malik olduğunu yazar.<sup>28</sup> Bundan başqa bu sənəd iki cəhətdən də yararlı deyildi: 1. Təminat hər bir dövlət tərəfindən ayrı-ayrılıqla deyil, müstərək olaraq verilmişdi; 2. Müddəti yalnız mühərribənin davam edəcəyi qədərdi, yəni mühərribədən sonrakı müddətə aid edilmirdi.

Diger Antanta dövlətləri kimi Fransa da Türkiyənin mühərribədə bitəref qalması üçün böyük səy göstərirdi.

Bompard hesab edirdi ki, «Gənc türklər» yalnız Avropa mühərribəsinin Üçlər ittifaqının xeyrine davam etdiyi təqdirdə bitəref qala bilerler.<sup>29</sup> Fransa Osmanlı ictimaiyyətinə lazımi təsir göstərməkdə de fəal deyildi. Belə ki, Osmanlı oxucuları avqustun axırlarında Rusyanın Tannenberqdə möglubiyətə uğramasından xəbərdar olduqları halda, Fransanın sentyabrın əvvəllerində Marnada çaldığı qələbə barədə kifayət qədər məlumat malik deyildilər. Sentyabrın əvvəllerində fransız diplomatları hesab edirdilər ki, Türkiyənin liderləri Almaniymanın qələbə çalacağına inamlıdırlar.<sup>30</sup> Sentyabrın axırlarında Çanaqqalanın bağlanması göstərirdi ki, Türkiyənin bitərefliyi sona çatmaqdadır.

Oktjabrın axırlarında Osmanlı imperiyası mühərribəyə cəlb edildi. Fransa ümidi edirdi ki, «Gənc türklər»i fikrindən daşındırıb dinc dövrə qaytara bilər. Fransanın Osmanlı imperiyasındaki maraqları hərbi əməliyyatlara güclü manə rolunu oynayırırdı. Fransız nazirləri hesab edirdilər ki, Fransanın Osmanlı İmpériyası ilə mühərribəsi müdafiə xarakteri daşıyacaq və «Gənc türklər» hökumətinə qarşı istiqamətlənəcəkdir.<sup>31</sup>

Lakin Fransa hökuməti Osmanlı imperiyasına münasibətdə əvvəlki mövqeyini qoruyub saxlaya bilmədi. Səbəbi boğazların bağlanması, İngiltərənin göstərdiyi təzyiq, ən əsaslı isə Şərqi cəbhəsindəki vəziyyət idi.

<sup>1</sup> Fulton L.Bruce. France and the End of the Ottoman Empire. In the book: The Great Powers and the End of the Ottoman Empire. Edited by Marian Kent. London, 1984, p.159.

<sup>2</sup> Bax: Cemal paşa. Hatıralar. İstanbul, 1977, s.133.

<sup>3</sup> Shorrock William I. French imperialism in the Middle East 1900-1914. The University of Wisconsin press, 1976, p.138.

## К ВОПРОСУ ОБ ИЗМЕНЕНИЯХ В СИСТЕМЕ УПРАВЛЕНИЯ ГАЗАХОМ, ШАМШАДИЛЕМ И БОРЧАЛЫ В I ТРЕТИ XIX в.

Газах, Шамшадиль и Борчалы являются исконно азербайджанскими землями на северо-западе страны.

В 1736 г. Надир шах с целью наказать Гарабахского беглярбека из рода Зиядоглы выступившего на гурултае в Мугани против восшествия его на престол, передал Газах, Шамшадиль и Борчалы грузинскому правительству Теймуразу. В конце XVIII в. образовались Газахский и Шамшадильский султанаты.

Территория Шамшадильского султаната считалась наследственной землёй шамшадильского рода, являвшегося одной из ветвей рода Зюльгадар.

В 1752 г. шекинский хан Гаджи Челеби отнял у грузинского царя Ираклия II Газахский султанат. Но впоследствии Ираклий II сумел вернуть эти земли. В конце XVIII в. оба султана были в полной зависимости от Грузии.

По манифести Александра I от 12 сентября 1801 г.<sup>1</sup> вместе с Картли-Кахетинским царством в состав России вошли Газахское и Шамшадильское султанства. После этого султанства были переименованы в дистанции и Россия обязала их выставлять во всех военных экспедициях на помочь русским регулярным войскам несколько сотен конницы. Это было военной обязанностью, неисполнение которой трактовалось как нарушение воинского долга.

Как известно, жертвами российской военной экспансии в этот период являлись азербайджанцы, и потому неудивительно, что газахцы и шамшадильцы часто отказывались участвовать в военных операциях в составе русских войск. Так., известен случай, когда 250 газахцев внезапно покинули русский отряд и вер-

<sup>4</sup> Okyar Fehri. Üç devirde bir adam. İstanbul, 1983, s.132.

<sup>5</sup> Bax: Kocabaş Süleyman. Parisin «doğu yolu»nda yaptıkları, tarihte türkler ve fransızlar. İstanbul, 1990, s. 342.

<sup>6</sup> Bayur Y.H. Türk inkılabi tarihi. C.II, kısım I, s.209.

<sup>7</sup> Записки Джемаль паши. 1913-1919. Тифлис, 1923, с.108.

<sup>8</sup> Mahmut Şevket paşanın günlüğü. İstanbul, 1988, s.185.

<sup>9</sup> Ulubelen Erol. İngiliz gizli belgelerinde Türkiye. Çağdaş yayınları. İstanbul, 1982, c.137.

<sup>10</sup> Fransanın irəli sürdüyü şərtlər üçün bax: Записки Джемаль-паши... с.61-62.

<sup>11</sup> Yenə orada, с. 62 .

<sup>12</sup> Bayur Y.H. Türk inkılabi tarihi. C.II, kısım IV. Ankara 1952, s.550.

<sup>13</sup> Yenə orada.

<sup>14</sup> Yenə orada, s.551.

<sup>15</sup> Fulton L.Bruce. Op.sit. In the book: The great Powers... p. 160.

<sup>16</sup> Записки Джемаль-паши... с.84.

<sup>17</sup> Bayur Y.H. Türk inkılabi tarihi. C.II, kısım IV, s.552.

<sup>18</sup> Записки Джемаль-паши... с.86-87.

<sup>19</sup> Константинополь и проливы. По секретным документам б. Министерства Иностранных дел. Под ред. Е.А.Адамова. Т.1. М., 1925, с.85.

<sup>20</sup> Записки Джемаль-паши... с.88.

<sup>21</sup> Bayur Y.H. Türk inkılabi tarihi. C.III, kısım I. Ankara, 1953, s.144.

<sup>22</sup> Международные отношения в эпоху империализма: Документы из архивов Царского и Временного правительства. 1878-1917. Серия III, т.VI, часть 1. М.,1933, с.80, №89.

<sup>23</sup> Yenə orada, s.57, №65.

<sup>24</sup> Нотович Ф.И. Дипломатическая борьба в годы первой мировой войны. Т.1. М.-Л., 1947 с.310-311.

<sup>25</sup> Bayur Y.H. Türk inkılabi tarihi. C.III, kısım I, s.147-148.

<sup>26</sup> Международные отношения в эпоху империализма... т.VI, часть 1, с.130, №137.

<sup>27</sup> Bayur Y.H. Türk inkılabi tarihi. C.III, kısım I, s.158.

<sup>28</sup> Yenə orada, s.157.

<sup>29</sup> Fulton L.Bruce. Op.sit. In the book: The great Powers... p. 161-162.

<sup>30</sup> Yenə orada, s.162.

<sup>31</sup> Yenə orada.

нулись домой.<sup>2</sup> В результате казахские агалары были арестованы на 2 недели за «недосмотр», а из числа бежавших каждый десятый был отослан в Тифлис. Там их прогнали сквозь строй через 500 ударов. Однако мера эта не помогла, и в январе 1811 г. вновь газахцы покинули военные позиции и вернулись домой. То же наказание вновь было повторено.<sup>3</sup>

Что касается системы управления, верховное военное и гражданское управление осуществлял главнокомандующий русских войск. Первым был генерал Кнорринг, а осенью 1802 г. на смену Кноррингу был назначен П.Д.Цицианов.<sup>4</sup> Для непосредственного гражданского управления Грузией в 1802 г. учреждалась должность правителя. При Цицианове эта должность была переименована в должность гражданского губернатора.<sup>5</sup> Дистанции по-прежнему, управлялись султанами и агаларами под присмотром моуравов из грузинских князей, но с назначением при них помощников из числа русских чиновников.<sup>6</sup> Однако, с другой стороны, агаларам и их старшинам с первых же дней господства России на этих землях объявили, что они не владельцы земли и людей, а только управляющие, которые получают свою власть от царя и отвечают перед царем за исполнение своих обязанностей. Их награждали за усердную службу и подвергали арестам, удаляли от должности и даже ссылали за нерадивость; но и после удаления от службы агалара его обязанности передавались его же ближайшим родственникам. Агалары и мелики были только наследственными управляющими деревень, не имея прав собственности на управляемые ими села.

Как в целом в Северном Азербайджане, так и для дистанций было характерно сохранение царским правительством за местным высшим сословием определенных прав при сильно ограниченной власти. Делалось это с целью использования их влияния на местное население, экономии средств на содержание администрации, и было связано с явной нехваткой русских чиновников для введения российских учреждений.

По Положению об управлении Грузией от 12 сентября 1801 г.<sup>7</sup> только уголовные преступления разбирались в Тифлисе по российским законам. А инструкция 28 мая 1813 г., составлен-

ная Ртищевым, подтвердила это. В частности, в ней говорилось: «По внутреннему управлению в дистанциях все дела спорные должны быть разбирамые и решаемы не в гражданских судах, а на месте и по местным обычаям; что же касается до дел уголовных, то виновные и сопричастные к ним для суждения по законоположениям российским отсылаются к губернатору, который смотря по роду и важности дела, препровождает оное в экспедицию суда и расправы или в комиссию военного суда, где дело принимает установленный законом ход».<sup>8</sup>

Постепенно власть и права местных владетелей стали ограничиваться. В 1814 г. в административное управление дистанциями были внесены определенные изменения: вместо грузинских князей – моуравов во главе каждой дистанции был поставлен главный пристав из русских штаб-офицеров, которые осуществляли полицеские, фискальные и судебные функции.<sup>9</sup>

В 1818 г. права и обязанности агаларов и меликов были значительно урезаны Положением Ермолова,<sup>10</sup> назначенным главноуправляющим на Кавказе в 1816 г. В Положении указывалось, что агалар является «начальником народа, живущего в пожалованных его управлению деревнях». Он отвечал за спокойствие и порядок; при содействии родственников и подчиненных людей он охранял деревни от вооруженного внешнего вторжения, был обязан выдать вышестоящему начальству укрывавшихся в деревне беглецов и разбойников, в военное время по первому требованию с вооруженным отрядом прибыть в состав русских войск. Агалар также разбирал тяжбы, ссоры и мелкие преступления. В отношении виновных в нарушении общественного порядка Положение 1818 г. заменило прежние денежные штрафы телесным наказанием. В случае болезни или отсутствия агалара, его обязанности исполнял один из его родственников по его назначению. В случае невыполнения вышеперечисленных обязанностей агалар отстранялся от должности и его замещал один из его родственников по избранию главного пристава с утверждением главноуправляющего.

За свою службу агалар получал с подвластного населения натуральную и денежную подать в размере одной десятой части

казенной подати. Взыскивалась эта подать в пользу агалара кевхами. Каждая крестьянская семья обязана была своими орудиями труда один день в году работать в поле у агалара, собрать со вспаханной земли весь урожай хлеба, вымолотить зерно и свезти его в ямы. Подвластные крестьяне строили своему агалару все усадебные постройки. Выделили ему необходимое количество выючных лошадей для проезда на кочевые и для прочих поездок. В пользу агалара жители отдавали десятую часть захваченной под его предводительством военной добычи.

Каждое селение избирало из своей среды одного старшины – кевха и нескольких десятских-есаулов. Кевхи и есаулы, выполняя полицейскую службу, находились в полном подчинении у агаларов. Однако при раскладке податей и повинностей и т.п. делах они действовали согласно постановлениям сельских сходов.

Все агалары каждой дистанции подчинялись непосредственно главному приставу. Власть султанов и векилей ликвидировалась.

Пристав имел в своем распоряжении 5 казахских, 3 шамшильских и 2 борчалинских есаулов. Каждый житель дистанций имел право обратиться к приставу с жалобой на своего агалара.<sup>11</sup>

Как видим, Положение о правах и обязанностях агаларов 1818 г. явилось правовой основой для регулирования их отношений с зависимыми от них крестьянами. Власть агаларов была значительно урезана, и они были поставлены в полную зависимость и под контроль царской администрации. Агалары были лишены самостоятельности в управлении селениями и превратились в чиновников царской государственной машины.

Эта политика вызвала недовольство как среди агаларов, так и среди сельчан. В мае 1819 г. перед выходом на пограничные с Ираном кочевья начались волнения. Насиб-султан шамшильский и Мустафа-ага казахский стали подстрекать народ к выступлению против установленного порядка управления дистанциями. По приказу Ермолова они были арестованы и вывезены сначала в Тифлис, а затем в Россию. Огромная толпа шамшильцев окружила дом пристава подполковника Водорского и

стали требовать возвращения султана. Толпа разошлась только тогда, когда Водорский пообещал просить начальство о немедленном возвращении султана. Однако через несколько дней в Шамшиль прибыл командир карабинерного полка Лабинский с обращением от Ермолова. Народ встретил его в Амирлы. Не слушая его, толпа требовала возвращения султана, грозя сжечь сады и дома и переселением в Иран. Положение Водорского, обманувшего ожидания народа, было крайне опасным: толпа угрожала ему смертью.

Лабинский пообещал похлопотать об освобождении и возвращении султана.

«В Шамшили возмущение всеобщее, - писал Лабинский Ермолову, - если Вы не отложите отправление султана в Россию, то потеря Шамшиля неизбежна, - такой жертвы для одного человека делать не должно. Впрочем, воля Ваша; если решаетесь отправить султана, пришлите сюда войска и перемените пристава, иначе они убьют его».<sup>12</sup>

Ермолов отправил войска под командованием Тихоцкого. Войска встретила безоружная толпа, которая требовала или убить их, или вернуть султана. Люди кричали, что согласны платить двойные подати и отдать за султана и жизнь, и все свое имущество. Тихоцкий заверил народ своим честным словом, что султан им будет возвращен.

Но Ермолов был неумолим. В его ответном обращении к народу говорилось: «Бунтом и непокорностью не сыщите вы свободы султана ... Если вы вознамерились бежать заграницу, я ничего не сделаю, чтобы удерживать вас и мне будет приятно изобильные земли ваши и многочисленные стада отдать в награду подданным покорным и верным».<sup>13</sup>

Потеряв надежду на возвращение им султана, народ отправился в яйлаги, а после возвращения в гышлаги страсти углеглись. Лишь некоторые семьи в знак протеста бежали заграницу.

В 1827 г. во время пребывания в Тифлисе начальника главного штаба графа Дибига, агалары газахской дистанции подали ему просьбу, в которой говорилось, что «во времена владычества турок, персиян и грузин они имели полную волю над на-

родом, им подвластным, но Ермолов права их переменил», и прошли вернуть им прежние власть и звание.<sup>14</sup> Эта просьба была направлена Паскевичу, который не счел необходимым удовлетворить ее. Это был последний протест агаларов, после которого они навсегда потеряли надежду на возвращение утерянных прав и главной их заботой, стало сохранение тех прав, которые были утверждены за ними Положением Ермолова 1818 г.

Вместе с тем, Ермолов ходатайствовал о разрешении назначить на должность главных приставов грузинских князей, так как присылаемые из России отставные офицеры не знали ни обычаяев, ни нравов, ни языка местных людей.<sup>15</sup>

После продолжительной переписки это ходатайство было удовлетворено.<sup>16</sup>

Однако установившейся системой управления были недовольны и местное население, и царские сенаторы Кутайсов и Мечников. Последних не устраивало то обстоятельство, что в дистанциях не имелось ни одного правительственного учреждения, кроме должности главного пристава, который, по их мнению, управляем дистанцией, как своим имением: он жаловал агаларским званием и раздавал в управление агаларам казенные селения.<sup>17</sup>

Такой характер управления создавал условия для бесчисленных злоупотреблений.

Сенаторы Кутайсов и Мечников предлагали, не дожидаясь общего преобразования системы управления южнокавказским краем, ликвидировать должности главных приставов, звание агаларов и заменить их волостными правлениями с выборными старшинами по образцу внутренних губерний империи.<sup>18</sup>

Против этого проекта выступил барон Розен. Он не отрицал, что существующая система управления допускает злоупотребления, однако по утверждению, это управление соответствует духу и характеру местного населения. А что касается волостного управления, как справедливо отмечал Розен, в центральных губерниях России волостные правления служили исправникам и другим земским властям самым верным вспомогательным сред-

ством для таких злоупотреблений, о которых население дистанций и понятия не имело.

Барон Розен выступил и против предложения сенаторов об уничтожении звания агаларов, так как он считал его равным дворянскому, т.е. принадлежащим лицам высшего сословия и, следовательно, оно могло быть отнято лишь по суду. Он совершенно верно утверждал, что мусульманское право не наделило этих азербайджанских дворян землей и крепостными крестьянами, но вместо этого древние обычай дали им другие права: крестьяне выплачивают им в виде податей десятую часть урожая и десятую часть выплачиваемых в казну налогов, вспахивают их земли и убирают их урожай. Все это принадлежало им независимо от того, управляли они деревнями или нет, по традиции. К тому же, по мнению Розена, отстранение их значительно затруднило бы управление дистанциями.<sup>19</sup>

Возражения Розена убедили комитет министров в том, что для преобразования гражданского управления Южного Кавказа потребуется более глубокое изучение края и внимание к особенностям местной жизни.

Обобщая вышеизложенное, мы можем утверждать, что в рассматриваемый период управление Газахом, Шамшадилем и Борчалы было всецело предоставлено усмотрению главнокомандующих и главноуправляющих, которые часто менялись на этом посту, не успев разобраться в особенностях нравов, обычаяев, психологии местных жителей. Занимаясь военными делами они не имели возможности, да и необходимых навыков для решения вопросов гражданского управления и занимались делами гражданскими только урывками. Об этом свидетельствуют времена от времени издававшиеся «Положения», в которых предпринималась попытка реформировать управление Газахом, Шамшадилем и Борчалы. Реформы эти носили половинчатый, непродуманный, противоречивый характер, и ими были недовольны как местное население, так и царская администрация. Совершенно очевидно, что в первой трети XIX в. определено установленной политики в гражданском управлении Газахом и Шамшадилем не было, и оно всецело носило военный характер.

**ERMƏNİLƏRİN RUSLARA QARŞI TÖRƏTDİKLƏRİ  
TERROR VƏ QIRGINLAR HAQQINDA  
(1900-1920-ci illər)**

С другой стороны, существовавшая на этих территориях до установления здесь господства России система управления была настолько самобытной и настолько отличалась от привычных для русских порядков, что веками существовавшие традиции управления этими азербайджанскими землями оказалось невозможным привести в единобразие с российской системой управления. В результате все реформы рассматриваемого периода сводились лишь к подчинению Газаха, Шамшадиля и Борчалы военным российским властям с сохранением в почти неизменном состоянии внутреннее управление этих территорий.

<sup>1</sup> Полный свод законов Российской Империи (далее - ПСЗ-И), т. XVI, ст. 20007.

<sup>2</sup> Утверждение русского владычества на Кавказе, т. XII (под ред. Потто). Тифлис, 1901, с. 85.

<sup>3</sup> Акты Кавказской археографической комиссии (далее - АКАК), т. V, №№ 149-151.

<sup>4</sup> Хачапурдзе Г.В. К истории Грузии первой половины XIX в. Тбилиси, 1950, с. 62.

<sup>5</sup> Там же, с. 73.

<sup>6</sup> Иваненко В.Н. Гражданское управление Закавказьем. Тифлис, 1901, с. 28; Мильман А. Политический строй Азербайджана в XIX – начале XX вв. Баку, 1966, с. 82.

<sup>7</sup> ПСЗ-И, т. XVI, ст. 20008, 20009.

<sup>8</sup> АКАК, т. V, № 282.

<sup>9</sup> Там же, № 307.

<sup>10</sup> Колониальная политика российского царизма в Азербайджане в 20-60-х гг. XIX в., ч. 1, с. 97.

<sup>11</sup> АКАК, т. VI, ч. 1, № 1028.

<sup>12</sup> Там же, №№ 1033, 1041, 1043 и 1048.

<sup>13</sup> Там же, № 1051.

<sup>14</sup> Там же, т. VII, № 367.

<sup>15</sup> Там же, №№ 1019-1021 и 1037.

<sup>16</sup> Полное собрание законов Российской империи, т. 36, № 27885.

<sup>17</sup> Там же, т. VIII, № 17.

<sup>18</sup> Представление сенаторов Кутайсова и Мечникова от 28 ноября 1831г.

<sup>19</sup> АКАК, т. VIII, № 17.

18-ci əsrin əvvəllərindən etibarən car Rusiyası Cənubi Qafqazda müstəmləkəçilik planlarını həyata keçirmək məqsədilə erməni amilindən məhərətlə istifadə etmişdir. Ermənilər isə Rusiymanın İran və Türkiyə ilə apardığı müharibələr zamanı işğal etdiyi ərazilər hesabına Cənubi Qafqazda öz dövlətlərinə yaratmağa nail olmuşlar. Rusiyanın hakim dairələri ermənilərdən homşı bir alət kimi istifadə etmiş, eyni zamanda "velikorus" mənafeyini ermənilərin "Böyük Ermənistən" iddialarından üstün tutmuşdur. Bilavasitə ermənilərin yaxından köməyi sayəsində öz məqsədində nail olan ruslar, onlardan qarşılığını uman ermənilərin tələblərinə çox zaman etinəsiz yanmış, bəzən də onları taleyin hökmünə buraxmışlar.

Ruslar heç zaman ermənilərə etibarlı dayaq kimi baxmayışlar. Yüz illər boyu türklərdən qayıçı və himayə görən ermənilərin türklərə xəyanət edərək, arxadan zərbə vurmasının ruslar heç vaxt nəzərdən qaçırmamışlar. Hələ 19-cu əsrin əvvəllərindən etibarən yüz minlərlə ermənimizi İran və Türkiyədən köçürüb əsasən İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazisində yerləşdirən Rusiya, həmin əsrin 70-ci illərindən etibarən İrəvan quberniyasında və Qars vilayətinin sərhədəyi ərazilərində kütləvi surətdə rusları məskunlaşdırmağa başlamışdı.

İndiki Ermənistən ərazisində rusların ilkin məskunlaşdırılması isə 1816-ci ildə rus hərbi hissələri yanında "Ailəli əsgərlər rotası yaradılması haqqında" qərarın verilməsindən sonra başlanılmışdır.(1) 1886-ci ildə İrəvan quberniyasında rusların məskunlaşdırıldığı 11 kənddə 3749 nəfər (820 ailə), Qars vilayətində isə 23 kənddə 10274 nəfər (1455 ailə) yaşayırırdı.(2) Qars vilayətində rusların məskunlaşdırılması prosesi Birinci Dünya müharibəsinədək davam etmiş və rus sektantlarının məskunlaşdığı məntəqələrin sayı 30-a, əhalisinin sayı isə 20 minə çatmışdı.

Erməni siyasetçiləri İrəvan quberniyasında, xüsusən də Qars vilayətində rusların kütləvi surətdə maskunlaşdırılmasından ciddi narahat olur, hər vasitə bu prosesə maneçilik törədirdilər. Xarici dövlətlərin, xüsusən də İngiltərə və Fransanın Qafqazda müstəqil erməni dövləti qurmaq vədlərinə inanan ermənilər, daha çox ərazilərə sahib olmaq niyyəti ilə "Qafqazda rusların maskunlaşdırılması üçün boş torpaqlar yoxdur!" şurəmini irəli sürmüştərlər.

Rusların regionda maskunlaşdırılmasının yeni mərhələsi 1887-ci ildə Qafqaza knyaz Q. Qolitsinin başçı təyin edilməsindən sonra başlamışdır. Knyaz Qolitsin erməni kilsəsinə, xüsusən də "Daşnakşutyun" partiyasına qarşı sərt mövqədə dayanmışdır.

1903-cü il iyunun 12-də erməni kilsəsinin əmlakının dövlət mülkiyyətinə keçirilməsi haqqında qanunun qüvvəyə minməsindən sonra Qafqazda çar üsul-idarəsinə qarşı terror aksiyaları başlamışdır. Erməni təşkilatları knyaz Qolitsinə ölüm hökmü çıxmışdır. Oktyabrın 13-də üç erməni terrorcusu knyaz Qolitsina hücum etmiş, onu xəncərlə yaralamışdır. Nəhayət, ermənilər knyazın Qafqazdan geri çağırılmasına nail olmuşdular.(3)

1905-ci ilin əvvəlindən etibarən Rusiyada etiraz nümayişləri gücləndiyi, hökumət qarşı narazılıqlar genişləndiyi üçün hakim dairələrin başı bu problemlərin çözülməsinə qarışmışdı. Fürsətdən istifadə edən ermənilər Cənubi Qafqazda daha çox torpaqlar elə keçirmək üçün milli zəmində iğtişaşlar törətmüşdilər. Bakıdan başlayan, sonralar bütün Cənubi Qafqazı bürüyən bu qırğınlara hakim dairələrin göz yumması üçün əvvəlcə onları qorxutmaq, başqa sözlə, sui-qəsdərlər təşkil etmək, terror aksiyalarına başlamaq lazımlıydı. Qafqaz canişinliyinin sənədlərində göstərilir ki, erməni təşkilatları 1905-1906-ci illərdə öz siyasi məqsədlərinə nail olmaq üçün canişinlikdə və onun yerli orqanlarında fəaliyyət göstərən ruslara və rusilli məməurlarla qarşı terror aktları həyata keçirmişlər. Həmin dövrə Yelizavetpol (Gəncə) quberniyasının vitse-qubernatoru Andreyev, qəza rəisləri Boquslavski, Şmerling, Neşanski, Pavlov, polisemeyster Saxarov, pristav Şumakeviç, sərhəd mühafizəsi polkovniki Bikov, candarm rotmistrleri Appel və Burkatksi, İrəvan quberniyasının hökimi Urazov (o, türklərin dostu kimi ad qazanmışdı — N. M.) və başqaları erməni terrorunun qurbanı olmuşdular.(4)

Ermənilər çar məməurlarını qorxu içərisində saxlamaqla, Cənubi Qafqazda türklərə qarşı törətdikləri qırğınlara rəsmi hökumət dairələrinin seyrçi münasibət bəsləməsinə nail olur, müsəlmanları yaşadıqları ərazilərdən silah gücünə qovur, həmin ərazilərdə xaricdən gələn erməniləri maskunlaşdırırdılar.

Birinci Dünya müharibəsi ərafəsində "erməni məsəlesi" yenidən gündəliyə çıxarılmışdır. Həm Antanta, həm də Üçlər İttifaqı aynı-ayrılıqla ermənilərin himayədarı rolunda çıxış edirdilər. Müharibə başlamazdan bir qədər əvvəl ermənilər kütləvi surətdə Qafqazdakı rus ordusunun tərkibinə daxil olur, bununla yanaşı ayrıca erməni könüllü birləşmələr (drucinalar) təşkil edirdilər. Ermənilərin məqsədi "Qərbi Ermənistən" in işgalinə nail olmaqdan ibarət idi.

1914-cü ilin noyabrında çar II Nikolay Tiflisdə bütün ermənilərin katolikosu V. Gevorqa vəd vermişdi ki, "erməni məsəlesi" ermənilərin gözlədiyi kimi, müharibənin sonunda, sülh danışqları zamanı həll ediləcək.(5) Lakin ermənilərin gözlədiklərinin əksinə olaraq, ruslar erməni könüllü birləşmələri ilə birlikdə "Qərbi Ermənistən" işğal etdikdən sonra ermənilərə vətəndikləri muxtarlıyyət məsələsini unuttular. Ermənistanda daşnak hökumətinin baş naziri olmuş Kaçaznuni bu məsələ ilə əlaqədar olaraq yazırı: "ruslar elə hərəkət etdilər ki, Ermənistən boşaldılsın, sonra isə oraya kazakları köçürsünlər. Knyaz Lobanov-Rostovskinin (1895-1896-ci illərdə Rusiyanın xarici işlər naziri olmuşdur) hamiya bəlli "ermənisiz Ermənistən" layihəsi həyata keçirilsin".(6) Beləliklə, ermənilərin "Böyük Ermənistən" arzuları birdəfəlik puça çıxmışdı.

Erməni tarixçisi V. Ananikyan "Daşnakşutyun" partiyasının şovinist simasını açıb göstərərək yazar ki, bu partiyaya görə ermənilərin düşməni təkcə müsəlman dünyası deyil, habelə, kürdlər, gürçülər və ruslar da onların düşməni idilər.(7)

Erməni şovinizminin güclənməsi nəticəsində 1918-1920-ci illərdə nəinki türklər və müsəlman kürdlər, eyni zamanda, rus icması da təcavüzə məruz qalmışdı. Qazax mahalının Karvansara nahiyyəsinin (indiki İcevan) Nikitino və Mixaylovo kəndlərinin rus icmasının ermənilər tərəfindən soyğunuluğa məruz qalması barədə Cənubi Qafqaz Rus Milli Şurası 15 avqust 1918-ci ildə Azərbaycanın Gürcüstandakı daimi nümayəndəliyinə üç protokol tə-

qdım etmişdi. Həmin sənədlərdə Rus Milli Şurası erməni silahlı qüvvələrinin azgınlığına son qoyulması üçün Azərbaycan hökumətindən tədbir görülməsini xahiş edirdi.(8)

Erməni silahlı qüvvələri Gədəbəy nahiyəsində də rus icması yaşayan kəndləri darmadağın etmiş, əllərinə keçəni talan etmişdi. Həmin nahiyənin Saratovka kəndindən 47 ailə (315 nəfər), Novo-Ivanovka kəndindən 21 ailə (112 nəfər) Gəncə şəhərinə pənah götürmiş, Himayəcilik Nazirliyinin Gəncə dairəsində qaçqın kimi qeyd olunmışdır.(9)

1919-cu ilin aprelində ingilis qoşunları Qars və Batum vilayətlərinin yerli əhalisi tərəfindən təşkil edilmiş Cənubi-Qərbi Qafqaz Respublikasını süquta yetirib, Qars vilayətinə ermənilərin idarəciliyinə vermişdir.(10) Fürsətdən istifadə edən ermənilər Qars vilayətində türklərlə bərabər ruslara də divan tutmuşdular. Nəticədə Qars vilayətində məskunlaşmış rus icması yaşadıqları kəndləri sürətə tərk etmişdi.

1920-ci il iyulun 20-də Qars vilayəti Rus Milli Şurasının üzvləri Rusiyanın Gürcüstandakı səlahiyyətli nümayəndəsinə müraciət edərək bildirmişdi ki, ermənilər rus kəndlərində ev heyvanlarını, atları, arabaları müsadirə etdiklərindən heç kəs əkin-biçinən məşğul olmur. Müraciətdə həmçinin rusların acıdan ölməmələri üçün otla qidalandıqları, Amerikanın Yardım Heyətinin onlara gündə dörddə üç funt ( $1 \text{ funt} = 0,419 \text{ kg}$ ) çörək verdiyi, acıdan ölmə faktlarının artlığı qeyd edilirdi.

Ermənilərin özbaşınalıq və zoraklıqları haqqında məruzədə deyildi:

“1. Blaqodarno kəndindən 820 baş heyvan, 210 at aparmış, 3,5 milyon rubl vəsait müsadirə etmişlər. Kənd camaati bir ay erməni batalyonunu yedidzirməsinə baxmayaraq, üstəlik onlardan 500 pud ( $1 \text{ pud} = 16,4 \text{ kg}$ ) inək yağı tələb etmişlər. Ermənilər bir neçə nəfəri öldürmüşlər. Təqib olunanların bir çoxu kənddən qaçmışlar.

2. Novo-Selim kəndindən 20 at və 8 öküz aparmışlar. Kənd camaati ermənilərin bir rota əsgərini bir ay yedidzirmişdir. Ermənilər 15 qadını zorlamış, kəndin starşinasını öldürmüşlər.

3. Vladikars kəndindən 18 at, 8 öküz və 30 qoynu müsadirə etmişlər.

4. Novo-Petrovka kəndindən 22 at, 40 iri və xırda buynuzlu heyvan oğurlamışlar. Günorta çığı 4 at aparmış, 4 nəfəri öldürmiş, bir qadını və onun 10 yaşlı qızını zorlamış, döşlərini və cinsiyət üzvlərinin kəsmişlər. Canları tanıyb, gubernator Karqanyana göstərən və onları cəzalandırmağı tələb edən şikayətləri cavab olaraq şallaqlamışlar”.

Qars vilayəti Rus Milli Şurasının Rusiyanın Gürcüstandakı daimi nümayəndəsinə etdiyi müraciətin sonunda deyilir: “Bax, beləcə yaradılır” Böyük Ermənistan”, əhalinin tökülen qanları və göz yaşları Qars divarlarını örtmüştür. 205 min müsləman əhalidən sərhəd zolağında cəmisi 50 min nəfər qalmışdır, yunanlar çəkilib getmişlər, yerdə qalan rusların gözleri Şimala dikilmişdir. Bütün əhali sizdən xahiş edir ki, qısa zamanda onların köçürülməsi (Rusiya — N.M.) imkanını nəzərdən keçirsiniz. Bundan onca isə, Qars vilayəti əhalisini daşnak qırğınlardan qorumaq, üçün bütün mümkün tədbirləri görəsiniz”.(11)

1920-ci ilin oktyabrında türk qoşunları yenidən Qars vilayətini erməni silahlı qüvvələrindən təmizlədiyi zaman cəmisi 3 kənddə, az miqdarda rus əhalisi qalmışdı.

Daşnakların hakimiyəti dövründə bir çox ixtisaslı rus zabitləri Ermənistan ordusunda qulluqlarını davam etdirmişdilər. Lakin onları “etibarsız ünsür” hesab edir və yüksək rütbəli erməni zabitlərinin tabəliyində saxlayırdılar. Rus zabitləri har cür represiyalara məruz qalırdılar. 1920-ci ilin mayında Ermənistanda 5 rus zabitini qətlə yetirmişdilər. Aleksandropolda (Gümrüdə) isə ermənilər Rus Milli Şurasının sədri Ressleri öldürmüştülər.(12)

1918-1920-ci illərdə Ermənistan Respublikasında rusların yaşadıqları kəndləri tərk etməsini müşahidə edən gürçü mülliifi Karibi 1920-ci ildə Tiflisdə nəşr etdirdiyi “Qırmızı kitab”da yazır: Daşnak yazıçıları dünyaya sübüt etmək isteyirlər ki, onlar Rusiyanı çox sevirlər. Lakin rus kəndliləri qorxu içerisinde Ermənistanda tərk edərək öz vətənlərinə deyil, Məhəmməd hümməti İran'a (Azərbaycana) qaçırlar. Onlar yaxşıdan yaxşısını axtarmırlar. Həsab etmək lazımdır ki, əgər rus kəndliləri Ermənistanda yaxşı yاشmış olsayırlar, onlar heç bir dini, siyasi və mədəni əlaqəsi olmayan Azərbaycanda özlərinə sığınacaq axtarmazdılar. Rus kəndlisi öz təcrübəsinə əsasən bilir ki, onun soydaşları müsləman Azə-

baycanında daha yaxşı yaşayırlar, nöinki xristian Ermənistanda".(13)

Sovet hakimiyyəti illərində də gizli erməni təşkilatları öz iştəklərinə nail olmaq üçün Rusyanın müxtəlif şəhərlərində, o cümlədən Moskvada dəfələrlə terror aksiyaları həyata keçirmişlər. Ermənilər həmişə saxta beynolmıləciliyklərini gözə soxub, dünyaya car çəkmiş, digər tərəfdən isə monoetnik erməni dövləti yaratmaq üçün digər millətlərə qarşı hər cür üsullardan, o cümlədən soyğunçuluq, quldurluq və qırğınlardan belə çökimnəmişlər. XX əsrin əvvəlində monoetnik erməni dövləti yaratmaq istəyini gerçəkləşdirə bilməyən erməni şovinistləri, nəhayət, əsrin sonunda onu reallaşdırmağa nail oldular.

1. Потто В. Кавказская война в отдельных очерках, эпизодах, легендах и биографиях. том 3, выпуск 5. Санкт Петербург, 1887, s.3.
2. Исмаилзаде Д.И. Русское крестьянство в Закавказье: 30-е годы 19-начала 20 вв. Москва, 1982, s.80.
3. Шавров Н. Новая угроза русскому делу в Закавказье. Предстоящая распродажа Мугана инородцам. Баку, 1990, s. 68-69.
4. История Азербайджана по документам и публикациям. Баку, 1990, s.109-110.
5. Лалаян А. Контрреволюционный "Дашнакцутюн" и империалистическая война 1914-1918 гг. Вах: История Азербайджана по документам и публикациям, s.92.
6. Качазнуни Ов. Даշnakcütüön bolşe nečego delat'. Bakı, 1990, s.14
7. Ananikyan B. Daşnakşutyun partiyasının ideya-siyasi suqutu (ermənici). İrəvan, 1974, s.174.
8. Azərbaycan Respublikası Dövlət Arxivisi, fond 897, siyahı 1, iş 6, vərəq 19.
9. Azərbaycan Respublikası Dövlət Arxivisi, fond 8, siyahı 1, iş 13, vərəq 7
10. Azərbaycan Respublikası Dövlət Arxivisi, fond 897, siyahı 1, iş 65, vərəq 21.
11. Azərbaycan Respublikası Dövlət Arxivisi, fond 28, siyahı 1, iş 174, vərəq 14-15.
12. Azərbaycan Respublikası Dövlət Arxivisi, fond 28, siyahı 1, iş 210, vərəq 74.
13. История Азербайджана по документам и публикациям, s.166.

## MÜNHEN SAZİŞİ

Versal sülh müqaviləsinin bəhrəsi olan Çexoslovakiya hələ 30-cu illərin ortalarından – Almaniya Versal və Lokarno müqavilələrinin şərtlərindən imtiy etdiyi vaxtdan etibarən öz təhlükəsizliyi üçün dərin narahatlıq keçirirdi. 3 milyon almanın yaşadığı Sudet vilayəti isə Praqanın «Axilles dabani» idi. Qonşusunun istənilən bəhanə ilə Sudet kartından istifadə edə biləcəyini başa düşən CSR hökuməti öz təhlükəsizliyini təmin etmək məqsədi ilə təxirəsalınmaz tədbirlər görmüş, Fransa və SSRİ ilə qarşılıqlı yardım haqqında müqavilələr bağlamış, ölkənin müdafiəsinə xeyli vəsait ayırmışdı. Almaniya ilə sərhəddə güclü müdafiə istehkamları tikilmiş, ordunun silah və sursatla təhcizatı yaxşılaşdırılmışdı. Çex ordusu Avropanın xırda dövlətlərinin orduları içərisində on güclü ordu sayılırdı. Müharibə zamanı Çexoslovakiya döyüşə 45 diviziya çıxara bilərdi ki, bu da həmin dövrdə Almaniyadan 2 diviziya az idi<sup>1</sup>. Bundan olaraq, CSR böyük hərbi potensiala, iri silah zavodlarına malik idi. Dünya silah bazalarında satılan məhsulların 40%-i CSR-in payına düşürdü<sup>2</sup>. Göstərilən bütün bu amillər Çexoslovakianın uğurlu müdafiəsi üçün tamamilə yetərli idi.

1938-ci ilin mayında «Sudet-alman partiyasının» hərəkətləri vilayətdə koskin siyasi bōhrana səbəb oldu<sup>3</sup>. «Sudet almanlarının müdafiəsi» bəhanəsi ilə vermaxtin qüvvələri hərbi hazırlıq vəziyyətinə gətirildilər. Çex hökuməti qismən səfərbərlik elan etdi, çex ordusu müdafiə mövqelərini tutdu. CSR dövləti qarşılıqlı yardım haqqında müqaviləyə əsasən SSRİ və Fransadan kömək istədi. İngiltərinin də kənardı qala bilməyəcəyi aydın olduqda yeni Antantanın siluetləri qarşısında Berlin geriye çökilməli oldu. Hitler CSR-in təklənməsi məqsədi ilə əvvəlcə sovet-fransız-çexoslovak ittifaqını dağıtmayı qərara aldı.

Sudet problemini dinc yolla həll etmək istədiyini bildirən Hitler İngiltərinin vasitəciliyini irəli sürdü. Führer Sudet almanlarının «faterlanda» (ana vətənə-Y.S.) qaytarılmasını və CSR-in neytral dövlətə çevrilməsini tələb etdi. Bunun üçün isə Praqanın digər

dövlətlərlə bağlılığı və «Almaniya üçün təhlükəli olan» ittifaqları lağv edilməli idi. Praqanın durumunu daha da çətinləşdirməkdən ötrü Berlinin təhriki ilə Macaristan və Polşa da Çexoslovakiyaya qarşı ərazi iddiaları irəli sürdürlər.

1938-ci il iyulun 19-da Parisdə baş nazir E. Daladye və xərcli işlər naziri J. Bonnenin İngiltərəli həmkarları N. Çemberlenin və lord Qalifaksla görüşündə qərb dövlətlərinin bədnam Sudet siyasi tətbiqinin əsası qoyuldu. Danışqlarda Çexoslovakiyaya lord Renfremenin vasitəciliğil missivasını göndərmək qərara alındı<sup>14</sup>.

Avqustun 3-də Praqaya galan lord Rensimen cəx hökumətindən Almaniyanın bütün tələblərini qəbul etməyi tələb etdi, əks halda İngiltərə və Fransanın yardımına ümid etməyin əsassız olduğunu bildirdi. Danışıqlar zamanı Sudet nasistləri növbəti dəfə qiyam qaldırmağa cəhd göstərdilər. Bu isə cəx hökumətini danışıqları kəsməyə vadar etdi. Sentyabrın 13-də Rensimənin missiyası uğursuz başa çatdı.<sup>5</sup>

Böhramı «həll etməyə» çalışan Çemberlen sentyabrın 15-də Berlinə soñor etdi. Hitler söhbat zamanı müsahibini əmin etdi ki, Sudet Almaniyasının sonuncu ərazi iddiasıdır və CSR Almaniya üçün təhlükəli olan ittifaqlardan çıxdığı halda Berlin Praqa ilə münasibətlərinə yenidən baxa və qonşuluq edə bilər. Çemberlen İngiltərənin Sudetdə deyil, sülhdə maraqlı olduğunu bildirdi. Sudet almanlarından ötrü Almaniyasının dünya mührəbəsinə hazır olduğunu anladığını (!) deyən baş nazir, Hitleri bu mührəbənin qarşısını almaq üçün danışqlara dəvət etdi.<sup>6</sup>

Londona qayidian Çemberlen Fransa hökuməti ilə birlikdə CSR-ə veriləcək ultimatumu müzakirə etdi. Sentyabrın 19-da Fransanın XI naziri J.Bonne CSR-in Parisdəki səfiri Osuskini yanına dəvət edərək Böyük Britaniya və Fransa hökumətlərinin Çexoslovakıya hökumətinə müraciətnaməsini təqdim etdi. Sənəddə əhalisinin 50%-dən çoxunu almanın təşkil edən rayonları dərhal Almaniyaya vermək tələb edilir, CSR-in bağladıqları ittifaqların ləğy edilməsi müqabilində Böyük Britaniya və Fransa hökumətlərinin Çexoslovakıyanın müstəqilliyinin təhlükəsizliyinin qaranti ola biləcəkləri vurğulanırı.<sup>7</sup> Lakin CSR-in prezidenti E.Beneş təklifləri dərhal rədd etdi və yardım üçün SSRİ-yə müraciət etdi. Ar-tıq sentyabrın 20-də Moskva CSR-ə kömək etməyə hazır olduğunu

nu bildirdi və 30 atıcı diviziya, aviasiya və tank qoşunları qərb sərhədlərinə istiqamətləndirildi.<sup>8</sup> Lakin bütün bunlar əsasən «əzələ nümayışı» xarakteri daşıyırıldı. SSRİ-nin ÇSR-lə birbaşa sərhədi yox idi. Polşa və Ruminiyanın isə sovet qoşunlarını öz ərazilərindən buraxmayaqları əvvəlcədən məlum idi.

Sentyabrın 22-də Çemberlen yenidən Berlində Hitlerlə görüşdü.<sup>9</sup> Müşahibinin görüşlərə hazırlığı barədə dəqiq kəşfiyyat məlumatlarına malik olan führer, CSR-in yeni sərhədlərini dərhəd müəyyən etməyi tələb etdi. Bunu qəbul etməyə isə hətta Çemberlen də casarət etmədi.

Lakin artıq sentyabrın 25-də Çemberlen ÇSR-in London-daki səlahiyyətli nümayəndəsi Y.Masarikə təqdim etdiyi memorandumda oktyabrın 1-ə kimi Sudetin almanlara verməkdə təkəd edirdi. Cavab notasında Masarik yanzırdı: «*Bu suveren dövlətə olunan təklif deuil, məğlub millətə verilən ultimatumdur... Mənim hökumətim təntənəli surətdə bəyan edir ki, c. Hitlerin bu formada tələbləri... mənim hökumətim üçün tamamilə və şəksiz qeyri-məqbulbdur.*<sup>10</sup> Çex hökuməti doğrudan da ilk baxışda qətiyyətli müqavimət göstərməyə hazırlıydı. Beneş general Sirovini hökumətin sədri töyin etdi, sentyabrın 23-də isə ümumi harbi səfərbərlik elan etdi<sup>11</sup>. Lakin Oerb inadla Almaniya ilə razılığa can atıldı..

Sentyabrın 26-da Berlin İdman Sarayında çıkış eden Hitler Sudent problemini toxunaraq bildirdi: «*Mən...bir daha təkrar edirəm, əgər bu problem həll edilərsə, Almaniyanın Avropada ərazi problemləri qalma'yacaqdır. Əgər oktyabrın 1-nə kimi Sudet vilayəti Almaniyyaya verilməzə, mən, Hitler birinci əçgər olaraq Çexoslovakıva üzərinə gedəcəyəm*<sup>12</sup>.».

Sentyabrın 29-30-da Çemberlenin təşəbbüsü ilə Münhendə Hitler, Mussolini, Daladye və Çem-berlenin görüşü oldu və Çexoslovakiyaya hökm oxundu. Ayın 29-da bağlanmış sazişə əsasən CSR-in hökümət qurumları oktyabrın 1-dən 10-na kimi Sudet vilayətini tərk etməli, Çexoslovakianın da iştirakı ilə 5 dövlətin yaradacağı beynəlxalq komissiya işa mühəbəisəli rayonlarda noyabrın sonuna kimi referendum keçirməli, sərhədləri dəqiqləşdirməli idi. Çex höküməti Polşa və Macarıstanın da ərazi iddialarını təmin etməli idi. CSR-in bağlılığı ittişaqlar da ləğv olunurdu. Bütün

bunların müqabilşində isə Çexoslovakianın təhlükəsizliyinə «böyük dörtlük» təminat verirdi<sup>13</sup>.

Münhen sazişi Çexoslovakiya dövlətçiliyinə ağır zərbə vurdu. Sudet vilayəti Almaniyaya, Teşin Sileziyası Polşa, Karpatarxası Ukrayna isə Macarıstanaya verildi. Nəticədə, ÇSR ərazisinin 20, əhalisi-sinin 25, ağır sənayesinin isə 50 %-ni itirdi. Alman-Çex sərhədi Praqanın 40 km-nə yaxınlaşdı<sup>14</sup>. Əgor Çexoslovakianın əsas müdafiə istehkamlarının Sudetdə yerləşdiyini, SSRİ və Fransa ilə ittifaqların isə ləğv olunduğunu nəzərə alsaq məlum olar ki, ölkə əslində müdafiəsiz qalmışdı. Nasist rejimində yaşamaq istəməyən əhalinin Sudetdən evakuasiyası da, vaxt məhdudiyyəti üzəndən acınacaqlı şəkil almışdı.

Çemberlen bu xəyanəti müqabilində sentyabrın 30-da hücum etməmək haqqında müqavilə xarakter daşıyan ingilis-alman deklarasiyası imzalamağa Hitleri razi sala bildi. Anoloji fransız-alman deklarasiyası isə dekabrın 6-da Parisdə Bonne və Ribbentrop tərəfindən imzalandı<sup>15</sup>. Avropadakı strateji balansın qəti şəkildə Almanianın xeyrinə dəyişdirilməsi müqabilində Qərb dövlətlərinin yegana qazancı bu əhəmiyyətsiz, lakin onların özlərinin böyük nailiyyətləri hesab etdikləri sənədlər oldu. Lakin Qərb siyasetçiləri Hitlerin hələ 1933-cü ildə alman diplomatlarına verdiyi təlimatlardan xəbərsiz idilər: «...Bütün sazişləri və razılışmaları imzalamaq olar...Lakin sonda hər şey qulinc həll edəcəkdir»<sup>16</sup>. Münhen sazişindən 6 ay keçməmiş, 1939-cu ilin martında Hitler müstəqil Çexoslovakiya Respublikasının varlığına son qoydu. Ayın 14-də oyuncaq Slovakiya dövləti yaradıldı. Martin 15-də isə Çexiyanın yeni prezidenti Qaxa Berlinə dəvət edilərək Çexiyanın müstəqilliyinin ləğv edilməsi və «Boqemiya və Moraviya protektorathığı» adı altında 3-cü reyxin tərkibinə qatılması haqqında aktə qol çəkməyə məcbur edildi<sup>17</sup>. Münhəndə ÇSR-in təhlükəsizliyinə təminat vermiş İngiltərə və Fransa isə bəyan etdilər ki, vahid ÇSR-in parçalanması ilə onların təminatları öz hüquqi qüvvəsini itirmişdir. İmiclərini xilas etmək üçün onların da başqa yolları qalmamışdı.

Avropa fövgəldövlətlərinin uzaqgörməz Sudet siyaseti qitədə qüvvələr nisbətinin Almanianın xeyrinə dəyişməsinə səbəb oldu. Almaniya Avropanın mərkəzində hakim strateji mövqeyə

malik oldu. Nəticədə öz təhlükəsizliyini təmin etmək məqsədilə Rumuniya, Bolqarıstan və Macarıstan qəti olaraq Almanianın satellitinə çevrildilər. Müstəqil və müttəfiq ÇSR-in mövcudluğunu gələcək mühəribədə azy 20-25 alman diviziyasını özüna cəlb edə bilərdi ki, bu da anti-alman koalisiyasının işini xeyli asanlaşdırardı<sup>18</sup>. Çexiyanın işgali ilə reyx bu ölkəyə məxsus 1.582 təyyarə, 581 tank əleyhinə top, 2.175 müxtəlif kalibrli artilleriya, 735 minomyot, 486 ağır tank, 42.876 pulemyot, 114 min tapança, 1.020 min tüsəng, 3 milyon mərmə, milyardlarla patron və ən əsası böyük potensiala malik silah zavodlarını ələ keçirdi<sup>19</sup>. Bütün bunlar Almanianın hərbi qüdrətini daha da artırdı və İkinci dünya mühəribəsində Münhen sazişini imzalamış dövlətlərə və SSRİ-yə qarşı istifadə olundu.

<sup>1</sup> Л. Свобода. От Бузулука до Праги. Вспоминания. Москва, 1984. с.8.

<sup>2</sup> Yenə orada.

<sup>3</sup> Накануне. 1931-1939 Москва, 1991 с.163.

<sup>4</sup> Накануне с.163.

<sup>5</sup> Накануне с. 167.

<sup>6</sup> Документы и материалы кануна Второй Мировой Войны 1937-1939 Москва 1981 т.1 с. 161.

<sup>7</sup> Yenə orada səh. 171.

<sup>8</sup> Документы по истории мюнхенского сговора. 1937-1939. Москва, 1979. с. 293.

<sup>9</sup> Накануне стр.173.

<sup>10</sup> Документы по истории мюнхенского сговора. 1937-1939 стр.292-293.

<sup>11</sup> Накануне стр.173.

<sup>12</sup> Накануне стр.175.

<sup>13</sup> Документы по истории мюнхенского сговора. 1937-1939. стр.329-330

<sup>14</sup> Накануне стр. 177.

<sup>15</sup> Документы и материалы кануна Второй Мировой Войны 1937-1939 Москва 1981 т.1 с. 161.

<sup>16</sup> Накануне стр. 27.

<sup>17</sup> Накануне стр. 198.

<sup>18</sup> Трухановский В.Г. Уинстон Черчилл. Москва, 1982 стр.269.

<sup>19</sup> Л. Свобода. От Бузулука до Праги. Вспоминания. Москва, 1984. с.10.

## ДЕЯТЕЛЬНОСТЬ ТЮРКСКОГО ВОЕНАЧАЛЬНИКА МУНИСА И ИЗМЕНЕНИЯ ВО ВЛАСТНЫХ СТРУКТУРАХ ХАЛИФАТА

К началу X века в центре Халифата сложилась кризисная политическая и экономическая ситуация, усугубленная противостоянием гражданской и военной элиты. Некоторое преимущество, которое сумели получить главы халифской администрации - визири в указанный период, вовсе не означало, что военачальники и армия так просто сдаут свои позиции и приобретенное на протяжении многих лет влияние на халифов и государственные дела. Кроме того, чиновники, в отличие от военных, не были столь монолитны, сплочены и единодушны. Разногласия в их среде проявлялись более широко в виде борьбы различных группировок. Что касается положения визири в системе государственной власти, то и оно было непрочным, так как они не имели власти над армией, а военачальники, ее имеющие, были независимы в своих действиях. Как известно, руководство военными силами Халифата рассматриваемого периода принадлежало тюрокам. И не считаясь с ними, администрация не могла использовать армию, как наиболее организованную структуру, для прекращения дезинтеграционных процессов в государстве.

Одним из самых влиятельных и сильных военачальников Халифата первой половины X века был тюрок Мунис ат-Турки, получивший прозвище «Музффар» (победоносный - авт.) за свои победы, одержанные над Фатимидами, которые подняли его авторитет в обществе. К тому же Мунис успешно защищал Багдад от карматских набегов. Являясь ключевой фигурой в армии, Мунис, даже в период временного преимущества гражданских чинов имел тесные связи с одним из авторитетнейших визири того периода Али ибн Исой (ум. в 942 г.), стремившегося к сближению с военными. Мунис поддерживал его методы решения государственных дел, а также с его помощью приобрел обширные земли, особенно в Фарсе.

Вслед за Мунисом в армии вторым по рангу шел Мухаммад ибн Йакут. Между ними существовало соперничество. В 921 году положение ибн Йакута усилилось. Наряду с функциями шурта (городской полиции-авт.) он получил влияние в казначействе, куда сумел устроить своих сторонников. Не менее влиятельный Мунис почувствовал опасность, и просил халифа ал-Муктадира (908-932) удалить соперника от казначейства. Он обосновал свое обращение тем, что казначейством могут распоряжаться только кадии их помощники. Халиф пошел навстречу своему эмиру, удалил ибн Йакута и его сына, приказав им покинуть столицу и отправиться в Медайн, как того просил Мунис.(1) Однако вскоре началась неприязнь между ним и халифом. До Муниса стали доходить сведения об интригах группы влиятельных лиц, недовольных его всесилием. Во главе этой группы стоял визир ал-Хусейн ибн ал-Касым, которого Мунис потребовал сместить с должности. Однако халиф оставил его на посту, ограничив его полномочия, что не удовлетворило военачальника.(2)

В свою очередь, ал-Хусейн отправил письмо Харуну ибн Гарибу, умному и предприимчивому чиновнику, прося его прибыть в Багдад. Другое письмо он направил Мухаммаду ибн Йакуту, которого тоже вызвал в столицу. Так завязалась большая интрига, свидетельствующая о соперничестве и взаимной неприязни между высшей гражданской администрацией и руководством армии. С другой стороны, это стало показателем недовольства чиновничества военным засильем в Халифате.

Возросла и неприязнь Муниса к визири, так как он понял, что против него что-то затевается. Так, ему стало известно, что во дворце халифа визир формирует отряды из преданных ему людей.(3). Тогда Мунис отправил своего доверенного к халифу с требованием выдачи визира, но получил отказ. Более того, посланник был оскорблен, избит, дворец разграблен, а принадлежавшее ему имущество конфисковано.

Узнав о содеянном в отношении его посланника, Мунис, в целях безопасности, со своими отрядами ушел в Мосул. Воспользовавшись этим, ал-Хусейн реквизировал владения Муниса и его сторонников, заполучив таким путем огромные богатства, чем

снискал благосклонность халифа. Ал-Муктадир, довольный действиями своего визира, присвоил ему почетное звание старейшины государства, и даже отчеканил динары и дирхемы с его изображением.(4)

Город Мосул был столицей одной из ветви династии Хамданов, владевших обширными территориями в ал-Джазире и Сирии в X веке. Покинувший Багдад Мунис отбил Мосул у Хамданов, отобрал их земли и имущество. Под его властью оказалось большое количество воинов из Сирии и Египта. Они собирались под знамена Муниса, помня хорошее отношение к себе этого тюркского военачальника. В дальнейшем, они помогли Мунису вернуться триумфатором в Багдад.(5)

Сведения источников о дальнейших событиях позволяют заключить, что власть Аббасидов сильно пошатнулась уже к 924 году. В этот время карматы напали на караван паломников, отправившимися из Багдад в Мекку. Власти не смогли обеспечить их безопасность и настроили против себя общество. Жители Багдад были возмущены как этим, так и другими событиями. Вот почему халиф был вынужден ограничить круг обязанностей визира и передать часть его полномочий военачальнику Мунису, к которому вновь был вынужден обратиться, хотя ранее сам же изгнал его из столицы. (6) Таким образом, пальма первенства в решении государственных дел вновь перешла армии. Теперь от нее зависело, кто займет должность визира и тюркский элемент подтвердил свое доминирование во дворце халифа, в государственных и военных структурах.

Став полновластным хозяином столицы, а значит и во дворце халифа, после возвращения, эмир Мунис расправился со своими соперниками, отдаляя от государственных дел высших чиновников, вплоть до визиров, и не удостаивал внимания даже приказы самого халифа ал-Муктадыра. К тому же Мунис успешно защищал от карматских набегов столицу.

Источники сообщают, что в этот период в Багдаде была учреждена должность шихна (начальник гарнизона, военный губернатор-авт.) и им стал тюрок Вазук Абу Мансур. Он одновременно являлся начальником городской полиции и в его подчинении на-

ходились до 14 тыс. военных.(7) Шихна должен был следить за порядком в столице, не допускать волнений, разбоев и грабежей, защищать жителей. Ему предписывалось оказывать всяческую помощь главнокомандующему в военных делах, так как шихна считался его подчиненным.

Следующий год стал успешным для Муниса, сумевшего преодолеть сопротивление придворных и добиться назначения Али ибн Исы визиром как раз перед большим наступлением карматов на Багдад в 927 году. Казалось, что столица падет, но опасность была успешно ликвидирована Мунисом. Ему помогли Хамданиды.

В 929 году Мунис принял тайное участие в дворцовом перевороте и заговоре против ал-Муктадира, поводом к которому послужило отстранение с должности близкого к нему визира Али ибн Исы. В течение нескольких дней на троне просидел брат халифа, но ал-Муктадир при помощи близких себе военных частей вернул себе престол.(8) Хотя участие Муниса в этих событиях не было доказано, тем не менее, халиф вновь удалил его из столицы в Мосул, то есть фактически в ссылку.

В 932 году Мунис выступил уже открыто, и вновь пытался низвергнуть ал-Муктадира. На этот раз удача сопутствовала опальному военачальнику. Он направился в Багдад во главе армии из Мосула. Часть тюрок отказалась поддерживать мятежника и была готова защищать халифа. Однако этого оказалось недостаточно, так как получившее известие о приближении Муниса, войско Багдад потребовало свое жалование и взбунтовалось. Халиф выдал огромные суммы, но, как пишет современник, «они не насытились» (9) и не стали мешать продвижению армии Муниса к столице. Таким образом, недостаток средств для выплаты содержания армии и неумение халифа ладить с ней привели к тому, что ряды его сторонников рассеялись.

Мунис приблизился уже к воротам Шамсий у стен Багдад. Напуганный халиф и его сторонники решили бежать в провинцию Васит. Но его отговорил Мухаммад ибн Йакут и постарался вселить в него уверенность, говоря, что как только он выйдет к народу, тот сплотиться вокруг халифа. Несмотря на сомнения, ал-

Муктадир вышел на поле брани, но стал на холме вдали от войска. Так и не решившись начать сражение с Мунисом, он повернулся назад. Однако халифа задержали берберы и мавританцы. Один из них ударил ал-Муктадира мечом в плечо, и когда тот упал, остальные стали добивать его. Отрезали голову, проклиная халифа.(10)

Как и прежде, убийство халифа стало сигналом к беспорядкам и анархии. Однако, как свидетельствуют события, тюркские военные лидеры никогда не стремились ликвидировать власть халифов или заменить правящую династию. Суть политической интриги, связанная с армией и тюрками, была в другом. Для них удобнее и важнее было управлять халифами и иметь доступ к доходам казны. Все это позволяло обеспечить потребности армии в обмен на лояльность и поддержку правящей династии.

Мунис победно вступил в столицу. Он хотел посадить на трон молодого и набожного Валада Абу Ахмада, не причастного к убийству своего предшественника. Но влиятельный Абу Йакуб Исхаг ибн Исмаил из знатного шиитского рода ан-Наубахти не согласился, сказав: «Довольно нам халифа, за которого правят мать, тети и слуги. Государству нужен человек, который сам способен принимать решения»(11). Мунис возражал, но затем дал согласие на кандидатуру сына ал-Мутадида Мухаммада, отметив, что тот «злобный, злонамеренный, но не хитрый».(12) Так брат ал-Муктадира был провозглашен халифом под именем ал-Кахир (932-934).

Таким образом, в очередной раз в истории халифата тюркская армия решила судьбу трона и венценосца. Однако новый халиф имел собственные намерения, был довольно энергичным, но уже с первых дней правления столкнулся с серьезными трудностями.

Одной из его проблем стала нейтрализация сторонников убитого халифа. Большая их часть сосредоточилась в Южном Ираке и Ахвазе. Во главе них был род Бариди. Они опирались на поддержку некоторых военных отрядов, но вскоре создали свои воинские части и установили власть над указанными территориями.(13)

Не имея достаточного военного опыта, Бариди оказались рачительными хозяевами и сумели восстановить экономику подвластных территорий. При сложившейся в Халифате политической ситуации, когда противоборствующие стороны испытывали острую финансовую нужду, деятельность Бариди имела большое значение. Они сумели укрепить позиции владетелей Южного Ирака и подготовили появление династии Буйдов, правившей в 932-1062 гг. в Фарсе, Хузистане, Кирмане, ал-Джибала, Рее и Ираке.

Сам же Мунис и его сторонники из числа высшего чиновничества надеялись, что сохранили за собой монополию военной власти и обеспечили контроль над доходами казны. Однако уже вскоре они были обеспокоены тем, что халиф, которого они возвели на престол, за их спиной ведет переговоры с Мухаммадом ибн Йакутом и другими членами враждебной придворной группировки.(14). Позиции Муниса оказались под угрозой, и на военном совете было решено свергнуть ал-Кахира, но заговорщики не оценили способностей нового халифа.

Так, Мунис приказал обыскивать всех, кто входил во дворец, и увести из него тех, кто сдержался под стражей. Ал-Кахир, заподозрив неладное и зная, что опорой Муниса являлись воины, ранее служившие Саджитам (889/90-930) –наместникам Азербайджана, пообещал их предводителю ибн Мукле свое покровительство и поддержку. В обмен халиф просил его быть в курсе событий в окружении Муниса.

В результате, часть подчиненных ибн Муклы выразила желание служить ал-Кахиру и перебежала к нему. Халиф разместил их в своем дворце. Так ему удалось предотвратить покушение на себя, арестовать заговорщиков и казнить многих из них. Даже Мунис, несмотря на его сильные позиции в армии, был арестован. Как отметили источники, его зарезали «подобно овце»(15).

Однако произошедшие события усугубили проблемы Халифата, ал-Кахир оказался не в состоянии найти себе сторонников, популярных и влиятельных в армии, чтобы они заменили Муниса. Сильный и жестокий характер халифа не вызывал к не-

му доверия военачальников. К тому же армия была недовольна действиями ал-Кахира. И это недовольство нарастало.

Все, кто помогал халифу, опомнились и раскаялись. Неизбежен был новый заговор. И его организовал ибн Мукла (ум.в 940 г.), который был везиром до неудачной попытки дворцового переворота Муниса. Начались переговоры с военачальниками, которых призывали выступить против халифа. Соглашение было достигнуто, и ворвавшиеся во дворец заговорщики схватили ал-Кахира и ослепили.(16)

Армия поддержала одного из сыновей ал-Муктадира-Абу Аббаса Ахмада, ставшего халифом под именем ар-Ради (934-940).

Уже при нем , в 936 году другой военачальник тюрок Ибн Раиг в году возглавил администрацию Халифата в качестве амир ал-умара (17), должности специально учрежденной для главного военачальника.

Заметим, что после периода анархии, последовавшей к 60-70 гг.IX века, Аббасиды еще имели возможность восстановить свою былую мощь и власть. Но этого не случилось из-за экономических проблем и политических противоречий в Халифате, имевших место уже в первой половине X века в центре государства. Можно предположить, что для такого кризиса имелось немало причин. Во-первых,- сами халифы. Заметим, что ни один из них, начиная с упомянутого ал-Муктадира, не смог добиться союза с тюрками-военными. Армия оказалась изолированной от дворца.

Во-вторых, изменилась структура армии. В конце так называемого «самаррского периода» (80-90 гг.IX ) большинство военачальников были опорой династии. Мунис ат-Турки, о котором шла речь, был последним из военачальников, служивших верой и правдой Аббасидской династии. Пришедшие же после него тюркские военачальники – и упомянутый Ибн Раиг, и сменившие его Баджкам и Тузун со своими воинами, недавно прибывшие в Халифат с востока, мыслили уже по-иному.

Там, на Востоке они контактировали с Мардавиджем, который отвергал Халифат. Поэтому у них не было традиции верности Аббасидов. Вот почему участь этой династии была предопределена в тот момент, когда влиятельный тюркский военачальник

– всесильный амир ал-умара Мухаммад Ибн Раиг расформировал старую багдадскую армию.

Укрепившиеся в период первых Аббасидов и переехавшие с ними в Самарру, тюрки хотели только одного,— чтобы у них было гарантированное жалование и награды. Они не испытывали враждебности к власти, но хотели иметь возможности оберегать свои интересы.

Однако воины начала X века были совершенно иными. Они не зависели от жалования, победы за пределами Халифата стали для них более предпочтительным занятием. Личности, подобные Ибн Раигу, проявляли заинтересованность в проведении собственных преобразований, и по этой причине любые попытки усиление власти халифа вызывали у них враждебную реакцию, ибо могли повредить их амбициозным планам. Таким образом, тюркский монолит оказался расколотым, и это стало началом их конца в определяющих структурах Халифата.

- 
- 1.Рахматаллах М. Ал-хал ал-иджтимайя фи-л-Ираг фи гарнейн ас-самин ва-р-раби ал-хижра. Багдад,1970, с.75.
  - 2.Ибн Сайд. Ас-сафар ар-раби фи китаб ал-магриб фи хал ал-магриб. Лейден,1899,с.8.
  - 3.Ибн Джази Абд ар-Рахман ибн Али. Ал-мунтазам фи тарих ал-мулук ва-л-умам. т.4.Хайдарабад,1374 х.с.388.
  - 4.Ибн Халлиган Шамс ад-Дин Ахмад. Китаб вафайят ал-айан ва анба аз-заман. Каир.1948, т.2.с.60.
  - 5.Буниатов З.М.Новый источник по истории Азербайджана 9 века.-Известия АН Аз.ССР. № 2, Баку, 1968, с.113-114.
  - 6.Ибн Халлиган, указ.соч. с.39.
  - 7.Ас-Саби Абу Хусейн ал-Хилал ибн ал-Мухсин. Китаб тахиг ал-умара фи тарих ал-вузыара.Бейрут,1904,с.25.
  - 8.Ибн ал Асир Изаддин Абу Хусейн. Ал-Камил фи-т-тарих. т.8. Бейрут,1965-1968 ,с.38.
  - 9.Абу-л-Фида Исмаил ибн Али. Таквим ал-булдан.т.1. Париж.1840, с.106.

10.Ибн Мискавейх Абу Али Ахмад. Таджариб ал-умам ва таагиб ал-химам.т.15.Лейден. 1871,с.474.

11.Прозоров С.М. Персидский род Наубахти в Багдаде - Восточные исторические источники и специальные исторические дисциплины- Москва.1994, с 99-108; Ибн ал- Асир, указ.соч., т.8.с.42.

12.Ибн Халлиган, указ.соч. т.2.с.63.

13.Ибн Мискавейх, указ.соч.,т.15,с.508.

14.Ибн ал-Асир,указ.соч.,т.8,с.112.

15.Ибн ал-Асир, указ.соч.т.8.,с.115.

16.Ал-Масуди Абу Хасан али ибн Хусайн. Мурудж аз-захаб ва маадин ал-джакухар. Париж 1861-1877.т.8 с.45.

17.Ибн Тагриберди Джамаладдин. Ан-нужум аз- захира фи му-лук Мыср ва-л- Кахира. Каир 1348-1374 х.т.3 с.258; Ибн Касир Иматаддин. Ал -бидайя ва-н- никайя фи-т-тарих. Мыср 1976 т.10 с.184.

### XÜLASƏ

N.Axundova « Türk sərkərdəsi Munisin fəaliyyəti və Xilafətin hakimiyyət strukturlarında dəyişikliklər».

Məqalədə X əsrin birinci yarısında Xilafətdə yaranmış böhranlı siyasi və iqtisadi vəziyyət şəraitində türk ordusunun və onun başında dayanan əmirlərin, əsasən Munis et-Türkinin fəaliyyətindən bəhs edilir. Göstərilir ki, mərkəzi hakimiyyətin qorunub saxlanılması Munisin əsas vəzifəsi olmuş, və xəliflərə təziqlərə baxmaya-raq, siyasi hakimiyyətə yiyələnmək məqsədi qarşıya qoyulmamışdır. Ordu başçıları xəliflərə və xəzinə gəlirlərinə nəzarətlə kiyay-ətləri və bunun üçün mərkəzi dövlət strukturlarının qorunub saxlanılmasında daha çox maraqlı olmuşlar. Ancaq Munisin ölümü ilə bu ənənə kəsilir və ortaya başqa meyillər çıxır.

R.K.Qasimov

### AVROPA BİRLİKLƏRİ HÜQUQUNDA «DÖVLƏTLƏRÜSTLÜLÜK» PRİNŞİPI

İkinci dünya müharibəsindən sonra Avropada bir sıra beynəlxalq təşkilatlar qurulmuşdur. Həmin təşkilatların qurulması əsasən iki məqsəd daşıyır. Birinci «dağılmış Avropanı»ayağa qaldırmaq, ikincisi «soviet təhlükəsinə siyasi və hərbi sədd qurmaq».

Bu məqsədlə qurulan təşkilatların (NATO daxil olmaqla) heç biri üzvlərin milli suverenliklərinə «hüquqi» məhdudiyyət qoymamışdır. ABŞ və SSRİ kimi iki super gücün «nüfuz dairəsin-də» qalan Qərbi Avropa ölkələri Avropa Birliyinin qurucusu olaraq qəbul edilən Jan Monenin də qeyd etdiyi kimi istər iqtisadi, istərsə də siyasi gücərini toplayaraq təşkilatlaşmalıdır<sup>1</sup>. Təşkilat dövlətlərin bəzi səlahiyyətlərini ona təhvil vermələri ilə öz məqsədlərinə nail ola bilərdi. Bunun üçün «suverenliyin məhdudlaşdırılmasına deyil «suveren səlahiyyətlərin bir hissəsinin təhvil verilməsinə» ehtiyac vardi<sup>2</sup>. Elə Paris və Roma müqavilələri ilə qurulan Birlik üzv-dövlətlərdən suveren səlahiyyətləri təhvil alaraq «dövlətlərüstü» xarakter qazanmışdır.

Dövlətlərüstünlük qısa tarixə malikdir və II dünya müharibəsindən xüsusən də 1950-ci ildən sonra qurulan Avropa Birlikləri ilə inkişaf etmişdir. Bəzi hüquqşünaslar «dövlətlərüstünlüyü» AB-nin əsas ünsürü hesab edirlər. «Güclü və mərkəziyyətçi Avropa ancaq üzv-dövlətlərin milli kimlikləri kənara qoyula bilərsə qurula bilər, hətta federal «quruluşa» ancaq bu yolla nail olmaq olar». Burada beynəlxalq təşkilatla dövlət oxşar mənada işlədiril<sup>3</sup>.

Dövlətlərüstünlük Avropa Birliklərinin qurulması ilə beynəlxalq münasibətlərə «köskin şəkildə» gotirilmiş bir yenilikdir. Birlikdə hüquq normalarının yekdiliklə deyil «səs çıxluğu» ilə qəbul edən orqanların olması və bu şəkildə qəbul olunmuş normaların üzv-dövlətlərin milli hüquqlarına birbaşa təsir etməsi dövlətlərüstünlük məshhumunun fərqləndirici xüsusiyyətləri olaraq qarşımıza çıxır.

Bu yeni hüquq məfhumu, «səlahiyyət müddətinin, hətta milli suverenliyin qismən Birlik orqanlarına verilməsini» tələb edir<sup>4</sup>. İstər səlahiyyət müddəti şəkildə olsun, istərsə də daha irəlli gedərək milli suverenliyin bir hissəsinin Birliyə verilməsi olsun, hər iki halda bir «asılılıq» mövcuddur. Bu asılılıq üç şəkildə ortaya çıxır :

- 1- Bir üzv-dövlət, fiziki və ya hüquqi şəxs kimi müqavilə şərtlərinə riayət eləmək məcburiyyətindədir.
- 2- Bir üzv-dövlət üçün Birliyin səlahiyyətli orqanlarının qəbul etdiyi normaları eyni şəkildə qəbul edib tətbiq etmək məburidir.
- 3- Bir üzv-dövlət bəzən qərar vermək səlahiyyətini özündə saxlamaqla yanaşı, bu səlahiyyətdən Birliyin nəzarəti altında istifadə etməkdədir.

Yuxarıda da göstərdiyimiz kimi AB-nin qurulması ilə beynəlxalq münasibətlərdə ortaya çıxan «dövlətlərüstü təşkilat»a əla Birliklərin hüquqi təbiətindən çıxış edərək aşağıdakı kimi tərif vermək olar :

*Dövlətlərüstü təşkilat; bir müqavilə ilə qurulan, üzv-dövlətlərin suveren səlahiyyətlərinin bir hissəsini verdiyi, səs çıxlığı ilə üzv-dövlətlərin milli hüquqlarında birbaşa və ya dolayı yolla tətbiq olunan və hüquqi nəticələr yaranan məcburi hüquq normaları qəbul edən bir qurundur.*

Bu tərifdən irəlli gələn aşağıdakı ünsürləri sadalamaq olar :

1. Dövlətlərüstü təşkilat bir müqavilə ilə qurulur
2. Üzv-dövlətlər milli suverenliklərinin bir hissəsini qurumun səlahiyyətli orqanlarına verirlər
3. Qurum hüquq normalarını səs çıxlığı ilə qəbul edə bilər
4. Qəbul olunan normalar üzv-dövlətlər üçün birbaşa və ya dolayı yolla məcburi xarakter daşıyır
5. Qəbul olunan hüquq normaları üzv-dövlətlərin milli hüquqlarında birbaşa və ya dolayı yolla tətbiq olunur və hüquqi nəticələr yaradır.

Yuxarıda da göstərildiyi kimi «dövlətlərüstülük məfhumu» beynəlxalq hüququn klassik ünsürlərindən olan «suverenliyin» müəyyən mənada tərk edilməsi ilə ortaya çıxır. Göründüyü kimi dövlətlərüstülük məfhumu ilə suverenlik məfhumu arasında six

əlaqə vardır. Bunu nəzərə alaraq AB-nin dövlətlərüstülük xassəsinə incələmədən əvvəl klassik suverenlik məfhumunu təhlil etmək lüzumlu olardı.

Etimoloji baxımdan «suverenlik» latinca üstün və ya üstünlük mənasına gelir. Klassik nəzəriyyə suverenliyə «dövlət olmağın statik ünsürü» kimi tərif verir<sup>5</sup>. Suverenlik məfhumuna iki ünsür daxildir. Bunlardan birincisi «mənfi» (heç bir seydən asılı olmamaq), ikincisi isə «müsbat» (hər şeyə məcbur etmə) ünsürlərdir. Ədəbiyyatlarda suverenliyə bir çox tərif verilmişdir<sup>6</sup>. Bu təriflərin hamisində olan ümumi xüsusiyyət suverenlik məfhumunun «eyni səviyyədə və ya daha üst səviyyədə» hər hansı başqa güc təniməasıdır. *Eyzmeyn* suverenliyə «tənzimlədiyi və ya yönəldiyi münasibətlərde eyni səviyyədə və ya daha üstün bir gücə bağlı olmayan nüfuz» kimi tərif verir. Yenə *Eyzmeynə* görə suveren səlahiyyət «qərar vermə, istədiyi kimi hüquq normasını qəbul etmə, və bu normaları tətbiq etmə səlahiyyətidir<sup>7</sup>. *Malberqə* görə suverenlik «səlahiyyətin üst səviyyədə istifadə şəklidir». Bu mənada suverenliyin bir-birindən ayrılmaz iki cəhəti var; «xarici suverenlik – daxili suverenlik». Xarici suverenliyə görə dövlət heç bir başqa dövlətdən asılı deyil. Bu mənada suverenlik «müstəqillik»lə eyni mənada işlədir. Daxili suverenlik məfhumu isə dövlətin təbəciyində olan fiziki və hüquqi şəxslər və qruplara qarşı «daha üstün səlahiyyətlərə malik olması» kimi başa düşülür<sup>8</sup>. Məhşur fransız hüquqşunası *Leon Dyugi* suverenliyə «üstün məcburedici səlahiyyət» kimi tərif verir<sup>9</sup>.

Bir dövlətin daxilində suverenlik «güclərin ayrılmazı principi» çərçivəsində qanunvericilik, icra və məhkəmə səlahiyyətləri şəkildə üç ayrı orqan tərəfindən həyata keçirilir. Bu səlahiyyətlərdən istifadə olunması hər dövlətin Konstitusiyasında təsbit olunur. İnteqrasiya modelləri baxımdan əla alındıqda suverenliyin bu klassik mənasını get-gedə itirməsinin şahidi oluruq<sup>10</sup>. İnteqrasiya məqsədi ilə yaradılan təşkilatların təsis müqavilələrini imzalayan dövlətlər qurulacaq təşkilatın qərar verən orqanlarının lehina «suveren səlahiyyətlərinin bir qismini güzəştə gedirlər». Burada iki məshəmu bir-birindən ayırmak lazımdır. Dövlət tərəfindən istifadə olunan səlahiyyətlərin, əla dövlətin «sərbəst iradəsi ilə» məhdudlaşdırılması başqa şeydir; bu səlahiyyətlərin bir qisminin başqa dövlət

və ya təşkilatlara verilməsi başqa şeydir. Hər iki məhumda da «dövlətin sərbəst iradası» müəyyənləşdirici ünsür olsa da, suveren solahiyətlərin qismən verilməsi bu solahiyətlərin məhdudlaşdırılmasına nisbətən «dövlətin beynəlxalq məsuliyyəti» baxımından daha əhəmiyyətli nəticələr yaradır.

<sup>1</sup> Monnet C., *Les Etats-Unis de l'Europe ont Commencé*, Paris, 1955, s. 27.

<sup>2</sup> Yenə orada, s. 28.

<sup>3</sup> Constantinesco V., *Competences et Pouvoirs dans les Communautés Européennes*, LGDC, Paris, 1974, s. 56; Bax: Arsava F., göstərilən əsəri, s. 11; Cartou L., "Evolution des Relations Internationales", in Melanges en l'Honneur du Montagne de la Roque, fac. De droit de Toulouse, 1986, s. 1; Pazarci H., "Uluslararası Hukuk Açılarından Otuzuncu Yılında AT", İKV dergisi, No: 49, İstanbul, 1987, s. 27; Rigaux F., "La Nature Curidique des Communautés", in les Nouvelles, ed. Larcier, Bruxelles, 1969, s. 29; Wigny P., "L'Europe Politique", in les Nouvelles, ed. Larcier, Bruxelles, 1969, s. 101; Zurcher A.C., *The Struggle to Unite Europe*, New York University Press, 1958, s. 72.

<sup>4</sup> Schuman R., "Discours Prononcé devant l'Assemblée du Conseil de l'Europe, session d'Aout", RCE, vol. VI, Paris, 1950, s. 665; Bax: Lagrange M., "La Cour de Justice des Communautés Européennes du Plan Schuman à l'Union Européenne", idid., s. 127; Reuter R., "Aux Origines du Plan Schuman", in MFD, ed. Labor, Bruxelles, 1979, s. 65.

<sup>5</sup> Pelliqrino C.R., *Construire le Marché Commun Latino-American et supranationalité*, pub. Aurora Institut, No 55, Saarbrucken, 1985, s. 5.  
<sup>6</sup> Bax: Özman A., «Devletlerin Egemenliği ve Milletlerarası Teşekküler», AÜHFD, cild. XXI, 1964, s. 1.

<sup>7</sup> Eismein, Cubertafond B., "Souverainete en Crise?", RDP, No: 1, Paris, 1989, s. 1274.

<sup>8</sup> Yenə orada, s. 1275

<sup>9</sup> Yenə orada.

<sup>10</sup> Isoart P., "Souverainete Etatique et Relations Internationales", in la Souverainete au XX eme Siecle, ed. Armand Colin, Paris, 1971, s.22.

Доц. М.А.Аббасова

НОВОЕ АДМИНИСТРАТИВНОЕ ДЕЛЕНИЕ И  
ПОЛОЖЕНИЕ НАСЕЛЕНИЯ В БОРЧАЛИНСКОМ  
РЕГИОНЕ ПОСЛЕ ПРИСОЕДИНЕНИЯ ЕГО К ГРУЗИИ  
В XVIII И XIX вв.

В 1736 году по прихоти Надир шаха Афшара Борчалинские земли были переданы под контроль царей Картли-Кахетии, после чего здесь было создано полуунезависимое феодальное владение под названием «Борчалинский султанат».

Позже правительства Грузии в разные периоды истории ликвидируют Борчалинский султанат и вместо него эти земли были названы Борчалинским уездом. В XIX веке территория Борчалинского уезда была сокращена в пользу других грузинских уездов и он был переименован в административную единицу под названием Борчалинская дистанция. А уже в советское время Борчалинская дистанция была разделена на районы, в результате чего зоны Гаражы и Карабёп были отторгнуты от Борчалов окончательно<sup>1</sup>.

По сведениям грузинского историка Вахушти границы Борчало в XVIII в. были представлены таким образом: Северная граница начиналась с горы Чарели (Бакулианис Мта<sup>2</sup>), по границе Горийского и Тифлисского уездов, затем вверх по течению р.Куры.

Восточная граница начиналась в Тифлисском уезде, на границе Казахского и Борчалинского уездов по р.Акстафа до горы Халхалы.

Южная граница начиналась от горы Халхалы, затем по хребту Есаули подходила к границе Карской области и притоков р.Аракса.

Западная граница – начиналась на востоке от Чалдыр – Гел (Палакацио)<sup>3</sup> на границе Карской и Ардаганской областей, затем на границе Ахалкалакского и Горийского уездов, откуда начиналась северная граница<sup>4</sup>.

Нужно отметить, что сведения Вахушти слишком туманны: «Граница Картли говорит он, р. Бердуджи. Начнем описание от-

сюда...Агджа – Кала впервые выстроил Якуб-Хан (Ак-Коюнлинский М.А.) и затем шах Абаз, когда победил царя Георгия...»<sup>5</sup> Необходимо заметить, что в старину как в других странах, так и в Грузии, границами обозначались не реки, а разделяющие из горы. Поэтому когда Вахушти говорит, что граница Картли служит р. Берруджи, нужно полагать, пишет Яс. Лордкипанидзе, что он подразумевает под этим выражением не русло реки, а бассейн её и её притоков<sup>6</sup>.

«География» царевича Вахушти – весьма известный труд. Его рукописи хранятся в Центральном историческом архиве Грузии. В 1904 г. грузинский текст был переведен на русский язык, историком М.Джанашвили. Вахушти описывает события, происходившие до 1745 года, т.к. он с 1724 г. жил в Москве, а материалы получал от других лиц.

Яс. Лордкипанидзе в своем труде «Нижняя Картлия в 1й четверти XVIII в.» указывает, что в начале XVIII в. в бассейне реки Борчалы-чай существовало феодальное владение под названием Байдарский султанат, а выше реки Алгетки тавадство Баратлы<sup>7</sup>. Основным населением которых были конечно же азербайджанские – тюрки.

Чтобы представить себе, какую территорию занимала провинция Квемо-Картли в 1й четверти XVIII столетия, необходимо вышеуказанные границы сравнить с географической картой издания Русского генерального штаба. Не нужно только забывать то, что в старину границы, как государств и областей, так даже мелких территориальных единиц, шли по естественным линиям, в большинстве случаев по горным хребтам. Поэтому там, где в документах и на картах XVIII столетия неясно, какие пункты обозначены границами – мы на современных картах должны проходить по водораздельным горам и горным хребтам<sup>8</sup>.

Таким образом, пишет Лордкипанидзе, в 1й четверти XVIII столетия Квемо-Картли заключала в себе: 1. Тифлисский уезд. 2. Весь Борчалинский уезд. 3. Участок западной половины Казахского уезда. 4. Северную часть Александропольского уезда. 5. Северную часть Карской области. 6. Два участка восточной половины Ахалкалакского уезда. 7. Один участок южной половины Горийского уезда<sup>9</sup>.

По нашему мнению эти сведения сильно преувеличены и носят надуманно шовинистский характер. Определить точные границы Борчалинской зоны является нелегкой проблемой. Как указывает азербайджанский историк Джаваншир низменность Бордюзю (Борчалинская) находится между Грузией и Арраном<sup>10</sup>.

Квемо-Картли (Нижняя Картлия) в 1й пол. XVIII в. такое название встречается очень редко. Это название мы нашли только в сигеле 1720 и 1749 годов, но зато в документах упоминается «Земо-Картли» (Верхняя Картлия –геогр. Вахушти и Даствурламали) и «Шида Картли» (Средняя Картлия –геогр. Вахушти). Название Квемо-Картли мы встречаем в более поздних документах<sup>11</sup>.

В провинции Квемо-Картли сравнительно с другими, было значительно больше имений царя и царицы. Этим объясняется, с одной стороны, то обстоятельство, что указанные в «Дастурламали» царские и царицыны селения все почти расположены в этой провинции<sup>12</sup>.

После вхождения Грузии в состав России Борчалинский уезд. находился в пределах Тифлисской губернии. И на протяжении своих границ, соприкасался; с севера с Горийскими уездом, с востока – с Тифлисским и Казахским (Елизаветской губерни), с юга и юга запада – с Александропольским уездом (Ереванской губерни) и с запада –Ахалкалакским и Горийским уездами Тифлисской губернии, но гористая поверхность его, высокие перевалы и почти полное отсутствие дорог дают возможность населению уезда поддерживать деятельные коммерческие сношения только с Тифлисским и Александропольским уездами – пишет автор XIX в. Аргутинский –Долгоруков<sup>13</sup>. Юго-восточная часть Тифлисской губернии, взволнившая горами Сомхетскими, Безобдальскими и другими отрогами Малого Кавказа, занята последним уездом Тифлисской губернии –Борчалиским; названный уезд представляет плоскогорье, окаймленное с севера, юга и запада хребтами и в средней своей части наполненное отрогами отделившимися от них цепи гор, постепенно поникающими на восток к берегу р. Куры. Почти все население уезда сгруппировано на Цалкинской, Лорийской и Борчалинской равнинах, которые разграничены Сомхетскими горами. Наиболее низменное по-

ложение занимает равнина Борчалинская (абсолютная высота едва достигает 1100м), наиболее возвышенное – Цалкинская; степь же Лорийская имеет тоже довольно возвышенное положение (средняя абсолютная высота 1700 м.) и только на 300 м. ниже Цалки. Три поименованных равнины занимают в общей сложности 1190 кв. верст; остальное пространство Борчалинского уезда, в 4224, кв. верст, занято горами, ущельями рек, горными террасами и лесами. Заслуживают упоминания также долина Башкическая, занимающая весь северный склон горы Лока, и земли вверх по реке Машавер, а также на север до речки Чочиан и долина Гомаретская, составляющая переходную ступень от Башкической долины к суровой Цалке<sup>14</sup>.

Один из авторов XIX в., изучавший Борчалинские земли пишет, Борчалинский уезд, занимающий юго-восточную часть Тифлисской губернии, заключен в пределы 41°48' и 40°46' с.ш. и 61°20' и 62°47' в.д. Уезд этот по размерам своим должен быть отнесен к числу самых больших в Тифлисской губернии. Площадь, занимаемая уездом, представляется в виде неправильного обруба, вытянутого сперва с севера на юг, а затем с запада на восток. Наиболее северная часть, Цалкинская горная равнина, имеет вид почти правильного прямоугольного, окаймленного со всех сторон высокими отрогами и самими хребтами Арджеванских и Мокрых гор. Средняя и южная части уезда резко разделяются на два района – Лорийскую равнину и Борчалинскую низменность, представляющие значительные отличия как по характеру своей топографии, так и по условиям культурной деятельности населения.

Самым Северным пунктом является гора Джам-джам (41°48' с.ш.) принадлежащая к цепи Арджеванских или Триалетских гор. Эти последние представляют естественную северную границу уезда.

Восточная граница, начинающаяся от горы Мзись-Цхвири, направляется сначала на юг, а затем отклоняясь на восток и пересекая реку Алгетку и Желтую гору, через Яило, Гелли – даг, Халек, в направлении на юго-запад доходит до немецкой колонии Александрильф и поворачивает на восток, юг и опять на восток, вдоль течения реки Храм, притока реки Куры. От впадения реки Храм в Курю граница покидает Тифлисскую губернию и идет

вдоль Казахского уезда, Елизаветпольской губернии. От Цак-Кара начинается уже западная граница уезда, отделяющая Борчалинский уезд от Александропольского, Эриванской губернии.

Таким образом, значительная часть Борчалинского уезда окружена естественными границами, то в виде сплошных горных хребтов, то в виде более или менее высоких отрогов их и только части северной и восточной границ спускаются в низменность, протягиваясь вдоль течения Куры и притока её Храма<sup>15</sup>.

В климатическом отношении Борчалинский уезд можно разделить на три части на низменную, Борчалинскую, предгорную – Лорийскую и Цалкинскую равнины и на горную полосу летних пастбищ.

Борчалинская низменность отделенная от Карайской степи рекою Курою, по климату своему ближе всего подходит к г. Тифлису. Зима здесь не суровая, снег не лежит более 1-2 дней и быстро стаивает. Как местность более открыта, низменность эта подвергается действию постоянных ветров. Лето сухое и очень жаркое, весна ветренная, а осень как и в Тифлисе является лучшей порой года. В низменности с успехом произрастают виноград, всевозможные фрукты, табак, пшеница, ячмень и чалтык. Здесь же расположены бостаны, снабжающие Тифлис огурцами, арбузами и дынями.

В предгорной же части Борчалинского уезда климат – влажный, зима – суровая. Частные градобития являются здесь истинным бичом, местного населения и в свое время обратили внимание на себя академика Абиха, который посвятил граду Триалетии даже целое сочинение. Почва почти повсеместно состоит из толстого слоя чернозема, покрытого либо луговой растительностью, либо хлебами местных греков и армян, с любовью предающихся земледелию. Вся равнина совершенно безлесна<sup>16</sup>.

В книге вышедшей в XIX в. в России под названием «За Русское владычество на Кавказе» указывается, что на Борчалинской равнине, в зоне Демирчигасанлы и на равнинах Байдар и Муганлы летом климат жаркий и нездоровий. В зоне Башкечида климат немного мягче. А в зоне Залги и предгорных районах, даже летом, несмотря на то, что эти районы находятся на равнинных территориях, климат прохладный и здоровый<sup>17</sup>.

Во второй половине XIX века Борчалинский уезд Тифлисской губернии, был переименован в Борчалинскую дистанцию. В результате чего его территория была урезана. Северная граница Борчалинской дистанции проходила по южным рубежам Тифлисского и Горийского уездов, на востоке Борчалинская дистанция граничила с Сигнахской и Казахской дистанциями. На юге граничила с Пембаком и Шурагелом. А на западе Борчалинская дистанция граничила с принадлежавшими Турции Карским и Ахалцихским пашалыками. Территория дистанции составляла около 8 тыс. верст<sup>18</sup> (1 верста равна 1.06 км. М.А).

Северная западная и южная части дистанции были заняты высокими горами, сплошь покрытыми лесами. А восточная её часть состояла из равнин, на которых было очень много холмов.

Горные цепи Борчалинской зоны доходили до горы Аарат (Агры-даг) и у них не было общего названия. Но та часть гор, которая доходила через Леджбединскую зону до Красного моста носила название Бабекер. Бабакерские горы были совершенно бесплодны, кое-где покрыты редкими лесами. Отроги этих гор были богаты медью, серебром и ртутью.

Через Борчалинскую зону проходит несколько равнин. 1. Равнина Залга, находящаяся у одноименной впадины. На этой равнине расположено семь небольших озер, а также протекает река Залга, воды которой применяются для земледелия. 2. Борчалинская равнина, через которую протекают реки Храм (по грузински Ксио) и Дебедчай, который так же важны для орошения. 3. Байдарская равнина, на которой расположено очень много населенных пунктов. 4. Равнина Муганлы. 5. Равнина Демирчигсанлы. 6. Равнина Техле, граничащая с Тифлисским уездом на которой очень много оврагов<sup>19</sup>.

Как нам известно, территория Борчалинских земель постоянно урезалась. В настоящее время 2/3 территории Борчалинских земель занимают горы выше 500 метров и предгорная зона. А 1/3 территории приходится на равнинные зоны. Самая большая из этих равнин Борчалинская, которую иногда называют низменностью. Борчалинская равнина занимает обширные территории между Азербайджаном, Грузией и Арменией. Здесь сосредоточено около 70 населенных пунктов<sup>20</sup>.

Таким образом можно сказать, что в настоящее время Борчалинские земли, включающие в себя горные цепи и равнинные территории начинающиеся от отрогов Большого Кавказа доходят до горной цепи Малого Кавказа на границе с Турцией и включают в себя горные цепи Триалети и Джавахети. Общая площадь земель около 10 тыс. квадратных км<sup>21</sup>.

Борчалинские земли всегда занимали и занимают важное стратегическое положение между Азербайджаном, Грузией и Турцией.

Как нам известно, на территории Борчалинских земель с древнейших времен проживало большое количество тюркоговорящего населения. Ниже мы хотим привести некоторые сведения из грузинских и российских источников, касательно населенных пунктов существовавших на территории Борчалинских земель в XVIII в. т.е. к моменту вхождения этих земель в состав Грузии, где проживало тюркское население, т.е. азербайджанцы. Хотя нужно подчеркнуть, что некоторые факты в этих источниках рассматриваются с шовинистической точки зрения, чтобы принизить роль тюркского населения в регионе. Например, в географии Вахушти имеются два сведения, о том когда поселились кочующие народы (ели) в Квемо Картли (Борчалах). «Когда победил шах – Абаз царя Георгия, привел ели Борчало, поселил здесь и потому (местность) называется Борчало»<sup>22</sup>. Это сведение относится к первому десятилетию XVIII столетия и здесь прослеживается, если мягко сказать, преувеличение того факта, что при шахе Аббасе I сюда было переселено некоторое количество азербайджанцев из Южного Азербайджана. А также заметим, что все население Борчалинских земель называется «кочующие народы». Хотя известно, что население региона на протяжении тысячелетия вело оседлый образ жизни занимаясь земледелием и скотоводством.

Во 2-й цитате говорится «Ниже Нахидури по обоим берегам Кциа живут ели магометане, обложенные царскими податями и воинскую повинность, Байдарского султана поставил шах Сефи от Алавара вплоть до Наджбадина и Еклесия - Назарасопели».<sup>23</sup>

В 1-й четверти XVIII столетия Сардаром (командующим войсками) Сабаратиано (оно же Квемо -Картли) в течение не-

кольких лет был Вахушти Батонишвили (царевич), который по поручениям царя и царицы и при участии мдивани (государственного секретаря) –Гиви Туманишвили произвел перепись района Мецинаве Дроша (передовой армии), наибольшей части Квемо –Картли. Эта перепись дошла до нас<sup>24</sup>.

По переписи 1721 г. в Квемо-Картли входили следующие округа: Алгети, Банбаки, Бердуджи, Дбаниси –Хеоба, Триалети, Мткврисгама с северной его частью Каара (Караззи), Сквириети, Сомхити, Ташири с районом Лори, Кциис-Хеоба, Каикиули, Караблаги<sup>25</sup>.

Здесь можно подчеркнуть, что здесь нет многих населенных пунктов входящих в Борчалинскую зону, по нашему мнению это еще раз подтверждает то, что Борчалинские земли вошли в состав Грузии после этой переписи (1721 г.), т.е. после коронации Надир шаха на Мугани.

К географии Вахушти приложены списки деревень и «оба» Картли и Кахсти. Списки имеют общую нумерацию, по которой в Квемо-Картли обозначены 682 деревни, но «оба» (татарские поселения) нумерации не имеют (ниже нумерация наша).

В географии Вахушти очень мало сведений относительно населенных мест «ели» (кочующие племена). Списки изданы впервые в 1935 г. в труде Яс.Лордкинайдзе.

На картах и в списках селений Вахушти поселения ели обозначены под названием оба. Здесь не ясно, чему больше оно соответствует, всему табуну (кёч) или какой-либо части его. По сведениям Даструрламали население ели проживало в 76 табунах. В это число не входили ели окрестов Бердуджи и Банбаки<sup>26</sup>. Ниже приводим списки деревень и прочих населенных мест Квемо-Картли, которые приложены к географии Грузии царевича Бахушти.

Здесь мы приводим названия населенных пунктов, где проживало тюркское население.

- |                     |                    |
|---------------------|--------------------|
| 1. Алагачи –оба-20  | 24. Азбулахи       |
| 2. Учкилиса         | 25. Джанбагча      |
| 3. Ахтала           | 26. Тахил битмази  |
| 4. Курткала         | 27. Дели Кулиджани |
| 5. Казан-гунбати –2 | 28. Джанбагча      |

- |                            |                                   |
|----------------------------|-----------------------------------|
| 6. Оскипара.               | 29. Карабулахи                    |
| 7. Молис-оба –1            | 30. Кара Килисиа                  |
| 8. Акташи                  | 31. Казанчи                       |
| 9. Шулавери                | 32. Палчухлу                      |
| 10. Мисхана                | 33. Дерзис оглис сопели           |
| 11. Тетрисопели            | 34. Насиблу оба                   |
| 12. Отурбулахи             | 35. Мола Абдулас сопели           |
| 13. Бестис сопели          | 36. Топракала                     |
| 14. Кырх булахи            | 37. Ашугас сопели                 |
| 15. Мирасан Дургана оба -2 | 38. Мисхана                       |
| 16. Дол бандлу             | 39. Мола Масхудис сопели          |
| 17. Болниси –3             | 40. Наджбадин оба                 |
| 18. Сулейманас сопели.     | 41. Сарвани оба                   |
| 19. Дарбаз –тала           | 42. Алавари оба                   |
| 20. Тала                   | 43. Марнеули                      |
| 21. Каракала               | 44. Амирхаслу оба                 |
| 22. Чалаблу оба            | 45. Демурчигасанлу оба            |
| 23. Молла Касулис сопели   | 46. Саганлуги оба <sup>27</sup> . |

По географии Вахушти вниз по течению Куры живут ели Демирчи-Асанлу, богатые скотом. Там значились:

1. Юзбасис – 1 табун ели, 376 дымов, (т.е. семей, или домов).
2. Шаранадинас – 1 табун ели, 122 дымы.
3. Мола –Абдула-Касумаси – 1 табун ели тархани, 40 дымов.
4. Асанлу Мола Мамадаси – 1 табун ели тархани, 10 дымов.
5. Дарбази –оглы –Халилас – 1 табун ели, где значились 120 дымов ели тархани<sup>28</sup>.

В первой четверти XVIII столетия в списке деревень Квемо-Картли царевича Вахушти также значатся такие населенные пункты как-Али оглы –Мамадас табун ели тархани. Алиханас-сопели –в Каикиули, на левой стороне устья р. Каикиули –Цкали, на юг Тикматаши и на сев.-зап. Саакас –сопели. Амир-Амадлу –поселение ели. Там проживали: 1 табун Пирмамада –80 дымов ели. 1 табун его же –5 дымов ели тархани. 1 табун –Мола –Исмаила –5 дымов ели тархани. Амир-Хаслу, поселение ели-в Алгети, на зап. Чалаблу, на юго-восток Багратиса. Здесь значится

1 табун Молла Абдулашвили и Кади-Мола, 98 дымов ели.

А в округе Алгети: Багратиса –2 оба, Сакалтутни-2 оба, Саганлуги –1 оба, без названия 2 оба, Гвинчроби –4 оба.

В округе Кциис –Хеоба: Байдари (на Каналах) – 7 оба, Султнис оба –21 оба.

В округе Мтквоис-Гагма: Лочинис-Хеви –1 оба.

В округе Сомхити: Алагачи –20 оба, Молис-оба –1 оба, Кулареби-6 оба. Всего 67 оба.

В поселение Капанакчи входили:

1. Аджи-Алиа, 1 табун 14 дымов ели.
2. Аджи-Мамада, 1 табун 18 дымов ели.
3. Аджи-Шепи, 1 табун 45 дымов ели.
4. Пата, 1 табун 68 дымов ели.
5. Пата, 1 табун 8 дымов ели Заргари.
6. 1 Джапара, 1 табун 44 дымов ели.

В поселение Вели-хан оглы находился Вели-табун елизначится 1 табун, 20 дымов ели тархани.

В округе Аидарбегис-Хеоба находится одна устроенная деревня с тюркским населением Курт-Кала, где моуравом был Азиз-оглы Мамадасшвили.

В Иашол-Бош -оглы находится Амадас-табун ели, где значится 5 дымов ели тархани. В Ибреим-Халил-оглы с братьями – 30 дымов и т.д.<sup>29</sup>.

Невнесенные же в Даствурмали населения ели Банбаки – Бердуджи об'ясняется тем, что эти округа составляли отдельное ханство и его перепись, очевидно производилась отдельно как от переписи царства, так и от переписи ели, проживающих в Картли<sup>30</sup>.

Там, где было больше царских и царицыных имений, т.е. как уже указывалось выше, именно в Квемо-Картли, было больше установок сбора податей с населения.

Нужно отметить, что наименование деревень изучаемого нами региона в разных источниках неодинаково. Нередко у одного и того же автора в одном сочинении деревня носит одно название, в другом-другое. Есть случаи, что даже в одном и том же сочинении деревня носит в разных местах разные названия. Для уяснения такой ситуации мы приводим несколько примеров.

Сел. Бузургбулахи –Бузчай.

Дарбази-Дарбазтала.

Казанчи-Казан-Гунбати.

Мола Кишлаги –Кишлари.

Оскиричас-сопели –Оскипара

Караджлу –Сараджлу.

Карманлу –Парманлу.

Амирхасанлу –Амирхаслу.

Гулабаба-Гула –сопели.

Долбанди –Добандлу.

Каракиглиси –Каракилиса.

Мугалу-Муганлу.

Хоша Герма-Коша-Герма.

Шихчобани –Чочхобани, и др.

Этот факт подчеркивает в своей «географии» и Вахушти Багратиони – «несколько» деревень Квемо-Картли носят одno и тоже название. Например, Абано называется три деревни, Акопас сопели – две деревни, Дарбази -четыре деревни» -пишет он.

4000 Хр. Есть город Тбилиси и в нем обитают православные грузины, католики, армяне и татары – четыре тысячи дымов.

1000 Хр. Есть татары, Демирчу – Асаклу один султанат, и их племена составят тысячу дымов; многие из тамошних рассеялись, ушли в другие края и живут там хизанами.

200 Хр. Есть Бандар один султанат, многие рассеялись по другим краям, а наличествующих теперь двести дымов.

2560 Хр. Есть Борчали и Памбакское ущелье – целое ханство. Из тамошних людей многие рассеялись по другим волостям, а ныне налицо две тысячи пятьсот шестьдесят дымов, вместе с армянами.

3500 Хр. Есть Казахи – целое ханство и многие из тамошних людей рассеяны по другим краям, а сегодня налицо татар три тысячи пятьсот дымов<sup>31</sup>.

В географии Вахушти упоминается три деревни под названием Болниси. 1. Болниси-Земо, где проживало 17 податных и 2 богано. 2. Болниси-Квемо – здесь числилось 70 дымов. 3. Болни-

си-Шуа – 56 податных и 36 богано. Они уплачивали персидский налог по 3 тумани.

Селение Коша-Килиса – по переписи 1721 г. находилась в округе Ташири и по словам царевны Дареджан эту деревню ей пожаловал царь Ираклий. Она привела из чужих краев 62 дыма татар (азербайджанцев) и поселила там. Если по переписи 1701/11 г. здесь значатся 1 владелец, 2 подвластных владельца и 27 податных, то по переписи 1721 года значатся 1 владелец, 9 податных, 3 богано и 16 акрили<sup>32</sup>.

Из демографической ведомости Восточно-грузинского царства, представленной двором Ираклия II, российскому резиденту (Антону Моуравову) читаем.

Цифры по краям этих сведений указывают на количество тюркского населения в этих пунктах.

Таким образом, из выше указанного мы еще раз видим, как Вахушки сам себе противоречит, указывая на то, что шах Аббас переселил в Квемо-Картли «кочующие народы» (т.е. тюркское население). Как можно было переселить такое количество населения и заселить выше указанные населенные пункты.

В XVIII в. большинство эмиров кочевых и полукочевых племен назначались правителями областей с предоставлением им этой же области в виде тиула. Земли тиула фактически поступали во владение знати племен, которая распоряжалась доходами с населения и самими землями.

Шахской власти было трудно контролировать тиулдаров из-за раздробленности государства Сефевидов, отсутствия обще-государственного рынка и сколько-нибудь прочных экономических связей между отдельными областями. На протяжении XVIII в. все явственное становится тенденция правителей тиулов добиться превращения своих владений в наследственные, а иногда и безусловные. В связи с этим при последних сефевидских шахах все чаще возникают мятежи тиулдаров против верховной власти шаха<sup>33</sup>.

Крестьяне Картли-Кахетинского царства в XVIII в. платили следующие подати и повинности: 1. Поземельные и подоходные сборы (багбаши, чобанбеги и др.);

2. Сборы и поставки продуктами…;

3. Обязательные приношения (пишкеш и др.).

4. Сборы поголовные и подъёмные (башпулу, джизья…).

5. Повинности в пользу феодалов, государства (черик…).

Во II половине XVIII века в Картли-Кахетии был введен новый государственный налог, т.н. «сурсати» (провинцкий), предназначенный для содержания войск. Кроме вышеупомянутого налога, правительство вынуждено было зачастую вводить единовременные налоги, часть из которых, ввиду вечной нужды царской казни в деньгах с течением времени превращались в постоянные.

В работе Г.Мамедова под названием «Tiflis əyalətinin müfəssəl dəftəri», указывается что в 1728 году в Борчалинской зоне проживало 4164 налогоплательщика, тюркского происхождения, из них в Баратлинской зоне Борчалинских земель проживало 190 налогоплательщиков, в Байдарской зоне – 1135, в Демирчигасанлинской зоне 1811, в Памбакской зоне – 365, а в Агджакалинской зоне – 663 налогоплательщика<sup>34</sup>.

Нужно отметить, что в это время существовали некоторые законы по которым часть тархани ели (т.е. часть крестьян), которых царь мог освободить от податей. Приблизительно количество их было 776 дымов. Это табуны Алаверди – Мола-оглы, АмирАмадлу Мола Исаила, Амир-Амадлу Мола Пирмамада, Анализ-оглы Аджи – Муса, Арухлу Ахверда, Арухлу Ханмамеда, Брма Годакпри, Демури Мола-Абдул – Касума, Дердзи-оглы-Халила, Вели-Хан-оглы-Вели, Иашол-Бош-оглы-Амада, Ибреим-Халил оглы с братьями, Йолчи-оглы-Асана, Мамади-Заргари, Мирза-оглы-Мустафа, Мола-Абдулашвили-Мамада, Мола-Баба-оглы Абдул-Касум, Муганту Али-оглы Мамада, Наджбадини (Набадинлу) Мола-Али, Нури-ага, Сару-Сапунчи Куджур – оглы, Узбаци, Пирмамада, Капанакчи Аджишепи, Кешалу Коджа, Шавела Пареши, Шаманат – оглы Ахверди, Шарападина – ага, Джаваншири-Шатири-Ибреима, Джеваншири-Шатири-Мамада<sup>35</sup> и др.

<sup>1</sup> Məmmədli M. Borçalı mahali və Qaçağan kəndi. B., 2001, s. 17.

<sup>2</sup> Названия на картах XVIII в.

<sup>3</sup> То же.

<sup>4</sup> Вахушки Багратиони. История царства грузинского. Тбилиси, 1976, с.190.

<sup>5</sup> Там же, с. 204

- <sup>6</sup> Лордкипанидзе Яс. Нижняя Картлия в 1й четв. XVIII столетия, ч.I и II, Тифлис, 1935, с. 393.
- <sup>7</sup> Там же. с. 395.
- <sup>8</sup> Там же с. 394.
- <sup>9</sup> Там же. С. 396.
- <sup>10</sup> Məmmədov R. Məmmədli V. Borçalı tarixi demografiya güzgüsündə. Bakı, 2001, s.14.
- <sup>11</sup> Лордкипанидзе Яс. указ. раб. с. 383.
- <sup>12</sup> Там же. с.29.
- <sup>13</sup> Аргутинский –Долгоруков А.М. Борчалинский уезд в экономическом и коммерческом отношениях. Тифлис, 1897, с. 14.
- <sup>14</sup> Вермишев Х.А. Материалы для истории грузино-армянских отношений. С-П, 1904, с.37.
- <sup>15</sup> Верлишев Х.А. там же. с.37.
- <sup>16</sup> Аргутинский –Долгорукий А.М. Указ. раб. с.9-14
- <sup>17</sup> За русское владычество на Кавказе. Тифлис. 1885, с.115.
- <sup>18</sup> Vahid Öməri. Borçalı distansiyası. Ş.Məmmədli. «Paralanmış Borçalı» kitabında. Bakı, 1999, s.12.
- <sup>19</sup> За Русское владычество на Кавказе, с. 67.
- <sup>20</sup> Sarvan M. Ulu Borçalı. Bakı, 1998, s.17.
- <sup>21</sup> Məmmədov R. Məmmədli V. Göst. əsər. s.14.
- <sup>22</sup> Вахути Богратиони. Указ.раб. с. 138.
- <sup>23</sup> Там же. С. 142
- <sup>24</sup> Лордкинанидзе Яс. Указ. раб. С. 29.
- <sup>25</sup> Там же. с. 383.
- <sup>26</sup> Там же. с. 389.
- <sup>27</sup> Вахути Богратиони. Указ.раб.с.232.
- <sup>28</sup> Там же. с.240
- <sup>29</sup> Лордкинанидзе Яс. Указ.раб.с.442.
- <sup>30</sup> Там же. с.389.
- <sup>31</sup> Межкавказские политические и торговые связи Восточной Грузии.. Тбилиси, 1980, с.32.
- <sup>32</sup> Там же. с.453.
- <sup>33</sup> Арунова М. И Ашрафян К. Государство Надир-шаха Афшара. М., 1958, с. 36.
- <sup>34</sup> Məmmədov R., Məmmədli V. Göst.əsər. s.41.
- <sup>35</sup> Лордкипанидзе Яс. Указ.раб. с.483.

Ramil Ağayev,  
AMEA A.Bakıxanov adına  
Tarix İnstitutunun elmi işçisi

## AĞQOYUNLULAR DÖVLƏTİ İLƏ TEYMURİLƏR DÖVLƏTİ ARASINDA İQTİSADİ VƏ MƏDƏNİ ƏLAQƏLƏR HAQQINDA

Tarixi faktlara əsasən, Əbu Səidin yürüşü dövrü (1467-1469) istisna olunmaqla, Ağqoyunlu dövləti ilə Teymurilər dövləti arasında münasibətlərin əsas etibarılı dinc xarakter daşıdığını söyləmək olar. Bu dövlətlər arasında müəyyən diplomatik, ticarət və mədəni əlaqələr mövcud olmuşdur.

Ağqoyunlu dövləti ilə Teymurilər dövləti arasında qarşılıqlı münasibətlər Əbu Səidin məlum yürüşü ilə əlaqədar kəskinləşərək sonrakı dövrlərində, xüsusilə Sultan Hüseyin Baykaranın ticarət və mədəniyyətə yüksək qiymət verdiyi dövrədə daha çox dinc xarakter daşımağa başladı.

Beləliklə, Uzun Həsənin hakimiyyətinin əvvəllərində, Əbu Səidin yürüşü dövründə bəhs edilən dövlətlər arasında ticarət və mədəni əlaqələr zəif olmuşdur. Bu faktı əyani olaraq sübut etmək üçün Afanasi Nikitinin məhz həmin illərə aid verdiyi məlumatı misal göstərmək olar. Sultanıyyədən keçən yolların birindən – Sultanıya-Sava- Qum - Kaşan İsfahan-Yəzdxast – Şiraz - Kış yolundan istifadə etməklə Hörmüza gələn, oradan da Hindistana gedən Afanasi Nikitin öz ölkəsinə qayıtmaghan onun üçün çox çətin olduğunu göstərir . Onun aşağıdakı sözləri XV əsrin 60-ci illərinin sonu -70- ci illərinin əvvəlləri üçün bəhs olunan ərazilərin həqiqi mənzərəsini təsvir etməyə imkan verir; «Hindistandan haraya gedim, Hörmüzə qayıtmaq, oradan isə Xorasana, yol yoxdur, Cağataylara da yol yoxdur. Bəhreynə, Yəzdə də yol yoxdur. Hər yerdə qarışlılıqdır<sup>1</sup>. Bütün bunlar Uzun Həsənin hakimiyyətinin ilk illərinə aiddir. Tezliklə onun hakimiyyəti bütün keçmiş Qaraqoyunullar dövlətinin ərzisində bərinqərar olduqdan, Yadigar Məhəmməd Mirzə ilə bağlı olaraq Sultan Hüseyin Baykara ilə ziddiyatlı həll edildikdən sonra dövlətlər arasında ticarət əlaqələri bərpa olunmağa başladı. Sultan Yaqubun dövründə Kermanla bağlı hadisələr sona yetdikdən sonra isə bu əlaqələr daha da genişləndi və ədəbi-

mədəni əlaqələr canlanmağa başladı. İki dövlət arasında ticarət əlaqələrinin həyata keçirildiyi, malların mübadilə edildiyi əsas yer Hörmüz idi. Bu zaman Hörmüz Uzun Həsən xərac verirdi.<sup>2</sup> Sultan Hüseyin Baykara tərəfindən Təbrizə göndərilən elçilər ticarət əlaqələrinin genişlənməsi ilə bağlı danışıqlar aparılmışdır.

Ağqoyunu-Teymuri qarşılıqlı münasibətlərindən danışarkən onlar arasında, xüsusilə Sultan Yaqubun hakimiyyəti dövründə mədəni əlaqələrin əvvəlki dövrlərlə müqayisədə nisbətən yaxşılaşmasını qeyd etmək olar. Ağqoyunu hökmədarları Uzun Həsən və Sultan Yaqub Təbrizdə, Teymurilər dövlətinin hökmədarı Sultan Hüseyin Baykara Heratda belə əlaqələr xüsusi diqqət yetirmişlər.

Qeyd etmək lazımdır ki, Teymurilər dövlətində istər ölkə da-xilində, istərsə də onun hüdudlarından kənarda mədəni əlaqələrin genişlənməsinə tacik filosof-sairi Əbdürəhman Caminin və öz-bək şairi Əlişir Nəvainin müstəsnə xidmətləri olmuşdur. Hökmədarların siyasiyyət müayyən dərəcədə təsir göstərə bilən hər iki şair, həm də Qaraqoyunu, Ağqoyunu, Osmanlı hökmədarları ilə yazmış, dini ziddiyətlərə qarşı çıxaraq, Yaxın və Orta Şərqdə əmin-amanlığın yaradılmasına çağırmışlar. Məhz bu iki şair XV əsrin II yarısında özlerinin ədəbi və ictimai fəaliyyətləri ilə Yaxın və Orta Şərqi müxtəlif xalqları arasında mədəni əlaqələrin genişlənməsinə çalışmış, qonşu ölkələrə qarşılıqlı təhlükəsizliyə və əminanlığa xüsusi diqqət yetirmişlər. Məhz onların əsərlərində Yaxın və Orta Şərq xalqlarının keçmiş mədəni əlaqələrinə işarə edilmiş, mütərəqqi şairlərin ənənələri davam etdirilmişdir. Cami, Nəvai, Xətibi Nizami Gəncəvinin özlərinin böyük ustası hesab etmiş, onun əsərlərindən faydalananmışlar.

Qeyd etmək lazımdır ki, XV-XVI əsrlər Azərbaycan-Özbək mədəni əlaqələri filoloji baxımdan əhəmiyyətli dərəcədə tədqiq edilmişdir.<sup>3</sup>

H. Arashlı yazır: XV əsrda Orta Asiyada öz-bək mədəniyyəti çiçəkləndiyi bir dövrlərdə Azərbaycan şairlərinin müayyən hissəsi Herat şəhərinə köcmüşdür. Lakin XVI əsrə Səfəvilər dövlətinin təşəkkülü ilə əlaqədar olaraq öz istedadlarına görə Sultan Hüseyin Baykara və Əlişir Nəvai məclislərində təqdir olunan bir çox şairlər Vətənlərinə dönmüşdür.<sup>4</sup> Vaxtilə Nəvai məclislərində iştirak etmiş şairlərdən Xülfə, Allahi, Ziyavi təxəllüslü şairləri də qeyd edə bili-rlik.

Qeyd etdiyimiz kimi Cami Qaraqoyunlular sarayı ilə müayyən əlaqələrə malik olmuşdur. Cahanshah öldürüldükdən sonra Cami Ağqoyunlularla da münasibətləri qoruyub saxlamışdı. Hətta o, Uzun Həsənə Təbrizdə görüşmüştür. Caminin Uzun Həsənin oğlu Sultan Yaqubla münasibətləri, xüsusilə yaxşı olmuşdur. Caminin həmin əsərində Sultan Yaqubun qardaşı Yusif bəy də xaturlanır. Şair «Silsilət əz-zahəb» əsərində də Ağqoyunlularla əla-qələrinə işarə etmişdir.<sup>5</sup> Sultan Yaqub Camiə xüsusi qayğı göstərirdi. Şairin əsərlərində, ayrı-ayrı hökmədarlara məktubunda İslam dinində parçalanmanın əleyhinə çağırışlar açıq-aşkar özünü biruze verir.

Digər Mərkəzi Asiya şairlərindən Əlişir Nəvai və Lütvinin Sultan Yaqub və onun saray şairləri Kişvari və Həbibə ilə əlaqələri daha geniş olmuşdur.

Əlişir Nəvainin Təbriz sarayında an çox əlaqə saxladığı şair Kişvari, sonralar isə Həbibə olmuşdur. Əlişir Nəvainin XVI əsrin əvvəlində Füzuli yaradıcılığına, eləcə də Xətainin yaradıcılığına müsbət təsiri olmuşdur. Kişvari ilə Nəvainin ədəbi əlaqələri dövrü Ağqoyunu dövlətilə Teymurilər dövləti arasında ədəbi-mədəni əlaqələrin an çox inkişaf etdiyi dövr olmuşdur. Bu dövürdə Sultan Yaqubun və Sultan Hüseyin Baykaramın saray şairləri arasında hökmədarların himayəsi ilə yazılmalar olmuşdur. Təbriz hökmədarına Heratdan hədiyyə olaraq qiymətli al yazmaları gətirilirdi.

Araşdırma göstərir ki, Ağqoyunu və Teymurilər dövlətinin ərazisində yaşayan öz dövrünün mütərəqqi şairləri zəmanəsinin nöqsanlarını təqnid etmiş, ədalətsizliyə qarşı çıxmış, bir-birilə səslişən uyğun fikirlər söylemişlər. Ədəbi əlaqələrə, ölkələr arasında dostluq münasibətlərinə böyük əhəmiyyət verən Əlişir Nəvai yazırıdı:

«Əgər dostluq münasibətləri, həmrəylik qələm və mürəkkəb vasitəsilə, məktub və elçilər göndərilməsi vasitəsi ilə möhkəmləndirilsə, o zaman, şübhəsiz, hətərəfli, möhkəm qarşılıqlı münasibətlər bərqrar olar».

İki dövlət arasında ədəbi-mədəni əlaqələrə aid digər nümunələr də misal göstərmək olar. Hər halda XV əsrin sonunda Ağqoyunlular dövləti ilə Teymurilər dövləti arasındaki iqtisadi-ticarət və ədəbi-mədəni əlaqələr istər bütün XV əsr ərzində, istərsə də sonrakı

XVI əsr ərzində, regionda mövcud olmuş dövlətlər arasında qarşılıqlı münasibətlərdən ən olverişli dövr olmuşdur.

Bələliklə, Ağqoyunlu dövləti ilə Teymurilər dövləti arasında qarşılıqlı münasibətlər, Əbu Səidin Azərbaycana yürüşü dövrü (1468-1469) istisna olunmaqla, əsasən sülh xarakteri daşımışdır.

Bu dövrdə iki dövlət arasında mədəni əlaqələr inkişaf etmiş və bu əlaqələr hər iki dövlətin hökmədarları tərəfindən himaya olunmuşdur.

1. Хождение за три моря Афанасия Никитина. М. 1958. с. 25.
2. Yenə orada. s. 203.
3. Нагиева Дж. М. Навои и Азербайджанская литература XV-XVI вв. Ташкент. 1990. с. 11-19.
4. Arash N. Böyük Azərbaycan şairi Fizuli. Bakı, 1958. s. 47.
5. Бертельс Е. Э. Навои и Джами, Избранные труды, т.IV. М. 1965. с. 219.
6. Фазлаллах Рузбихан Хунджи. Тарихи-алам-арайи Амини. Перевод В.В.Минорского. Под ред. З.М. Буниятова и О.А.Эфендиева. Bakı. 1987. с.75.
7. Нагиева Дж.М. Göstərilən əsəri. S. 58.
8. Низамутдинов И. Из истории Средназиатско-индейских отношений IX – XVIII вв. Ташкент. 1969. с. 34.

Aypara Rüstəmova,  
AMEA A.Bakıxanov ad.Tarix İnstitutunun dissertanti

## AZƏRBAYCAN RESPUBLİKASI KİTAB PALATASININ TƏŞƏKKÜLÜ

Keçən əsrin 20-ci illərində fəaliyyət göstərən kitabxana-biblioqrafiya müssisələri içərisində Xalq Maarif Komissarlığının 1925-ci il fevral tarixli qərarı ilə təşkil edilən Azərbaycan Dövlət Kitab Palatasının yaranması ilk biblioqrafiya mərkəzi kimi Azərbaycanda elmi-tədqiqat işləri üçün elmi bazanın yaradılmasında və inkişafında müstəsnə rol oynamışdır.<sup>1</sup> Yenice yaranmaqdə olan Kitab Palatasının vəfələrinə aşağıdakılardaxil idi:

1. Azərbaycan SSR- nin ərazisində nəşr olunan çap əsərlərinin məcburi nüsxəsini almaq, müttəfiq respublikaların kitab palataları ilə bağlanan xüsusi müqavilə əsasında həmin respublikaların çap məhsulunu əldə etmək.
2. Palataya daxil olan ədəbiyyatlı respublikanın və müttəfiq respublikaların kitabxanalarına göndərmək.
3. Azərbaycan SSR- nin ərazisində nəşr olunan ədəbiyyatdan bir nüsxə palatanın arxivində saxlamaq.
4. Elmi-biblioqrafik təşkilatlarla kitab mübadiləsi aparmaq.
5. Elmi-biblioqrafiya işlərini təşkil etmək.

1925-ci ilin oktyabrından işə başlayan Azərbaycan Kitab Palatasında cari işlərlə barəbər elmi biblioqrafiya işləri də aparılmışdır. Palatanın elmi işlər sahəsində apardığı mühüm vəzifələrdən biri də mətbuatın statistik qeydiyyatının aparılmasıdır.

Bu mətbuat statistikası respublikanın mədəni sahədəki nüliyətlərini göstərdiyi kimi, eyni zamanda ölkənin mədəni-maarif müssisələrinin vəzifələrinin, nəşriyyat işlərinin partiyalı, sinifli olmasının mahiyyətini açırı. Belə nəşrlərdən biri "Şuralar İttifaqı mətbuatının statistikası" idi ki, burada da statistik məlumatlar verilirdi. Kitab Palatası hər ay "Azərbaycan kitab ixbarı" adlı məcmuə çıxarır və hər kitabı öz dilində orada dərc edirdi.<sup>2</sup>

Kitab Palatası eyni zamanda türk-tatar xalqlarına aid bibliqrafiya tərtib etmək üçün də bir çox araşdırıcılar aparmışdır.

Dövlət Kitab Palatası oktyabr ayında respublika ərazisində çap olunan əsərlərin mübadiləsi barədə RSFSR Mərkəzi Dövlət

Kitab Palatası ilə müqavilə bağladı. Belə müqavilələr Ukrayna, Gürcüstan və digər müttəfiq respublikaların kitab palataları ilə də bağlandı.<sup>3</sup> Kitab Palatası respublika ərazisində nəşr olunan çap məhsuslarından alınan məcburi nüsxələr əsasında 1925-ci ildən başlayaraq mətbuat arxivini yaratmağa başladı.

Dövlət Kitab Palatası 1926-ci ildən nəşrə başladığı Kitab letopisləri» vasitəsi ilə dövlət ədot-qeyd biblioqrafiyasının əsasını qoymuş. Kitab Palatasında bibliografik məlumat işinin yerinə yetirilməsi üçün 1925-ci ildən xronoloji kataloq, rus ədəbiyyatı kataloqu, almanaxların kataloqu, qəzetlərin kataloqu tərtib edilməyə başlandı. Beləliklə məlum olur ki, Kitab Palatasının fəaliyyəti ilk növbədə ölkədə çap olunan zəngin elmi ədəbiyyatın toplanıb mühafizə edilərək arxivinin yaradılması, elmi biblioqrafiya və elmi ədəbiyyatın üçutunu aparmağa yönəlmışdı. Kitab Palatasının həmin dövrə apardığı önəmli fəaliyyətin nəticəsindər ki, bu gün da elmi araşdırımlar zamanı təkrar-təkrar «Kitab letopislərinə» müraciət edilir.

Açınacaqlı haldır ki, son 10-15 ildə ölkədə nəşr olunan çap əsərlərinin daqqıq üçutu aparılmır. Bunun acı nəticələri elmi-biblioqrafiya işinin təşkildində uzun illər boyu özünü göstərəcəkdir. Son illər M.F.Axundov adına Dövlət Kitabxanası büsahədə müəyyən işlər görərədə Kitab Palatasının fəaliyyətinin bərpasına ciddi ehtiyac vardır.

<sup>1</sup> Rüstəmova A. Azərbaycanda ilk elmi müəssisələrin və ilk elmi kitabxanaların təşəkkülü (1920-1929-cu illər). Tarix və onun problemləri. Bakı, 2002, №3. s.71-75.

<sup>2</sup> Elmi işlərdəki müvəffəqiyyətlərimiz. İnqilab və Mədəniyyət. 1929, №3-4, s.39

<sup>3</sup> Azərbaycan Respublikası Kitab Palatası, Yaddaş (1925-1965). Bakı, 1965, s.5

Zahidov B.S.,  
Azərbaycan Respublikasının Prezidenti yanında  
Dövlət İdarəciliy Akademiyasının müəllimi,  
Nyu-York Elmlər Akademiyasının həqiqi üzvi

## DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ VƏ NARKOTİZM

Azərbaycan özünün dövlət müstəqilliyini əldə etdiyi ilk gündən sosial həyatın bütün mənfi hallarına qarşı olduğu kimi narkotizm və narkobizneslə də ciddi və dönməz mübarizə aparmaqdır. Lakin Azərbaycanın XX əsrin 90-ci illərinin başlangıcından erməni faşist-separaçıları tərəfindən cəlb edildiyi və bu gün də davam edən “Dağlıq Qarabağ” münaqışası ölkənin sürətli və normal inkişafına mane olur. Belə mane özünü demək olar ki, bütün sahələrdə bürüza verir.

Artıq dünya ictimaiyyətinə yaxşı məlumdur ki, müstəqil, suveren Azərbaycanın 20% ərazisi Ermənistanın silahlı birləşmələri tərəfindən işgal olunmuşdur. Öz doğma torpağında qaçqına çevrilmiş soydaşlarımızın sayı 1 milyondur. Öz müstəqilliyini ən yaxın keçmişdə əldə etmiş gənc-dövlət üçün bunun nə qədər çatın olduğunu, fikrimizcə, şərh etməyə ehtiyac yoxdur. Keçmiş SSR İttifaqının dağılması nəticəsində öz dövlət müstəqiliklərini əldə etmiş müttəfiq respublikalar arasında iflic vəziyyətinə düşmüş təsərrüfatçılar əlaqələrinin, iqtisadi və mədəni əlaqələrin bərpa edilməsinə birdən-bira nail olunmaması, bu ölkələrdə. O cümlədən Azərbaycanda iqtisadi vəziyyətin ağırlaşmasına, işsizliyin kütləvi hal almasına gətirib çıxardı. Əhalinin sosial-maddi durumunun pisləşməsi, fasiləsiz davam edən infilyasiyalar və s. müxtəlif dramatik dəyişikliklərə müşayət olunmuşdur. Bütün bunların nəticəsində zəifləmiş və hətta, keçmiş sovet respublikalarına əvvəller tamamilə yad olan elementlər meydana çıxmaya başlamışdır.

Hazırda MDB məkanına daxil olan dövlətlərin demək olar ki, hamısı keçid dövrü“ deyilən açınacaqlı bir dövrü həl ki, yaşanmaqdadır. Keçid dövrü isə özünəməxsus sosial-iqtisadi, siyasi-hüquqi və mənəvi-psixoloji nəticələr doğuran qanuna uyğunluqlara və gediş prosesinə malik olur. Əslində isə bu dövr nə qədər davam edəcəyi qaranchı olan keçid mərhələsidir. Çünkü bu dövrdə camiyət onun yazılmamış qanuna uyğunluqlarına uyğun şəkildə ya-

şamalı olur, dövrə münasib əxlaqi-mənəvi keyfiyyətlər əldə edirlər. Keçid dövrünün cinayətkarlığı da yeni mənfi elementlərlə silahlanır. Başqa sözlə, cəmiyyət müasiri olduğu dövrün diktə etdiyi normaların bir növ daşıyıcısına çevrilir. Adət və ənənələrdə, hüquq normalarında və onlara münasibətdə, dünyəvi əxlaqda və xarakterlərin tipində sanki dövrün tələblərinə uyğun dəyişikliklər baş verir. Məhz bütün bunlar və sair amillər keçid dövrünü həm də keçid cəmiyyəti kimi səciyyələndirməyə əsas verir.

XXI əsrin astanásında Azərbaycandakı vəziyyəti, öz müstəqilliyyətin yenicə əldə etmiş bütün dövlətlərdə olduğu kimi keçid cəmiyyətindən başqa qeyri adla adlandırmaq mümkün deyildir. Bu, hələ baş verən dəyişikliklərin tam şəkildə başa çatmadığı bir dövrün, cəmiyyətin manzərsidir. Həmin dəyişikliklər cəmiyyətdə ən azı aşağıdakı dörd cəhətə aid olur.

Birinci, cəmiyyətin sosial-iqtisadi əsasları kökündən transformasiyaya məruz qalır, belə ki, yeni iqtisadi münasibətlərə keçidə əlaqədar mülkiyyətin müxtalif formaları təşəkkül tapır, azad və sərbəst bazar iqtisadiyyatına keçidin əsası qoyulur (başlıca cəhət).

İkinci, ölkənin dövlət-siyasi quruluşu başqalaşır, yəni dövlət totalitar və ya avtoritar rejimdən demokratik və hüquqi rejimə qədəm qoyur, respublika idarəciliğin formasına keçidin əsasları yaradılır.

Üçüncü, demokratik, hüquqi dövlət rejiminə və respublika idarəciliğin formasına malik olan dövlət hakimiyətlərin bölgüsü prinsipi (qanunvericilik, icra və məhkəmə hakimiyyəti) əsasında fəaliyyət göstərməyə başlayır.

Dördüncü, ideologiya üzərində inhisarlılıq ləğv edilir, yəni dövlətdə çoxpartiyalı sistem, habelə siyasi plüralizm və ideoloji müxtaliflik təşəkkül tapır.

Lakin bu, hələ başa çatmamış keçiddir. Çünkü dəyişikliklərin yuxarıda xatırladılan bütün dörd qrupu özünün ancaq keçid prosesini yaşayır. Məsələn, ölkənin hətta, konstitutsiya qanunu ilə "hüquqi dövlət" kimi bəyan edilməsi keçid dövrünün, bu dövrü yaşamalı olan xalqın xoş niyyətlərindən biri kimi təzahür edir.

Cəmiyyət müxtalif istiqamətlərdə dəyişikliyə uğraya bilər. Bu ilk növbədə sosial dəyişikliklərin xüsusiyyətləri ilə şərtləşir. Məsələn, Y. və V. Zolotuxinlər yazırlar ki, "normal cəmiyyətdə xoşagolmaz yeniliklər, tərəqqidəki çatışmaqlıqlar və ziddiyyətlər həminin

problemi kimi təzahür edir və onlar mütəşəkkil zorakılıq xarakteri daşımlırlar. Varlılıyın və mutariyyətin hüquqi cəhətdən əsaslandırılması mövcud olan bir sosial mədəni formadan digərinə tədricən keçid üçün əlverişli şərait yaradır. Əlbəttə ki, yeniliyə keçid heç yerdə, heç vaxt tam əziyyətsiz olmur".<sup>1</sup>

Bu nöqtəyi-nəzərdən hər hansı dövlətdə keçid dövrünün cinayətkarlığı üçün də bir sırə xüsusiyyətlər öz spesifikasiyi ilə seçilir. Hüquq ədəbiyyatında belə xüsusiyyətlərə, hər seyidən əvvəl, aşağıdakılardan aid edilir.

Birinci, cinayətlərin sayı durmadan artır.

İkinci, cinayətkar qəsdlərin təhlükəliliyi və ağırlığı əhəmiyyətli dərəcədə yüksək səviyyədə olur. O cümlədən yeniyetmələr və qadınlar əleyhinə yönələn "sifarişli" və xüsusi amansızlıqla müşayət olunan adamöldürmə qəsdləri sürətlə artır.

Üçüncü, yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlığın sayı xüsusi həyəcan doğurur. Belə ki, yeniyetmələr tərəfindən banditizm, girov götürmə, narkotikləri daşıma və satma, hətta sıfırişli adam öldürmə kimi ağır cinayətlər törədirilir.

Dördüncü, mütəşəkkil cinayətkarlıq özünə diqqəti xüsusi olaraq colb edir. "Kölgəli iqtisadiyyat"la əlaqədar cinayətkarlıq cəmiyyətin mənəviyyatının ağır sosial-maddi zərba vurur, ölkənin milli təhlükəsizliyi təhlükə qarşısında qahr.<sup>2</sup>

Təcrübə göstərir ki, bu prosesdə bəzi informasiya vasitələri fiziki qüvvəyə pərəstişi təbliğ edərək, son dərəcə mənfi rol oynayırlar. Formalaşmaqda olan yeni sosial-iqtisadi və siyasi-hüquqi quruluşda həyat ideallarının azlığı belə informasiya vasitələrinə bəzi qüvvələrin "qəhrəmanlıqlarını" nümaş etdirmək imkanı verir. Həmin problemin başqa bir aspekti beynəlxalq səviyyə (xüsusi də cinayətkarlıq sahəsində) ilə bağlıdır.

Biz beynəlxalq səviyyədə cinayətkarlığın qloballaşması ilə toqquşuruq. Hüquq ədəbiyyatında qeyd edilir ki, XX əsr və XXI əsrin başlanğıcının cinayətkarlığına aşağıdakı xüsusiyyətlər xasdır: a/ cinayətkarlığın komiyyət artımı; b/ onun mütəşəkkiliyinin səviyyəsinin yüksəlməsi; v/ cinayətlərin əvvəllər demək olar ki, olmayan və ya ümumiyyətlə, təsadüf olunmayan yeni növlərinin meydana çıxməsi.<sup>3</sup>

Yuxarıda xatırladılan məsələnin zəminlərini ilk növbədə keçid dövrü yaradır. Beynəlxalq səviyyəli xaraqter alan problemlər-

dən biri kimi diqqəti cəlb edən qlobal məsələlərdən biri də, fikrimizcə, milli zəmində törədilən cinayətlər bir sıra ağır mənfi hallara səbəb olmaları ilə müşayət olunurlar. Azərbaycan Respublikası məhz belə mənfi hallarla üzülmüş və onlarla mübarizə aparmaq məcburiyyətində qalmışdır.

Dağlıq Qarabağ münaqişəsi Azərbaycan Respublikası yalnız ərazi bütövülüyünün suverenitəyinin pozulması ilə nəticələnmişdir. Belə ki, ölkənin işğal olunmuş ərazilərinin bir hissəsi narkotik vəsiṭələrin və psixotrop maddələrin istehsalı və tranzitini məkanına çevrilmişdir. Dağlıq Qarabağdan və onun ətraf rayonlarından əhalinin qaçqın düşməsi, işgala məruz qalmış boş ərazilərdə erməni separatçılarının məskunlaşması və bütöv bir ərazinin nəzarət altından çıxməsi, habelə bütün birləyi ölkələrinin və əlaqədar beynəlxalq təşkilatların vaxtında lazımı reaksiya verməməsi mövcud vəziyyətin yaranmasının başlıca səbəbi kimi izah olunmalıdır.

BMT-nin və ATƏT-in tribunallarından Azərbaycan hökumətinin Dağlıq Qarabağın işğalı, oradan narkotiklərin yetişdiriləməsi bazası kimi istifadə olunması ilə əlaqədar dəfələrlə verdiyi bəyənatlara baxmayaraq, beynəlxalq səviyyədə əməli heç bir tədbir göryelməmişdir.

2003-cü ilin mayında Fransanın paytaxtı Paristə keçirilən "Narkotikanın yolları: Asiyadan Avropaya" beynəlxalq konfransda narkotiklərin "ağ ölüm" vəsiṭələri olduğu Fransa hökuməti tərəfindən bir daha vurğulanmışdır. Qeyd edilmişdir ki, narkotik vəsiṭələrin yetişdirildiyi Əfqanistanda yeni hakimiyətin bəşəriyyətin gələcəyini ciddi təhlükə qarşısında qoyan narkotik maddələrin istehsalına son qoymaq üçün xüsusi tədbirlərə əl atması zəruridir. Konfransda ABŞ-in dövlət katibi və bir sıra ölkələrin xarici işlər nazirleri müzakirə olunan məsələ ilə bağlı çıxış edərək narkotik vəsiṭələrin qanunsuz dövriyyəsinə qarşı ciddi mübarizə aparılmasının vacibliyi vurğulanmışdır.

Həmin konfransda Azərbaycan Respublikası da xarici şilər nazirliyi səviyyəsində təmsil olunmuşdur. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi konfrans iştiraklarının nəzarətə çatdırılmışdır ki, dünya dövlətlərinin, beynəlxalq təşkilatlarının, ictimaiyyətin və qeyri-hökumət təşkilatlarının ciddi səylərinə baxmayaraq, narkotik qaçqınlığının hələ də qlobal xarakter daşıdığını,

bütün ölkələrlə yanaşı Azərbaycanın da bu bəşəri və yorxulu təhlükəyə qarşı fəal mübarizə apardığını danmaq olmaz.

Azərbaycan Respublikasının 2000-ci il sentyabrın 1-də qüvvəyə minmiş yeni Cinayət Məcəlləsində narkotiklərlə mübarizəyə dair xüsusi maddələrin olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıran Azərbaycan nümayandəsi bəzi ölkələrin narkotik vəsiṭələri gizli yollarla Asiyadan Avropaya tranzitində ölkəmizin ərazisində istifadə etdiyini və buna cəhd göstərmələrinin qarşısını almaqdə hüquq-mühafizə orqanlarının uğurlu əməliyyatlar apardığını və bu məsələni daim nəzarətdə saxladıqlarını xüsusi vurgulamış, Ermənistəninin işğal etdiyi Azərbaycan ərazilərinə nəzarət edilmədiyindən orada narkotik vəsiṭələr və psixotrop maddələr yetişdirildiyini, narkotiklərin qanunsuz olaraq jızılı yollarla Avropana daşınmasında bu ərazilərdən istifadə olunduğunu açıqlamışdır.

Təəssüf doğuran cəhətlərdən biri budur ki, Azərbaycanın belə həyacanlı çağrıları hələ də cavabsız qalır, xarici ölkələrdəki erməni lobbisinin "əzabkeş erməni xalqı" şüarı beynəlxalq ictimaiyyətin bir çox həqiqətləri dərk etməkdən yayındır. Məsələn əsl mahiyyəti isə beynəlxalq ictimaiyyətin düşündüyündən və bilmədiyindən də ciddir. Bunu aşağıdakı məlumatlardan da görmək olar.

Mətbuat səhifələrində gedən rəsmi məlumatlara görə Dağlıq Qarabağda narkotik vəsiṭələrin və psixotrop maddələrin istehsalı və qanunsuz dövriyyəsi ilə məşğul olan erməni separatçıları narkotiklər satışından hər il 780 min dollar məbləğində (hətta bundan da artıq) galır əldə edirlər.

Təcrübə göstərir ki, mafiya ölməzdir. Dünyanın xüsusi xidmətlərinin hər il edilən məruzələrindən də malum olur ki, dünyanın məşhur narkotiklərinin başçılarının həbs edilməsinə baxmayıaraq, onları yeni varisləri əvəz edir. Narkomafiyanın demək ola ki, bütün hallarında aşkar edilən təhlükeli cəhətlərdən biri narkobiznesin bir çox ölkələrin hökumətləri səviyyəsində himaya ediləsidir. Bunu eynilə qondarma "Dağlıq Qarabağ Respublikası"na da aid etmək olar. Azərbaycanın işğal edilmiş bu ərazisində narkobiznesin bir nömrəli havadarı məhz separatçılara rəhbərlik edən şəxslərdir.

Mərkəzi və Cənub-Şərqi Asiyada, Əfqanistanda və Avropanın cənubunda yeni narkotik vasitələrin satışı, yeni bazar yollarını işləyib hazırlayan və bunları təhlil edən, bu barədə müntəzəm surətdə məlumatlar alan xırda xüsusi institutular fəaliyyət göstərir. Bu işdə Ermənistan da xüsusi fəaliq göstərir. Ermənistanın narkobiznes yolları İrandan, İraqdan, Livandan və suriyadan keçir. Dünyanın müxtəlif yerlərində, o cümlədən işğal edilmiş Dağlıq Qarabağda yaşayan ermənilər belə gəlirlər biznesdən kənar da qalmırlar. Məsələn, İranının narkotiklər bazarını bu vasitələrlə 65 yaşlı Arabak Nəرسeyan təmin edir. O, Yaxın Şərqi regionunda "erməni narkobossu kimi"<sup>55</sup> məşhurlaşmışdır.

Bütün bunlar onu göstərir ki, inidiki situasiyada Dağlıq qarabağ "ağ ölüm" bazarını çıxaklınmamasında məhz erməni separatçılarının köməyiylə böyük rol oynayır. Tehranin islam məhkəməsinin hökmü ilə ölüm cəzasına məhkum olunmuş fəal narkokuryer Əsədullah Muradi öz ifadələrində göstərmişdir ki, 1994-cü ilin avqustundan (Azərbaycan Ermənistan arasında atoşkasə dair müqavilənin imzalanmasından üç ay sonra) başlayaraq o, Azərbaycanın işğal edilmiş ərazilərində yetişdirilmiş narkotikləri İranın daxili bazarında realizə etmək üçün şəxsnən əldə etmişdir.<sup>6</sup>

"İnformasiya bankı"nın məlumatlarına görə narkotik vasitələrin və psixotrop maddələrin bütün dünyada yayılmasına aşağıdakı üç böyük qrup tərəfindən nəzarət edilir:

- 1) «And» - Cənubi Amerikada yerləşir və əsasən kokain bazarına nəzarəti həyata keçirir;
- 2) «Qürmüzü üçbücaq» - Cənub-şərqi Asiyada tiryek və heroinin bazarına nəzarət edir;
- 3) «Qırmızı aypara» - Əfqanistan, İran və Pakistan regionlarında həşış, anaşa və marixuana bazarlarına nəzarəti həyata keçirir.

Yuxarıda adları xatırladılan qrupların marşrutları aşağıdakı kimidir: qərb istiqamətində - Cəlilabad-Qəndəhar-Himend-Zahidən-Tehran-Təbriz-İstanbul-Avropa; cənub istiqamətində - Pişəvər-Kərəçi və sonra Avropaya, Yaxın Şərqə və Amerikaya dəniz yolları. «İnformasiya bankı»nın məlumatlarında qeyd edilir ki, beynəlxalq narkomafiya 280 tondan artıq heroin ehtiyatlarına malikdir.

Bu qrupların adlarını xatırlatmaqdə məqsədimiz bundan ibarətdir ki, Dağlıq Qarabağ da özünü bu qruplardan birinin doğma üzvü hesab edir. Belə ki, Dağlıq Qarabağın ərazisində yerləşən "055" narkoqrupu da 1996-ci ildən "Qırmızı aypara" qrupunun heyətinə daxil edilmişdir.

Azərbaycanın işğal edilmiş demək olar ki, bütün ərazilərdə narkotik vasitələrin əsasən daşınması və qanunsuz yenidən satışı ilə məşğul olan narkotik məntəqələr fəaliyyət göstərir. Rəsmi məlumatlara görə bu gün İranla sərhəddə və Azərbaycanın işğal edilmiş ərazilərində 3 erməni narkoqrup fəaliyyət göstərir. Bu qruplar müntəzəm surət görüşərək narkotik vasitələri İranın Parsabad, Təzəkənd və Qalaybərə şəhərlərinin narkokuryerlərinə verirlər. Bundan sonra isə ermənilər və farslar qədim yollardan istifadə edərək narkotik vasitələri Azərbaycanın cənub ərazilərindən Dağıstanə və digər marşrutlar üzrə göndərilərlər.

Heyrətləndirici cəhət ondan ibarətdir ki, Dağlıq Qarabağın işğal edilmiş ərazilərinin nəzarətsizliyindən məharətlə istifadə edən erməni separatçıları narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istehsalından və dövriyyəsindən əldə etdikləri mənfəəti (780 min ABŞ dollarını) "milli gelir" qrifli ilə bəyan edirlər.

Qondarma "Dağlıq Qarabağ Respublikası"nın xarici işlər idarəsi dünyanın inforrnasiya vasitələrinə verdiyi müsahibələrində belə bir məsələyə toxunur ki, guya Dağlıq Qarabağ ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz yetişdirilməsi və satışına son illər qadağa qoyulmuşdur. Onun müləhizələrinə görə, belə hallar əvvəllər mövcud olsa da, "respublikanın" güc strukturları bunun qarşısını alıb.

Lakin bəlli bir şeydir ki, dünya mətbuatının özü yuxarıda deyilənləri təzkib edir. Belə ki, Londonda nəşr edilən "Əl-Qüds Əl-Ərəbi" qəzeti yazar ki, "ABŞ prezidenti Corc Buş Səudiyyə Ərəbistan krallığı rəhbərliyinə vəhabî təşkilatlarını maliyyəlaşdırırmək imtiyəti etməyi məsləhət görüb. Digər bir məsləhət ondan ibarət olub ki, narkobizneslə məşğul olan və beynəlxalq terrorizmi maliyyələşdirən Üsamə Bin Ladenin "055" sayılı narkoqrupunun Səudiyyə Ərəbistanı ərazisində fəaliyyətinə qadağa qoyulsun".<sup>7</sup>

Məlumatda daha sonra bildirilir ki, səudiyyə Ərəbistanında, eləcə də bir sira başqa ərab ölkələrində terror fəaliyyəti ilə məşğul olan "Əli-Əl-Dudeyr", "Əhməd Əl-Xalidi" və "Nasir Əl-Fəth"

grupları nəzarətdə saxlanmalarına baxmayaraq, onların məxfi əməliyyatları davam edir. Hər bir qrup Avropa ölkələrində, NATO-ya üzv olan aparıcı dövlətlərin ərazilərində terrorçuluqəməlləri ilə məşğul olur, diplomatik korpuslara, neft şirkətlərinə və hərbi bazalara qarşı hücum planları hazırlayırlar. Araşdırımlara görə, “Əli Əl-Xudeyr” RF-də, o cümlədən Orta Asiya və Güney Qafqaz regionlarında təxribatçı əmləllərlə yaniş, bir sırə partlayışların törədilməsində də iştirak edib.

“Əhməd Əl-Xalidi” qrupu isə bilavasitə MDB məkanında daxil olan digər ölkələrdə öz fəaliyyatını davam etdirir. Həmin regionlardan biri də Azərbaycanın işğal edilmiş Dağılıq Qarabağ ərazisidir. Məlumatda deyilir: “ABŞ dövlət departamenti tərəfindən nəzarətsiz zona elan edilmiş Dağılıq Qarabağ ərazisi “Əhməd Əl-Xalidi” qrupunun program və nizamnamasında öz əksini tapmışdır. 2003-cü il noyabrın 6-da “Əhməd Əl-Xalidi” qrupunun Dağılıq qarabağ ərazisi ilə bağlı bəyannaməsi olub “Nasir Əl-Fəth” qrupu isə nəzarətsiz zonalardan, o cümlədən Dağılıq Qarabağıdan tranzit kimi istifadə etməklə terror hadisələrinin törədilməsini tövsiyə edib”.<sup>8</sup>

Azərbaycanda nəşr olunan “Hürriyyət” qəzetində gedən müsahibədə politoloqlardan birinin verdiyi məlumatata görə Üsəmə Bin Ladenə məxsus “055” sayılı narkoqrupun bir qolu 2003-cü ilin dekabrından Dağılıq Qarabağrazısında peydə olub% “Əli Əl-Xəzini Əl-Həmidi və onun qardaşı Əhməd əl-Xəzini Əl-Həmidi Dağılıq Qarabağ ərazisində, xüssən Azərbaycanın işğal edilmiş zonalarda narkoplantasiyaların salınması ilə məşğul olurlar. Hər iki qardaşın Şuşada ofisinin açıldığı bildirilir (Baqramya məhəlləsi 17). Araşdırımlarımıza görə, həmidi tayfası Səudiyyə ərəbistanında məşhur olan, bilavasita Üsəmə Bin Ladenin başçılıq etdiyi “Əl Qaida” terrorçu qruplarından biridir. Əli Əbdürəhman Əl-Həmidi və Əbdülkərim Əl-Həmidi ilə 2002-ci ildə öldürülüb. Əli Əl-Xəzini Əl-Həmidi isə “Boinq-757” sayılı təyyarəd Nyu-York Pensilvaniyaya uçan terrorçu olub. Habs olunan Abdulla Müsafir Əl-Həmidi isə ABŞ-a məxsus sualtı qayığın partladılması haqqında düşünüb. O, Rusiyada həyata keçirilən terror hadisələrində də iştirak edib. Abdulla Müsafir Əl-Həmidi çəçen yaraqlılarının başçısı Əbu Əl-Validla six temasda olub. Əbu Əl-Valid isə çəçen səhəra komandiri kimi tanınan Xəttabin funksiyasını yerinə

yetirir və onun əsl adı Əbdül Əziz Əl-Həmididir. Onun qardaşı oğlu Abdulla Əl-Həmidi isə 2003-cü ilin yanvar ayınınadək Səudiyyə Ərəbistanının Moskvadakı konsulu olub. Əhməd İbrahim Əl-Xəzini Əl-Həmidi isə ABŞ-da keçiriləcək növbəti prezident seçkilərində terror hadisələrinin həyata keçirilməsi barədə xüsusi plana malikdir”.<sup>9</sup>

Bütün bu göstərilənlər “Əl-Qaida” terrorcu təşkilatının “055” sayılı narkoqrupunun Dağılıq Qarabağda narkobizneslə məşğul olduğunu təsdiqləyən məlumatlardır. Ona görə də Şuşada narkobizneslə məşğul olan Həmidi qardaşlarının Ermənistanın parlamenti ilə six əlaqədə olduqları barədə verilən məlumat<sup>10</sup> təəccübüllü görünməməlidir.

Məlumatlarda o da bildirilir ki, Həmidi qardaşları sənədlərinin Ermənistanın Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməsində bu ölkə parlamentinin iki üzvü yardımçı olub. Çünkü bu qardaşların Şuşada yerləşən ofisinin baş qərargahı Yerevanda yerləşir.

Maraqlı olan digər məlumat ondan ibarətdir ki, ABŞ-in nüvə layihələri üzrə komissiyasının başçısı, professor Cek Ramzey “Vaşinqton post” qəzətinə verdiyi müsahibəsində bildirilir ki, Dağılıq qarabağ ərazisində nüvə basdırılan zonalar var və həmin zonalarda tədqiqatlar aparılmalıdır. Onun sözlərinə görə terrorçuları nüvə silahlardan istifadə etməyə çağırılan “nasir Əl-Fəth” qrupunun üzvləri Dağılıq Qarabağdakı nüvə tullantılarından istifadə etmək üçün yeni laboratoriyalar yaratmaq haqqında fikirləşirlər.<sup>11</sup>

Yuxarıda xatırladılanlar Respublika ərazisində transmilli ci-nayetkarlığın qarşısını almaq məqsədi ilə İran İslam Respublikası, Rusiya Federasiyası, Gürcüstan, Ermənistanla həmsərhəd olan ərazilərdə yerli təsirlərə məruz qalmadan, cinayətkar qurum və ya mütəşəkkil dəstələr tərəfindən külli miqdarda narkotik vasitələrin qanunsuz istehsalı və dövriyyəsi ilə məşğul olan şəxslərə və qruplarla qarşı mübarizənin gücləndirilməsini zəruri və labüb edir.

Fikrimizcə, bu məqsədlə təşkil edilmiş Narkotiklər Mübərizə İdarəsinin Cənub və Qərb ölkələrindəki Regional şöbələrində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi daha da sürətləndirilməli, habelə bir sırə yeni mübarizə üsul və metodları işlənib hazırlanmalıdır.

- <sup>1</sup> Золотухин Е., Золотухин В. «Нормальное» и «аномальное» общество // *Свободная мысль*, 1991, №15, с.45.
- <sup>2</sup> Кудрявцев В.Н. Преступность и нравы переходного общества. М., Гардарики, 2002, с.97-98.
- <sup>3</sup> Yena orada.
- <sup>4</sup> «Зеркало», 2003, 6 сентября.
- <sup>5</sup> Yena orada.
- <sup>6</sup> «İran» qəzeti, 2002-ci il 5 iyul.
- <sup>7</sup> «Əl-Qüds Əl-Ərəbi» qəzeti, 2003-cü il 8 iyun.
- <sup>8</sup> «Əl-Qüds Əl-Ərəbi» qəzeti, 2003-cü il 8 iyun.
- <sup>9</sup> «Hürriyət» qəzeti, №42 (1418), 2004-cü il 4 mart.
- <sup>10</sup> Yena orada.
- <sup>11</sup> «Vaşinqton post» qəzeti, 2003-cü il 22 dekabr.

*Seyidova Afət Cumar qızı,  
Azərbaycan Dövlət İqtisad Universitetinin  
«Siyasi tarix» kafedrasının müəllimi*

### ALPAN DÖYÜŞÜ

XVIII əsrin sonlarında Rusiya imperiyasının işgalçılıq planlarından birini Azərbaycan torpaqlarını ələ keçirmək təşkil edirdi. Bu planın reallaşdırılmasına 1796-cı ilde başlanıldı. Ağa Məhəmməd xan Qacarın Tiflis əla keçirib yandırmasını bəhanə edən II Yekaterina höküməti həmin ilin yazında V.A.Zubovun başçılığı altında Cənubi Qafqaza böyük ordu göndərdi. Bu ordu həmin il mayın 10-da Quba hakimi Şeyxəli xanın göstərdiyi ciddi müqaviməti qıraraq Dərbənd şəhərini ələ keçirdi. Şeyxəli xan əsir götürülərək hakimiyyətdən uzaqlaşdırıldı. Dərbədin idarəciliyi onun bacısı Pəriçahan xanına tapşırıldı.<sup>1</sup>

Rus ordusunun Quba, Bakı və Şamaxı xanlıqlarına yürüşü zamanı onunla birgə hərəkət etməyə məcbur olan Şeyxəli xan əsirlikdən qaçmaq və rus işgalçılara qarşı mübarizəni davam etdirmək üçün imkan axtarındı. Belə imkan 1796-cı il iyulun 19-da yarandı. Əvvəlcədən öz adamları ilə əlaqə yaradan Şeyxəli xan həmin gün ona nəzarət edən rus əsgərlərini aldadaraq qaçmağa müvəffəq oldu.<sup>2</sup> Russlar xani ələ keçirməyə cəhd göstərsələr də buna nail ola bilmədilər.

Şeyxəli xanın əsirlikdən qaçması ilə Quba xanlığında və bütün Cənubi Dağıstanda rus işgalçılara qarşı mübarizənin yeni mərhəlesi başlandı. Dağıstanın ən güclü hakimlərindən olan Avar xani Ömer xan və Qaziqumug hakimi Surxay xan açıq şəkildə Şeyxəli xana kömək etməyə başladılar. İşgalçılara qarşı mübarizənin əsas mərkəzi isə Quba xanlığının Qırız və Alpan kəndləri idi. Vaxtının çoxunu bu kəndlərdə keçirən Şeyxəli xanın tərəfdarlarının sayı getdikcə artırdı.

Şeyxəli xanın apardığı azadlıq mübarizəsinə kölgə salmağa çalışan V.N.Leviatov göstərir ki, onun əsirlikdən qaçması Quba xanlığında əhalinin guya rus ordusuna olan xoş münasibətinə heç bir təsir göstərmədi. Onun yazdığına görə, bu məsələdə rus komandanlığının əhalini xana ödədikləri vergi və mükəlləfiyyətlərin yerinə yetirilməsindən azad etməsi mühüm rol oynamışdı.<sup>3</sup> Əslində isə hadisələrin iştirakçısi olmuş rusların özlərinin etiraf etdikləri kimi, Alpan kəndin-

də toplaşan silahlı qüvvələrin sayı 15 min nəfəri ötürdü.<sup>4</sup> Əhalinin dağlara çökilməsi prosesi isə davam edirdi. P.Q.Butkov yazırı ki, 1796-cı ilin yayında Quba şəhərinin etrafında yerləşən kəndlərdə bir nəfər də adam qalmamışdır.<sup>5</sup>

1796-cı ilin payızında Quba xanlığında və Cənubi Dağıstanda yaranmış vəziyyətin təhlili göstərir ki, bu dövrə rus işgalinə qarşı mübarizə ümumxalq xarakteri almışdı. Yerli əhaliyə məxsus silahlı dəstələr qəflətən rusların üzərinə hücum edərək onlara böyük itki verirdilər. N.F.Dubrovın yazırı ki, sentyabrın 29-da və 30-da belə hücumlara məruz qalan ruslar özlərinin ərzaqla dolu 23 arabasını, 145 oküzünü və bir neçə əsgərini itirdilər.<sup>6</sup>

Şeyxəli xanın getdikcə təhlükeli qüvvəyə çevrildiyini görən V.Zubov bunun qarşısını almaq üçün Quba xanlığının inzibati quruluşunda və idarəciliyində deyişiklik etmək qərarına gəldi. Hazırlanmış plana görə Şeyxəli xanın hakimiyətdən uzaqlaşdırılması rəsmiləşdirilməli və Fətəli xanın digər oğlu Həsən ağa onun yerinə Quşa xanı təyin edilməli idi. Eyni zamanda Dərbəndi Quba xanlığından ayırib Tərkı şaxxallığına birləşdirmək nəzərdə tutulurdu.<sup>7</sup>

Rus komandanlığının həyata keçirmək istədiyi bu plan Şeyxəli xanı eks tədbirlər görməye təhrif edirdi. İşgalçılara qarşı döyüş yeri kimi Alpan kəndi seçilmişdi. Yeri gelmişkən qeyd edək ki, bu döyüşə kimin rəhbərlik etmesi haqqında məlumatlar bir qədər ziddiyətlidir. Rus tarixçiləri N.F.Dubrovın və P.O.Bobrovski Alpan döyüşünə ancaq Qaziqumuk hakimi Surxay xanın başçılıq etdiyini yazır, bu döyüşdə Şeyxəli xanın iştirakı haqqında heç bir məlumat vermirlər. Lakin digər mənbələrin verdikləri məlumatlar bu döyüşə ancaq Şeyxəli xanın başçılıq etdiyini sübut edir. Arxiv sənədlərində birində göstərilir ki, rus komandanlığı Şeyxəli xanın Alpan kəndi xanlığında cəmləşmiş qoşununu məhv etmək üçün Bakuninin başçılığı altında xüsusi dəstə gönderdi.<sup>8</sup> V.Zubovun yürüşünün iştirakçısı olmuş P.Q.Butkov, eləcə da A.Bakixanov Alpan döyüşündə Şeyxəli xanın əsas rol oynadığını, qaziqumuklu Surxay xanın isə ona yardımçı olduğunu xüsusi qeyd edirlər.<sup>9</sup>

Əldə olan məlumatların təhlili göstərir ki, Alpan döyüşünün planı əvvəlcədən yerli şəraiti nəzəre almaqla çox ciddi şəkildə hazırlanmışdı. Planın əsas mahiyyətini rusları onlar üçün əlverişli olmayan yerə çekib tamamile məhv etmək təşkil edirdi. Alpan kəndində ruslara düşmən qüvvələrin cəmləşməsi haqqında məlumat alan Qurbanın

komandanti general Bulqakov bunu yoxlamaq üçün oraya kapitan Semyonovun başçılığı altında 100 nəfərlik dəstə göndərdi.<sup>10</sup> Alpan kəndinə gedən dərədə Şeyxəli xanın gözetçi destəsi ilə rastlaşan rus zabiti döyüşə girməyə nəzarət etmedi və kömək üçün Bulqakova müraciət etdi. Bulqakov buna cavab olaraq polkovnik Bakuninin başçılığı altında Alpan dərəsinə elvə 400 nəfərlik dəstə göndərdi. Bu dəstənin sərəncamında 2 top var idi.<sup>11</sup>

Geçə ikən Semyonovun dəstəsi ilə birləşən Bakunin Alpan dərəsi boyunca irəliləmeye başladı. Maraqlı burasıdır ki, Şeyxəli xanın gözetçi destəsi ruslara ara-sıra ateş açaraq geri çəkilir və onları özlerinə lazım olan yerə qədər arxalarınca getməyə məcbur edirdilər. Beləliklə, heç bir şeydə şübhələnməyən Bakunin 1796-cı il oktyabrın 1-də Alpan kəndinə yaxınlaşdı və bununla da əvvəlcədən hazırlanmış teleyə düssü. Müttəfiq qoşunları qəfildən rusların üzərinə atlılaraq onları məhv etməye başladılar. Bu hücum o qədər sürətli və gözlənilməz olmuşdu ki, rusların sərəncamında olan topalar cəmi bir neçə atəşdən sonra müttəfiqlərin əlinə keçmişdi. P.O.Bobrovski yazır ki, qısa müddət ərzində podpolkovnik Bakunin, kapitan Semyonov, daha beş zabit və 245 nəfər əsgər öldürdü, 55 nəfər isə yaralanaraq sıradan çıxarıldı. Müttəfiqlər 274 tūfəng və 174 tapanca ələ keçirdilər.<sup>12</sup>

Bununla belə, əldə edilən bu qələbəni sona qədər saxlamaq mümkün olmadı. Alpan kəndi tərəfdən atışma səsi eşidən Bulqakov hadisə yerinə bütöv bir alay gönderdi. Polkovnik Stoyanovun başçılıq etdiyi bu alay döyüş meydانında Bakuninin dəstəsindən qalan əsgərlərlə döyüşə başı qarışmış və ehtiyatlı əldən vermiş müttəfiqlər üzərinə qəfil hücum etdi. Gözlənilməz olan bu hücumun qarşısını almağın mümkün olmadığına başa düşən Şeyxəli xan müəyyən qədər itki və rərək geri çəkilməli oldu.

Alpan kəndi yaxınlığında baş vermiş döyüşdə əldə edilən bu qələbə Şeyxəli xanın əhali arasında nüfuzunu daha da artırdı. Bu qələbə həm də rus işgal ordusuna qarşı mübarizəyə yeni təkan verdi.

## ƏDƏBİYYAT

1. РГВИА, ф.41, оп.200, д.614а, л.138, об.-139.

2. Жизнь Артемия Ааратского. М., 1981, с. 129.

3. Левиатов В.Н. Очерки из истории Азербайджана в XVIII в. Баку, 1988, с. 129.

- ку, 1948, с.182.
- 4.Бобровский П.О. История 13-го лейб-grenадерского Эриванского его величества полка за 250 лет (1642-1882 г.г.), ч.III, СПб, 1893, с.66-67.
- 5.Бутков П.Г. Материалы для новой истории Кавказа с 1722 по 1803 гг. ч.II, СПб, 1869, с.590.
- 6.Дубровин Н.Ф. Поход графа В.А.Зубова в Персию в 1796 г. Венный сборник. 1874 г. № 2-4 (отдельный оттиск), с.26-27.
- 7.Бакыханов А.А. Гюлистани-Ирам. Баку, 1991, с.176-177; Dubrovin N.F. Göstərilən əsəri, s.22.
- 8.РГВИА, ф.ВУА, д.1672, л.14.
9. Butkov P.Q. Göstərilən əsəri, s.402; Bakıxanov A.A. Göstərilən əsəri, s.177.
10. РГВИА, ф.ВУА, д.1672, л.14-15.
11. Yenə orada; Bobrovski P.O. Göstərilən əsəri, s.68.
12. Bobrovski P.O. Göstərilən əsəri, s.68.

*Könül Sadigova,  
BDU jurnalistika fakültəsinin magistrantı*

### **KEÇİD DÖVRÜNDƏ AZƏRBAYCAN JURNALİSTLƏRİNİN TƏŞKİLATLANMA PROSESİ**

Bu və ya digər dövrə jurnalistlərin təşkilatlanması prosesi-nin tədqiqi həmisi aktual mövzudur, çünki jurnalistikannın vəziyyəti bu prosesin gedişindən asılıdır. Ölkəmizdə ötən əsrin 90-ci illərində mətbuatımızın vəziyyətindən və jurnalistlərin təşkilatnaması prosesindən bəhs edərkən qeyd etmək lazımdır ki, bu sahədə müyyəyen uğurlar əldə olunmuş, öz işinə məsuliyyətlə yanaşan, zamanın nəbzini tutan mətbuat işçilərinin kontingenti formalasılmışdır. Jurnalistlər bu və ya digər təşkilatlarda birləşməklə qarşıda duran problemlərin həlli sahəsində müyyəyen iş görə bilmışlar.

Dünya tacribəsi göstərir ki, kütłəvi informasiya vasitələrinin yaradıcı qüvvəsi olan jurnalistlər pərakəndə fəaliyyət göstərməməli, onların yaradıcılığını istiqamətləndirən, fəaliyyətlərinə müyyəyen mənəda nəzarət edən jurnalist təşkilatlarının yaradılması vacibdir. Hələ sovet dövründə SSRİ Jurnalistlər İttifaqı mövcud idi və onun tərkibinə daxil olan Azərbaycan Jurnalistlər İttifaqı, respublikanın dövri mətbati, radio və televiziysi, nəşriyyatlarda və məlumat agentliklərdə çalışan jurnalistlərin könüllü yaradıcılıq təşkilatı kimi fəaliyyət göstərirdi. AJİ 1959-cu ildə təsis olunmuşdur. Bakıda yerləşən bu təşkilat özünün müntəzəm olaraq qurultaylarını keçirir, seminarlar, müsabiqələr, sərgilər, mətbuat konfransları təşkil edir, müttəfiq respublikalarının, sosialist ölkələrinin və digər xarici ölkələrin jurnalistləri ilə Azərbaycan jurnalistlərinin əlaqəsini genişləndirirdi. Büyük bir jurnalistlər ordusunu birləşdirən təşkilatın yaradıcılıq bölmələri, ikillik jurnalist sənətkarlığı institutu, foto-studiyası var idi. Ən yaxşı jurnalist əsərlərinə görə "Qızıl qələm" mükafatı veriliirdi. Əlbəttə, belə bir təşkilat jurnalistlərin fəaliyyətinin gücləndarılmasındə müyyəyen rol oynayırdı.

SSRİ dağıldı və onun ərazisində müstəqil milli dövlətlər, o cümlədən Azərbaycan Respublikası yarandı. Müstəqillik cəmiyyətin qarşısında yeni-yeni tələblər qoymuş və bu tələblər jurnalistika sahəsindən də yan tövb keçmədi. Belə ki, ölkədə Azərbaycan Jurnalistlər İttifaqının alternativləri yaranmağa başladı. AJİ öz ətra-

fında 2800 nəfəri birləşdirse də, artıq əvvəlki rolunu oynaya bilmirdi. Yeni dövrün tələblərindən geri qalırdı. Yeni dövrdə köhnə və yeni nəsil jurnalistləri arasında müəyyən təbəqələşmə müşahidə olunurdu. Qeyd etmək lazımdır ki, ölkəmizdə jurnalistlərin korporativ həmrəylik əlamətləri ilk dəfə 1992-ci ildə, əvvəlcə yenidən-qurma, sonra isə milli azadlıq hərəkatı nəticəsində qeyri-partiya, qeyri-sovet mətbuatının yaranmağı və sürətlə inkişaf etməyə başlamasından təxminən beş il sonra özünü göstərdi. 1992-ci ilin payızda daxili işlər nazirinin jurnalistlərin birini döyməsinə cavab olaraq kütłəvi informasiya vasitələrinin əməkdaşları "Azərbaycan" nəşriyyatının iclas salonuna toplaşıb, lazımlı gəldikcə jurnalistlərin hüquqlarını qorunmaq üçün müstəqil həmkarlar təşkilatının yaradığını elan etdilər.<sup>1</sup>

Lakin yeni təşkilat özünü elan etməklə kifayətləndi, hədələyici bəyanatla çıxış etsə də, əməli cəhətdən heç bir iş görə bilmədi. O dövrdə qəzətlərin sayı kifayat qədər çox, onların tirajlarının isə yüksək olmasına baxmayaraq, jurnalistlər lazımi səviyyədə təşkilatlama bilmirdilər.

Bir neçə uğursuz cəhdən sonra, 1995-ci ildə Azərbaycanın 10 kütłəvi informasiya vasitəsinin aparıcı əməkdaşlarının yaratdığı təşkilat jurnalistikada korporativ ruhun tədrīcən formalasdığını ciddi surətdə nümayiş etdirdi. Bu, "Yeni Nəsil" Jurnalistlər Birliyi idi. Həmin təşkilat müstəqil və azad mətbuatın inkişafına yardımçı olmadığı, jurnalistlərin hüquqlarını qorumağı, onların birləşməsinə, həmrəyliklərinin artmasına imkan verəcək mühit yaratmayıq qarşıya məqsəd qoydu.

Yeni birliyin işləyib hazırladığı strategiyani Azərbaycan jurnalistikasında mövcud olan çoxsayılı obyektiv və subyektiv amilləri nəzər almışa təcrübədə tətbiq edilən iş formalarını və metodlarını digər təşkilatlar da əzx etdilər. Hələ 1992-ci ilin axırlarında yaradılmış "RUH" Jurnalistləri Müdafiə Komitəsi, əslində iki il fəaliyyətsiz qalmış Demokratik Jurnalistlər Liqası öz işlərini bərpa etdilər, Azərbaycan jurnalistlərinin yeni həmkarlar ittifaqı təsis olundu. Çoxlu digər jurnalist qurumları yarandı. Bunlar ya müstəqil şəkildə, ya da iri assosiasiylar şəklində əməkdaşlıq şəraitində öz vəzifələrini yerinə yetirirdilər.

1998-ci ilin iyun ayında Bakı Mətbuat Klubu açıldı. Həmin klub Azərbaycan mətbuatının həyatında mühüm rol oynamamaq

başladı. Bu klubu yaratmaqdə məqsəd söz azadlığını qorumaq, informasiya əldə etmək imkanlarını genişləndirmək, jurnalistikamızın demokratik inkişafını sürətləndirmək, mətbuatın özünü tənzimlənməsi üçün mexanizm yaratmaq, kütłəvi informasiya vasitələrinin informasiyaya, kommunikasiyaya ehtiyacını ödəmək, jurnalistlərin peşə səviyyəsini yüksəltməkdir. Redaktorlar Şurasının formallaşma prosesi məhz Bakı mətbuat klubunun vasitəciliyi və fəal iştirakı ilə gerçəkləşmişdir. Bu şuranın fəaliyyətinin səmərəsini yüksəldən başlıca amillərdən biri odur ki, buraya həm müstəqil, həm müxalif nəşrlərin, həm də hökumət və hökumətə yaxın qəzetlərin rəhbərləri daxil idilər. "Yeni Nəsil" Jurnalistlər Birliyi KİV nümayəndələrinin fəaliyyətinin təkmilləşməsində, onların təşkilatlanma prosesinin mütəşəkkil getməsində müəyyən işlər görmüşdür. Bakı mətbuat klubunda 1998-ci il sentyabrın 6-da keçirilən mətbuat konfransında Azərbaycan jurnalistlərinin peşə etikası kodeksi qəbul edilmişdir. Dünyə jurnalistikasının təcrübəsi əsasında hazırlanmış kodeks mətbuat klubunun təsisçiləri – "Ayna-Zerkalo", "Azadlıq", "525-ci qəzet", "Turan" informasiya agentliyinin və "Yeni Nəsil" Jurnalistlər Birliyinin rəhbərləri tərəfindən işlənib hazırlanmış və imzalanmışdır.<sup>2</sup> Həmin sonad kütłəvi informasiya vasitələrinin özünü tənzimlənməsində böyük rol oynayır.

"Yeni Nəsil" Jurnalistlər Birliyinin keçid dövründə fəaliyyətin müsbət cəhətləri çoxdur və bu cəhətlərdən biri də həmin birliyin mətbuatla bağlı xeyli kitab nəşr etdirməsidir. Belə kitablar içərisində 1999-cu ildə rus dilində nəşr edilmiş "Azərbaycanın kütłəvi informasiya vasitələri" kitabı yüksək qiymətləndirilməlidir. Burada 134 ümummilli və paytaxt, 72 bölgə qəzeti və 21 jurnal haqqında kifayət qədər məlumat verilmişdir.

Azərbaycan jurnalistlərinin təşkilatlanma prosesindən danışarkən "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin fəaliyyətindən söhbət açmamaq olmaz. Çünkü bu təşkilat digər jurnalist təşkilatlarına nisbətən daha konkret, daha səmərəli işlərlə məşğul olmuşdur. Həmin təşkilatın ölkəmizdə jurnalistikən təşkükünləndə xidmətləri böyükür.

Komitə bir qrup jurnalist tərəfindən 1993-cü ildə təsis edilmiş və həmin il mayın 20-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. "RUH"un başlıca məqsədi kütłəvi informasiya vasitələri və onların əməkdaşlarının hüquqlarının müdafiə sistemini təşkil

etməkdən ibarətdir. Komitənin təşkil etdiyi elmi-praktik konfranslar həmisi maraqlı keçmişdir. Bu konfranslarda Azərbaycan jurnalistikasının keçid dövründə vəziyyəti, partiya və sovet mətbuatından azad mətbuaṭa keçid mərhələsi təhlil edilmiş, problemlərə aydınlıq gətirilmiş, jurnalistikamızın inkişaf meyilləri öyrənilmişdir. Komitənin "Azərbaycan jurnalistikası keçid dövründə: problemlər, perspektivlər" mövzusunda təşkil etdiyi elmi-praktik konfrans da istisna olmamışdır. Bu tədbirdə komitənin sadri Əflatun Amaşov həm giriş sözündə, həm də yeri göldikcə Azərbaycan jurnalistikasının keçid dövründəki vəziyyətini işıqlandırmağa çalışmışdır.

Konfransda BDU-nun jurnalistika fakültəsinin kafedra müdürü, dosent Cahangir Məmmədli "Jurnalistika bazar münasibətlərinə keçid dövründə" mövzusunda məruzə ilə çıxış etmişdir. Bu məruzə öz obyektivliyi, real vəziyyəti düzgün əks etdirməsi ilə seçilir. Bu yegana məruzədir ki, ölkəmizdə kütləvi informasiya vəsitələrinin fəaliyyəti sahəsində həyata keçirilən tədbirləri lazımi səviyyədə işıqlandırır. Alim öz məruzəsində müstəqil medianın inkişafı, keçid dövründə oxucu və tamaşaçı problemi, KİV-də bazar münasibətlərinin bəzi xüsusiyyətləri barəsində də ətraflı məlumat vermişdir.<sup>3</sup>

Konfransda BDU-nun müəllimi, filologiya elmləri namizədi Məti Osmanoğlu öz çıxışında mətbuat və oxucu problemlərinə toxunmuşdur. O, Türkiyədə nəşr olunan ümummilli "Sabah", "Hürriyət", "Zaman" və s. kimi qəzetlərin Azərbaycanda olmasına təessüflərin və haqlı olaraq belə bir sual verir: "... bizdə elə bir qəzet, elə bir mətbuat tribunası varmı ki, Azərbaycanda və dünyada baş verən ən mühüm hadisələri vaxtında adı oxucu görüşlərindən fərqli şəkildə yorumlaşın, oxucunun görə bilmədiyi pərdə arxasını ictimaiyyətə təqdim etsin?".<sup>4</sup>

Keçid dövründə jurnalistlərin təşkilatlanma prosesinin gedisi göstərmişdir ki, bu təşkilatlara ehtiyac böyükdür və həmin təşkilatların öz fəaliyyətlərini təkmilləşdirmələri, jurnalistlərin peşə hazırlığının yüksəlməsini təmin etmələri vacibdir.

Mərkəzi və Şərqi Avropa ölkələri jurnalistlərinin 1997-ci il sentyabrın 12-də qəbul olunmuş Sofiya bəyannaməsində deyilir: "Peşəkarlıq baxımından jurnalistlərin düzgün iş metodları seçməsi hökumət məhdudiyyətlərinə və xüsusi marağı olan qrupların təzyiqlərinə qarşı ən səmərəli təminatdır. Normalaların və rəhbər

prinsiplərin yaradılmasına yönədilmiş cəhdlərin hamısı jurnalistlərin özlərindən qaynaqlanmalıdır. Jurnalistlərin əsl müstəqil, təmsilçi assosiasiyanı, birliliklərini, yaxud həmkarlar ittifaqlarını, eləcə də redaktorları və nazirləri birləşdirən assosiasiyları yaratmaq və ya möhkəmlətmək lazımdır. Müstəqil jurnalist təşkilatlarının yaradılmasına mane olan hər cür hüquqi və inzibati əngəllər aradan qaldırılmalıdır".<sup>5</sup>

<sup>1</sup> Haminin qarşısında bəyan edirik. Bakı, 2003, səh.11.

<sup>2</sup> Средства массовой информации Азербайджана. Bakı, 1999, str.89.

<sup>3</sup> Azərbaycan jurnalistikası keçid dövründə: problemlər, perspektivlər. Bakı, 2002, səh.23-24.

<sup>4</sup> Yena orada, səh.54.

<sup>5</sup> Профессиональная этика журналистов. Том I, Москва, 1999, str.293.

*Amaliya Pənahova,  
Xalq artisti, Dövlət mükafatları  
laureati, sənətsünnəsləq namizədi,  
professor*

## TARİXİLİYİN MÜASİR SƏHNƏ TƏCƏSSÜMÜ

Xalq yazarı Mirzə İbrahimovun proloq və epiloqu üç pərdə, ön dörd şəkildən ibarət olan «Közərən ocaqlar» dramı yaxın keçmişimizdən – XX əsrin ilk illərində Bakıda baş vermiş hadisələrdən bəhs edirdi; mövzu problematikası inqilabi mübarizəyə həsr olunmuşdur. Sovet ideologiyasına uyğun yazılmış bu əsər Oktyabr inqilabının 50 illik yubileyi münasibətilə tamaşaya hazırlanmışdı. Bu o zaman idi ki, keçmiş SSRİ-nin hər yerdə bütün teatrlar inqilabi mövzuya müraciət edib, öz repertuarlarını bayram tamaşaları ilə zənginləşdirmişdilər. Azərbaycan teatrı «Közərən ocaqlar» tamaşasından dörd ay əvvəl Aleksey Kaplerin Oktyabr inqilabına həsr olunmuş «Tufanlı il» (ilk tamaşa 9 iyul 1967-ci il) əsərinin tamaşasını göstərmişdi. Sözsüz ki, sovet teatrlarında Oktyabr inqilabi haqqında yeni-yeni tamaşaların hazırlanması bir tərəfdən yubileylə bağlı idisə, digər tərəfdən teatr sənətinin müasirlilik duyumu, ictimai-siyasi həssashiğı ilə bağlı idi, insanların ictimai sürurunda baş verən dəyişikliklər onun fəal münasibətinə dəlalət edirdi. Keçmiş SSRİ məkanında inqilabi mövzu teatrlarımız üçün də tükənməz xəzinə idi. «Yaşı, dünyagörüşü, sinfi mənşəsiyəti müxtəlif olan adamların necə dolanbac, kaşməkeşli yollar keçib inqilab cəbhəsinə gəldiyini, inqilaba qoşulub-qovuşduğunu, bolşeviklərin yeni cəmiyyət uğrunda necə mübarizə apardıqlarını göstərən əsərlər inqilabi tematikada... böyük yer tuturdu».<sup>1</sup>

«Közərən ocaqlar» pyesi də məhz bu mövzu, bu problematika üzərində qurulmuşdu. Həyatın inqilabi dəyişikliyinin tarixən laqeydiliyi və zəruriliyi, əsərin ideya məzmununun daxili mənətiqini təşkil edirdi. Belə bir fikir təlqin edilirdi ki, əgər cəmiyyətin iqtisadi, ictimai, əxlaqi özülləri köhnəlib-çürüyübsə, onlar mütləq dağılmalı, yeniləri ilə əvəz edilməlidir. Özü də bu

özülləri özbaşına buraxıb, haçansa özbaşına uçacağını gözləmək olmaz. Onu yeni inqilabi qüvvə birləşflik məhv etməlidir. «Közərən ocaqlar»ın kompozisiyası da məhz bu ideya üzərində qurulmuşdur. Lenin obrazı əsərin yalnız proloq və epiloq hissəsində verilmişdir; bu məqamlarda Leninin Nərimanovla görüşü göstərilmişdir. Moskvada - Kremlə Xalq Komissarları Sovetinin yerləşdiyi binanın girişində baş verən proloqda tamaşaçı Lenin-Nərimanov münasibətləri ilə, onların xarakterlərindəki, xüsusiyyətlərindəki bəzi cizgilərlə tanış olurdu. Leninin sürücüsü Gil Nəriman Nərimanov haqqında gözətçiye deyirdi: «Vladimir İliç onun (N.Nərimanovun - A.P.) xatirin çox istayır. Müsəlmandır. Şərqdə nüfuzlu adamdır. Böyük başdır...». Lenini isə belə xarakterizə edirdi: «Alişə bilmir, həmişə sadə və sərbəst yaşayır. İndi ona qəribə görünür ki, dalınca silahlı gözətçi qoyublar». Bundan sonra Lenində Nəriman Nərimanov səhnədə görünürdülər, köhnə dünya haqqında, inqilabi mübarizənin zəruriliyi barədə qısa söhbət edib, sonra səhnəni tərk edirdilər və əsas hadisələr cərəyan etməyə başlayırdı. Əsərin epiloq hissəsi isə quru didaktik xarakter daşıyır. Bu hissə tamaşada da solğun, təsirsiz alılmışdı. Tənqidin yazdığı kimi, «Közərən ocaqlar» əsərində və tamaşasında «Lenin obrazının səhnə tacəssümünə... üsulu müasir teatr üçün köhnəlmış bir üsul» idi. «H.Turabovun ifasında Lenin obrazı Azərbaycan səhnəsində bu obrazın yaradılmasında irsiliyə deyil, geriyə atılmış addımdır».<sup>2</sup>

Doğrudur, «Közərən ocaqlar»dakı obrazlar ümumiyyətlə güclü bədii təsvirə malik xarakterlər səviyyəsinə qalxa bilməmişdir. Bununla belə, tamaşada Mazar bəy (Məlik Dadaşov), Maral (Hökumə Qurbanova), usta Baba (Sadiq Hüseynov), Leyla (Amaliya Pənahova), Kərim bəy (Fateh Fətullayev), Tükəz (Mirvari Novruzova), Nazim (Lütfi Məmmədbəyov) obrazlarının ifaçıları ciddi, dramatik obrazlar yaratmağa səy göstərildilər.

Pyesdə ictimai fəaliyyətin müəyyən cəhətləri nəzərə çatdırsa da, siyasi fəaliyyəti daha qabarıq verilmişdi. N.Nərimanov obrazı əsərin və tamaşanın ideyasını aydınlaşdırmaqla yanaşı,

həm buradakı tarixi inqilabi hadisələrin bədii inikasının qavranılmasına kömək edir, həm də diqqəti əşərin tarixi, siyasi, fəlsəfi mənasına yönəldirdi. İsmayıllı Dağıstanlı Nərimanov obrazını sadə və canlı şəkildə təcəssüm etdirirdi.

Evinin, mülkünü qumarda uduzmuş Mazar bəy ondan kömək diləyib ayaqlarına yixılanda Nəriman müəllim dözmür, «Mazar bəy kim olursa olsun, insanı bu cür alçalmış görəndə mənim ürəyim yanır, qalxın ayağa...» - deyə onun qolundan tutub qaldıranda da, Mazar bəyin qardaşı Əlinin verdiyi pullar hesabına yenidən dövlətlənən və həccə gedib qayıtdıqdan sonra həyəsizcasına usta Babanın qızı Leyləni almaq niyyətinə düşərək onlara hədə-qorxu gələndə də, inqilabi iş üstündə həbs olunanda da Nəriman - İ.Dağıstanlı öz vüqarını itirmir, əqidəsin-dən dönmür, insani keyfiyyətlərinə xələl gətirmirdi. İ.Dağıstanlı Nərimanın Maral xanımı olan məhəbbətini, həla gənclik illərindən bir-birinə məhəbbət yetirdiklərini, bir yerdə həkimlik oxumağa getmək niyyətlərini incə aktyor strixləri ilə açıb göstərə bilirdi. Aktyor N.Nərimanovu həm də mübariz bir insan kimi səciyyələndirdi. Onun mübarizliyi gözəlliyyin, ülvətin, humanizmin təntənəsinə xidmət edirdi.

«Közərən ocaqlar»ın mərkəzi obrazı Məlik Dadaşovun bacarıqla ifa etdiyi Mazar bəy obrazı idi. Mazar bəy özlüyündə maraqlı və mürəkkəb bir obraz idi.

Riyakarlıq, ikiyüzlülük, despotluq, həyəsizliq onun canına hopmuşdu. İlk səhnədə var yoxunu qumarda uduzmuş bu adam miskin bir hala düşürdü. Anlayırdı ki, pullu vaxtında adı gələndə taybatay üzüna açılan qapılar müflislişdikdən sonra bir gecədə qalaya döndülər, tilsimə çevrildilər. Tək, kimsəsiz qaldı. Artıq o Mazar bəy yox, hər şeyini - evini, mülkünü qumarda uduzmuş bir səfildir.

Arvadı Maral xanımın əlindən tutub diqqətlə üzünə baxaraq «Gözəlsən! Doğrudan gözəlsən... Camalına söz ola bilməz... Nahaq yera səni beş min qızla qiymət eləməyiblər... Lap əlli minə dəyərsən» sözlerini Məlik Dadaşov elə tərzdə deyirdi ki, onun binamusluğu bəyan olurdu. Mazar bəyi bələdan qurtaran, onun borclarını ödəyib mal-mülkünü özünə qaytaran

tacir qardaşı Əli ilə söhbətində aktyor obrazın eybəcər xislətini güzgü kimi əks etdirirdi. Mazar bəy - Məlik Dadaşov qardaşı Əlinin ibrətamız, ağlılı sözlərinə qarşı «Çox sağ ol!», «Baş üst», «Nə desən, haqqın var» ifadələrini işlətsə də, gözünü qardaşının pul dolu mücrüsündən bir an çəkə bilmirdi, mürcüyə dikilmiş hərisliklə yanmış gözləri qardaşına çevriləndə heyrət və nifrətlə dolurdu.

Tamaşanın həm lirik-psixoloji, həm də mübarizə xəttini qüvvətləndirən Leyla obrazını mən - Amaliya Pənahova ifa edirdim. İyirmi iki, iyirmi üç yaşlarında, xaricən gözəl olan, kasib, fəqət ləyaqətli, namuslu bir ailədə böyükən Leyləni mən ağıllı, düünsüncəli, səmimi, doğruçı, həqiqətpərəst, təmkinli, dəqiq, valideynlərinə hörmətlə yanaşan, həm gözüəcəq, gözütox, həm də mübariz bir qız kimi təsəvvür edir və eləcə da səhnədə canlandırırdım. Mazar bəyin oğlu Nazimin mənə olan məhəbbətini duyurdum, özüm də ona biganə deyildim. Lakin qəlbimin harasındasə ona inamsızlıq hiss edirdim. Bu hiss məni aysişsayıq olmağa, ehtiyatlı hərəkət etməyə səsləyirdi. 16 yaşında ikən təhsil almaq üçün Bakıdan gedən, yeddi ildən sonra 23 yaşında qaydan Nazimin məni sevdiyini söyləməşini ciddi qəbul edə bilmirdim. «Yəni Sizlərdə ciddi bir söz varmı?» sualımı Nazimin «Bizlərdə, yəni kimlərdə?!» - suali ilə cavablaşması mənim ürəyimdən olurdu: «Ümumiyyətlə, Sizlərdə - kişilərdə, xüsusən pul başından aşan ağalarda...» - deyə ona tuşlayırdım. Söhbət əsnasında, mətnə əsaslanaraq, onu bir növ yoxlayırdım. Bununla belə, onun, söz verib göndərmədiyi kitabı da onun yadına salmağı lazıム bilirdim. Maral xanımla söhbətimdə mən ondan borc pul almağa gəlsəm də vüqarımı itirmirdim. Ona olan hörmətimə baxmayaraq, ailəmizin ləyaqətinə xələl gətirə-biləcək kiçicik bir hala da yol vermirdim. O evdən vurub bu evdən çıxan, yeddi arxin suyunu bir arxa calayan zirək qadın Tükəzin Nazim barədəki sözlərini qeybat, paxılıq kimi qəbul edirdim. Maral xanımın mənə verdiyi pul əvəzinə anamın bəxt üzüyünü girov qoymaq istəyimə qarşı Maral xanımın: «Nədir, girov qoysursan? Götür, inciyərəm!» sözləri məni daxilən sevindirən də, «Götürmərəm, Maral xala, atam bilsə ki, Sizdən borc almışq,

acığı tatar», - deyə qəti etirazımı bildirirdim. Qardaşımın naxoş, atamın sətəlcəm olmasına, ev kirayasını vərə bilməməyimizə baxmayaraq, mənim bu qürurum Tükəz arvadı az qala sarsıldırdı. Özünü saxlaya bilməyib: «Bunları tanıyıram, almazlar, iddiaları yerə-göyə siğmır» kimi istehzalı sözləri məni alırdı. «İş iddiada deyil, Tükəz xala, bir yerdən ki biz yaxşılıq gördük, oranı ayaqaltı etmərik, - deyə onu susmağa məcbur edirdim. Maral xanının çağırışı adı ilə Mazar bəylə görüsdüüm səhnədə man daha vüqarlı, daha ağıllı hərəkət etməyə çalışırdım. Mazar bəyin suallarına verdiyim qısa, aydın və məntiqi cavablar onu heyrətləndirirdi: «Afərin, qız, afərin!», «Bərkalla, qız, bərkalla!», «Bərkalla, əhsən sənə, qız!», «Bəh, bəh, afərin!», «Bərkalla, əhsən qız usağı» - sözləri ağzından düşmürdü. Mən - Leylanın Mazar bəyə nifretini ikinci plan vasitəsilə tamaşaçıya aydın söyləyirdim. Doktor Nərimanın xəstəxanasında polislər axtarışlar apardıqları zamanda da keçirdiyim daxili həyacanları, üzüntülü, bir qədər də qorxulu vəziyyəti açıqlamaq üçün ikinci planda obrazın təcəssüm vasitələrindən yerli-yerində istifadə edirdim. İş burasındaydı ki, əvvəla, mən doktor Nərimanın otağında hökumət əleyhinə siyasi kitabların olduğunu biliirdim. Bu mənim həyəcan və üzüntülərimə tutarlı səbəb idi. Mən bu hissələri mübarizliyimlə dəsn etməyə çalışırdım. İngilabi işlə məşğul olan atam usta Babaya və onun silahdaşlarına etdiyim ən kiçik köməkdən belə fərəh duyurdum. Doktor Nərimanın Moskvadan yazdığı məktubu atamın tapşırığı ilə oxuduğum zaman qürur hissi bütün varlığımı bürüyürdü. Atam usta Babanın: «Get qızım, zənbili tez Hafiza çatdır, qayıt geri. Qorxmursan ki?» - sözlərinə «Nədər qorxacağam, ata!»<sup>3</sup> - cavabını elə verirdim ki, tamaşaçı mənim həm də cəsarətli, qorxmaz bir qız olduğuma inanır və bu xüsusiyətimi alqışları ilə təqdir edirdi. Axi mən - Leyla yoxsun olmağıma baxmayaraq namuslu, luya-qəqli, zəhmətkeş bir ailədə böyük boy-a-başa çatmışdım. Təsadüfi deyildir ki, müəllif remarkasına əsasən valideynlərim usta Baba ilə Reyhanın Novruz bayramı günü öz səliqə-sahmanı ilə tamaşaçının könlünü oxşayan yoxsun, darisqal koması Mazar bəyin geniş salonlarından qat-qat gözəl görünürdü. Bu darisqal,

yoxsol evdə ürəyi geniş, qəlbə təmiz, fikri aydın insanlar yاشayırı. Mən bunu da dərk edir və yaxşı anlayırdım ki, Amaliya Pənahovanın ifa etdiyi Leyla məhz bu mühitdə tərbiyə alıb, böyümüşdür.

Mən yaxşı dərk edirdim ki, müasirlik yalnız müasir mövzu ilə məhdudlaşa bilməz. Tarixi mövzuda yazılmış əsərlərdə də sonətkarın müasir düşüncəsi, dövrün estetik tələblərini duymaq qabiliyyəti olmalıdır. Həm də tamaşa yaradıcıları da bu müasirliyi duymalı, əsərin səhnə təcəssümündə bunu əsas götürməlidirlər. Nəinki tarixi mövzuda, hətta klassik əsərlərin tamaşasında da yaradıcıların müsirlik mövqeyi aydın olmalıdır.

Bir cəhəti də qeyd etməyi lazımlı bilirəm ki, ümumiyyətlə sonət əsərlərinin, eləcə də dram əsərlərinin ləyaqatı geniş mənada anlanılır. Səhnə əsərlərinin dramaturji və bədii keyfiyyətləri kimi, onun daxili ideya məzmununda bir səmimiyyət, doğruluq olmalıdır. Tamaşa yaradıcıları da, xüsusilə aktyorlar gərək hadisələrin təbiiyyinə, obrazların həyatlılığını tamaşaçını inandıra bilsin. Əgər belə olmasa, tamaşaçı üzə durar, ürəyində deyər ki, - «Bax bu olmadı, sən nə üçün məni aldadırsan, səmimi danışmırsan». Sonra da astaca salonu tərk edib gedər. Bu gediş teatrın bir sıra problem məsələlərinə, xüsusilə aktyor və tamaşaçı problemini çətinə salar.

K.S.Stanislavskinin belə bir fikri ilə də razılaşmaq lazımdır ki, aktyor yalnız şəxsi emosional təcrübəsindən çıxış edərək özündə bu və ya digər hissi doğura bilər. Aktyorun üzvi surətdə başqlaşış çevriləməsi (hər hansı rol üzərində iş zamanı aktyorun yaradılıq səylərinin son məqsədi) yalnız bu cür olur. «Aktyor yalnız öz şəxsi hissələrini yaşaya bilər. Buna görə siz nə qədər oynasınız da, hər nə yaratsınız da, həmişə, istisnasız olaraq, öz hissələrinizdən istifadə etməlisiniz. Bu qanunu pozmaq, artistin yaratdığı obrazı öldürməsinə, ona yeganə həyan verən, onu həyəcanlandıran canlı insan ruhundan məhrum etməsinə bərabərdir».<sup>4</sup>

<sup>1</sup> Səfərova Adilə. Kötərən ocaqlar. «Kommunist» qəzeti, 1968, 20 yanvar.

<sup>2</sup> Yenə orada.

<sup>3</sup> Misallar Mirza İbrahimovun «Kötərən ocaqlar» pyesindən götürülmüşdür. Bax: Mirza İbrahimov. Əsərləri. 10 cilddə, 6-cı cild. Bakı, «Yazıcı» nəşriyyatı, 1981, s. 80-153.

<sup>4</sup> Stanislavskiy K.C. Собрание сочинений, т. II, с. 227.

## BİRİNCİ DÜNYA MÜHARİBƏSİ ƏRƏFƏSİNDE VƏ MÜHARİBƏNİN İLK AYLARINDA İNGILTƏRƏ- TÜRKİYƏ MÜNASİBƏTLƏRİ

XIX əsrde Ingilterənin Yaxın və Orta Şərqi siyasetində əsas vəzifəsi İstanbulu və boğazları Rusyanın təcavüzündən qorumaq idi.<sup>1</sup>

XX əsrin əvvəllərində etibarən Ingilterənin Osmanlı imperatorluğuna münasibətdə siyasetinin təməl daşını artıq ənənəvi boğazlar məsəlesi təşkil etmirdi. Ingiltərə öz diqqətini boğazlardan çox Asiya Türkiyəsi üzərində cəmləşdirmişdi. Burada isə Ingilterənin qarşısında duran böyük dövlət Rusiya deyil, Almaniya idi. Bu regionda Ingilterənin fəaliyyəti isə artmaqdır idi.

Almaniya Berlin-Bağdad dəmiryolu ilə Bəsrə körfəzinə enərək Ingilterənin Hindistan ilə olan əlaqələrinə qorxu yaratmağa başlamışdı. Eyni zamanda Süveyş kanalı üzərində təsirə malikdi. Beleliklə, Almaniya Ingilterənin dənizdəki hegemonluğu üçün böyük qorxu təşkil edirdi. 1907-ci ildə Ingiltərə və Rusiya arasında saziş imzalaması və İngilis kralı VII Eduardla rus çarı II Nikolayın 1908-ci ilin iyununda Reveldə görüşmələri ingilis-rus ittifaqının gerçəkləşdiriyini göstərirdi.

«Gənc türklər» inqilabından sonra ingilis xarici işlər naziri E.Qrey yeni rejimi Ingilterənin tərəfinə çəkməyə çalışdı.<sup>2</sup> Ingiltərənin bu siyaseti qısa zamanda yaxşı nəticələr doğurdu. Yeni rejim ingilisporəst siyaset yeridirdi. Qabaqcıl ittihadçılardan Əhməd Rza və Nazim bəy Londona səfər edərək Qreyle görüşdülər və Ingiltərə ilə Osmanlı dövləti arasında ittifaq bağlanması təklif etdilər.<sup>3</sup> Lakin bu təklif qəbul edilmədi. E.Qrey bu barədə yazar: «Zaman-zaman bəzi dostluqlara və sazişlərə girməkə bərabər, qüvvətlə bağlarla ittifaqa girməyin adətimiz olmadığını onlara bildirdim».<sup>4</sup>

Osmanlı hökuməti 1908-ci ilin sentyabrında London bankalarından 1 milyon türk lirəsi məbləğində borc almaq üçün Ingiltərə hökumətindən köməklik göstərməsini xahiş etdi. Lakin ingilis

bankırları İngiltere hükümetinə bildirdiler ki, son zamanlarda ingilis xalqı türk istiqrazlarını almırlar ve buna görə Türkiyəye borç verilməsi yanlış addım olar.<sup>5</sup>

1908-ci ildən sonra Osmanlı imperatorluğunun xarici siyaset problemlerine passiv münasibət bəsləyən İngiltere Türkiyə ilə yaxınlaşmaqdan qazırıldı. Lakin İngiltere Mesopotamiyadakı neftlə maraqlanırdı. 1913-cü ilde U.Çörçilin tapşırığı ilə işçi heyətin hazırladığı raporda Mesopotamiya və İrəndəki neft yataqlarının ingilis donanması üçün yanacaq mənbəyi olduğu göstərilirdi.<sup>6</sup>

1910-ci ildən etibarən İngilterənin Osmanlı dövlətinə qarşı münasibəti mənfi tərəfə dəyişməyə başladı. Bunu Çarlı Marlinqin İstanbuldan Qreyə 1910-cu il dekabrın 20-də göndərdiyi məlumat sübut edir. Həmin məlumatda Marlinq Türkiyə xarici işlər naziri Rıfat paşanın sözlərini xəbər verirdi. Rıfat paşa Marlinqlə səhbətində bildirmişdi ki, konstitusiyalı rejime yenidən keçildikdən sonra İngilterədə Türkiyəyə qarşı meydana gelən iliq rəğbətin yerini indi narazılıq əhval-ruhiyyəsi tutur, İngilis mətbuatının bize qarşı münasibəti isə çox soyuqdur.<sup>7</sup> Daha sonra Rıfat paşa İngilterənin Osmanlı gömrük hədlərinin artırılmasına qarşı çıxdığını, Bağdad dəmir yoluın çəkilməsinə mane olmaqla Türkiyəyə qarşı müsbət hissələr bəsləmədiyini Marlinqin nəzərinə çatdırmışdı. Marlinq Qreyə göndərdiyi məlumatının sonunda Rıfat paşanın, ola bilsin Sədrəzəmin və bəzi nazirlərin İngilterə ilə yaxın münasibətlər qurmaq istədiklərini, lakin hökumətinin siyasetini istiqamətlərin ittihadçıların Üçlü ittifaqına meylli olduğunu qeyd edirdi.<sup>8</sup>

İtaliya-Türkiyə mühəribəsi İngilterənin İstanbuldakı vəziyyətini gücləndirdi. Bu mühəribənin baş verəcəyi qorxusu ittihadçıları İngilterə ilə yaxınlaşmağa məcbur etmişdi. Mühəribənin gedişində Osmanlı dövləti bir müttəfiq dövletə ehtiyacı olduğunu hiss etdi. Almaniya İtalya ilə müttəfiq olduğu üçün Türkiyəyə yardım edə bilməzdi. Ona görə Türkiyə İngiltərəyə istiqamət götürdü. 1911-ci il sentyabrın 29-da Sədrəzəm Səid paşa İngiltərəyə mühəribəyə qoşulmasını rəsmi olaraq təklif etdi.<sup>9</sup> 1911-ci il oktyabrın 31-də Londondakı türk səfirinin Xarici işlər nazirliyinə təqdim etdiyi məktubda Türkiyənin İngilterə ilə ittifaq bağlamaq niyyətində olduğu bildirilirdi.<sup>10</sup>

İngiltere Xarici işlər nazirliyinin noyabrın 2-də verdiyi cavabda müxtəlif ibarələrlə Türkiyənin təklifi redd edildi.

1911-ci ilin oktyabrında Türkiyənin maliyyə naziri Cavid bəy İngilterə hərbi dəniz naziri U.Çörçilə məktub göndərərək, Osmanlı dövləti ilə İngilterə arasında ittifaq bağlanması təklif etmişdi. Çörçil xarici işlər naziri Qreyla danışından sonra verdiyi cavabda bildirmişdi ki, hazırda yeni siyasi əlaqələr altına girə bil-mərik.<sup>11</sup>

Balkan mühəribələri zamanı Türkiyə mətbati İngilterəni Osmanlı dövlətini yalnız buraxmaqdə təqsirləndirdi. İngilterənin İstanbuldakı səfiri Lovter 1912-ci il dekabrın 5-də Qreyə göndərdiyi məktubda yerli mətbuatın İngilterəni və Fransanı Türkiyəni və status-kvonu tərk etdiyi üçün xəyanətdə təqsirləndirdiyini yazdı.<sup>12</sup>

1913-cü il yanvarın 12-də Londondakı türk səfiri Qreyə görüşü zamanı yenidən Türkiyə ilə İngilterə arasında ittifaq bağlamaq təklifini irəli sürdü.<sup>13</sup> 1913-cü il iyulun 2-də türk səfirinə verdiyi cavabda Qrey ikili ittifaqın zəruri olmadığını bildirmişdi.<sup>14</sup>

1913-cü ilə qədər Bağdad dəmir yolu layihəsinin həyata keçirilməsinə mane olmağa çalışan İngilterə yalnız bu vaxtdan Osmanlı dövləti ilə (o cümlədən Almaniya ilə) münasibətlərini düzəltməyə başladı. Öz növbəsində Türkiyə də İngilterə ilə münasibətlərə ciddi diqqət yetirirdi. Balkan mühəribələrində Osmanlı ordusunun zəifliyi meydana çıxanda hökumət Almaniya və İngilterədən hərbi mütxəssislər dəvət etdi və bu dövlətlərə arxalanmağa çalışdı. Sədrəzəm Mahmud Şövkət paşa 1913-cü il aprelin 26-də alman səfiri Vangenheymlə səhbəti zamanı demisi: «Türkiyə ancaq Almaniya və İngilterəyə arxalandığı təqdirdə yenidən canlanı biler. Bu iki dövletin indiyə qədər qarşısırma vəziyyətində olmasından bizim bəxtimiz getirməmişdir... Alman-ingilis qarşılıqlı anlaşmasına nail olmaq üçün zəmin yaratmağa çalışırdılar».<sup>15</sup>

1913-cü il iyulun 29-da Osmanlı dövləti ilə İngilterə arasında Bəsərə körfəzi ilə əlaqədar saziş imzalandı. Saziş İran-İraq sərhədlerinin düzəldilməsi ilə yanaşı, körfez bölgəsində, başlıca olaraq Küveyt və Katarda İngilterənin bəzi hüquqlarını tanıydı.<sup>16</sup> Bu saziş İngilterənin iqtisadi və siyasi mənafelərinin təhlükəsizliyinə töminat verirdi.<sup>17</sup>

Osmanlı dövləti 1913-cü ilin sonları, 1914-cü ilin ilk yarısında da İngiltərə ilə yaxınlaşmaq üçün səylərini dayam etdirmiştir. İstanbuldakı İngilis səfiri Mallet 1913-cü il dekabrın 16-da Qreyə göndərdiyi məktubda Dövlət Şurası rəisi Xəlil bəyə ve daxili işləri naziri Tələt bəyə və bəzi hökumət adamları ilə etdiyi söhbətlər zamanı İngiltərəyə qarşı duydugu yaxınlıqdan yazırı.<sup>18</sup>

Osmanlı dövləti Birinci dünya müharibəsinin başlanması ərəfəsində də İngiltərə ilə ittifaq bağlamağa çalışırı.

1914-cü ilin iyununda Türkiye maliyyə naziri İstanbuldakı ingilis səfiri Osmani dövlətinin ingilis yardımına ehtiyacı var deyə müraciətində cavab olaraq səfir: «İngiltərin müəyyən bölgeləri özünə ayırdığı halda, başqalarının burada dəmir yolu salmasına mane olmaqdan başqa bir şey düşünmədiyini, bunun isə Türkiyənin xeyrinə olmadığını bildirmişdi».<sup>19</sup>

1914-cü ilin ortalarında İngiltərə Babialinin ittifaq təkliflərini qəbul edə bilməzdi. Çünkü bu zaman İngiltərin Osmanlı dövlətinə qarşı siyaseti, bu dövlətin qaçılmasından parçalanmasından ən çox pay almaq məqsədində söykənirdi. Digər tərəfdən 1914-cü ilin ortalarında Osmani dövlətinin xarici siyaseti dolanbac xətlə inkişaf edirdi. Bir yandan Türkiye İngiltərə və Fransa ilə yaxınlaşmağa çalışırı, diger tərəfdən Rusiya, Ruminiya və Bolqarıstanla əlaqələrin inkişaf etdirilməsinə səy göstərilirdi. Eyni zamanda İtalya və Yaponiya ilə də iqtisadi əlaqələri genişləndirmək səyləri mövcud idi.

Osmanlı dövlətinin müharibənin lap başlanğıcından yeritdiyi xarici siyasetdəki dolanbac xəttin bir səbəbi də Türkiyənin Almaniya ilə münasibətlərinin müəyyən qədər sarsılması idi. Belə ki, 1908-ci ildə Almaniyənin müttəfiqi Avstriya-Macaristənə Bosniya və Hərsoqovinanı ilhaq etməsi, daha sonra 1911-1912-ci illərdə İtalyanın Tripolitaniyani alarkən Almaniyənin biganə qalması Osmanlı dövlətində Almaniyaya qarşı mənfi münasibət yaratmışdı.

Türkiyənin nöqtəyi-nəzərinə görə Osmanlı dövlətinin Berlin havadaları munaqışəye qatılmalı və İtalya hökumətini öz niyyətdən əl çəkməyə məcbur etməli idi. Digər tərəfdən Almaniyənin Rusiya ilə münasibətlərə əhəmiyyət verməsi, erməni məsələsi ilə maraqlanmağa başlanması, Balkan müharibələrindəki məğlubiyətlər zamanı alman imperatorunun: «digər Balkan ölkələri ki-

mi türkler də yaşamaq hüquqlarını isbat etməlidir»- deməsi bu ölkəyə qarşı dostluq hissələrini sarsıtmışdı.<sup>20</sup> Bundan başqa Osmanlı dövləti ilə Almaniya arasında Albaniya məsələsində konkret fikir ayrılığı vardı. Osmanlı dövləti Albaniya rəhbərliyinə izzət paşanı keçirmek istəyirdi və bütün Albaniyaya qarşı iddiasını irəli süründürdü. Almaniya isə Cənubi Albaniyanın Yunanistana verilməsinə çalışırı.<sup>21</sup>

Osmanlı dövlətinin 1914-cü ilin ortalarındaki xarici siyasetinin səbətsiz olmasının bir səbəbi də hökumət daxilindəki fikir ayrılığı idi. Belə ki, Ənvər paşa başda olmaqla bir qrup Almaniya ilə ittifaq tərəfdarı olduğu halda, maliyyə naziri Cavid bəy başda olmaqla digər bir qrup isə Antanta dövlətləri ilə ittifaq tərəfdarı idi.

Birinci dünya müharibəsinin başlanmasından bir qədər əvvəl baş verən hadisə İngiltərə ilə Türkiye arasındaki münasibətləri keskinləşdirdi. İngiltərin gəmiqayırma firması Türkiye üçün «Sultan Osman» və «Rəşadiyyə» adlı iki linkor inşa etmişdi. Bu gəmilərin alınması üçün tələb olunan 7 milyon funt sterlinq Türkiye tərəfindən avans olaraq ödənilmişdi.<sup>22</sup> Bu pulun toplanması xalqın vətənpərvərlik hissələrinin qaldırılması sayəsində mümkün olmuşdu. Bu pullar hər bir evdən, xeyriyyə bazarlarından abunə qaydasında alınmışdı. Öz töhvəsini vermək üçün hətta qadınlar saçlarını satırdılar. Rəsmi təbliğat elan edirdi ki, hərbi dəniz donanmasının inkişafı Egey adalarının qaytarılması ve yunanlardan intiqam almağın ən asan yoludur. Camal paşa yazar ki, «yenİ gəmilərin tikilməsi və köhnələrin təmir edilməsi mümkün olduğu qədər tez öz donanmamızı yunan donanmasından güclü etməkdən ibarət olan arzumuzdan irəli gəldi». <sup>23</sup>

Yunanistan hökuməti isə bu gəmilərin Türkiyəyə verilməsinə mane olmağa çalışırı. O vaxt Türkiye donanmasına komandanlıq edən admiral Limpus Portanı xəbərdar etmişdi ki, yunanlar türk gəmilərinin İstanbul gəlməsinə mane olmaq üçün bütün vasitələrdən istifadə edirdilər.<sup>24</sup>

1914-cü il iyulun axırlarında 500 nəfərdən ibarət olan türk heyəti birinci drednout qəbul etmek üçün Tan çayında gözlayırdı. Lakin Admirallığın birinci lordu Çörçil iyulun 28-də hər iki gəmini müsadirə etdi.<sup>25</sup> Müharibəyə hazırlaşan İngiltərə hökuməti Türkiyənin Almaniya tərəfdə müharibədə iştirak edəcəyini ehti-

mal etdiyindən gəmiləri verməkdən imtina etdi. Çörçil yazar ki, «...Biz özümüze icazə verə bilməzdik ki, bu iki ən yüksək səviyyəli gəmilərsiz fəaliyyət göstərek. Bu gəmilərin özümüzə qarşı istifada olunmasına isə heç yol verə bilməzdik...»<sup>26</sup>

İngilis kralı V Georg Türkiyə sultanına məktub göndərərək, bu hadisəyə görə səmimi təessüfünü bildirdi.<sup>27</sup> Lakin gəmilər Türkiyəyə verilmədi.

Bu hadisə İstanbulda çox ciddi etirazla qarşalandı. Avqustun 7-də hökumət çox hiddətlə beynəlxalq hüququn pozulması əleyhinə çıxış etdi. Bu hadisə türk mətbuatında qəzəbli yazılarla müşaiyət olundu. Bu epizod həm də Türkiyədə hərbçi qrupla biterəfliyə üstünlük verən qrup arasında gedən mübarizədə həlledici rol oynadı. Amerikan səfiri Morgentau yazar ki, bu hadisə Vangenheyə ən böyük imkan yaratdı.<sup>28</sup>

İngilterə ilə münasibətlərin sərinişməsində ikinci mühüm hadisə «Heben» və «Breslau» gəmiləri ilə bağlı episod oldu. Antanta dövlətlərinin bu gəmilərlə bağlı hərəkətləri konkret oldu. Bu dövlətlərin İstanbuldakı səfirləri Osmanlı hökumətindən alman hərbi heyətinin «Heben» və «Breslau»dan çıxarılmamasını alman zabit və əsgərlərin öz vətənlərinə göndərilməsini, Çanaqqala boğazının gedisi-geliş üçün açılmasını, Türkiyənin müharibənin sonuna qədər biterəf qalmasını tələb etdilər.<sup>29</sup> Türkiyə hökuməti öz hərəkətinə İngiltərinin «Sultan Osman» xətt gəmisini öz tərsanəsində saxlamasına cavab kimi, habelə adalar haqqında danışıqlar getdiyi bir vaxtda Yunanistanla bərabər vəziyyətdə olmaq cəhd kimi haqq qazandırıldı. Qrey hesab edirdi ki, əgər Türkiyə həqiqətən alman gəmilərini satın almışsa və bu gəmilər tam olaraq türk hərbi gəmilərinə çevriləcəksə və almanlardan ibarət olan heyət Almaniyyaya göndəriləcəksə, onda məsələni həll edilmiş hesab etmək olar.<sup>30</sup> Avqustun 12-də Qrey Benkendorfa bildirdi ki, əgər türklər gəmilərdəki alman heyətlərini Almaniyyaya göndərmək haqqındaki vədlərini yerinə yetirərlərse, onda o bu gəmiləri Aralıq dənizində almanların əlində görməkdən türkərin əlində görmək istərdi.<sup>31</sup>

Avqustun 13-də Londondakı türk səfiri yazılı formada Türkiyə hökumətinin telegramını Qreyə təqdim etdi. Telegramda Türkiyə hökumətinin ciddi olaraq bitərefliyə riayət edəcəyi bildirildi.<sup>32</sup>

İngilterə müharibənin ilk aylarında Türkiyə ilə hərbi toqquşmaya yol verməməyə çalışırdı. Bunun səbəbi Hindistanda olan ordunun Avropaya və ya Misirə getirilməsi üçün vaxt qazanmaq idi. Qrey yazardı ki, «bizim qarşımızda ikili vəzifə qoyulmuşdu: 1. Türkiyənin müharibəyə girməsini ne qədər mümkünse gecikdirmək, Hindistandakı ordunun Süveyşə gəlməsini və oradan Fransaya göndərilməsini təmin etmək; 2. Əgər iş ən pis vəziyyətə gətirib çıxarsa, onda biz göstərə bilməliyik ki, Türkiyənin hücumu heç bir səbəb olmadan baş vermişdir».<sup>33</sup> Qrey Türkiyənin biterəf qalması müqabilində ona ərazi güzəşt edilməsinin, xüsusilə Lemnos adasının ona güzəşt edilməsinin əleyhina idi. Qreyə görə ərazi alveri Türkiyəni inandırmaz, əksinə Balkan ölkələrində narazılıq yaradardı. Qrey hesab edirdi ki, Türkiye ilə əlaqələr kasılarsa, İngilterə Yunanistanın şəxsində etibarlı müttəfiq görər.<sup>34</sup>

Avqustun 18-də ingilislərle müşterək irəli sürülen təklifdə ruslar Türkiyənin biterəf qalması müqabilində Osmanlı dövlətinin müstəqilliyinə və ərazi bütövlüyüne teminat verdiklərini və hər hansı bir tecavüze qarşı çıxacaqlarını bildirdilər.<sup>35</sup> Ingilisler və rus təklifləri türkərin gözlədiyi saziş yol açmırı. Buna görə Türkiyə avqustun 20-də aşağıdakı təklifləri irəli sürdü: 1. Kapitulyasiyaların tam ləğv edilməsi; 2. Müharibənin başlangıcında İngilterə hökumətinin müsadirə etdiyi iki zirehli gəminin geri verilməsi; 3. Üçlər ittifaqı müdaxiləsinin rədd edilməsi və Qəribi Frakiyanın Osmanlı dövlətinə geri verilməsi; 4. Yunanistan tərəfindən işğal edilmiş adaların Türkiyəyə qaytarılması; 5. Misir məsələsinin həll edilməsi; 6. Rusyanın Türkiyənin daxili işlərinə qarışmamasına təminat verilməsi; 7. Rusyanın Türkiyə üzərinə hücum edəcəyi təqdirdə İngilterə və Fransanın həqiqətən Osmanlı dövlətini müdafiə edəcəklərinə vəd verməsi və s.<sup>36</sup>

Yuxarıda sadalanan təkliflərdən görünür ki, türklər mücərrəd təkliflərdən çox əlde edilməsi mümkün olan konkret məsələlərdən söz açmışdır. Camal paşa bu təklifləri İstanbuldakı ingilis səfiri Mallet təqdim etmiş, o da öz növbəsində bu təklifləri Londona çatdırılmışdı. Üç gündən sonra Mallet Türkiyənin irəli sürdüyü təkliflərə ətraflı cavab verdi.

O bildirdi ki, «indiki vaxtda xaricilərin məhkəməlik haqqında məsələlərlə bağlı kapitulyasiyaların ləğv edilməsi barəsində

söz ola bilməz. İndiki vaxtda İngiltərə öz müttəfiqlərinin razılığı ilə bəzi maliyyə kapitulyasiyalarının leğv edilməsinə razi ola bilər. Türkiyənin adalarla bağlı Yunanistanla olan mübahisənin müəyyən vaxta qədər təxiro salınması lazımlı bilindi. Daha sonra Mallet bildirdi ki, Misir məqsədi müharibədən sonra həll edilərsə daha yaxşı olar». Mallet həm də bildirdi ki, «rusların Türkiyə üzərinə hücum etmək məqsədi yoxdur, həm də İngiltərə və Fransa Türkiyənin ərazi bütövlüyünü vəd edən memorandum imzalamışlar».<sup>37</sup>

Türkiyə İngiltərə və Fransa ilə saziş bağlamağa çalışırıdı. Lakin İngiltərə, habelə Fransa Osmanlı dövləti ilə saziş bağlamaqdan çekinir və bunun əvəzində Türkiyəyə bitərəf siyaset yeridərək, ən böyük düşməni üçün boğazları açıq saxlamağı irəli sürürdülər.<sup>38</sup>

Xarici işlər naziri Qrey İngiltərə ilə Türkiyənin sazişin gəlməsinin qeyri-mükünlüyünü belə açıqlayır: «Osmanlı dövləti öz tələyini Almaniya ilə bağlamışdı və bunun təbii nəticəsini türklər qəbul etməyə məcbur idilər». <sup>39</sup>

Öz xatirelərində isə Qrey yazır ki, «əvvəlcə Türkiyəni ələ almalı idik. O zaman onun Almaniya ilə saziş bağladığına bilmirdik; Məncə bunun bir fərqi olmazdı. Türk hökuməti hemişə böyük bir ədalət gücünə malik olmuşdur. Əgər müharibənin ilk ilində işlərin Almaniya üçün yaxşı getdiyi görünməsəydi, əgər iki alman herb gəmisi İstanbula gəlməsəydi, çox güman ki, türklər bu sazişin hökmələrinə uyğun teləskənlilik göstərməzdilər, bəlkə də heç hərəkətə keçməzdilər». <sup>40</sup>

Başda İngiltərə olmaqla Antanta dövlətləri passiv gözlemə taktikası yeridir və Türkiyə hökumətindəki mötədil qrupu gücləndirmek və bu yolla Osmanlı dövlətinin müharibəyə girməsini gecikdirmək üçün heç bir tədbir görmürdü. Sentyabrın 1-də İngiltərə, Fransa və Rusyanın səfirləri Türkiyə hökumətinə aşağıdakı məzmunda yazılı bəyanat verdilər: «Üç dövlət yüksək Portaya bildirilər ki, onlar Osmanlı ərazisinin toxunulmazlığına töminat verməye hazırlırlar... və hörmətli Portannın iqtisadi və məhkəmə sahəsində təqdim etmək istədiyi tələblərə dostcasına baxacaqlar. Öz növbəsində hörmətli Porta öhdəsinə götürməlidir ki, indiki vaxtda Avropanı ayıran münəaqışının davam edəcəyi müddətdə bitərəfliyə ciddi riayət edəcəkdir». <sup>41</sup>

Bu bəyanat əvvəller Türkiyə hökumətinə edilən şifahi bəyanatlardan bir addım geri idi. Bu bəyanatda kapitulyasiyalar barəsində heç nə deyilmirdi. İqtisadi və məhkəmə sahəsində türk tələblərinə dostcasına yanaşılacağı haqqındaki ibarələr Türkiyə hökumətini razi sala bilməzdi. Görünür Antanta dövlətləri belə bəyanatı ona görə vermişdilər ki, onu Türkiyə hökuməti rədd etsin. Lakin Türkiyə hökuməti bəyanata rədd cavabı vermədi.

İngilterənin bəzi yüksək vəzifəli şəxsləri, o cümlədən müdafiə naziri Lord Kitchner Türkiyəni lazımcı qiymətləndirmirdi. O hesab edirdi ki, Hindistandan getirilən üç diviziyann Süveyşdən keçirilməsinə qədər Türkiyənin bitərəfliyinə nail olmaq vacibdir. Lakin türk ordusu kimi bir gücün İngiltərə tərəfinə keçməsini istəmirdi.<sup>42</sup> İngilis donanmasının baş komandanı olmuş Lord Fişer isə hələ 1908-ci ildə kral VII Eduarda yazdığı məktubda qeyd edirdi ki, Almaniyaya qarşı bizim üçün ehəmiyyətli olan iki dövlət var, onlar Rusiya və Türkiyədir.<sup>43</sup> Lakin Lord Fişerin tövsiyyəsi nəzərə alınmadı.

Kapitulyasiyaların Osmanlı dövləti tərəfindən leğv edilməsi ərefəsində ingilis səfiri Mallet Səid Həlim paşanı İngiltərə və Fransanın adından inandırmağa çalışmışdı ki, Rusyanın Türkiyəyə qarşı təcavüzkar niyyəti yoxdur və bildirmişdi ki, əgər Türkiyə ordusunu təcili tərxis olunarsa, «Heben» və «Breslau» gəmiləri tərksiləh edilərsə, alman təlimatçıları kənarlaşdırılsara, onda saziş dövlətləri, Türkiyənin toxunulmazlığını töminat verər, adalar məsələsinə Türkiyənin xeyrinə həll edər, iqtisadi kapitulyasiyalar məsələsində güzəştə gedərlər.<sup>44</sup> Malletin irəli sürdüyü şərtlər Türkiyə hökuməti tərəfindən saziş dövlətlərinin zəiflik əlaməti kimi qəbul edildi və bu bəyanatdan lazımı nəticələr çıxarılmadı.

Sentyabrın 9-da Türkiyədə Britaniyanın herbi-dəniz missiyası başa çatdı.<sup>45</sup> İngilis herbi-dəniz missiyası admiral Limpus başda olmaqla bütün tərkibdə istəfa verdi və Türkiyədən getdi. İngilis təlimatçıları dərhal admiral Suşonun rəhbərliyi altında alman zabitləri ilə əvəz edildi.<sup>46</sup>

İngiltərə Türkiyənin bitərəf qalması üçün çox səy göstərirdi. Sentyabrın 27-də ingilis səfiri Səid Həlim paşa bildirmişdi ki, əgər Türkiyə bitərəfliyini qoruyub saxlayarsa İngiltərə hökuməti müharibənin başlangıcında müsadirə etdiyi herbi gəmiləri geri

qaytara bilar.<sup>47</sup> Lakin müharibəyə qoşulmaqla daha çox fayda elde edəcəyini düşünən və getdikcə daha çox Almaniyanın təsiri altına düşən Türkiyə hökuməti İngiltərenin bu müraciətini cavabsız qoydu. Sentyabrın axırlarında Çanaqqala boğazı bağlanarkən İngiltərə hökuməti yenidən Portaya müraciət edərək, izahat tələb etdi. Porta isə Çanaqqalanın bağlanmasıni belə izah etdi: «İngilis eskadrası türk eskadrasına boğazdan çıxmağı qadağan etdi. Porta bunu blokada kimi qəbul etdi və boğazları bağladı». <sup>48</sup> Həmin günlərdə «Times» qəzeti yaziirdi: «Türkiyə bir tərəfdə Almaniya, o biri tərəfdə Rusiya və Fransa arasında öz seçimini etməlidir. Axırıncı halda Türkiyənin müstəqilliyinə, ərazisinin toxunulmazlığını, ona maliyyə yardımı göstəriləcəyinə və Almanının iqtisadi zülmündən azad olmasına teminat veriləcək. Əks təqdirdə müttəfiqlər Türkiyəyə qarşı öz ordularının bütün gücündən istifadə edəcək-lər». <sup>49</sup>

Sentyabrın axırları - oktyabrın əvvəllərində Osmanlı dövləti İngiltərə ilə münasibətlərinde bitərəf qalacağına söz verməkdə davam edirdi. Ancaq Osmanlı dövlətinin İngiltərədən duyduğu qayğılar da artmaqdı idi. Oktyabrın 1-də Londondakı türk səfiri Qreyə səhbəti zamanı Türkiye hökumətinin bitərəf qalacağını bir daha təkrarlamışdı. İngiltərə hökuməti isə Misirin statusunda dəyişiklik etməsinin Osmanlı dövlətinin bitərəfliyə riayət etməsi ilə tam bağlı olduğunu bildirdi. Osmanlı dövlətinin Misirə qarşı gördüyü hazırlıqlarla əlaqədar İngiltərə Türkiyəyə oktyabrın 2-də nota verdi. Cavab notasında Türkiye hökuməti bildirdi ki, Suriyada görülen hərbi hazırlıq imperatorluğun digər yerlərindəki səfərberlik tədbirindən başqa bir şey deyil. Səfərberlik tədbiri isə Türkiyənin bitərəfliyini qorumaq məqsədi ilə edilir.<sup>50</sup>

Sədrəzəm və xarici işlər naziri Səid Həlim paşa Türkiyənin saziş dövlətlərinə qarşı hücum etməyəcəyinə təminat verməkdə davam edirdi. Mallet 1914-cü il oktyabrın 26-də İstanbuldan Qreyə göndərdiyi məktubda Osmanlı xarici işlər naziri ilə görüşdüyündən və nazirin İngiltərə və Rusiyaya qarşı düşmən siyaset yeməyin faciə olduğunu anladığından yaziirdi.<sup>51</sup>

Osmanlı dövləti müharibəyə qoşulduğandan sonra İngiltərə Türkiyəni parçalamaq siyasetini gücləndirdi. Noyabrın 3-də Küveyti İngiltərenin himayəsində müstəqil dövlət kimi tanıdı.<sup>52</sup>

Noyabrın 5-də İngiltərə Kipri ilhaq etdi və elə həmin gün Türkiyəyə müharibə elan etdi. 1914-cü il dekabrın 18-19-da Misir üzərində öz himayədarlığını qurdugunu açıqladı.<sup>53</sup>

<sup>1</sup> Melek Kemal. Doğu Sorunu ve milli mücadelenin dış politikası. İstanbul, 1979, s.8.

<sup>2</sup> Ahmad Feroz. 1908-1914 yılları arasında Büyük Britaniyanın Jon türklerle münasibetleri./Tarih Enstitüsü dergisi. (İ.Ü.Edebiyat fakültesi), ekim 1971, sayı 2, s.155.

<sup>3</sup> Yenə orada, s.161.

<sup>4</sup> Yenə orada.

<sup>5</sup> Kürkçuoqlu Ömer. Türk-İngiliz ilişkileri (1919-1926). Ankara, 1978, s.30-31.

<sup>6</sup> Yenə orada, s.31.

<sup>7</sup> Kürkçuoqlu Ömer. Osmanlı devletine karşı arap bağımsızlıq harekatı (1908-1918). Ankara, 1982, s.50.

<sup>8</sup> Yenə orada, s.51.

<sup>9</sup> Yenə orada, s. 52.

<sup>10</sup> Kürkçuoqlu Ömer. Osmanlı devletine karşı arap... s.52.

<sup>11</sup> Armaoğlu Fahir. Siyasi tarih. 1789-1960. Ankara, 1973, s.418.

<sup>12</sup> Kürkçuoqlu Ömer. Osmanlı devletine karşı... s.54.

<sup>13</sup> Yenə orada, s.53.

<sup>14</sup> Yenə orada.

<sup>15</sup> Kürkçuoqlu Ömer. Türk-İngiliz ilişkileri... s.34.

<sup>16</sup> Kürkçuoqlu Ömer. Osmanlı devletine karşı... s.55.

<sup>17</sup> Kent Marian. Great Britain and the End of the Ottoman Empire 1900-1923. In the book: The Great Powers and the End of the Ottoman Empire. Edited by Marian Kent. London, 1984, p.182.

<sup>18</sup> Kürkçuoqlu Ömer. Osmanlı devletine karşı... s.56.

<sup>19</sup> Kürkçuoqlu Ömer. Türk-İngiliz ilişkileri... s.31.

<sup>20</sup> Yenə orada, s.35.

<sup>21</sup> Yenə orada.

<sup>22</sup> Готлиб В. В. Тайная дипломатия во время Первой мировой войны. Перевод с англ. М., 1960, s.59.

<sup>23</sup> Записки Джемаль паши. 1913-1919. Тифлис, 1923, c.78.

<sup>24</sup> Howard Harry N. The Partition of Turkey a diplomatic history 1913-1923, New York, 1966, p.93.

<sup>25</sup> Черчиль У. Мировой Кризис. Перевод с англ. М.-Л., 1932, c.245.

- <sup>26</sup> Yenə orada.
- <sup>27</sup> Howard Harry N. Gösterilən əsəri, p. 94.
- <sup>28</sup> Готлиб В.В. Gösterilən əsəri, s. 61.
- <sup>29</sup> Karal Enver Ziya. Osmanlı tarihi. C.IX. İkinci meşrutiyet ve birinci dünya savaşı (1908-1918). Ankara, 1999, s.388.
- <sup>30</sup> Нотович Ф.И. Дипломатическая борьба в годы первой мировой войны. Т.1. М.-Л., 1947, с.301.
- <sup>31</sup> Международные отношения в эпоху империализма: Документы из архивов Царского и Временного правительства. 1878-1917. Сеп.III, т.VI, ч.I, с.67-68, №76.
- <sup>32</sup> Нотович Ф.И. Gösterilən əsəri, c.304.
- <sup>33</sup> Yenə orada, s.308.
- <sup>34</sup> Нотович Ф.И. Gösterilən əsəri, c.310.
- <sup>35</sup> Melek Kemal. Gösterilən əsəri, s.19.
- <sup>36</sup> Melek Kemal. Gösterilən əsəri, s.19; Записки Джемаль-паши... с.102.
- <sup>37</sup> Записки Джемаль-паши... с.102.
- <sup>38</sup> Yenə orada.
- <sup>39</sup> Melek Kemal. Gösterilən əsəri, s.22.
- <sup>40</sup> Bayur Y.H. Türk inkılabi tarihi. C.III, kısım I. Ankara, 1953, s.140.
- <sup>41</sup> Международные отношения в эпоху империализма... Т.VI, ч.I, № 172, №173, s.163-164.
- <sup>42</sup> Bayur Y.H. Türk inkılabi tarihi. C.III, kısım 1, s.142.
- <sup>43</sup> Yenə orada, s.143.
- <sup>44</sup> «Kaspı» qəzeti, 7 sentyabr 1914-cü il.
- <sup>45</sup> Anderson M.S. The Great Powers and the Near East (1774-1923). London, 1970, s.313.
- <sup>46</sup> «Kaspı» qəzeti, 6 sentyabr 1914-cü il.
- <sup>47</sup> Weber Frank G. Eagles on the Crescent, Germany, Austria and the Diplomacy of the Turkish Alliance. 1914-1918. Cornell University Press. Ithaca, 1970, p.79-80.
- <sup>48</sup> «Kaspı» qəzeti, 19 sentyabr 1914-cü il.
- <sup>49</sup> «Kaspı» qəzeti, 20 sentyabr 1914-cü il.
- <sup>50</sup> Kürkçüoğlu Ömer. Osmanlı devletine karşı arap... s.61.
- <sup>51</sup> Yenə orada.
- <sup>52</sup> Kürkçüoğlu Ömer. Türk-İngiliz ilişkileri... s. 38.
- <sup>53</sup> Yenə orada, s. 38-39.

## XIX ƏSRİN SONU-XX ƏSRİN ƏVVƏLLƏRİNDE ŞİMALİ AZƏRBAYCANIN SƏNAYE SAHƏLƏRİNDE AKSİZ VERGİSİNİN TƏTBİQİ

XIX əsrin II yarısından etibarən çar Rusiyası dövlətin iqtisadi maraqlarını ön plana çəkərək, Şimali Azərbaycanın sənayesinin bir sıra sahələrində aksız vergisi tətbiq etməyə başladı. Aksız vergisinin tətbiq edildiyi sənaye sahələri xüsusiş də neft, kükürd, duz, tüüt və şərab istehsalı bu siyaset nəticəsində ciddi problemlərlə üzləşmiş, hətta həmin sənaye sahələrində istehsalın inkişafı xeyli longımışdı.

Tədqiqat obyektinə çevrilən bu mövzu Azərbaycan tarixşünaslığında ayrıca araşdırma sahəsi olmamışdır. Lakin aksız vergisinin tətbiqi probleminə bəzi ümumiləşdirilmiş əsərlərdə<sup>1</sup> və ayrı ayrı monoqrafiyalarda<sup>2</sup> bu və ya digər şəkildə toxunulmuşdur.

Şimali Azərbaycanda aksız vergisinin geniş şəkildə tətbiq edildiyi sahələrdən biri neft sənayesi olmuşdur.

Azərbaycanın neft sənayesinin inkişafı qarşısında əngələ çəvrimiş iltizam sistemi 1872-ci il fevralın 1-də verilmiş «Neft mədənləri və ağ neft istehsalından aksizlər haqqında» və 1872-ci il fevralın 17-də təsdiq edilmiş «Qafqaz və Cənubi Qafqazın iltizamda olan xəzinə neft mənbələrinin müzayiqə yolu ilə xüsusi şəxslərə verilməsi haqqında qaydalar» əsasında ləğv edildi.<sup>3</sup> «Neft mədənləri və ağ neft istehsalından aksizlər haqqında» qanun iki hissədən ibarət idi;

1. Neft mədənləri haqqında.

2. Ağ neft istehsalından aksız vergisi alınması haqqında.<sup>4</sup>

Qanuna əsasən neft təsirindən sənayesindən dövlətin xeyrinə aksız vergisi toplanılması müyyənləşdirildi. Bu qanuna görə, ağ neft məhsulları üzərinə qoymulmuş aksız vergisini Maliyyə Nazirliyinin vergi departamenti, əyalət və vilayətlərdə isə müvafiq yerli idarələr toplamalı idi.

1872-ci il 1 fevral qanunu təsdiq edildikdən sonra Qafqaz canişini bu qanunun imzalandığı andan Qafqazda tətbiq edilməsi və aksız vergisi toplanılmasına rəhbərlik edilməsi haqqında layihənin tərtib edilməsinə göstəriş verdi.<sup>5</sup> Ağ neft istehsalından aksız vergisi yiğmaq üçün bütün Zaqafqaziya zavodları dörd dairəyə bölündürdü. Birinci dairəyə Bakı şəhərindəki 15 ağ neft zavodu və duz gölü, ikinci dairəyə Bakı şəhərində yerləşən daha 15 zavod və 8 duz gölü, üçüncü dairəyə Suraxani kəndindəki 2 ağ neft zavodu, Pirallahı kəndində olan bir parafin zavodu, yeddi duz gölü, dördüncü dairəyə isə Bakı şəhərində olan 15 zavod və 9 duz gölü daxil idi.<sup>6</sup>

1 fevral 1872-ci il qanunundan sonra neftayırma sənayesinin təşkili bütünlükə aksız idarəsinin icazəsində asılı oldu. Aksız toplanması sistemi son dərəcə qeyri-təkmil idi. Belə ki, aksız vergisi istehsal edilən məhsulun hər pudundan deyil, neftayırıran qazanların həcmində görə yiğilirdi.<sup>7</sup> Aksızın həcmi neftayırıran qazanların həcmində uyğun olaraq gündəlik 4 manatdan 10 manata qədər müəyyənləşdirilmişdi.<sup>8</sup> Aksız vergisinin məbləği xırda ağ neft zavodları üçün cüzi olsa da, texniki təraqqını ciddi ləngitməklə yanaşı, neft məhsulları istehsahının keyfiyyətinə də çox pis təsir göstərirdi. 1 fevral 1872-ci il qanununa görə, hər qazandan gündə yalnız bir dəfə istifadə edilməsi nəzərdə tutulurdu. Əslində isə, aksız vergisinin hər neftayırıran qazanın həcmində görə toplanması ona götərib çıxarırdı ki, kiçik zavodlar gün ərzində hər qazandan bir dəfə deyil, bir neçə dəfə ağ neft almağa çalışırlar. Bu yolla alınan neftin keyfiyyəti aşağı olduğu üçün satılmır, Rusiya bazarlarında Amerika nefti ilə rəqabətə davam götürmirdi. Buna görə də, Bakı neftinin qiyməti köskin şəkildə aşağı düşmüş, kiçik müəssisələrin çox hissəsi müflisləşmişdi. Ağ neft istehsalında yaranmış acınamacaqli vəziyyəti araşdırmaq üçün hökumət Bakı qubernatorunun rəhbərliyi altında xüsusi komissiya yaratmışdı. Komissiya belə bir qərarla gəlmişdi ki, aksız vergisinin düzgün qoyulmaması ağ neftin keyfiyyətinin aşağı düşməsinin əsas səbəbidir. 1876-ci ildə Rusiya İmperator Texniki Cəmiyyətinin Qafqaz şöbəsinin təşkil etdiyi komissiya vəziyyəti araşdırıldıqdan sonra bir sıra konkret təkliflərlə çıxış etdi;

1. Ağ neftdən alınan aksız vergisini ləğv etməli, 10 il ərzində neft və nest məməkulatları üzərinə vergi qoymamalı.
2. On ildən sonra əlavə vergi qoymularsa, iki il öncə qoymalaq əlavə verginin miqdəri və yığılma qaydasi elan edilməli.
3. Əlavə verginin ləğvi nəticəsində dövlətə dəyən zərəri, xaricdən götərilən neftin üzərinə qoylan vergi ilə ödəməli.
4. Neftayırıran zavodlardan neftayırıran qazanların həcmində gərə gildiya vergisi olmalı və.s.<sup>9</sup> Bu təkliflər Peterburqda təşkil edilmiş xüsusi komissiyaya təqdim edildi. Həmin komissiyanın üzvlərindən biri olan tanınmış alim D.I.Mendeleyev aksız vergisinin tamamilə ləğv edilməsinin zəruriliyini əsaslandıraq göstərirdi ki, aksız vergisi ləğv edilərsə, Bakı nefti hətta Amerika nefti ilə rəqabətə qalib gələ bilər.<sup>10</sup> Onun fikrincə, aksız ləğv edilərsə zavod sahibləri istehsal prosesində tələskonliyə yol verməz, ağ neft alındıqdan sonra qalan qalıqlardan yanacaq kimi istifadə etməz, onun tərkibindəki qiymətli yağların alınmasına çalışar ki, bu da neft emalı sənayesinin inkişafına təkan verər.<sup>11</sup>

Bələliklə, göstərilən komissiyaların fəaliyyəti nəticəsində 1877-ci il iyulun 6-da «Ağ neft sənayesində aksız vergisi alınması-nın ləğv edilməsi haqqında» qanun verildi.<sup>12</sup> Bununla da aksız vergisi ləğv edildi və neftayırma sənayesinin inkişafına mane olan əsas amil aradan götürüldü. Nəticədə istehsal edilən neft məməkulatlarının keyfiyyəti xeyli yaxşılaşdı, onun Rusiya bazarlarında xarici məhsullarla rəqabət qabiliyyəti yüksəldi. Aksızın ləğvindən sonra neftayırma zavodlarının sayı və ağ neft istehsahının həcmi da artı. Onu da qeyd etmək lazımdır ki, aksız vergisinin məbləği dövlət xəzinəsi üçün heç də böyük əhəmiyyət kəsb etmirdi. Ağ neftdən alınan aksız vergisi cəmi 300.000 manat təşkil edirdi.<sup>13</sup> Aksızın ləğvi ağ neftin qiymətinin aşağı düşməsinə də səbəb oldu. Belə ki, 1877-ci ilə qədər bir pud ağ neftin qiyməti 60-80 qəpik idi, aksızın ləğvindən sonra bu rəqəm əvvəlcə 20-30 qəpik, sonra isə 7 qəpiyə endi.<sup>14</sup> Bunun nəticəsində Amerikanın ağ nefti Rusiya bazar-

larından sixişdirildi və 1884-cü ildə Amerika neftinin Rusiyaya gətiriləməsi tamamilə dayandırıldı.<sup>15</sup> Bakı nefti isə xarici bazarlara yol açmış oldu.

Aksız vergisinin ləğvi dövlət xəzinəsinin gölirlərini azaltlığı üçün 1887-ci il dekabrın 21-də «İşıqlandırıcı neft yanacaqları»<sup>16</sup> haqqında yeni qarar qəbul edildi ki, bu qarar bəzi döyişikliklərlə 1917-ci ilə qədər qüvvədə qaldı. 1892-ci il dekabr ayının 15-də yüngül yanacaq yağlarından 60, ağır yanacaq neft yağlarından isə 50 qəpik həcmində aksız vergisi toplanması haqqında qanun qəbul edildi.<sup>17</sup>

1893-cü il yanvarın 1-də neft yağılarının növlərə ayrılmış təsbit edildi. Həmin ildə təkcə ağ neftdən gölən golir 16,3 mln, 1899-cu ildə isə 26,1 mln manat təşkil etmişdi.<sup>18</sup> Dövlət xəzinəsi üçün mənşətli olan neft aksizi vergisi həm neft sənayesi, həm də istehlakçılar üçün ağır yük idi. Cənubi Qafqaz aksız vergisi idarəsinin rəisi L.L.Perşke yazırkı ki, əgər aksız vergisi olmasaydı yanacaq maddələri ucuz başa göldiyi üçün ölkənin ən ucqar rayonlarına yol tapardı və dünya bazarlarında güclü rəqiblərlə mübarizə məsəlesi də aradan qalxardı.<sup>19</sup> Aksız vergisi nəticəsində neft bahadırlığı üçün əhali onu almaq iqtidarına malik deyildi.

Birinci dünya müharibəsi dövründə müharibənin xərclərinin ödənilməsi ilə əlaqədar çarizm neft məhsullarına qoyulan aksız vergisini artırmağa başladı. Belə ki, Maliyyə Nazirliyinin 3 dekabr 1914-cü il tarixli<sup>20</sup> əmri ilə benzin, ağ neft, yağı və s. məhsullar üzərinə qoyulan aksız vergisi hər pud üçün 60 qəpikdən 90 qəpiyə qaldırıldı.<sup>21</sup> Bu siyaset neft məhsullarının istehsalı perspektivinə güclü zərbə vurmuşdu. Neft maqnatları bunun əvəzini xaricdən Rusiyaya gətirilən neft məhsullarından alınan gömrük vergisinin qaldırılmasına nail olmaqla çıxdılar ki, bundan sonra xaricdən Rusiyaya neft ixrası məsəlesi aradan qalxdı.<sup>22</sup> Onu da qeyd etmək lazımdır ki, aksız vergisinin artırılması, neft maqnatlarına o qədər də ciddi ziyan vurmurdı. Belə ki, neft maqnatları aksız xərclərinin demək olar ki, hamisini neft istehlakçılarının üzərinə qoyurdular.<sup>23</sup>

1916-cı ilin oktyabrında dövlətin aksız vergilərini yenidən qaldırması isə neft maqnatlarının köskin etirazına səbəb olmuşdu.<sup>24</sup> Belə ki, yeni qaydaya əsasən, işıqlandırıcı yaqlara 1.30 q, benzin və toxuma 90 qəpik, digər neft məhsullarına isə 1m.60q. aksız vergisi tətbiq edilmişdi.<sup>25</sup>

Əslində dövlətin bu addimları heç də xəzinənin doldurulmasına xidmət etmirdi. Çünkü, aksız vergisini əslində neft sənayesi sahibləri deyil, neft istehlakçıları ödəyirdilər. Müharibə dövründə isə neftin əsas istehlakçıları dövlət xəzinəsində maliyyələşən idarələr idi. «Nobel qardaşları» şirkətinin baş kimyaçısı M.Tixvinski bu məsələ ilə əlaqədar yazırkı; «...Xəzinənin göləri sıfır rəqəmi ilə ifadə olunur. Neft məhsullarının əsas alıcısı artilleriya idarəsi idi. Aksız idarəsinin topladığı əsas pulu artilleriya idarəsi ödəyirdi.<sup>26</sup>

Bütün bünklər baxmayaraq, aksız vergisinin saxlanılması neft sənayesinin inkişafına mane olan ən mühüm səbəblərdən biri kimi qalmadıqda davam edirdi.

Azərbaycanın neft emalı sənayesinin ehtiyaclarına çoxlu miqdarda kükürd və mis kolçedanı məsraf olunurdu. Neft emalı üçün vacib olan kükürd turşusu məhz kükürd və mis kolçedanından alınırıldı. Neft emalı üçün tələb olunan xammal-kükürd kolçedanı Rusiyaya əsasən xarici ölkələrdən, xüsusilə də Almaniyadan gətirilirdi.<sup>27</sup> Bununla yanaşı, kükürd və mis kolçedanı Azərbaycanda da istehsal edilirdi.<sup>28</sup> Bu filizin emalı mis almaq cəhətdən sərfəli olmasa da, onun əridilməsindən külli miqdarda kükürd turşusu almaq mümkün idi. XIX əsrin 90-ci illərində «Nobel qardaşları» şirkəti ilə «Simens qardaşları və K<sup>0</sup>» şirkəti arasında başlanmış danışqlar nəticəsində 1893-cü ildə bağlanmış müqaviləyə əsasən, Gədəbəy filiz mədənlərində istehsal edilmiş, tərkibində kükürd və mis kolçedanının faizi yüksək olan filiz «Nobel qardaşları» şirkətinə satılmağa başlandı.<sup>29</sup> 1901-ci ildən etibarən «Nobel qardaşları» şirkəti Çaykənd mədənlərində istehsal edilən kükürd kolçedanını da almağa başladı.<sup>30</sup>

Görkəmlı Azərbaycan tarixçisi T.T.Vəliyevin hesablamaları göstərir ki, Nobel inhisar birliliyinin Gədəbəydən aldığı kükürd

kolçedanının orta illik miqdari 250-290 min pud olmuşdu.<sup>31</sup> Ünumiyyatla, «Nobel qardaşları» şirkətinin bütün filiz mədənlərində aldığı kükürd kolçedanının miqdarı təxminən 300-450 min puda bərabər idi.<sup>32</sup>

XIX əsrin ikinci yarısında neft sənayesi ilə yanaşı, duz istehsalında da aksız vergisi tətbiq edildi. Azərbaycanda çox qədim tarixə malik olan duz istehsalının sənaye sahəsi kimi əsl inkişafı XIX əsrin sonu-XX əsrin əvvəllerinə təsadüf edir. Azərbaycanın daş duz mədənləri Naxçıvan qəzası ərazisində, Sust, Şixmahmud və Cıraq kəndləri arasında dağlarda yerləşirdi.<sup>33</sup> Azərbaycandakı duz mədənlərinin əksoriyyəti xəzinənin, Sust kəndindəki mədənlər isə sahibkarların ixtiyarında idi.<sup>34</sup> 1861-ci ildən etibarən Naxçıvan duz mədənləri xəzinə və iltizamçılar tərəfindən birlikdə istismar edildi.<sup>35</sup> Duz mədənlərində iltizam sistemi 1868-ci ilə qədər saxlanılmışdı.<sup>36</sup> XIX əsrin 50-60-ci illərində Naxçıvan duz mədənlərinin iltizamçısı M. Markuzov, Mehdi bəy Ağahüseyn oğlu olmuş,<sup>37</sup> sonrakı dövrə isə duz mədənləri İsa Canpoladovun icarəsində olmuşdu.<sup>38</sup> XIX əsrin 50-60-ci illərinin əvvəllerində duz istehsalı artmışdı. Bunun əsas səbəbi 26 avqust 1852-ci ildə verilmiş «Xarici duzun Zaqafqaziya və Qara dəniz limanlarına gətirilməsinin qadağan edilməsi haqqında Əsasnamə» və Krim müharibəsi (1853-1856) ilə bağlı olmuşdu.<sup>39</sup>

Azərbaycanda Daş duz ilə yanaşı şor duz da istehsal edildi. XIX əsrin sonunda Azərbaycanda bir məlumatə görə 30-dan çox,<sup>40</sup> digər məlumatə görə isə 67 göldən şor duz çıxarıldı.<sup>41</sup> Bu göllər 9 məntəqəyə bölünmüştü ki, onların 6-sı Bakı qəzasının, 3-ü Cavad qəzasının ərazisinə düşürdü.<sup>42</sup> Bakı qəzasındaki göllərin əksoriyyəti xəzinənin ixtiyarında olmuş, bəzi vaxtlarda iltizama verilmişdi. Bakı qəzasında şor duz alınan on böyük göllər Masazır, Ziğ, Qala, Kürdaxanı, Cavad qəzasında Əlixan çala, Bugian, Qobu, Kiçikçala, Böyükçala, Saxsıçala, Bağışpoçala, Əkəçala, Oxçu Əvəzəli və s. idi.<sup>43</sup> XX əsrin əvvəllerində bu göllərdən şor duz

alınması əsasən Məşədi Əbdüləziz Kərimovun icarəsində olmuşdu.<sup>44</sup>

XIX əsrin 60-ci illərinin əvvəllerində Azərbaycanda duz istehsalı azalmağa başladı. Bu 1862-ci il mayın 14-də dövlətin duz istehsalına aksız vergisi tətbiq etməsi ilə birbaşa bağlı idi.<sup>45</sup> Aksız sisteminə görə, xəzinə duz istehsalı və satışını sahibkarların ixtiyarına verməli, sahibkarlar tərəfindən xəzinəyə maxsus və xüsusi müssisələrdə istehsal edilən duzun bütün növləri üzərinə aksız vergisi tətbiq edilməli idi.<sup>46</sup> Bununla yanaşı, xaricdən gətirilən duz gömrük vergisini cəlb edildi. 1865-ci ildə heyvan yemlərinin hazırlanması üçün istehsal edilən duz aksız vergisindən azad edildi.<sup>47</sup>

Istehsal edilmiş duzun hər puduna 30 qəpik həcmində aksız vergisinin qoyması duz istehsalına olduqca ağır təsir göstərdi. Bunu aksızın tətbiqindən sonra duz istehsalı haqqındaki statistik rəqəmlər daha bariz şəkildə nümayiş etdirir. Belə ki, 1870-ci ildə Qafqazda 1,7 milyon pud duz istehsal edilmişdi, 1880-ci ildə bu rəqəm 1024 min puda enmişdi.<sup>48</sup> Məhz buna görə də, 1881-ci ildə duz istehsalında tətbiq edilən aksız vergisi ləğv edilmişdi. Bundan sonrakı dövrə Azərbaycanın həm şor, həm də daş duz istehsalında yüksəlik qeydə alınmışdı.

Şimali Azərbaycan iqtisadiyyatının aksız vergisi tətbiq edilən sahələrindən biri də tütün sonayesi olmuşdur. Tütünçülükdən əsasən Zaqatala dairəsində, eləcə də Nuxa, Cavanşir, Quba və Şamaxı qəzalarında geniş inkişaf tapmışdı.<sup>49</sup> Bununla yanaşı Lənkəran, Cavad, Goyçay və digər qəzalar da da az miqdarda tütünçülüklə məşğul olunurdu. XIX əsrin II yarısında çar Rusiyannın bəzi tədbirləri tütünçülüyünün inkişafına təkan vermişdi. Belə ki, 1872-ci ildə xaricdən gətirilən tütünə qoylan gömrük vergisinin yüksəldilməsi və 1877-ci ildə Rusiya imperiyasında qüvvədə olan idxlə edilən tütün məhsullarının hər puduna 14 manat vergi tətbiqi qaydasının Cənubi Qafqaza da şamil edilməsi Azərbaycanda tütün istehsalının genişlənməsinə səbəb olmuşdu.<sup>50</sup> 1883-cü ildə Azərbaycanda 15.707 pud<sup>51</sup> tütün istehsal edilmişdi, 1915-ci ildə bu rəqəm 45.792 puda çatmışdı.<sup>52</sup> Azərbaycanda tütünçülük və tütün mə-

mülatlarının istehsalının genişlənməsi qarşısında başlıca əngəl yüksək aksız vergisinin tətbiqi olmuşdu. Dövlət tütün məhsullarının hər puduna 3-4 manat məbləğində aksız qoymaqla<sup>53</sup>, xəzinə gəlirlərini xeyli artırısa da, bütövlükdə tütünçülük sənayesinin süratlı inkişafının qarşısında bir əngələr əvvəlmişdi. Cənubi Qafqaz aksız idarəsinin rəisi L.L.Perşke Şamaxı şəhərində Həsənova və Abdullayeva məxsus tənbəki fabriklarının istehsal gücü və ödədikləri aksız vergisi haqqında maraqlı məlumatlar verir. Müəllifin məlumatına əsasən, Həsənovanın fabrikları 1897-ci ildə 754 pud, 1898-ci ildə 907 pud məhsul istəsal etmiş və müvafiq olaraq 2680 və 2678 aksız vergisi ödəmişlər.<sup>54</sup> L.L.Perşke göstərir ki, Abdullayevanın tütün fabrikları 1897-ci ildə 678, 1898-ci ildə 1031, 1899-cu ildə 1271, 1900-cu ildə 1502 pud məhsul istəsal etmiş və müvafiq olaraq 2102, 3274, 3950, 5971 manat aksız vergisi vermişdir.<sup>55</sup> 1914-cü il noyabrın 11-də tütün məmulatlarından alınan aksız vergisinin yenidən artırılması<sup>56</sup> vəziyyəti bir qədər də mürəkkəbəldəşdirmişdi. Buna baxmayaraq, birinci dünya müharibəsi dövründə tütüna olan tələbatın görünüməmiş səviyyədə yüksəlməsi nəticəsində tütün məhsullarının istehsalında artım davam etmişdi.

XIX əsrin sonu-XX əsrin əvvəllərində Şimali Azərbaycanın yeyinti sənayesinin muhum sahələrdən biri də şərab, spirit və konyak istehsalı idi. Şərab istehsalına görə Yelizavetpol və Şuşa, Bakı quberniyasının Goyçay və Şamaxı qəzaları aparıcı mövqeyə malik idilər.<sup>57</sup>

1873-cü il iyulun 1-də şərab istehsalına aksız vergisinin tətbiq edilməsi şərabçılıq sənayesinin inkişafına mənfi təsir göstərmüşdi. Belə ki, 1873-cü il qanunu spirtin hər dərəcəsinə 1 qəpik aksız vergisi qoymaqla yanaşı, şərab istehsalının 30 kubluk vedrələrlə çökilməsi qaydalarını müəyyən etmişdi<sup>58</sup> ki, bu da bağ sahiblərinin şərabçılıqla məşğul olması imkanlarına ciddi zərbo vuraraq, sənaye şərabçılığının inkişafına əngəllər açmışdı. 1876 və 1884-cü il 12 iyun qanunları da bağ sahiblərinin şərabçılıqla məşğul olması qarşısında əlavə çətinliklərə səbəb olmuşdu.<sup>59</sup> Yeni qanunvericiliyə əsasən spirtin hər dərəcəsinə aksız vergisi 1 qəpikdən 3 qəpiyə qaldırılmışdır.

mışdı.<sup>60</sup> Bununla yanaşı, şərab istehsalının həcmi meyvə bağlarının sahəsinə uyğun olmalı idi.<sup>61</sup> Bu qanunlar bağ sahiblərinin şərab istehsalı ilə məşğul olmasına daha da çətinləşdirmişdi. 1887-ci il iyunun 15-də təsdiq edilmiş və həmin il sentyabrın 1-də qüvvəyə minmiş yeni aksız qanunlarına əsasən, bağ sahiblərinə qarşı tətbiq edilmiş məhdudiyyətlərin aradan qaldırılması<sup>62</sup> ilə yanaşı, onlara bəzi imtiyazlar da verilmişdi. Belə ki, bağ sahiblərinin normadən artıq istehsal etdikləri, özləri və fəhlələr üçün nəzərdə tutulan şərabın aksızdan azad edilməsi aksız siyasetinin köklü dəyişməsindən xəbər verirdi.<sup>63</sup> Bununla bərabər, yeni qaydaya görə, sənaye şərabçılığı sahiblərdən aksız vergisinin qabaqcadan tələb edilməsi, bağ sahiblərdən isə satışa uyğun olaraq toplanması da sənaye şərabçılığının sixşdırılmasına səbəb olmuşdu.<sup>64</sup>

Yeni qanun sənaye şərabçılığının kəskin şəkildə azalmasına götərib çıxarmışdı. Ə.Sumbatzadənin hesablamalarına görə, sənaye müəssisələrində istehsal həcmi 1887-ci ildə 4.872.488 dərəcə, 1888-ci ildə 1.740.378 dərəcə, 1889-cu ildə 1.542.400 dərəcə olmuşdu.<sup>65</sup> Bağ sahibləri tərəfindən istehsal edilən məhsulun həcmi isə müvafiq olaraq 2.458.995, 1.659.625 və 3.308.723 dərəcəyə qalxmışdı.<sup>66</sup> Göründüyü kimi, 1887-ci il aksız qaydaları sənaye şərabçılığına güclü zərba vurmuş, bunun əksinə olaraq xırda istehsalın inkişafına təkan vermişdi. Lakin 1896-ci ildə aksız siyasetində həyata keçirilmiş yeni dəyişikliklər xırda istehsala verilən güzəştərələr aradan qaldırılmış,<sup>67</sup> sənaye şərabçılığı üçün əlverişli imkanlar açılmışdı.

Şərabçılıq sənayesində aksız siyasetinin diqqəti colb edən tərəflərindən biri Rusiyaya göndərilən rektifikasiya spirtinin vergidən azad edilməsi olmuşdur. Cənubi Qafqazda rektifikasiya spirti istehsalında Azərbaycan həlliədici rola malik idi. Bölgədə istehsal edilmiş rektifikasiya spirtinin 1906-ci ildə 71,7, 1910-cu ildə 50, 1913-cü ildə 52,5 faizi Azərbaycanın payına düşdü.<sup>68</sup> 1904-cü ildə Yelizavetpol quberniyasında şərabla 1.271.554 dərəcə, 1910-cu ildə 5.268.000 dərəcə, 1913-cu ildə 9.449.000 dərəcə, Bakı quberniyasında isə müvafiq olaraq 882.866 dərəcə, 1.519.000 dərəcə, 1.512.000 dərəcə<sup>69</sup> spirt işlədilmişdi. Cox maraqlıdır ki, Azərbay-

candan Rusyanın iyirmi şəhərinə şoraba vurulmaq üçün göndərilən rektifikasiya spirtindən aksız vergisi almırmışdı. Aksız vergisinin getdikcə artırılmasına baxmayaraq, Rusyanın şorab emalı zavodlarına göndərilən spirtin aksız vergisindən azad edilməsi imperiyaya daha çox spirt göndərilməsinə xidmət edirdi. T.T.Vəliyevin hesablamalarına görə, 1905-ci ildə Yelizavetpol quberniyasından göndərilən spirt mütqabilində 94.146 manat, Bakı quberniyası üzrə isə 57.514 manat aksız vergisi pulu alınmamışdı.<sup>70</sup> Bu güzəştlər noticəsində əldə edilən vəsait istehsalın genişlənməsinə xərcənləndi.

XIX əsrin sonu-XX əsrin əvvəlində çarızmin Şimali Azərbaycanda sənayenin bəzi sahələrinə aksız vergisini tətbiq etməsi həmin sahələrin inkişafına şəksiz öz mənfi təsirini göstərmişdi. Bu-na baxmayaraq, neft, duz, kükürd, tütün və şorab mahsullarına tələbatın durmadlı artması həmin sahələrin yüksəlişinin qarşısını ala bilməmişdi.

1. Azərbaycan tarixi, II ç, Bakı, 1964; Azərbaycan tarixi, IV ç, Bakı, 2000.
2. A.C.Сумбатзаде. Промышленность Азербайджана в XIX в. Баку, 1964; yenə opin. Социально-экономические предпосылки победы Октябрьской революции в Азербайджане. М., 1972; M.İsmayılov, M.Ibrahimov. Azərbaycanın neft sənayesinin inqilablı qədərkə tarixi, Bakı, 1991; C.S.Алияров. Нефтяные монополии в Азербайджане в период первой мировой войны. Баку, 1974; T.T.Vəliyev. Imperializm dövründə Azərbaycanın sənayesi və proletariati. Bakı, 1987.
3. M.İsmayılov, M.Ibrahimov. Göst.əsər, s.62; Azərbaycan tarixi. IV cild, s.164.
4. Yenə orada.
5. M. İsmayılov, M.Ibrahimov. Göst. əsər, s.63.
6. Yenə orada.
7. Обзор Бакинской нефтяной промышленности за два года национализации. 1920-1922, s. 12-13.
8. Azərbaycan tarixi, IV cild, s.205.
9. M. İsmayılov, M.Ibrahimov. Göst. əsər., s.103.
10. Менделеев Д.И. Нефтяная промышленность в Северо-Американском штате Пенсильвания и на Кавказе. Спб. 1877. с.224.
11. Менделеев Д.И. Где строят нефтяные заводы. Стр. 1881, с. 7.
12. Сборник законов т.52, док. 57456, с.698.
13. Обзор Бакинской...с.14.

14. Yenə orada.
15. Yenə orada; Е.Б.Мурадалиева. Города Северного Азербайджана во второй половине XIX века. Б., 1991, с.21.
16. M.İsmayılov, M.Ibrahimov. Göst. əsər., s.110.
17. Yenə orada.
18. Yenə orada.
19. «Нефтяное дело» 1914. № 2, с.8: (Bundan sonra «HD»)
20. ND, 1914, №24, s.3.
21. S.S.Əliyarov. Göst. əsər, s.24.
22. Yenə orada, s.24-25.
23. Yenə orada, s.24-26.
24. ND, 1916, №13, s.18-19.
25. Yenə orada.
26. ND, 1916, №21, s. 5-7.
27. T.T.Vəliyev. Göst. əsəri, s.15-16.
28. Yenə orada, s.16.
29. Yenə orada; Azərbaycan tarixi. IV cild, s.218.
30. T.T.Vəliyev. Göst. əsər., s.17.
31. Yenə orada, s.21.
32. Yenə orada.
33. Yenə orada; A.C.Сумбатзаде. Промышленность ..., с.238.
34. T.T.Vəliyev. Göst. əsər., s.72
35. Azərbaycan tarixi, II ç, s.220
36. Yenə orada.
37. A.C.Сумбатзаде. Промышленность ..., с.239.
38. Yenə orada; T.T.Vəliyev. Göst. əsər., s.72
39. A.C.Сумбатзаде. Промышленность ..., с.236-237.
40. T.T.Vəliyev. Göst. əsəri., s.74.
41. Azərbaycan tarixi, II ç, s.219.
42. Yenə orada; T.T.Vəliyev. Göst. əsər., s.74.
43. Yenə orada.
44. Yenə orada.
45. A.C.Сумбатзаде. Промышленность ..., с.237.
46. Yenə orada.
47. Yenə orada, s.238.
48. Yenə orada.
49. T.T.Vəliyev. Göst. əsər., s.186
50. Azərbaycan tarixi, II ç, s.175.
51. Yenə orada.
52. T.T.Vəliyev. Göst. əsər., s.188
53. Yenə orada; A.C.Сумбатзаде. Промышленность ..., с.383-384

55. Yenə orada, s.384  
 56. T.T.Valiyev. Göst. əsər., s.188  
 57. Yenə orada, s.164.  
 58. A.C.Сумбатзаде. Промышленность ..., c.341-342.  
 59. Yenə orada, s.342-343.  
 60. Yenə orada, s. 343  
 61. Yena orada.  
 62. Yenə orada, s. 345.  
 63. Yenə orada.  
 64. Yena orada.  
 65. Yenə orada, s.346.  
 66. Yenə orada.  
 67. Yena orada, s.347.  
 68. T.T.Valiyev. Göst. əsər., s.172  
 69. Yena orada.  
 70. Yena orada.

*Vəkil Həsənov,  
 tarix elmləri namizədi*

### AZƏRBAYCANDA İLK HƏMKARLAR TƏŞKİLATLARININ YARANMASI TARİXİNDƏN

Azərbaycanda ilk həmkarlar ittifaqları Rusiyada baş vermiş 1905-1907-ci illər burjua demokratik inqilabi dövründə yaranmışdır. Rusiya imperiyasının müxtəlif sonaya şəhərlərində olduğu kimi 1905-ci ildə Bakıda da ilk həmkarlar təşkilatları meydana gəldi. 1905-ci il oktyabrın 17-də at-dəmir yolu fəhlə və qulluqçularının həmkarlar ittifaqi fealiyyətə başladı. Həmin ilin noyabrında mətbəə işçiləri həmkarlar ittifaqınınənəsası qoyuldu. 1905-ci ildə mühəndis və texniklərin, həkimlərin, müəllimlərin, vəkillərin siyasi həmkarlar ittifaqları yarandı. Bu dövrde kontor qulluqçuları, şəhər, mədən qulluqçuları, tiçərət gəmiçiliyi qulluqçularının xırda həmkarlar ittifaqları da mövcud idi.<sup>1</sup>

Azərbaycanda həmkarlar hərəkatının tarixində ittifaqlararası birliyin təşkili mühüm mərhələ hesab edilir. 1905-ci ilin sonunda Bakıda "İttifaqların ittifaqı bürosu" yaradılmışdı.<sup>2</sup> Bu, 1905-1907-ci illər inqilabi gedişində meydana gəlmiş həmkarlar ittifaqlarının birləşdirilməsi məqsədilə göstərilmiş ilk cəhd idi. Lakin bu addım son dərəcə zəif idi və həmkarlar hərəkatının birləşdirilməsinə nail olmaq mümkün olmadı. Bu nağd baxmayaraq 1906-ci ildə də ayrı-ayrı həmkarlar ittifaqlarının yaradılması prosesi davam edirdi. 1906-ci ilin yanvar-fevral aylarında Bakı şəhəri və onun rayonlarının kontor qulluqçularının həmkarlar ittifaqı və gəmi mexaniklərinin cəmiyyəti fealiyyətə başladı. 1906-ci ildə Bakı bolşevikləri həmkarlar hərəkatına rəhbərlik etmək üçün qeyri-legal mərkəz - həmkarlar ittifaqlarının Mərkəzi bürosunu yaratdilar. 1905-1907-ci illər inqilabi dövründə bolşeviklər-lə menşeviklər arasında həmkarlar ittifaqlarında təsir dairesi uğrunda kəskin mübarizə gedirdi. Bolşeviklər hesab edirdilər ki, həmkarlar ittifaqları inqilabi fealiyyətlə məşqul olmalıdır. Menşeviklər isə dünyada mövcud olan tred-yunionçuluq prinsip və vəzifələrinin həmkarlar ittifaqlarının fealiyyətində möhkəmlənməsinə nail olmağa çalışırlar. Bu prinsip həmkarlar ittifaqlarına yalnız fahılərin sosial-iqtisadi problemlərinin həlli ilə məşqul olmağa imkan verirdi. Çar hökuməti isə həmkarlar təşkilatlarını öz nəzarəti altında saxla-

maqla onlardan öz məqsədi üçün istifadə etməyə çalışırı. Çar hökümeti 1906-cı il martın 4-de həmkarlar ittifaqları haqqında xüsusi qanun - "Ticaret və sənaye müəssisələrində çalışan şəxslər və ya bu müəssisələrin sahibləri üçün təsis edilmiş həmkarlar cəmiyyətləri haqqında müvəqqəti qayda" - qəbul etmişdi. Bu qanun həmkarlar ittifaqları və cəmiyyətlərə onların nizamnamələri müəssisə rehbərliyi tərafından qeydiyyat alınmaq şərtiələ legal fəaliyyət göstərmək hüquqi verirdi. Çar hökümeti bu qanunun vasitəsi fehlələri mütləqiyətə qarşı mübarizədən yayındırmaya, həmkarlar ittifaqlarını bolşeviklərin təsirindən çıxaramağa, onların fəaliyyətini adı qarşılıqlı yardım cəmiyyətlərinin dar çərçivəsi ilə möhdudlaşdırmağa ümidi edirdi. Qanun zəhmətkeşlərin bir çox kateqoriyalara - dəmiryolçular, kənd təsərrüfatı fehlələri, bank qulluqçuları və b. həmkarlar ittifaqlarında birleşməyi qadağan edirdi.<sup>3</sup>

Menşeviklər 1906-cı ilin avqustunda mexaniki istehsalat fehlələrinin ittifaqını təşkil etməye nail olmuşlardır. Sex prinsipinə görə yaradılmış bu ittifaqda mexaniklər, yaxşı maaş alan tokar və cilingərlər üstünlük təşkil edirdilər. Menşeviklər qazanxana işçiləri və jelonkaçuların həmkarlar ittifaqlarını da yaratmışdır. 1906-cı ilin noyabrında menşeviklər neft çıxarmasında çalışan fehlələrin həmkarlar cəmifətinə yaratmışdı.

Ayri-ayrı millətçi partiyalar da fehlələri azsaylı həmkarlar ittifaqlarına cəlb edərək onlardan öz məqsədləri üçün istifadə edirdilər. Daşnaklar Nobel qardaşları və Pitoyevin firmalarında işleyən erməni fehlələrdən ibarət xırda həmkarlar ittifaqları təşkil etmişdir.<sup>4</sup> Əslində sex prinsipi üzrə bu cür xırda həmkarlar ittifaqlarının yaradılmış fehlələrin qüvvələrini parçalayıb, onların öz sosial veziyətlərini yaxşılaşdırmaq uğrunda mübarizəsinə mənfi təsir göstərirdi. Ona görə de bolşeviklər fehlələrin böyük dəstələrinin vahid həmkarlar ittifaqlarında birləşdirilməsinə nail olmağa çalışırdılar. Xüsusilə, neft sənayesi fehlələrinin vahid ittifaqda birləşdirilməsinə daha çox diqqət veriliirdi. Azerbaycanda ilk güclü həmkarlar təşkilatı 1906-cı ildə yaradılmış neft sənayesi fehlələri həmkarlar ittifaqı olmuşdur. Bu həmkarlar ittifaqının yaradılmasını asanlaşdırın cəhetlərdən biri ondan ibarət idi ki, ittifaq yarananadək sənaye müəssisələrində seckili zavod və mədən fehlə komissiyaları fəaliyyət göstərirdi və bu komissiyalar fehlələri həmkarlar ittifaqlarına cəlb etmək üçün fəal iş aparırdılar.

1906-cı il avqustun 18-də Balaxanı fehlələrinin təşəbbüs qrupu Bakı şəhəri və onun rayonlarının neft sənayesi fehlələrinin həmkarlar cəmiyyətinin açılması barədə nizamnamə və təqdimatla Bakı şəhəri general qubernatoruna müraciət etdilər.

1906-cı ilin oktyabrında Xatisovun emalatxanaları ərazisində (indiki Suraxanı rayonunda) Neft sənayesi fehlələri həmkarlar ittifaqının təsis iclası keçirildi. Neft sənayesi fehlələri həmkarlar ittifaqının Nizamnaməsinin birinci paraqrafında cəmiyyətin üzvlüyüne ancəq fehlələrin daxil ola bilməsi, Nizamnamənin qeydlərində isə sahibkarlar və medən-zavod idarəciliyinin üzvlərinin cəmiyyətin üzvləri sırasına daxil edilə bilməməsi qeyd olunmuşdu. Həmkarlar ittifaqı istehsalat prinsipi üzrə qurulurdu. Onun üzvü milliyyətindən və ixtisasından asılı olmayaraq ittifaq daxil olarken 50 qəpik məbləğində üzvlük haqqı ödəyən və bundan əlavə hər ay cəmiyyətin xeyrinə emək haqqının 2 faizi keçirən hər bir neftçi-fehlə ola bilərdi. 1906-ci ildən aylıq üzvlük haqqı 2%-dən 1%-ə endirilmişdi. Neft sənayesi fehlələri həmkarlar ittifaqının faktiki fəaliyyətə başlaması tarixi 1906-cı il oktyabrin 1-nə aid edilir.<sup>5</sup>

1906-cı ilin noyabrında Neft sənayesi fehlələri həmkarlar ittifaqının 12 nəfərdən ibarət idarə heyəti seçilmişdi. İdarə heyətinə V.F.Tronov- ittifaqın 1906-cı ilin noyabrandan 1908-ci ilin oktyabrinadək ilk sədri, M.Məmmədyarov, S.Yaqubov, S.Kandələki, Y.Lunkin, A.Cəparidze (ittifaqın katibi), Qneşev, Kuznetsov, Q.Qluxov, H.Sultanov, Əmir Aslan Süleymanov, Məmməd Həsən Adıgözəlov daxil idilər.<sup>6</sup> Neft sənayesi fehlələri həmkarlar ittifaqı ilə yanaşı Bakıda bu dövrde Mexaniki istehsal fehlələri, neft sixarılması işçiləri, Dənizçilər, Jelonkaçilar, Qazanxana işçiləri, metbəə fehlələri həmkarlar ittifaqları da fəaliyyət göstərirdilər. Qısa müddət ərzində Neft sənayesi fehlələri həmkarlar ittifaqı ən populyar və kültəvi təşkilata çevrildi. Əgər 1906-cı ilin oktyabrndan ittifaqın 225 nəfər üzvü var idisə, artıq 1907-ci ilin sonunda onların sayı 6 min nəfərdən çox idi.

Birinci il Neft sənayesi fehlələri həmkarlar ittifaqı yalnız Balaxanıda fəaliyyət göstərirdi, sonrakı illərdə onun fəaliyyəti digər fehlə royonlarına da yayıldı. İttifaqın Bibi-heybatdə, Qara və Ağ şəhərlərde, Suraxanıda da şöbələri açılmışdı. İttifaqın Mərkəzi idarə heyəti isə Balaxanıda yerləşirdi.<sup>7</sup>

Neft sənayesi fehlələri həmkarlar ittifaqı 1907-ci ilin avqustunda özünün metbu orqanı olan "Qudok" qəzetiini buraxmağa başla-

di. Bu qəzətin cəmi 37 nömrəsi buraxılmışdı. 1908-ci ilin avqustunda isə İttifaq "Bakinski raboci" qəzətinə buraxmağa başlandı. Neft sənayesi fəhlələri həmkarlar ittifaqı qazmaçı fəhlələr içərisində mədən-zavod komissiyalarının iəşkili sahəsində geniş təbliqat işi aparırdılar. İttifaq tətil etmiş fəhlələrə, öldürilmiş fəhlələrin ailələrinə böyük kömək göstərir, işsizlər arasında əhəmiyyətli iş aparırırdı. İttifaq fəhlələrə tibbi xidmətin təskili sahəsində geniş iş apararaq xəstəxana açılmasına, tibbi xidmətə vəsaitin artırılmasına, vərəmələ mübarizə komissiyasının təşkilinə, xəsaret almış fəhlələrin müainəsi üzrə həkim komissiyasının yaradılmasına nail olmuşdu.

İttifaq fəhlələr içərisində mədəni-maarif işləri də həyata keçirir, Bakı şəhərinin müxtəlif rayonlarında yaradılmış xalq evlərinə rəhbərlik edirdi. Xalq evlərində qiraqtəxanə, dərnəklər fəaliyyət göstərir, tamaşalar göstərilir, mühazirələr keçirilirdi.

1908-ci ilin oktyabrında Neft sənayesi fəhlələri həmkarlar ittifaqının sədri M.M.Varnaçev, katib isə V.F.Efimov seçildi.

1909-cu ilin əvvəllərində inqilabi hadisələrin zoifləməsi ilə əlaqədar Neft sənayesi fəhlələri həmkarlar ittifaqının fəaliyyətində də durğunluq əmələ gəlir, ittifaq üzvlərinin sayı aşağı düşür.

1913-cü ildə İttifaqın Qara şəhərdə fəaliyyəti yenidən bərpa edilsə də, növbəti ilin əvvəlində onun işi yenidən dayandırıldı.

1911-ci ilin aprelində Neft sənayesi fəhlələri həmkarlar ittifaqı öz fəaliyyətini yenidən canlandırmaya cəhd göstərdi. İttifaqın ümumi iclasında yeni idarə heyəti seçildi, F.P.Trofimov İttifaqın sədri, katib A.I.Doqadov seçildilər.

Neft sənayesi fəhlələri həmkarlar ittifaqı ilə yanaşı digər sənaye sahəsi fəhlələrini birləşdirən həmkarlar təşkilatları da yaranırdı. 1908-ci ildə kontor, zavod və mədən qulluqçuları həmkarlar ittifaqları, eyni zamanda ağac emalı fəhlələri həmkarlar ittifaqı yaranmışdır.<sup>8</sup>

Bu dövrde Azərbaycanın qəzalarında da həmkarlar təşkilatları fəaliyyət göstərirdi. 1910-cu ildə Astarada dəniz və sahil fəhlələrinin, Lənkaran qəzasında isə balıq tutanların həmkarlar təşkilatları yaradı.<sup>9</sup>

1912-ci ilin martında Neft sənayesi fəhlələri həmkarlar ittifaqı yeni adla - "Neft sənayesi və ona köməkçi istehsalın fəhlələrinin həmkarlar cəmiyyəti" - öz fəaliyyətini bərpa edir. Bu ittifaq 1914-cü ilin fevralına qədər fəaliyyət göstərə bilir. 1915-ci ildə nəşriyyatçılar,

dərzilər və ticarət – sənaye qulluqçularının həmkarlar ittifaqları fəaliyyətə başlayır.

Birinci dünya müharibəsinin başlanması ile ictimai həyatın bütün sahələrində olduğu kimi həmkarlar təşkilatlarının fəaliyyətində də durğunluq başlayır.

1905-1917-ci illər inqilabının gedişində Azərbaycanda yaranmış həmkarlar təşkilatlarının eksəriyyəti bolşeviklərin təsiri altında idi. Həmkarlar təşkilatlarının vahid idarə mərkəzi yox idi, onların nizamnamələrindeki muddəələr çox vaxt bolşeviklər partiyasının program tələbləri ilə üst-üstə düşürdü. Həmkarlar təşkilatları iqtisadi tələblərlə yanaşı siyasi mözəmlunu çağırışlarla da çıxış edirdilər. Bakı proletariatının çoxşamilli olması həmkarlar təşkilatının fəaliyyətine də təsir göstərmişdi. İttifaqların tərkibində qeyri-azərbaycanlılar üstünlük təşkil edirdilər. Neft sənayesində bu dövrde Azərbaycanlı mövşümi fəhlələr üstünlük təşkil etdiyindən onları siyasi fəaliyyətə cəlb etmək çətinlik tərodirdi. Bütün bunlara baxmayaraq həmkarlar təşkilatları fəhlələr içərisində tədricən nüfuz qazanırdılar. Fəhlələr neft sənayeciləri ilə yaranmış ziddiyyətlərini həll etmək üçün həmkarlar təşkilatlarına müraciət edirdilər.

Fevral burjua demokratik inqilabının qələbəsindən sonra həmkarlar təşkilatlarının fəaliyyətində yenidən canlanma başlandı. Bakıda neft mədən və zavodlarının fəhlələri Neft sənayesi fəhlələri həmkarlar ittifaqının bərpa edilməsinə nail olmağa çalışırdılar. Bakı bolşeviklərinin təsəbbüsü ilə Fəhlə deputatları soveti 1917-ci ilin martında Neft sənayesi fəhlələri həmkarlar ittifaqının təskili üzrə xüsusi komissiya ayırmışdı. 1917-ci ilin aprelində komissiya həmkarlar ittifaqının nizamnamə layihəsini hazırladı. Təşkilat komissiyası neftçi fəhlələrin həmkarlar təşkilatlarına cəlb edilməsi üçün geniş iş aparırırdı. Bolşevik mötbuatında bu məsələ ilə əlaqədar geniş təbligat işləri görüldürdü. "Bakinski raboci" qəzetində dərc edilmiş "Neft sənayesi fəhlələri ittifaqının təşkilinə dair" məqalədə həmkarlar ittifaqının yaradılmasının zəruriyi sübut edilirdi. Məqalədə obrazlı şəkillər yazılmışdı: " Biz artıq öz təcrübəmizdən bilirik ki, əger güclü həmkarlar ittifaqımız olmasa hər hansı kollektiv müqavilə qum üzərində yazı olacaqdır. Bizə neft sənayesinde fəhlələrin eksəriyyətini əhatə eden güclü həmkarlar ittifaqı lazımdır".<sup>10</sup>

1917-ci ilin mayında Neft sənayesi fəhlələri həmkarlar ittifaqının təsis icası keçirildi. İclasda ittifaqın sədri İ.T.Fioletov seçildi. Bu dövrde artıq ittifaqın üzvlərinin sayı 4 min nəfərdən çox idi.<sup>11</sup>

Neft sənayesi fəhlələrini həmkarlar ittifaqının fealiyyət dairəsinə daha geniş colb etmək məqsədile ittifaqın rayon şöbələrinin yaradılmasına xüsusi diqqət verilirdi. Neft mədən və müəssisələrini əhatə edən bütün ərazilər 10 rayona bölünmüştü. Neft sənayesi və ona köməkçi istehsalat sahələri fəhlələrinin Bibi-Heybat, Qara şəhər, Sabunçu, Balaxanı, Suraxanı, Bineqədi və digər rayon şöbələrinin yaradılması qərara alındı.<sup>12</sup> İttifaqın rayon şöbələrinin yaradılması onun üzvlərinin sayının artmasına müsbət təsir göstərdi. 1917-ci ilin sonunda Neft sənayesi fəhlələri həmkarlar ittifaqı üzvlərinin sayı 30 min nəfərə çatırdı.<sup>13</sup>

Neft sənayesi fəhlələri həmkarlar ittifaqının təşkili ilə eyni vaxtda Bakıda mədən və zavod rayonları qulluqçuları həmkarlar ittifaqı yaradıldı. Fevral inqilabından sonra dənizçilər, metalçilər, demiryolcular, yükdaşıyanlar, inşaatçılar, mətbəə işçiləri, dəriçilər, ağac emalçıları, tütünçülər və b. da həmkarlar ittifaqlarında birləşməyə başlamışlar. 1917-ci ilin sonunda Bakıda 80 min nəfərədək üzvü olan bərpa edilmiş və yeni yaradılan 40 həmkarlar ittifaqı var idi.<sup>14</sup>

Ayrı-ayrı xırda həmkarlar təşkilatlarının vahid ittifaqda birləşdirilməsi həmkarlar hərəkatının inkişafında yeni mərhələ oldu. Bakının bir çox həmkarlar ittifaqlarının nümayəndələri - neftçilər, taxtapuşçular və rəngsazlar, metalçilər, mətbəə işçiləri, kontor işçiləri, ocaqlar, elektriklər və b. oxşar ittifaqların birliyi uğrunda çıxış edirdilər. 1917-ci ilin ortalarında taxtapuşçular, rəngsazlar və rəssamlar həmkarlar ittifaqının, həmçinin taxtapuşçular və tənəkəciler həmkarlar ittifaqının idarə heyətləri inşaat fəhlələri həmkarlar ittifaqında birləşmək haqqında qərar qəbul etmişlər. Bu həmkarlar ittifaqına digər inşaatçı fəhlələri də (bənnalar, dülgerlər, süvaqçılar) cəlb etmek nəzərdə tutulmuşdu. 1917-ci ilin sentyabrında bənnalar ittifaqı, tikinti işlərində çalışanların digər ittifaqları kimi vahid inşaatçı fəhlələr həmkarlar ittifaqına daxil oldular.<sup>15</sup>

1917-ci il noyabrın 10-da Xəzər ticaret donanmasının gəmi sürücüləri və mexanikləri həmkarlar ittifaqı və dənizçilər ittifaqı "Ümumrusiya ticarət donanması dənizçiləri və çay nəqliyyatı işçiləri ittifaqının Xəzər şöbəsi" adı altında vahid həmkarlar ittifaqında birləşdilər.<sup>16</sup>

1918-ci ilin evvəllerində isə çörək bışironları, tənbəkiçilər, ptvə bishirənlər, deyirman fəhlələri həmkarlar ittifaqlarının birləşməsi baş tutdu və nəticədə yeyinti məhsulları emal edən fəhle və quluqçuların Bakı ittifaqı yarandı.

Neft sənayesi fəhlələri həmkarlar ittifaqı da öz fealiyyətinin başlangıcından neft sənayesində çalışan bütün əməkçilərin, ilk növbədə isə neft sənayesi qulluqçularının həmkarlar ittifaqı ilə qovuşmağa nail olmağa çalışırdı. Ancaq 1917-ci ildə bu iki ittifaqı birləşdirmek mümkün olmadı.

Fevral burjuva demokratik inqilabının qələbəsindən sonra Azərbaycanda ayrı-ayrı həmkarlar təşkilatlarının yaradılması ilə yanğışlı mədən-zavod komitelerinin təşkili prosesi də gedirdi. 1917-ci ilin aprel - may aylarında Bibi-Heybat, Balaxanı, Ramana və Zabratın neft çıxarma sahələrinin fəhlələri mədən komitələri yaradmışdır, Nobel, Benkendorf ve Xatisovun şirkətlərinin mexaniki zavodlarında, Qara və Ağ şəhərlərin neftçayırmá müssisələrində zavod komitələri təşkil edilmişdir. Mədən-zavod komitelerinin təşkili fəhlələrin birləşdirilməsinə təkan verirdi, ancaq bu komitelerin fealiyyəti ilk dövrlərdə dağınqı haldə olduguñu görə, lazımı səmərə vermirdi. Onların fealiyyətini əlaqələndirmək üçün şirkətlər üzrə mədən-zavod komitələrinin mərkəzi şuraları yaradılmışdır. Ayrı-ayrı şirkətlərin mərkəzi şuraları isə mərkəzi komissiyalar şurasında birləşdirilərlər. Qivvəleri birləşdirmək məqsədile rayonlar üzrə mədən-zavod komitələrinin konfransları keçirilirdi. Ancaq mədən-zavod komitələri və onların mərkəzi şuraları əsasən ayrı-ayrı müssisə və şirkətlərin fəhlələrinin təşkilatları idilər və buna görə də bütün sənaye sahəsinin işçilərinin orqanı kimi çıxış edə bilmir, tetil iştirakçılarına geniş kömək təşkil etmək və mühüm məsələlərə dair zəhmətkeşlər içerisinde izahat işlərini lazımi məqyasda təmin etmək imkanlarına malik deyildilər.

Bu dövrde həmkarlar ittifaqları və mədən-zavod komitələri əsasən 8 saatlıq iş gününün tətbiq edilməsi, əmək haqqının artırılması, kollektiv müqavilələrin müəssisə sahibləri tərəfindən qəbul ediləsi tələbləri ilə çıxış edirdilər. Mədən-zavod komitələri öz iclaslarında erzaq məsələsini də müzakirə edirdilər. "Bakinski raboçii" qəzetinin səhifələrində mədən-zavod komissiya və komitələrinin zəruri məhsullara sabit qiymətlərin tətbiq edilməsi və bölgü üzrə nəzarət qoyulması tələblərini iżli səuren qərarları dərc edilirdi.<sup>17</sup> Həmkarlar təşkilatları və mədən-zavod komitələri müəssisələrdə fəhle nez-

rətinin həyata keçirilməsinə, kollektiv müqavilələrin bağlanmasına nail olmağa çalışırdılar. 1917-ci ilin mayında Neft sənayesi fehləleri həmkarlar ittifaqı neft sənayesində kollektiv müqavilənin hazırlanmasında xaxından iştirak etmişdi. Kollektiv müqaviləyə əmək haqqı, mənzil, siğorta, tibb xidmətə dair tələblərlə yanaşı, həmkarlar ittifaqları və zavod komitələrinin siyasi hüquqlarına dair maddələr de daxil edilmişdi. Bu maddələrdə burjuaziyadan həmkarları ittifaqları və mədən-zavod komitələrini fehlələrin maraqlarını təmsil edən və kollektiv müqavilə şərtlərinin yerinə yetirilməsinə nəzarət edən orqanlar kimi rosmen tanınması tələb edilirdi.<sup>18</sup>

Neft sənayesi fehlələri həmkarlar ittifaqının 1917-ci ilin sentyabrında təsdiyi güllə tötlü neticesində həmin ilin oktyabrın 2-də neft sənayecileri kollektiv müqavilənin şərtlərini qəbul ettilər. Neftçilərin qələbəsi digər sənaye sahələri fehlələrini də ruhlandırdı. Mətbəə-litoqrafiya və cildləmə fehlələri həmkarlar ittifaqının təşkil etdiyi tətilər mətbəə sahiblərini 1917-ci il noyabrın 13-də fehlələr üçün əlverişli olan kollektiv müqavilələri imzalamağa məcbur etdi. Müqaviləyə görə 8 saatlıq iş günü tətbiq edilir, müəssisələrə fehlələrin qəbulu yalnız qeyd alınmış və xüsusi qeydiyat biletleri olan həmkarlar ittifaqları üzvləri sırasından həyata keçirilir, kişilər bərabər eyni işi görən qadınların əmək haqqı bərabərşədirilir, 1 may fehlə bayramı kimi tanınır. Kollektiv müqavilə 1917-ci il oktyabrın 1-dən 1918-ci il oktyabrın 1-dək olan müddətə bağlanmışdı.<sup>19</sup>

Bələliklə, Fevral burjua-demokratik inqilabının qələbəsindən sonra Bakıda xeyli sayıda həmkarlar təşkilatları, mədən-zavod və fabrik komitələri meydana gəlmişdi. Neft sənayesi fehlələri həmkarlar ittifaqında bolşeviklər üstün mövqeyə malik idilsə, qeyri-sənaye fehlələrini əhatə edən həmkarlar təşkilatlarında isə menşeviklər güclü təsirə malik idilər. Həmkarlar hərəkatında birliyin olmaması onların zəhmətkeşlərin mənafələri uğrunda birgə mübarizəsinə engel törədirdi.

1918-ci ilin əvvəllerində Bakıda bolşeviklərin hakimiyəti ələ keçirməsi ilə əlaqədar olaraq onların təsiri altında olan həmkarlar təşkilatlarının da fəaliyyəti genişlənir. Bolşeviklərin teklifi ilə mədən-zavod komitələrinin yaradıqları xüsusi nəzarət komissiyaları istehsalat üzərində ardıcıl olaraq nəzarət həyata keçirildilər. 1918-ci ilin aprelində Bakı Xalq Komissarları Soveti hakimiyəti ələ keçirdikdən sonra həmin ilin iyunun əvvəllerində həmkarlar ittifaqları şu-

rasının yenidən seçkisi keçirildi və bolşeviklər bu şurada da üstünlüyü zorakı yolla öz əllərinə aldılar.<sup>20</sup> Həmkarlar təşkilatları faktiki olaraq Bakıdan neft, benzin və digər yanacaq növlərinin Sovet Rusiyasına daşınım aparılmasında bolşeviklərin fəal yardımçıları oldular. 1918-ci ilin aprel-avqust ayları erzində Bakıdan 80 mln. puddan çox neft və neft məhsulları qaret edilib aparılmışdı. Moskvanın toxuculuq sənayesi üçün Azərbaycandan pambıq daşınırıldı. 1918-ci ilin 11 iyununadək Moskvaya 153 min pud pambıq göndərmişdi. Yalnız Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə xalqın sərvətlərinin talan edilməsinin qarşısı alındı. Lakin Cümhuriyyət dövründə də həmkarlar təşkilatları demək olar ki, bolşeviklərin tasiri altında idilər. Cümhuriyyət dövründə yaradılmış "Türk fehla konfransı"nda yalnız azərbaycanlı fehlələr üstünlük təşkil edirdilər. Lakin Bakı fehlələri içorisində qeyri-azərbaycanlılar üstünlük təşkil etdiyinə və onların da əksəriyyəti bolşeviklərin və menşeviklərin təsiri altında olduğuna görə həmkarlar təşkilatları da faktiki olaraq bolşeviklərin siyasi xəttini müdafiə edirdilər. 1919-cu ilin mayında bolşeviklər onların təsiri altında olan həmkarlar təşkilatlarını "Bakı şəhəri və onun rayonlarının neft və metal sənayesi və onlara köməkçi sahələrin işçilərinin Birleşmiş ittifaqı"<sup>21</sup>nda birləşdirməyə nail oldular. Balaxanı, Suraxanı, Bibi-Heybat və Fabrik-zavod rayonunda bu ittifaqın rayon idarə heyətleri var idi. Birleşmiş ittifaqda neft sənayesi fehlələri, metalçılardır, mədən-zavodulluqçuları, inşaat fehlələri və ağac emalçıları həmkarlar ittifaqları birləşmişdir.<sup>22</sup> Faktiki olaraq həmkarlar təşkilatları bolşeviklərlə birləşərək Azərbaycanda Sovet hakimiyətinin qurulması uğrunda mübarizə aparırdılar.

- Гусейнов К.А., Найдель М.И. Очерки истории профдвижения в Азербайджане. Баку, 1966, с.32-33.
- Четверть века борьбы под большевистским знаменем. Юбилейный сборник, посвященный 25 летию союза рабочих нефтяной промышленности АССР. Баку, 1932, с.11.
- Базиянц А. Возникновение и деятельность союза нефтепромышленных рабочих (1905-1908гг.). М., 1955, с.17.
- Никишин А. 20 лет Азербайджанских горнорабочих. Баку, 1926, с.38.
- Базиянц А. Göstərişlənəsəri, с.18-19.
- Гулиев А.Н., Найдель М.И. 50 лет профсоюза рабочих нефтяной промышленности. Баку, 1956, с.16.

7. Базиянц А. Göstərilən əsəri, s.19.
8. Гусейнов К.А., Найдель М.И. Göstərilən əsəri, s.45.
9. Yenə orada, s. 48.
10. Бакинский рабочий, 1917, 2 мая.
11. Никишин А. Göstərilən əsəri, s.92.
12. Бакинский рабочий, 1917, 19 июля.
13. Первая Кавказская Краевая конференция профессиональных союзов. Тифлис, 1918, с.7.
14. Yenə orada, s.8.
15. Профсоюзы в борьбе за победу Октябрьской социалистической революции. М., 1957, с.202.
16. Бакинский рабочий, 1917, 2 декабря.
17. Yenə orada, 1917, 2-5 iyun.
18. Никишин А. Очерт Бакинского горняцкого профдвижения. 1917-1920гг. Bakı, 1926, c.72.
19. Профсоюзы в борьбе за победу Октябрьской социалистической революции, с.207-208.
20. Yenə orada, s.214.
21. Гусейнов К.А., Найдель М.И. Göstərilən əsəri, s.135-136.

## **XX ƏSRİN 50-80-ci İLLƏRİNDƏ ERMƏNİSTAN SSR-də AZƏRBAYCANLILARIN DEMOQRAFİK VƏZİYYƏTİ**

Azərbaycan türklərinin Ermənistən SSR-də dövlət səviyyəsində sosial-iqtisadi, mədəni, mənəvi cəhətdən sıxışdırılması onların demoqrafik vəziyyətinə təsirsiz qalmadı. Bütün bunların sonucu olaraq XX əsrin 50-80-ci illərində on minlərlə Azərbaycan türkü Azərbaycan SSR-ə məcburi miqrasiya etmişdir. Bu illərdə Azərbaycan SSR-də türk əhalisinin miqrasiyası ilə bağlı heç bir statistik hesabat aparılmamışdır.

Azərbaycan türklərinin Ermənistən SSR-də sıxışdırılması demoqrafik məlumatlarla təsdiq olunur. Belə ki, Ermənistanda türk əhalisinin orta illik artımı 1939-cu ildə 3,25, 1959-cu illərdə isə artım 2,1, azalma isə 1,16 olmuşdur. Bu azalmaya səbəb 1948-1953-cü illərdə 100 mindən artıq türk əhalisinin tarixi torpaqlarından deportasiyası səbəb olmuşdur. 1970-ci ildə azərbaycanlı əhalinin artımı 3,7, 1979-cu ildə isə 3,1 təşkil etmişdir.<sup>1</sup> Müxtəlif illərdə Ermənistanda əhalinin siyahıya alınmasının nəticələrinə görə isə bütün əhalinin say dinamikasında azərbaycanlılar 1926-ci ildə 8,7 faiz, 1939-cu ildə 10,2 faiz, 1959-cu ildə 6,1 faiz, 1970-ci ildə 5,9 faiz, 1979-cu ildə isə 5,3 faiz təşkil etmişdir.<sup>2</sup>

Azərbaycan türklərinin orta illik artımının əvvəlki illərlə müqayisədə azalması faktı təbii təsdiq edir. Orta illik artım 1948-1953-cü illər deportasiyasından sonra illərdə qismən artşa da, 1970-1979-cu illərdə 3 dəfədən çox azalmışdır. Ermənistən SSR-də yaşayan azərbaycanlıların nisbəti 1939-cu ildə 7,0 faiz, 1959-cu ildə 4,3 faiz, 1970-ci ildə 4,0 faiz, 1979-cu ildə, 3,4 faiz təşkil etmişdir.<sup>3</sup> Göründüyü kimi Azərbaycan türklərinin sayının artması və azalmasının bir-birini əvəz etməsi həm də onun inkişafdan mərhum olduğunu göstərir.

Ermənistanda müxtəlif illərdə urbanizasiya (kənd əhalisinin şəhərə axını və toplanması) prosesini təhlil və tədqiq edərkən belə bir əks nəticənin şahidi oluruq ki, vaxtı ilə İrəvanda əhaliinin 70-80 faizini təşkil edən azərbaycanlıların şəhərdən sıxışdırılıb çıxarılması baş vermişdir. Belə ki, 1831-ci ildə azərbaycanlıların

xüsusi çəkisi 63,9 faiz olmuşdur. Azərbaycanlıların miqdarı, xüsusi çəkisi 1914-cü ildən sonra kəskin surətdə surətdə azalmış, 1914-cü ildəki 39,2 faizdən 1970-ci ildə 0,3 faiza enmişdir.<sup>4</sup> 1959-cu ilə ermənilər 92,9 faiz, azərbaycanlılar 0,6 faiz, 1970-ci ilə ermənilər 95,3 faiz, azərbaycanlılar isə 0,2 faiz təşkil etmişdir.<sup>5</sup> 1959-1979-cu illərdə respublika əhalisinin siyahıya alınmasının məlumatları üzrə İravan şəhərində əhalinin milli tərkibini bələ olmuşdur. 1959-cu ildə İravanda 7340 nəfər, 1970-ci ildə isə 2721 azərbaycanlı yaşamışdır.<sup>6</sup> 1988-ci ildən isə burada azərbaycanlı yaşamır.

Ermənistən SSR-də şəhər əhalisinin sayıda azərbaycanlıların faizi də maraq doğurur. Bu sahədə vəziyyət olduqca acı-nacaqlı olmuşdur. 1926, 1959, 1970-ci illərdə Ermənistən SSR-də respublika əhalisinin siyahıya alınmasının məlumatları üzrə respublika əhalisinin milli tərkibində azərbaycanlılar şəhər əhalisinin 3,4 faizini, 1959-cu ildə 1,3 faizini, 1970-ci ildə isə 1,0 faizini təşkil etmişdir.<sup>7</sup> Azərbaycan SSR-də isə əksinə olaraq ermənilərin şəhərlərdə məskunlaşması, şəhər əhalisinin sayıda onların faizi 1926-ci ildə 15,9 faiz, 1959-cu ildə 15,2 faiz, 1970-ci ildə isə 13,4 faiz olmuşdur.<sup>8</sup>

Bütün bunlardan göründüyü kimi azərbaycanlı əhalinin 99 faizi kənd əhalisi idi və kənddə yaşamışlar. Lakin onların kəndlərdən də sixisdirilmesi baş vermişdir. 1988-ci ildə ermənilər tərəfindən azərbaycanlıların vəhşiliklə qovulması azərbaycanlılarının yaşadıqları kəndlərin tamamilə boşaldılmasına səbəb olmuşdur.

Yekun olaraq qeyd edək ki, azərbaycanlıların üzləşdiyi diskriminasiya konkret olaraq onların düçar olduğu etnodemografiq vəziyyətlə təsdiq olunur. Respublikadan, o cümlədən şəhərlərdən azərbaycanlıların sixisdirilmesi əhalinin say dinamikasında artım və azalmanın bir-birini əvəz etməsində, onun sabit inkişafdan mərhüm olmasında özünü təsdiq edir. Azərbaycanlıların etnodemografik vəziyyəti həm də onların acı taleyindən xəbor verir.

<sup>1</sup> Həsənova L.L. Azərbaycanlılar Ermənistən SSR-də, ermənilər Azərbaycan SSR-də. Tarixi demoqrafik təhlil. Bakı Universiteti xəbərləri, 1999, № 4, s. 146.

<sup>2</sup> Yenə orada, s. 146.

<sup>3</sup> Yenə orada, s. 150.

<sup>4</sup> H.Rəhimoğlu. Silinməz adlar, sağalmaz yaralar. Bakı, Azərbaycan Dövlət nəşriyyatı, 1997, s. 51.

<sup>5</sup> Səmədəzadə Z. Dağlıq Qarabağ; naməlum hadisələr. Bakı, «Vətən», 1959, s.42.

<sup>6</sup> Erevan в цифрах (статический сборник). Ереван, ЦСУ, 1982, с. 90-120.

<sup>7</sup> Kozlov V.I. Национальности СССР; Этнодемографический обзор. Москва, «Финансы и статистика», 1982, с.90-120.

<sup>8</sup> Yenə orada, s. 90-120.

ORTA ƏSLRLƏR  
AZƏRBAYCAN TƏBABƏTİNİN  
TARİXİ KÖKLƏRİ

Dünya sivilizasiyasının başlangıcı eramızdan əvvəl 6000 il əvvəl yaşamış Sumerlərin mədəniyyəti sayılır [1].

Erməzidən əvvəl VII-VIII əsrlərdə qüdrətli Müdiya dövləti yaranmışdır. Hər bir dövlətin mövcudluğu üçün müəyyən mədəni və elmi səviyyə zəruri olmuşdur. Qüvvətli dövlətlərin başqa dövlətləri tutması zəbt edilmiş dövlətin mədəniyyəti və elmi ilə tanış olmaq, yeniliyi öz dövlətində tətbiq etmək və sonra da inkişaf etdirmək imkanını yaratmışdır. Bununla da demək olar ki, elm və mədəniyyətin hərbiləşmiş integrasiya forması əldə edilmişdir [2].

Midiya dövlətinin zəifləməsi ucbatından onun qorb hissəsini tutan Kiçik Midiyənin, daha sonra isə Azərbaycanın başlangıcı olan Atropatenenin yaranmasına şərait yaradır [3].

Azərbaycan ərazisində doğulmuş, milliyyətcə azərbaycanlı olan Zərdüst atəşpərəstliyin banisi olmaqla «Avesta» kimi əsər yazar. Həmin əsərdə qədim Azərbaycanlıların təbabət haqqında müdrik kəlamları toplamışdır [4].

«Avesta»dakı fikirləri özündə əks etdirən Atəşpərəstlik Yaxın, Orta və Uzaq Şərq, eləcə da Avropa ölkələrinə yayılmış, çox əsrlər boyu onun mərasimləri yerinə yetirilmişdir. Tarixi məlumatlar göstərir ki, Atəşpərəstliyin ideyaları qədim yunanlar tərəfindən döründən öyrənilmiş, onlarda fəlsəfənin, təbabətin və başqa elmlərin yaranması və formallaşmasında həlli-dici amil olmuşdur. Makadoniyalı İskəndərin Orta Şərqi etdiyi hərbi yürüş vaxtı Atəşpərəstlərin «Avesta» əsərini ola keçirtdimiş, oradakı fikirlər bir daha tam təfsilat ilə yunan alimlərinə çatdırılmış, əsərin özü isə yandırılmışdır. Təbabətin «atası» sayılan Hippokratın elmi fikirlərinin formallaşmasında «Avesta»dan götürülmüş izahlar çıxdır [1].

Dövlətin özünün yaşadığı ərazidən, iqlim şəraitindən, dövlət ərazisində yaşayan əhalinin xüsusiyyətlərindən asılı olan qanunlar həmişə hamı tərəfindən yerinə yetirilmirdi. Həmin qanunları təsirini çıxaldan, onların yerinə yetirilib, əməl olunmasını çox asanlaşdırınan yeni bir kateqoriya yarandı ki, o da insanların inancaqları, inamları və əqidələri mənasında işlənən dini fikirlər topluluğu oldu. Bəşər tarixində yaranmış bütün dini etiqadların hamisində insanların xəstəliklərə düşər olmamasını, sağlam olmaları üçün, xəstələndikləri vaxtlarda isə müəyyən dini ayinləri yerinə yetirək sağalmalları yolları şərh edilmişdir. Həmin dini baxışlarda iki, bir-birinə zidd qüvvələrin olması, o qüvvələrin mübarizə etmələri müxtəlif izahlarla verilməsinə baxmayaraq, həyatda yaşayan insanın da yaxşı qüvvələri görüb, o qüvvələrin təsiri ilə yaxşılığı, yəni inkişafə doğru ilrələmə fikri həmişə mərkəzdə olmuşdur [3].

Bələ də baxımdan eramızın VII əsrində yaranmış İsləm dini çox böyük əhəmiyyətə və dərin, ülvî mənəvaya malikdir. İsləm dini dünya elmi və mədəniyyətinin daha da inkişaf etməsinə təkan vermişdir. Məhəmməd peyğəmbər «vəh» kimi çatdırılan fikirlərdə insanların gümrah, sağlam şüurlu, əxlaqlı olmaları, valideynlərə dərin hörmət, inam bəsləmələri, zəhmət, faydalı əməklə məşğıl olmaları, öz elmini, mərisətini daima artırma yolları haqqında fikirlər çıxdur. Elə dini fikirlər və məsləhətlər «Quranı-Kərim» adlı kitabda cəmləşdirilib, insanlar tərəfindən daimi öyrənilir, əməl olunur [3].

İsləmin sürətlə yayılması, müsəlman Şərqiñin formallaşması bütün Şərqi ölkələrində, o cümlədən Azərbaycan da Zərdüst dövründən özülü qoyulan elmi potensialların inkişafına, dünya şöhrətli mütəfəkkir, alim və təbiblərin yetişməsinə səbəb oldu [1].

Azərbaycan xalqının və bütün türk dünyasının zəngin qaynaqlarından biri olan «Dədə Qorqud» eposu da elm və mədəniyyətin inkişafına çox müsbət təmir etmişdir [3].

Nəzər saldığımız tarixi qaynaqlarda çoxlu tibbi fikirlər vardır. Məsələn «Avesta» da yazılış və atəşpərəstlər tərəfindən yerinə yetirilmiş, h-hazırda da xalq arasında zərb məsələi kimi olan «Yaxşı fikirləş, yaxşı daniş və yaxşı əməl et», təbiblərin «söz, dərman və bıçaq»a malik olmaq fikirləri misal ola bilər [1].

«Dədə-Qorqud» əsərində qızların dağlardan topladıqları çıçıkları ana südü ilə qarışdırıb dərman hazırlama fikri də çox məraqlı tarixi faktdır. Bu cümlədə qədim azərbaycanlıların bitkilərdən, müalicəvi məqsədlə istifadə etdikləri, ana südünə böyük qiymət verdikləri aydın görsənir. Belə qədim tarixə malik olan Azərbaycan təbabəti orta əsrlərdə zənginləşib, yeni bir inkişaf mərhələsinə çatmışdır. Həmin dövrədə bir çox alımlar yetişmiş, qiymətli tibbi əsərlər yazılmışdır. Bu alımlardən biri də Əbdülməcid Təbibdir. O, öz tibbi biliyini Xoca Nəsirəddin Tusidən almışdır. Təbriz Akademiyasında Elmi Şuranın tibb işlərinə rəhbərlik etmişdir. Onun iki əsri olmuşdur. Onlardan zəmanəmizə gəlib çatanı «Kitabül müdəvət» əsəridir. Bu kitab yeganə əlyazma kitabı olub 50 fəsildən ibarətdir. Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 31944 nömrə və M-444 şifrə ilə saxlanılır [4].

### Ədəbiyyat

1. Эфендиев И.К. История медицины в Азербайджане с древних времен до XIX века. Баку, 1964.
2. Алекперов Ф.У. Сравнительный анализ лекарственных растений средневекового (VIII-XIII вв.) и современного Азербайджана. Баку, Орnek, 1992, с. 88.
3. Orta əsr Azərbaycan əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri // VII respublika elmi-nəzəri konfransının materialları. Bakı, Ornek, 2000.
4. Əbdülməcid Təbib «Kitabül-Müdəvət», №31944.

S.D.Səlimov,  
t.e.n. Sumqayıt Dövlət Universiteti

### AZƏRBAYCAN NEFTİ BEYNƏLXALQ MÜNASİBƏTLƏRDƏ (1914-1917-ci illərdə)

Azərbaycan neft sənayesinin yaranması, ona müxtəlif dövlətlərin maraqlarının artması, beynəlxalq münasibətlərdə tutduğu yerin tarixi kifayət qədər qedimdir. Qədim mənbələrdə Bakı nefti, onun əhəmiyyəti, neftə olan maraqlar haqqında çoxlu məlumatlar vardır. 1914-1917-ci illərdə Qafqaz cəbhəsində aparılan herbi əməliyyatların əsas səbəblərindən biri də Azərbaycanda zəngin neft mənbələrinin, təbii sərvətlərin olması, əlverişli coğrafi-siyasi və hərbi məntəqədə yerləşməsi idi. Şərqi ilə Qərbi arasında körpü rolunu oynayan, böyük dövlətlərin daim maraq göstərdikləri neft Azərbaycanın dövlətlərarası münasibətlərde və beynəlxalq münasibətlər sistemində tutduğu yeri şərtləndirən amillərdən biri olaraq bu ərazinin əhəmiyyətini daim artırır. Qeyd etmək lazımdır ki, XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycan nefti dünya neft sənayesində qabaqcıl yerlərdən birini tutaraq Rusiya imperiyasının başlıca həyat mənbəyinə çevrilmiş, iqtisadiyyatının inkişaf etdirilməsində mühüm rol oynamışdı. XIX əsrin ikinci yarısından etibarən Azərbaycan nefti xarici dövlətlərin diqqətini çekmiş, xarici kapital Bakı neft rayonuna nüfuz etmiş, bu regionda iri neft şirkətləri arasında neft sənayesində üstünlük qazanmaq uğrunda mübarizə etmişdi. Bu mübarizə XX əsrin əvvəllərində xüsusilə kəskinləşdi. 1914-cü ilə qədər Azərbaycan neft sənayesinə xarici kapitalın nüfuz etməsini əsasən aşağıdakı kimi dövrləşdirmək olar: 1880-1892-ci illər, 1898-1904-cü illər, 1910-1913-cü illər. Iri neft şirkətləri və maraqlı olan dövlətlər Azərbaycan neftinə sahib olmaqdan ötrü bir-birinə qarşı en müxtəlif üsullarla mübarizə aparırdılar. Azərbaycan nefti XIX əsrər və XX əsrin ilk rübündə beynəlxalq münasibətlərində daim özünməxsus yer tuturdu.

Azərbaycan neftinin beynəlxalq münasibətlərde müəyyən yer tutduğu və uğrunda mübarizə getdiyi mərhələlərdən biri də 1914-1917-ci illəri əhatə edir. Azərbaycan neft sənayesi uğrunda ayrı-ayrı şirkətlər arasında rəqəbat getsə də, dövlətlərarası və beynəlxalq münasibətlərde kəskin müzakirə və mübahisə obyekti deyildi. Çünkü

müharibədə iştirak edən bezi ölkələr neftin strateji əhəmiyyətini hələ kifayət qədər başa düşmürdülər. Azərbaycan neft sənayesine kapital qoyan xarici ölkələrin iri şirkətləri onun çıxarılması, emalı, daşınması və satışı ilə məşğul idilər. Yaxın və Orta Şərqdə hərbi əməliyyatlar Bakı rayonu uğrunda aparılmışdır. 1917-ci ilin fevralında Rusiyada inqilab baş verdikdən sonra yaradılmış müveqqəti hökumət də əçarız- min müharibəyə yönəlmış siyasetini davam etdiriyindən beynəlxalq münasibətlərdə neft məsəlesi koskinliyi ilə fərqlənmirdi. 1917-ci ilin oktyabrında Rusiyada baş verən Oktyabr əvvəliliyindən sonra Bakıda noyabr ayında yaradılan Sovet hökuməti işgalçı olmaqla əsasən neftə yiyələnməyi qarşısına məqsəd qoymuşdu. Bu dövrədə çar Rusiyasının müharibədə müttəfiqi olan Antanta dövlətləri və onların müharibə apardığı Almaniya bloku ölkələri ən müxtəlif üssüllərdən istifadə edərək Azərbaycan neftinə yiyələnməyə can atıldı. Bu yolda onlar ağır hərbi əməliyyatlardan, keşfiyyat işindən, yerli türk və müsəlman əhalisi qarşı kütlevi qırğınlara törədildiməsindən və s. çekimirdi.

1914-1917-ci illərdə Azərbaycanda böyük dövlətlərin müyyəyen neft maraqları mövcud idi. Bu maraqları iri neft şirkətləri həyata keçirirdilər. Bu illərdə ABŞ və Avropa ölkələrinin neft siyasetinin mahiyyəti əsasən aşağıdakı amillərlə səciyyələnirdi: Böyük Britaniya nehəng dəniz, sənaye və ticarət imperiyası kimi demək olar ki, bütün digər dövlətlərdən əvvəl neftin herbi-siyasi və strateji əhəmiyyətini başa düşmüşdü. İngilis hökumətinin siyasetinin başlıca məqsədi Amerika Birleşmiş Ştatlarının neft kompaniyalarının həle olə keçirmədiyi neft mənbələrinə sahib olmaq idi<sup>1</sup>. Çünkü ingilis dominantlığı gəmilərinin 45%-i neftlə işləyirdi və rəhbərliyin gəmilərin neftlə işləməsinə keçməsini teləb etmesi bu yanacağa olan ehtiyacı daha da artırırırdı. XIX əsrin 90-cı illərinin sonundan Bakıya nüfuz edən ingilis kapitalının varidatının ümumi məbləği 1914-cü ildə 209,3 mln. rubl idi. 1914-cü ilə qədər artıq ingilis kapitalı demək olar ki, bütün neft rayonlarına yerleşmişdi və 50-dək ingilis şirkəti bütün imperatorluğun neft rayonlarında fəaliyyət göstərirdi. Bakı rayonunda 11 ingilis müəssisəsi işləyirdi. Ingilislərin müharibə ərefəsində Bakı neft sənayesinə qoynuğu kapital bütün imperiyanın ərazisində qoyulan kapitalın yarısından çoxunu təşkil edirdi. 1917-ci ilin yayında bütövlükde imperiyanın ərazisində 47 ingilis və holland şirkəti fəaliyyət göstərirdi<sup>2</sup>. Qeyd etmək lazımdır ki, 1917-ci il fevral inqilabı Böyük Britaniyanın neft sənayesinə elə də ciddi təsir etmədi. Müvəq-

qəti hökumətin müharibəni davam etdirməyə qərar vermesi həm ingilis neft şirkətlərinin, həm də hökumətin maraqlarına cavab verirdi.

ABŞ-in neft sənayesinin mahiyyəti yeni ucuz neft mənbələrini əldə etmək, köhnələrini əldən buraxmamaq, əlverişli satış bazarları qazanmaq idi. ABŞ-in dünyada neft hegemonluğu üçün heç bir dövlət, şirkət və ya şirkətlər qrupu təhlükə töretnirdi. Rokfeller tərəfindən XIX əsrəsərə qoyulmuş Standart Oyl tərəfindən sahədə onda gedirdi. Müharibəyedək ABŞ-in Rusiya imperatorluğu ərazisindəki maraqları çox az idi və yalnız 1%-lik kapitalla təmin olunmuşdu. ABŞ müharibə ərefəsində və müharibənin ilk illərində dünya neftinin 2/3 hissəsini verirdi. Dünyanın en böyük neft ixracatçısı ələsisi ABŞ idi. Avropa ölkələrinin bir çoxu ABŞ neft şirkətlərinin satışından asılı vəziyyətə düşmüdürlər. ABŞ-dan Avropaya ixrac olunan neft və neft məhsullarını 23,5%-i Almaniyın payına düşürdü<sup>3</sup>. Birinci dünya müharibəsinə başlamasına baxmayaraq, Almaniya özü neftə ehtiyac duyurdı, neft və neft məhsullarının satış üçün əlverişli bazara çevrilmişdi. Belə şəraitdə ABŞ müharibəyə girməyə tələsmirdi, çünkü döyüşən tərəflərin hər ikisi iqtisadiyyat, xüsusən neft və neft məhsulları sərdan ABŞ-dan asılı idilər. ABŞ yalnız 1917-ci ilin fevral inqilabı baş verdikdən sonra aprel ayında müharibəyə girməyə qərar verdi. ABŞ hökuməti 1917-ci il aprelin 6-da Almaniyaya müharibə elan etdi. Çünkü yaranmış şəraitdə Almaniya qalib gələrdi, ABŞ-in dünyadakı neft maraqları və bütövlükde iqtisadi mövqeləri üçün təhlükə yaranardı. Ona görə də ABŞ müharibəyə girməzdən bir neçə ay əvvəl Standart Oyl şirkəti neft kompaniyalarının fealiyyətini gücləndirmək üçün üç maddədən ibarət program işləyib hazırladı. Bu program aşağıdakılardır: xaricdəki bütün neft yataqlarında keşfiyyat işləri aparılması və mülkiyyətə verilməsi üçün hansı tədbirlər həyata keçirilir; mülkiyyəti satmaq və ya icarəyə vermək istəyən sahibkarları öyrənmək və diqqətdə saxlamaq; yer kürəsinin gələcək neft rayonlarına dair müükəmməl məlumatlar toplamaq və on perspektivli olanlarına maraq göstərmək. Bu program ABŞ neft siyasetinin mahiyyətini və məqsədlərini göstərirdi<sup>4</sup>.

1914-1917-ci illərdə Fransanın neft siyaseti dumanlı idi və demək olar ki, mövcud deyildi. Neftin müharibənin aparılmasında əhəmiyyətini doğru qiymətləndirən fransız siyasetçisi, dövlət adamı və iqtisadçısı da çox az idi. Lakin müharibənin gedisində hərbi əməliyyatların aparılması ağırlaşdıraqda fransız rəsmi dairələri neftin ma-

hiyyətini və qüdretini dərk edərək ona diqqət yetirməyə başladılar. XIX əsrin 80-ci illərində Bakı neft sənayesino nüfuz edən Rotşildin simasında fransız kapitalı bu rayonda möhkəmənməyə çalışırdı. Lakin fransız kapitalı qarşıq kompaniyalarla, əsasən, holland və fransızlarla birlikdə fealiyyət göstərirdi. Fransa rəsmi daireləri 1917-ci ilin payızından neft məsələsinin daim gündəlikdə saxlanması qərar verdilər.

Mühəribədən əvvəl alman neft kapitalı müxtəlif iri kompaniyaların simasında Bakı neft rayonuna nüfuz etmişdi. Alman kapitalı Nobel qardaşları neft şirkətində, Lianozovun neft istehsalı cəmiyyətində və başqalarında var idi. Almanlar Verden döyüündə möğlüb olduqlandan sonra neftin əhəmiyyətini başa düşərək onun uğrunda feal hərbi əməliyyatlar aparmaq qərarına gəldilər.

Mühəribə ərəfəsində və 1914-1917-ci illərde regionda maraqları olan Avstriya-Macaristan, Belçika və Osmanlı imperiyasının da neftə olan maraqları daha da gücləndi. Qeyd etmək lazımdır ki, mühəribə başlayarkən Qafqazda 151 cəmiyyət işləyirdi, xarici kapital buradan xeyli gəliş götürürdü. Mühəribenin başlanması ilə neft sənayesinin inkişafında ağır vəziyyət yaradı, sahibkarlıq fealiyyəti aşağı düşdü, neftin noqlında vo satışında engellər yaradı. Xüsusən, Osmanlı imperiyasının mühəribəyə qoşulmasından sonra Qara dəniz boğazları bağlandı. Batum limanı işini dayandırdı, Bakı ağ neftinin xaricə daşınması blokadaya düşdü. Lakin qısa müddətdən sonra lazımi ilkin kapitalı olan şirkətlərin fealiyyətinə icazə verildi. Bundan sonra Nobel qrupu öz fealiyyətini genişləndirirdi. İri neft şirkətləri arasında rəqabət daha da kəskinləşdi. Belə bir fakt maraqlıdır ki, 1916-ci ildə dünya neft sənayesində mövcud olan 16 maliyyə sindikatının 10-u Rusiya imperiyası orazisindəki neft sənayesi ilə maraqlanırdı. Bakı neft rayonunda neft çıxaran şirkətlərin sayı 1914-cü ildə 169, 1915-ci ildə 163, 1916-ci ildə 177, 1917-ci ildə 162 idi<sup>5</sup>. Neft işi ilə məşgul olan şirkət sahiblərinin milli mənsubiyəti də müxtəlif idi. 1917-ci ilin fevralında inqilabın baş vermesi də sənayenin inkişafına mənfi təsir göstərdi, xüsusən fehlə tətillerinin baş vermesi işə ağır zorba vurdu. Bakı neftinin qiyməti də alıcılar üçün olverisi idi. Müxtəlif zavodların, o cümlədən hərbi zavodların Bakıda yerləşməsi iri neft şirkətlərinin marağını artırırdı. Bakı neftinin daşınması da bir neçə yolla həyata keçirilirdi. Bu yollar əsasən Bakı-Novorossiysk və Qara dəniz boğazları, xəzər dənizindən keçməklə Volqa vasitəsilə və

Batum istiqamətində daşınırdı. Bakının zəngin neft mənbələri onun əhəmiyyətini daha da artırırırdı.

Dünya mühəribəsində böyük dövlətlərin neft siyasetinin ma-nə olan maraqlar bir sıra digər amillər də çulgalasıldı. Azərbaycanın Avropa ilə Asiya arasında on qısa olverişli tranzit rolü oynaması, xərici dünya ilə demiryolu, Xəzər dənizi, Batum və Poti limanları vasi-təsilə əlaqə saxlamaq imkanları Mərkəzi Asiyaya gedən on olverişli yol üstündə yerləşməsi, mülayim təbiəti, iqlimi, zengin təsərrüfat-pambıqçılığı, taxılçılığı, balıqçılığı, ipökçiliyi, tütünçülüyü, arıcılığı, bağçılığı, maldarlığı (xüsusən yun) iri şirkətlərin və böyük dövlətlərin neftlə yanaşı həm hərbi əməliyyatlarını daha da artırırırdı. Bütün bunlar möhtəşəm gəlir götürülməsinin mənbələrindən idi və heç şübhəsiz, yeridilən neft siyasetinə ciddi təsisi göstərirdi.

### İstifadə olunan ədəbiyyat

1. Мих Павлович Мировая барьба за нефть Издат. Молодая гвардия м. 1922, с.10.
2. Девенпорт Е.Г., Сидней Р. Кук Нефтяные тресты и англо-американские отношения Пер. с англ. А.С. Сперанского. М., 1925, с.30-31
3. Годзишевский Е.А. Русская нефт на мировом рынке. М. изд. БЕНХ, 1924, с. 34
4. Gibb G.S., Knostou E.N. The resudent years 1911-1927. New York, 1956, p. 195-197.
5. Пажитнов К.А. Очерки по истории Бакинской нефтедобывающей промышленности (от конца XVII века до Великой Октябрьской революции) М., Л., 1940, с. 123.

## **KEÇİD DÖVRÜ JURNALİSTİKAMIZIN TƏDQİQİNĐƏN ÇIXARILAN NƏTİCƏLƏR**

Ötən əsrin 90-cı illərində Azərbaycan jurnalistlərinin təşkilatlanma prosesini öyrənib tədqiq etmək üçün həmin dövrdə ölkəmizdə baş vermiş ictimai-siyasi hadisələri və bu hadisələrin jurnalistikamızda işıqlandırılmasının vəziyyətini, jurnalist təşkilatlarının meydana çıxmاسını və onların faaliyyətinin istiqamətlərini, jurnalistlərin təşkilatlanmasında mövcud olmuş problemləri təhlil etdikdən sonra aşağıdakı nəticələrə gəlmək olar:

- XX əsrin 90-cı illərində yaranmış "Yeni Nəsil" Jurnalistlər Birliyi və "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi öz faaliyyətləri ilə xüsusilə seçilmişlər.

90-cı illərin ilk illərində, xüsusilə Azərbaycan Xalq Cəbhəsi və Müsavat cütlüyünün hakimiyəti dövründə mətbuatın inkişafı üçün mövcud olan maneələr 1993-cü ildə Heydər Əliyevin hakimiyətə yenidən gələşindən bir qədər sonra aradan qaldırılmış, 1995-ci ildə qəbul edilmiş Konstitusiyamız xalqımıza bir sira azadlıqlar, o cümlədən mətbuat və söz azadlığı vermiş, senzuramı yolverilməz elan etmişdir.

- "Yeni Nəsil" Jurnalistlər Birliyi və Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin jurnalistika sahəsində xarici ölkələrin qanunvericiliyinin Azərbaycanda təbliği ilə bağlı xeyli iş görmüş, "Yeni Nəsil" Jurnalistlər Birliyi hətta Azərbaycan jurnalistlərinin etika kodeksini işləyib hazırlamışdır. Lakin həmin təşkilatların çox vaxt müxalifət mövqeyində durmaları qəbul olunmuş kodeksin həyata keçirilməsinə mane olmuşdur. Bir çox qəzetlər insanların şərəf və ləyaqətini təhqir etdiklərinə və digər qanun pozuntularına yol verdiklərinə görə məhkəmə qarşısında dayanmışlar.

- Jurnalist təşkilatlarının keçirdikləri tədbirlər məhdud çərçivədə olmuş, heç vaxt kütłəvi səciyyə daşınmamışdır. 1991-2000-ci illər arasındaki dövrdə Azərbaycan jurnalistlərinin bir dəfə belə kurultayı keçirilməmişdir. Həmin təş-

kilatların redaksiyalarla əlaqqələri zəif olmuşdur. Bunun bir sıra səbəbləri vardır. Ən başlıca səbəb isə jurnalist təşkilatlarının redaksiyalarda ilk təşkilatlarının fəaliyyət göstərməməsidir. Beynəlxalq təşkilatlardan və fondlardan alıqları qrantlar hesabına fəaliyyət göstərən təşkilatlardan bundan sonra çox iş gözləmək olmazdı.

- Azərbaycanın jurnalist təşkilatlarının beynəlxalq jurnalist təşkilatları, o cümlədən Beynəlxalq Jurnalistlər Təşkilatı və Beynəlxalq Jurnalistlər Federasiyası ilə heç bir əlaqəsi olmadığından onlar XXI əsər də mütəşəkkil qədəm qoya bilməmişlər. Belə ki, jurnalistikmizdə ümumi vəziyyət heç də ürəkaçan deyildir. tam mətbuat azadlığı mövcud olan ölkəmizdə mətbuatımızın belə vəziyyətdə olması yalnız təassüf doğurur.

BALAYEV A.M.,  
Azərbaycan MEA A.Bakixanov  
adına Tarix İstítutunun elmi işçisi

## AZƏRBAYCANDA ANTİKOMMUNİST ƏHVAL- RUHİYYƏNİN GÜCLƏNMƏSİ

XX əsrin 80-ci illərinin sonu- 90-ci illərinin əvvəl-lərində SSRİ-yə daxil olan müttəfiq respublikalarda, o cümlədən Azərbaycanda milli dirçəliş, milli azadlıq və müstəqillik mübarizəsinin ilk işaretləri görünməkdə idi, siyasi prosesin fəallaşması nəticəsində milli şüurun yeni baxımdan, daha demokratik xarakterdə formalaşması prosesi gedirdi.

Azərbaycan rəhbərliyinin 1988-ci ildə getdikcə dərinləşən «Qarabağ» probleminin həllində acizlik göstərməsi onun həllinin xalqın özü tərəfindən icrası zərurətini ortaya çıxarmışdı. Digər respublikalarda yalnız müstəqillik probleminin həlli əsas məsələ kimi qarşıda durduğu halda, Azərbaycan xalqının qarşısında iki problemin birlikdə həlli məsələsi durmuşdu: müstəqillik uğrunda mübarizə və qondarma «Dağlıq Qarabağ problemi».

1988-ci il martın 16-da Azərbaycan Elmlər Akademiyasında qapalı yığıncaq keçirildi<sup>1</sup> və az sonra yığıncaq mitinqə çevrildi. Mitinqdə ilk dəfə olaraq müstəqillik, suverenlik şüarları söylənilməklə yanaşı «Qarabağ problemi»nə münasibətdə Moskvadan, şəxsən Qorbaçovun siyaseti tənqid edildi.

Bakıda başlanan siyasi fəallıq tezliklə respublikanın iri şəhərlərinə, o cümlədən, Gəncə, Sumqayıt, Naxçıvan, Mingəçevir, Şəki, Lənkəran və digər bölgələrə də təsir göstərdi.

1988-ci ilin əvvəllerində «Varlıq», «Qala», «Tərəqqi», «Ozan», «Yurd», «Çənlibel», «Qurtuluş», «Ağrıdağ», «Xürrəmılər», «Xətai», «Müstəqillər», «Aşiq Ələsgər» və s. adları altında bir sıra qeyri-formal təşkilatlar

meydana çıxdı və onlar öz fəaliyyətlərində müstəqillik mübarizəsi ideyasını inkişaf etdirməyə başladılar.<sup>2</sup>

1988-ci ilin yayında Azərbaycanın bir qrup ziyalisi, o cümlədən, Əbülfəz Əliyev, Yusif Səmədoğlu, Sabir Rüstəmxanlı, İsa Qəmbər, Nüsrət Kəsəmənli, Etibar Məmmədov SSRİ daxilində respublikanın suverenliyi məsələsini, Azərbaycan qanunlarının SSRİ qanunlarından üstünlüyü fikrini irəli sürürdülər. Belə bir vəziyyətdə AXC-nin programı və nizamnaməsi hazırlandı. Yeni yaradılan AXC təşkilati respublikanın suverenliyi uğrunda mübarizonin ümumazərbaycan səviyyəsinə qaldırılması vəzifəsini öz üzərinə götürdü. Digər siyasi təşkilatlarla məsləhətləşmələr aparıldı. Belə ki, əhalinin əsasən gənc ziyalılardan, fəhlələrdən ibarət kütłəsinə öz ətrafına toplamaq, siyasi problemləri irəli sürmək, müstəqillik ideyasını təbliğ etmək, «Qarabağ problemi»nin mahiyyətini, onu törədənlərin çirkin niyyətləri və məqsədlərini geniş xalq kütłəsinə çatdırmaq ən başlıca məqsəd kimi qarşıya qoyuldu.

1988-ci il noyabrın 17-dən dekabrın 5-dək mərkəzi meydanda keçirilən möhtəşəm mitinqdə bir milyondan artıq adam toplanırdı. Mitinqlərin keçirildiyi müddətdə respublikanın təşkilat və müəssisələrində AXC-ni tanıyan, müdafiə edən 200-dən çox qrup yaradılmışdı.<sup>3</sup>

Qeyri-formal təşkilatların formalaşlığı bir dövrde respublikada artan siyasi fəallığın kütłəvi şəkil alması Moskvani narahat etməyə başladı. Milli respublikalarda başlamış belə hərəkatların qarşısını almaq və yaxud onun siyasi istiqamətlərini hakim quruluşun mənafeyinə uyğun istiqamətləndirmək məsələsi ciddi şəkildə araşdırıldı. Yuxarı təbəqədə olan, hakimiyətə təsir göstərə bilən bir qrup adam xalqı müxtəlif istiqamətlərə apararaq, bu hərəkatın mübarizəsini əsas məqsəddən uzaqlaşdırmağa çəhəldi.<sup>4</sup>

Moskvada və Rusyanın digər regionlarında yenidənqurmanın baş tutmamasını artıq aydın dərk edirdilər. Ona görə də qeyri-formallar belə bir ideya irəli sürürdü-

lər ki, qeyri-formal təşkilatların, milli demokratik hərəkatların qarşısını almaq mümkün deyil; bu o zaman ola bilər ki, avtoritar çevriliş baş versin.

Moskva ilə yanaşı Kiiev, Leningrad, Kişinyov, Alma-Ata, Tbilisi, Daşkənd, Minsk şəhərlərində qeyri-formallar rəsmiləşdirildiyi bir dövrdə, respublikanın rəhbərliyi AXC-nin icqallaşdırılmasında hələ də ehtiyat edirdi. Respublika rəhbərliyinin hələ də tərəddüd etməsinin səbəbi qeyri-formal təşkilatların, assosiasiyanın yaradılması haqqında konstitusiyaya istinad edilməyin qeyri-mümkinlüyü ilə izah olunurdu və yenə də gözləmə mövqeyi tutulurdu.

1977-ci il Konstitusiyasında da SSRİ xalqlarının demokratik hüquqları bir növ üstüortülü şəkildə təsvir olunurdu. Lakin BMT-nin 1966-ci il Konvensiyasındaki müddəasında hər bir respublikada qeyri-formal təşkilatların, azad assosiasiyanın təşkilinə razılıq verilirdi. Ölkədə gedən demokratik prosesləri, milli müstəqillik hərəkatını dərk etməkdə acizlik göstərən respublika rəhbərliyi Moskva qarşısında acizlik göstərirdi.

1988-ci il dekabrın 5-ə keçən gecə saat 4-də mərkəzi meydanda ordu hissələrinin xüsusi dəstələri mitinqçilərə divan tutdu. Meydan hərəkəti zor gücünə müvəqqəti dayandırıldı. Sovet ordusuna inam sarsıldı. Dekabr qarşısundan Moskvadan dəyənök siyaseti ilə nəticələndi.

Ayrı-ayrılıqda siyasi fəaliyyətin pərakəndəliyini dərk edən liderlər 1989-cu ilin fevral-mart aylarında «Varlıq» təşkilatının rəhbərləri ilə AXC-nin təşəbbüs qrupu arasında danışqlar apardılar; siyasi razılaşmaya nail olundu. Bu razılaşma nəticəsində *müvəqqəti təşəbbüs mərkəzi* yaradıldı və onun tərkibində 10 nəfərdən ibarət əlaqələndirici şura fəaliyyət göstərməyə başladı.<sup>5</sup> Respublikada siyasi gərginliyin son həddə çatdığını, informasiya qılığının yarandığı bir dövrdə təşəbbüs qrupu Qarabağ haqqında məlumatları xalqa çatdırır, vərəqələr yayır, xalq mövəud quruluşa qarşı mübarizəyə hazırlayırdı.

Bir sıra görkəmlı ziyanı - İ.Şixlı, M.Araz, Y.Səmədoğlu, S.Rüstəmxanlı, B.Vahabzadə və b. respublika rəhbərliyi qarşısında cəsarətli tələblərlə çıxış etdilər. Respublika rəhbərliyi fikirləşmək üçün bir aylıq möhələt istədi. 1989-cu il aprelin 14-də möhələt vaxtı başa çatdıqdan sonra respublika rəhbərliyi AXC-nin əlaqələndirici şura üzvləri ilə kompromisə girdi. AXC-nin rəsmi qeydiyyata alınmasının mümkünüyünü yəqin etdikdən sonra onun sərbəst fəaliyyətinə razılıq verildi.<sup>6</sup>

1989-cu il aprelin sonunda respublika rəhbərliyinin müqavimətinə baxmayaraq Bakıda millətlərərəsi probleminə dair konfrans keçirildi. Konfransda başlanmış milli münaqişələrin mahiyəti, respublika gənclərinin indiki şəraitdə məqsəd və vəzifələri təhlil edildi.

1989-cu il mayın 13-14-da Estoniyada, 1989-cu ilin mayında Daşkənddə Özbəkistanın «Birlik» xalq cəbhələrinin təsis qurultayları keçirildi.<sup>7</sup>

Keçmiş ittifaqda siyasi proseslərin daha da fəallığından bir dövrdə Qarabağda da vəziyyət gərginləşməkdə idi. 1989-cu ilin yanvarında Qarabağda Xüsusi İdarə Komitəsinin yaradılması, ermənipərəst A.Volskinin bu komitəyə rəhbər təyin edilməsi erməni-Azərbaycan münaqişəsinin yeni bir mərhələyə qaldırılması, yəni ermənilərin silahlandırılması, azərbaycanlıların tərksilah edilməsi siyasetindən ibarət idi. Məhz, A.Volskinin rəhbərliyi ilə azərbaycanlıların Qarabağdan sixisdirilib çıxarılması prosesi qanuni dona salınaraq bu prosesi sürətləndirdi.

1989-cu il iyulun 16-da Bakıda AXC-nin təsis konfransı keçirildi. Konfrans 15 nəfərdən ibarət İdarə Heyətini seçdi. Konfrans AXC-nin program və nizamnaməsinə təsdiq etdi.<sup>8</sup>

AXC-nin programında təşkilatın yaranması ərazi prinsiplərinə əsaslanır, konfederativ struktura malik təşkilatın rəhbər orqanlarının irəli sürdükləri müddəələr məsləhət xarakteri daşıyırırdı. AXC sənədlərində ictimai təşkilat kimi xarakterizə olunmaqla, respublikanın icti-

mai-siyasi həyatında kökündən demokratik yenidənqurma, hüquqi dövlət quruculuğunu inkişaf etdirirərək vətəndaş cəmiyyətinin quruculuğu nəzərdə tutulurdu. Azərbaycanda qeyri-formal təşkilatların, o cümlədən, AXC-nin siyasi fəallığının artması ilə əlaqədar millidemokratik hərəkat da güclənməkdə idi. Belə ki, 1989-cu il iyulun 29-dan avqustun 12-ə kimi olan dövrü hərəkatın formalasdığı dövr kimi qiymətləndirmək olar.

Milli-azadlıq hərəkatının güclənməsi respublika rəhbərliyində narahatlılıq doğursa da, onlar başlanmış bu hərəkətdən Ermənistana qarşı istifadə edə bilmiş, ümumxalq narazılığını Moskvaya çatdırmaq iqtidarından olmamışlar. Elə buna görə də hakim strukturlar artıq siyasi nüfuzlarını itirmək, hətta hakimiyətdən getmək təhlükəsi qarşısında qalmışdır.

Bu dövrdə respublikanın rəhbər orqanlarının erməni təcavüzünə qarşı ciddi tədbir görməməsi, ittifaq hökuməti qarşısında acizlik göstərməsi haqlı olaraq ümumxalq narazılığına səbəb olmuşdu. Bu narazılıq meydan hərəkatı ilə yanaşı, hakimiyətə təsir vasitəsi kimi kütləvi tətil hərəkatına başlamağa zəmin yaradırdı.

Belə bir şəraitdə AXC Azərbaycanın tam dövlət müstəqilliyi uğrunda mübarizəni davam etdirəcəyini bildirdi.<sup>9</sup>

İlk dəfə olaraq leytenant Şmidt (indiki Səttarxan) zavodunun fəhlələri, S.M.Kirov adına ADU-nun (indiki BDU) tələbələri Qarabağda ermənipərəst Volski komitəsinin ləğvi tələbi ilə çıxış etdilər. Azərbaycanın əksər rayonlarından əhalinin Bakıya kütləvi axını və nümayişlərdə iştirakı başlanmışdı.

Respublikada siyasi gərginliyin daha da artdığını gören Ə.Vəzirov 1989-cu il avqustun 14-də mitinqdə yenidən tətilə başlanacağı xəbərdarlığını eşidəndən sonra avqustun 15 və 16-da AXC liderləri ilə görüşüb, səhbət etdi.<sup>10</sup> Ə.Vəzirovla AXC liderlərinin danışıqlarında müsbət nəticələrə meyl mövcud idi.

1989-cu il avqustun 16-da Stepanakertdə fövqəladə qurultay keçirildi və ermənilərin DQMV-nin Azərbaycanın tərkibində çıxmazı haqqında bəyanatı Azərbaycanda hakimiyətə qarşı narazılığı yenidən artırdı.

1989-cu il avqustun 21-22-də iki həftəlik xəbərdarlıq tətili elan edildi. Bu tətil, demək olar, respublikanın bütün sənaye müəssisələrini, dəmir yollarını əhatə etdi. Tətil nəticəsində Azərbaycan sənayesinin dayanması ilə əlaqədar respublikanın iqtisadiyyatına 130 milyon rubl məbləğində zərər dəymişdi.<sup>11</sup>

1989-cu il sentyabrın 10-da Ə.Elçibəy, E.Məmmədov, Y.Səmədoğlu Ə.Vəzirovla danışıqlar apardılar. Televiziya ilə transilasiya olunan bu danışıqlar zamanı müxalifət liderləri Azərbaycan SSR Ali Sovetinin növbəti sessiyasının keçirilməsi, AXC-nin rəsmi tanınması və b. tələblərlə çıxış edirdilər.

1989-cu il sentyabrın 15-də Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası, AXC liderlərinin də iştirak etdiyi bu sessiyada Ə.Vəzirov verdiyi vədlərə və AXC-nin təkliflərinə yenidən baxacağı haqqında çıxış etdikdən sonra qarşılurma yenidən gücləndi. AXC liderləri sentyabrın 18-dən ümumrespublika tətilinin başlanacağını elan edərək Ali Sovetin iclas zalını tərk etdilər.

AXC-nin liderlərinin tələblərində dönməz olduğunu görən respublika rəhbərliyi Ali Sovetin sessiyasını müyyəyen müddətə təxirə salaraq, Moskva ilə məsləhətəşəmlər apardı və nəhəng, yarımcıq qalmış sessiya sentyabrın 23-də yenidən öz işini davam etdirdi.

1989-cu il sentyabrın 23-də başlanan müzakirələrdə AXC-nin təkliflərinin əksariyyəti qəbul edildi. «Azərbaycanın suverenliyi haqqında konstitusiya qanunu» qəbul edildi. Bu qanunun qəbul edilməsi Azərbaycan millidemokratik hərəkatının ilk və uğurlu nailiyyətlərindən biri idi.

Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişləndirilməsi əhali arasında kütləvi narazılığa səbəb olduğuna görə haqlı olaraq 1989-cu il sentyabrın sonunda

AXC Ermənistanla bütün iqtisadi əlaqələrin kəsilməsi təklifini irəli sürmüdü. Bu tələbdən sonra Moskva daha çox narahat olmağa başladı və 1989-cu il oktyabrın 2-də Moskvada SSRİ Ali Sovetinin ikinci sessiyası çağırıldı. AXC nümayəndələrinin də iştirak etdiyi bu sessiyada onlar ittifaq hökuməti qarşısında mühüm təkliflərlə çıxış etdilər.

Lakin cüzi uğurdan sonra 1989-cu il oktyabrın 27-28 Bakıda AXC məclisinin 1-ci sessiyasında Azərbaycanda milli-azadlıq hərəkatında siyasi nüfuz qazanmış AXC-nin daxilində fikir ayrılığı başlandı, liderlik iddiası ucbaşından parçalanma baş verdi<sup>12</sup> və bu antikommunist mübarizəni xeyli səngitdə.

Bakıda mitinqlərin güclənməsi, respublika rəhbərliyinə qarşı istəfa tələblərinin irəli sürülməsi, AXC liderlərinin qeyri-taktiki fəaliyyətləri və 1990-ci il yanvarın 17-də MK qarşısında yenidən mitinqlərin başlanması, hətta simvolik dar ağacı da qurulması SSRİ Daxili İşlər Nazirliyinin 12 minlik qoşunlarının Bakıya yeridilməsinə götərib çıxartdı. SSRİ Ali Sovetinin 15 yanvar 1990-ci il qərarına əsasən Bakıda, Gəncədə, Dağlıq Qarabağın ətraf rayonlarında komendant saatları tətbiq olunması müyyəyənləşdirildi.<sup>13</sup> AXC rəhbərləri respublika rəhbərliyi qarşısında məsələ qaldırdılar ki, SSRİ Ali Sovetinin bu qərarı Azərbaycan xalqının milli mənliyinə, suverenliyinə təhqirdir, ona görə də həmin qərar 1990-ci il yanvarın 20-dək ləğv edilməlidir. AXC liderlərinin tələblərini soyuq-qanlılıqla qarışlayan respublika rəhbərliyi Moskvadan Bakıya gəlmış SSRİ Müdafiə Naziri D.Yazova, MK katibi L.Kiriyenko, daxili işlər naziri V.Bakatin və Y.Primakovla məsləhətləşmələr aparıldı. Əvvəlcədən hazırlanmış plana görə heç bir xəbərdarlıq edilmədən qoşunlar Bakıya daxil olmalı idi. Bakıya ermənilərin yaşadığı Krasnodar, Stavropol, Rostov, digər vilayət və şəhərlərdən əlavə qüvvələr də gətirilməli idi.

1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə rus qoşunları tanklarla Bakıya daxil oldular və dinc əhaliyə

qarşı tarixdə misli görünməmiş qırğın törədildi.<sup>14</sup> Bakıda qanlı yanvar hadisəsi günü Ə.Vəzirov Azərbaycandan xəlvati qaçıdı. AXC-nin 250 nəfərdən çox üzvü həbs edildi. Respublikada yeni repressiya dövrü başlandı və fövaladə vəziyyət elan edildi.

Əhalinin böyük əksəriyyəti kommunist partiyasına etiraz əlaməti olaraq partiya biletlərini ataraq, kommunist rejimini öz nifrətini bildirirdi. Bu dövrdən etibarən kommunist partiyasının öz nüfuzunu bərpa etmək imkanı tamamilə məhv oldu.

Azərbaycan yeni inkişaf yoluna qədəm qoymaqda idi.

20 yanvar hadisələrindən sonra hakimiyyətə gəlmış A.Mütəllibov milli-demokratik hərəkatın liderləri ilə münəsibət yaratmaqla hakimiyyəti möhkəmləndirməyə cəhd göstərirdi. Məhz bu məqsədə AXC-nin liderlərinə parlamentdə yer ayrıılır, hakimiyyətin bölüşdürülməsində tarazlığa cəhd edilirdi. Yeni parlamentin iki qrupa-dembloka və kombloka bölündüyü ýəni şəkildə müşahidə edilməkdə idi.

Bələ bir şəraitdə 1991-ci il avqustun 19-21-də Qorbaçov səndələməsi baş verdi və bununla əslində SSRİ-nin qansız süqutu tam reallaşdı.

Sovet siyasi sisteminin iqtisadi bazasının dağlığı bir şəraitdə onun formasını dəyişməklə məzmunun saxlanması siyasəti zamanla ayaqlaşmadığına görə, Qorbaçov siyaseti başlanmış böhrəni nəinki dayandırı bilmədi, əksinə laxladılan siyasi sistemin tənəzzül prosesini daha da sürətləndirdi; İttifaq hökumətində başlanmış deformasiya milli respublikalarda da özünü biruza verərək iqtisadi böhrən nəticəsində siyasi gərginlik, milli münaqişə qızışdı, ermənilərin torpaq iddiasına rəvac verildi.

İlk dəfə olaraq müstəqillik mübarizəsi yetkinlik mərhələsinə çatdı. Keçmiş müttəfiq respublikalarda olduğu kimi, hətta qanı axıdılmasından ehtiyat etməyən Azərbaycan xalqı XX əsrə ikinci dəfə müstəqillik əldə

## **AZƏRBAYCANIN ŞƏHƏR VƏ RAYONLARINDA KİNO XİDMƏTİNİN YAXŞILAŞDIRILMASI SAHƏSİNDƏ DÖVLƏT ORQANLARININ ROLU**

Azərbaycanın şəhər və rayonlarında kino xidmətinin təşkili, eləcə də bu sahədə dövlət orqanlarının rolu, kinolaşdırmağa göstərilən qayğı xalqımızın mədəni səviyyəsinin yüksəlməsini müəyyənləşdirən amillərdən olduğundan belə bir mövzunun tədqiqi maraq doğurur və böyük əhəmiyyət kəsb edir. Lakin bu mövzu indiyadək ayrıca tədqiqat sahəsi kimi aşdırılmışdır və bu sahədə tədqiqatlar ilk dəfə bizim tərəfindən aparılır.

Azərbaycanın şəhər və rayonlarında kino xidmətinin təşkiline hələ Oktyabr çevrilişindən əvvəl başlanılmışdır. 1914-cü ildə Azərbaycanda cəmi 17 ədəd kino qurğusu olmuşdur. Bunlardan yalnız biri kənd yerində (yeri dəqiq bəlli deyil), qalan 16-sı isə şəhərlərdə idi. Həmin kino qurğularının hamısı stasionar idi.

Sovet hakimiyyəti illərində partiya və dövlət orqanları tərəfindən mühüm təbligat vasitəsi kimi kinolaşdırma və kino qurğularının sayının kəskin şəkildə artırılmasına xüsusi fikir verilirdi. Burada məqsəd kommunist-bolşevik təbligatını genişləndirmək olsa da, nəticə etibarilə atılan hər bir addım xalqın bu və ya digər dərəcədə maariflənməsinə xidmət etmiş və 20-30-cu illərdə bu sahədə zamanına görə çox böyük işlər görülmüşdü. Artıq 1940-ci ilin sonuna Azərbaycanda 426 kino qurğusu təşkil edilmişdi ki, bunların da 306-sı stasionar, 120-sı isə səyyar idi. Kino qurğularının 218-i kənd yerlərinin payına düşündü. Həmin qurğuların 130-u stasionar, 88-i isə səyyar idi. Müharibə illərində, eləcə də sonrakı illərdə kinolaşdırma sahəsindəki işlər xeyli genişləndirildi.

etmək əzmində olduğunu bir daha nümayiş etdirməyə başladı.

1991-ci ilin sonunda SSRİ-nin dağılması ilə Azərbaycan öz müstəqilliyini əldə etdi.

<sup>1</sup> Azadlıq, 1989, №1.

<sup>2</sup> Hacızado H., Əliyev Z. Niyə cəbhə, niyə məhz xalq cəbhəsi. *AXC-nin bülleteni*. №3, Bakı, 1989, s. 15.

<sup>3</sup> Balalaev A.G. Azərbайджанское национальное движение: от «Мусавата» до Народного Фронта. Bakı, Əlm, 1992, c. 39.

<sup>4</sup> Голованов В. Гарантии для «неформалов». *Литературная газета*. 1989, 12 сентябрь, №37 (5259).

<sup>5</sup> Elçibəy Ə.Q. Bu mənim taleyimdir. Bakı, Gənclik, 1992, s. 117.

<sup>6</sup> Azadlıq, 1989, №2.

<sup>7</sup> Odlar yurdu. 1989, iyul, №7

<sup>8</sup> Azadlıq, 1989, №1.

<sup>9</sup> Balalaev A.G. Azərbайджанское национальное движение: от «Мусавата» до Народного Фронта, с. 41.

<sup>10</sup> Kommunist, 1989, 16 avqust, №188.

<sup>11</sup> Yenə orada, 27 avqust, №199.

<sup>12</sup> Azadlıq, 1989, №2.

<sup>13</sup> Черный январь. *Документы и материалы*. Bakı, Azernəşir, 1990, c. 7.

<sup>14</sup> Səməndər Rafiq. *Şəhidlər*. Bakı. Gənclik, 1990, s. 35.

Buna, şübhəsiz, Qərb ölkələrinin mədəni səviyyəsi də öz təsirini göstərməmişdi.

XX əsrin 50-ci illərində kinolaşdırılmaya diqqət daha da artırıldı. Bu, ilk növbədə kino qurğularının və seansların sayının artırılmasında özünü bürüzə verirdi. Artıq 1960-ci ildə respublikada 1301 kino qurğusu fəaliyyət göstərirdi ki, bunların da 1085-i stasionar, 216-sı isə səyyar idi. Kənd yerlərində kino qurğularının artırılmasına xüsusi diqqət verildiyindən, onların sayının kəskin şəkildə çoxaldılması nəzərdə tutulurdu. Belə ki, görülən tədbirlər nəticəsində 1960-ci ildə həmin qurğuların sayı mini ötüb keçmişdi. Bu qurğulardan 809-u stasionar, 193-ü səyyar idi.

Kinolaşdırmanın durumunun yaxşılaşdırılması mövcud film fondunun imkanlarından da xeyli asılı idi. Azərbaycan SSR Mədəniyyət Nazirliyinin məlumatına əsasən 1959-cu ildə Kinoprokatın Azərbaycan kontorunun sərəncamında elmi-populyar, sənədli xronika filmləri kifayət qədər idi.

O dövr üçün filmlər enli və ensiz plynokalara çəkilirdi. Prokatın sərəncamında 1497 adda enli, 960 adda ensiz plynokadan ibarət film var idi. Bu filmlərin bir neçə nüsxədə surətləri də çıxarılmışdı. Təkcə 1959-cu ildə prokatın sərəncamına 154 adda enli, 79 adda ensiz plynokada sənədli-xroniki film daxil olmuşdu.<sup>1</sup>

Bütövlükdə 1959-cu ildə Azərbaycan kontorunun film fondundə 2457 adda film var idi.<sup>2</sup> Bu filmlərdən 106-sı Azərbaycan dilinə tərcümə olunmuşdu.

1959-cu ildə respublikada mövcud olan 1730 kino qurğusundan 688-i məxsusi olaraq elmi-populyar, sənədli-xronika və baxış (bədii) filmləri nümayiş etdirirdi. Təkcə Bakıda elmi-populyar, sənədli-xronika filmləri nümayiş etdirən 385 kino qurğusu var idi. Elmi-populyar, sənədli-xronika filmlərinin nümayishi üçün bir neçə kinoteatr və ya ayrıca kinozalları ayrılmışdı. Bunlardan «Elm və texnikə» kinoteatri, «Vətən» və «28 aprel adına» kinoteatrların kiçik zalları, həmkarlar itti-

faqları şəbəkəsi, mədəniyyət sarayları və klublar, tədris və dövlət müəssisələri, idarələr, eləcə də telestudiya həmin sahədə daha çox iş görürdülər. Bundan əlavə, bütün kinoteatrlarda, klublarda, mədəniyyət saraylarında, kino qurğusu olan digər qurumlarda bədii filmlərin nümayişindən əvvəl bir-iki hissədən ibarət elmi-populyar, sənədli-xronika filmləri nümayiş etdirilirdi.

Kino qurğularının artım tempini Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin 27 iyun 1961-ci ildə Azərbaycan SSR Nazirlər Sovetiniə göndərdiyi aşağıdakı əhaliyə xidmət cədvəlindən daha aydın görmək olar:<sup>3</sup>

Cədvəl 1.

### Kino qurğalarının illər üzrə artım tempı

	1914	1940	1950	1955	1959	1960
Cəmi kino qurğuları	17	426	576	727	1224	1301
O cümlədən:						
Stasionar	17	306	454	546	1014	1085
Səyyar	-	120	122	181	210	216
Kino qurğalarının ümumi sayından kənd yerlərində olanları						
	1	218	341	453	941	1002
O cümlədən:						
Stasionar	1	130	253	320	753	809
Səyyar	-	88	88	133	188	193

1960-ci ildə kino qurğalarının sayı 1914-cü il ilə müqayisədə 76 dəfədən də çox artmışdı.

Qeyd edək ki, bu qurğuların 1054-ü və ya 81%-i respublikə Mədəniyyət Nazirliyinin, 152-si və ya 12%-i həmkarlar təşkilatlarının, 95-i və ya 7%-i digər idarə və təşkilatların sərəncamında idi.

1960-ci ildə fəaliyyətdə olan kino qurğularının ümumi sayının 17%-i, kənd yerlərindəkilərin isə ümumi sayı üzrə xüsusi çökisinin 19%-i səyyar qurğular idi.

Mövcud kino qurğularının 89%-i o dövr üçün enli sayılan kinolenti ilə, 11%-i isə ensiz lentlə işləyirdi.

Kino qurğuları şəbəkəsinin Bakı, Naxçıvan MSSR və DQMV üzrə yayılmışdır. Durumunu nəzərdən keçirmək də maraqlı olardı. Naxçıvan istər əhalinin sayı, istərsə də öz əhəmiyyətinə görə daha mühüm olsa da, kino qurğularının sayına görə DQMV-dən xeyli geri qalırırdı. Bunu da o vaxtlar kino qurğuları bölgüsünə nəzarət edən vəzifə sahiblərinin əksəriyyətinin erməni olması ilə izah etməkdən başqa izah yoxdur.

Cədvəl 2.

### Bakı, Naxçıvan MSSR və DQMV üzrə kino qurğalarının bölgü nisbəti<sup>4</sup>

	1950	1959	1960
Cəmi respublika üzrə	576	1224	1301
O cümlədən:			
Bakı şəhəri	130	146	149
Naxçıvan MSSR	29	60	68
DQMV	30	67	71

1960-ci ildə hər bir kino qurğusuna orta hesabla respublika üzrə 97 yer düşündü. Şəhər yerlərində bu rəqəm 235-ə, kənd yerlərində isə 56-ya bərabər idi.<sup>5</sup>

Kinoseanslarda iştirak etməkdə şəhər əhalisi kənd əhalisinə nisbətdə daha faal idi. Belə ki, 1959-cu ildə hər bir şəhər sakini orta hesabla ildə 15 dəfə kinoya tamaşa edirdi, kənd sakini cəmi 5 dəfə bu imkandan istifadə edə bilirdi. Bu, eyni zamanda şəhərdə kinoseansların sayca çox, kənd yerlərində isə on yaxşı halda 1 dəfə, nadir hallarda isə 2 dəfə olması ilə də bağlı idi. Əgər şəhər yerlərində 1 stasionar kino qurğusu

1960-ci ildə ayda 24, səyyar qurğu isə 26 gün işləmişdir, kənddə müvafiq olaraq 16 və 23 gün işləmişdi. Hər bir stasionar qurğu ilə şəhərdə orta hesabla 2,4 seans, səyyar qurğu ilə isə 1,0 seans keçirilmiş, kənd yerlərində müvafiq olaraq 0,6 və 1,1 seans keçirilmişdi.<sup>6</sup>

Azərbaycan SSR Mədəniyyət Nazirliyinin və həmkarlar təşkilatlarının kino qurğuları üzrə 1960-ci ildə ümumi vəsait yiğimi 9187 min rubl, o cümlədən Azərbaycan SSR Mədəniyyət Nazirliyinin kino qurğuları üzrə yiğimi 7130 min rubl və ya ümumi məbləğin 78%-i qədər olmuşdur.<sup>7</sup>

Kino biletlerinin satışı üzrə əldə edilən gəlir ümumi planın 93%-i qədər olmuşdur. Bunun səbəbi o idki, kino qurğularının 56%-i planı yerinə yetirməmişdi. Eyni sözləri həmkarlar təşkilatlarının kino qurğuları haqqında da söyləmək olar. Burada plan cəmi 82% yerinə yetirilmişdir.

Mədəniyyət Nazirliyi üzrə kino biletlerinin satışından əldə edilən gəlinin artım tempini aşağıdakı cədvəldən müşahidə etmək olar:

Cədvəl 3.

### Kino biletlerinin satışından əldə edilən gəlinin artım tempi<sup>8</sup>

	1950	1955	1959	1960
Cəmi	3371	5466	6818	7130
O cümlədən				
Şəhər yerlərində	2920	4635	5527	5852
Kənd yerlərində	451	831	1291	1278

Biletlerin satışından götürülen gəlir 10 il müddətinə iki dəfədən çox artmışdır. Bununla belə, planda olan kəsiş ildən ilə keçir, faiz göstəriciləri yerinə yetirilmirdi. 1950-ci ildə plan 87%, 1960-ci ildə isə 93% yerinə yetirilmişdi. Sonuncu faiz göstəricisi şəhərdə 93, kənddə isə 82% olmuşdur.

1960-ci ildə boşdayanmalar 6064 güne bərabər olmuşdur və bunların hamısı kənd yerlərinin payına düşündü. Boş-

dayanmaların 66%-i kinonun gösterilməsi üçün binanın olmaması ucbatından, 18%-i növbədən kənar təmirlə, 11%-i kinomexanikin yoxluğu ilə əlaqədar idi.<sup>9</sup>

Bölgələr üzrə planın yerinə yetirilməməsində Azərbaycanın o vaxtlar mövcud olan 64 kənd rayonlarından ən çox adı hallanan rayon Lerik (71,9), Qonaxkənd (82%), Gədəbəy (86,5), Kəlbəcər (85,2), Şamaxı, Ağcabədi və s. rayonlar idi.<sup>10</sup>

Planın yerinə yetirilməməsi məsələsi hələ 1957-ci ildə tam kəskinliyi ilə sovet rəhbərliyi, konkret olaraq SSRİ Mədəniyyət naziri N. Mixaylovun respublika Nazirlər Sovetinin sədri S.H. Rəhimova göndərdiyi məktubda irəli sürülmüşdü. Məktubda tələb olunurdu ki, 1958-ci ilin ilk 4 ayının nəticələri müzakirə edilsin və ilin ikinci yarısı üçün kino üzrə pul yiğimini həcmi artırılsın.<sup>11</sup>

Məsələ burasındadır ki, əvvəlki illərdə də ilk 4 ay ərzində plan göstəriciləri yüksək olmuş, amma bu göstəricilərin sabit dayanıqlı olmaması ucbatından sonrakı aylarda yiğimlər xeyli aşağı düşmüştür. İlk 4 ayın göstəricilərinə əsaslanan Moskva pul yiğimlərini zorla artırmağı məqbul saymışdır. Lakin 1955-1957-ci illərin təcrübəsi nəzərə alınmamışdır. Həmin illərdə də ilk 4 ayda plan artırılmasası ilə yerinə yetirilsə də, sonrakı aylar üçün - qış zallarının boşalması ilə əlaqədar kinoya goliş kəskin şəkildə azalmışdır. Məsələn, 1955-ci ilin yayında plan 885,0 min rubl, 1956-ci ildə 718,0 min rubl, 1957-ci ildə 777,0 min rubl kəsirlə yerinə yetirilmişdir.<sup>12</sup>

1957-ci ilin planı 2448,0 min rubl kəsirlə yerinə yetirilmişdir.<sup>13</sup> Eyni sözləri 1958-ci ilin göstəriciləri barədə də söyləmək olar.

Dövlət Plan Komitəsi 1958-ci ildə kənd yerlərində mövcud olan stasionar kino qurğularına əlavə olaraq daha 33 səyyar avtokino qurğusu təşkil edərək ucqar kəndlərə, yaylaqlara, heyvandarlıq fermalarına göndərməyi planlaşdırırsa da, kino işçiləri üçün 33 avtoməşin əvəzinə cəmi 15-i ayrılmış

və bunun da yalnız 5-i onlara verilmişdir. Tamamilə sıradan çıxmış köhnə 14 ədəd «QAZ-51» avtoməşinlərini da nəzərə alsaq, planın artırılmasının tam əsasız olduğu aydınlaşır.

Azərbaycan SSR Mədəniyyət nazirinin müavini (N.Nəzərov) Azərbaycan üçün kino haqqı planının artırılmasını faktiki olaraq ikinci plan adlandırmışdır.<sup>14</sup> O bildirmişdir ki, kənd yerlərində xüsusi aparat otağı olmadıqdan yanğın təhlükəsindən qorunmaq üçün tədbirlər görülcək və qış vaxtlarında filmlər nümayiş etdirilməyəcək.

Planın artırılması cəhdinə 1959-1960-ci illərdə də səy göstərilmişdir. 1959-cu ildə plan əvvəlki ilə nisbətən şəhər yerlərində 12,6%, kənd yerlərində isə 28,9% artırılmışdır.<sup>15</sup> Yaxşı kinofilmlərin olmadığı halda planın belə kəskin artımı yiğim öz təsirini göstərdi və yiğim kəsiri 7319,0 min rubla bərabər oldu. Buna baxmayaq 1960-ci il üçün yiğim planı 77000,0 rubl, yəni əvvəlkindən də 1500,0 rubl artıq təyin edildi.<sup>16</sup> Hərçənd Azərbaycana nə yaxşı filmlər, nə də əlavə səyyar kinoqurğuları və onları daşıyan avtoməşin verilmişdir. Yiğim üçün göstərilən bütün cəhdlər nəticəsində 1960-ci ilin səkkiz ayı ərzində plan yiğimində 5923,0 min rubl kəsir əmələ gəlmişdir.<sup>17</sup> Bunu nəzərə alan Azərbaycan SSR Mədəniyyət Nazirliyi respublika Nazirlər Sovetinə xahişə müraciət edib, planın heç olmazsa, 6000,0 rubl azaldılmasını istəmişdi.<sup>18</sup> Azərbaycan SSR Nazirlər Soveti də öz növbəsində müvafiq ittifaq təşkilatları qarşısında məsələ qaldırılmışa da, istənilən nəticə əldə olunmamışdı.

Burada diqqəti cəlb edən bir məsələ də odur ki, həm respublika Mədəniyyət Nazirliyinin maliyyə-plan şöbəsinin rəisi (Qriqoryan Q.V.<sup>19</sup>), həm Mədəniyyət Nazirliyi Kinoləşdirdirə baş idarəsinin maliyyə-plan şöbəsinin rəisi (Nersesyan<sup>20</sup>) həm də Mədəniyyət Nazirliyində maliyyə məsələlərinə nəzarət edən nazir müavini (Nazarov İ.<sup>21</sup>) erməni idilər və onların maliyyə məsələlərinin düzgün icrasının təşkilində səmimiliklərinə, yumşaq desək, inanmaq qeyri-mümkündür.

Kənd yerlərində kinofilmlərin nümayiş etdirilməsində mövcud olan çatışmazlıqların aradan qaldırılması məqsədi ilə Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti 1958-ci aprelin 8-də «Kinofilmlərin kənd yerlərində göstərimi qaydalarının kobud şəkildə pozulması faktları haqqında» 239 sayılı Qərar qəbul etmişlər.<sup>22</sup>

Qərarda həm kənd yerlərində kinofilmlərin nümayişində mövcud olan ciddi çatışmazlıqların aradan qaldırılması, həm də yanğın təhlükəsinin aradan qaldırılması üzrə tədbirlərin görülməsi və tamaşa salonundan olahiddə yerləşən kino-apparat otaqlarının inşası məsələləri nəzərdə tutulmuşdur. Bu məqsədlə Mədəniyyət Nazirliyinin nümayəndələri respublikanın 52 rayonuna ezam olunmuş, yerlərdə görüşlər keçirərək partiya və hökumətin planlarını əhaliyə izah etmiş, onların rəylərini öyrənmişlər.

Məlum olmuşdur ki, 1958-ci il aprelin 1-ə respublikanın kənd yerlərində mövcud olan 381 kino qurğusundan 130-nun xüsusi kino aparati otağı olmamışdır.<sup>23</sup>

Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin gördüyü tədbirlər nəticəsində yerlərdə 79 kino aparati otağı inşa edilmişdi və kənddə stasionar aparatların sayı 1958-ci il iyulun 1-ə artırılaraq 432-yə çatdırılmışdır ki, bunların da 372-sinin özünə məxsus olan kino aparati otağı var idi. Yalnız 51 qurğu otaqsız idi.

530 kolxoz-kənddə səyyar avto qurğu fəaliyyət göstəridi. onların 257-də xüsusi otaq var idi, 283-ü isə klublarda açıq şəkildə idi və onlarda göstərilən filmlərin lentləri tezalısan və yanğından təhlükəli idi.

Ağdaş, Əli Bayramlı, Vartəşen (Oğuz), Daşkəsən, İmişli, Qazax, Gədəbəy, Qubadlı, Qusar, Mirbəşir (Tərtər), Neftçala, Saatlı, Səfərəliyev, Tovuz, Xanlar rayonlarında kino qurğuları üçün otaq tikintisi çox pis təşkil olunmuşdu.<sup>24</sup> Elə buna görə də Mədəniyyət Nazirliyi belə yerlərdə tezalısan lentlərdəki filmlərin nümayişini qadağan etmişdi ki, bu da

əhalinin təhlükəsizliyi qayğısına qalmağa xidmət edirdi. Yay aylarında bu sayaq kəndlərdə filmlər açıq havada nümayiş etdirilirdi.<sup>25</sup>

Azərbaycan hökumətinin tapşırığı ilə respublika Mədəniyyət Nazirliyi SSRİ Mədəniyyət Nazirliyi qarşısında məsələ qaldırılmışdı ki, filmləri Azərbaycan dilinə dublyaj etmək üçün 1958-ci ildə müvafiq avadanlığın ayrılmamasına yardım etsin.

Kinomexaniklərin ixtisaslarının artırılması üçün bütün rayonlarda seminarlar keçirilmiş, onlardan yanğın təhlükəsizliyi üzrə talimata uyğun şəkildə zaçot götürülmüşdü. Bir sırə rayonlarda filmlərin nümayiş etdirildiyi yerlər sadə yanğınsöndürən avadanlıqla təchiz edilmişdi.

Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin 8 aprel 1958-ci il tarixli qərarına uyğun olaraq Kinoləşdirmə Baş İdarəsinin rəisi Rəhimov bildirmişdir ki, əhaliyə kino xidmətinin daha da yaxşılaşdırılması üçün rəhbər vəzifələrdə çalışanların rayonlara ezamıyyəti təşkil olunmuş, yerli şəraitə uyğun olaraq müvafiq tədbirlər görülmüşdür.<sup>26</sup>

Əhaliyə kino xidmətinin göstərimində atılan mühüm addımlardan biri də tamaşaçıların yanından mühafizəsinin təşkil olunması idi. Bu məsələ mühüm əhəmiyyət kəsb etdiyindən Azərbaycan SSR Nazirlər Soveti 1958-ci il aprelin 10-da qəbul etdiyi 234 sayılı «Azərbaycan SSR xalq təsərrüfatı obyektlərində yanğın təhlükəsizliyinin vəziyyəti və təmin olunması tədbirləri haqqında» adlı qərarında kinofilmlərin nümayiş etdirildiyi hər bir obyektin, eləcə də kinostudiyanın yanından mühafizəsi məsələsini xüsusi qeyd etmiş, əlaqədar respublika təşkilatlar və konkret şəxslər qarşısında lazımı göstərişlər vermişdir.<sup>27</sup>

Kinoləşdirmənin yaxşılaşdırılması üçün kinostudiyaların inkişaf etdirilməsinin, onların maddi bazalarının gücləndirilməsinin də mühüm əhəmiyyəti var idi. SSRİ Mədəniyyət İşçiləri Həmkarlar Təşkilatları Mərkəzi Komitəsinin Rəyasət

Heyəti də 1957-ci il iyulun 11-də «Kinostudiyaların işçilərinin əmək və məişət şəraitinin vəziyyəti və yaxşılaşdırılması tədbirləri haqqında»<sup>28</sup> xüsusi qərar qəbul etmişdir.

Qərarda göstərilirdi ki, 1951-1955-ci illərdə kinostudiyalar istehsal bazalarının yenidən qurulmasına və mənzil sahələrinin tikintisino 206 mln. rubl vəsait qoyulub. Kinostudiyaların tikintisi və rekonstruksiyasına təkcə 1956-ci ildə 65 mln. rubl xərclənmişdi.<sup>29</sup> Bu bütünlükdə SSRİ kinematoqrafiyasına aid idi. Bakı studiyası isə həmin dövrdə hələ ki, çox ağır vəziyyətdə idi.

Qərarda göstərilirdi ki, bir çox «kinostudiyalar: Daşkənd, Belorusiya, Bakı ... və s. studiyaları keçmiş kilsələrdə, kinoteatrlarda, klublarda, yeməkxanalarda yerləşdirilib və onlar öz tutum və konstruksiyalarına görə film istehsalı spezifikasiyasına cavab vermirler».<sup>30</sup>

Qərarda digər müttəfiq respublikalarda kinolaşdırmanın yaxşılaşdırılması haqqında ayrı-ayrılıqda danışulsə və müvafiq tədbirlərin həyata keçirilməsi müəyyənləşdirilsə də, Bakı studiyası haqqında konkret tədbir nəzərdə tutulmamış, yalnız «Azərbaycan SSR Nazirlər Sovetindən xahiş olunmuşdu» ki, yeni studiyanın inşasını başa çatdırmaq üçün tədbirlər görsün.<sup>31</sup>

Bələliklə, Azərbaycan hökməti və respublika partiya təşkilatı əhalinin kino mədəniyyətinin yüksəldilməsi, eləcə də onlara yüksək səviyyədə xidmət göstərilməsi məqsədi ilə bir sıra mühüm əhəmiyyətli tədbirlər həyata keçirmişdi ki, bunların da diqqəti daha çox cəlb edənləri əhalinin yaxşı filmlərlə və təhlükəsiz tamaşa salonları ilə təchiz olunması qayğısı idi.

<sup>1</sup> ARDA, f. 411, siy. 8, iş 443, v. 30.

<sup>2</sup> ARDA, f. 411, siy. 8, iş 443, v. 30.

<sup>3</sup> Bu barədə otraflı bax: ARDA, f. 411, siy. 8, iş 580, v. 11.

<sup>4</sup> ARDA, f. 411, siy. 8, iş 580, v. 12.

<sup>5</sup> ARDA, f. 411, siy. 8, iş 580, v. 13.

<sup>6</sup> ARDA, f. 411, siy. 8, iş 580, v. 14.

<sup>7</sup> ARDA, f. 411, siy. 8, iş 580, v. 15.

<sup>8</sup> ARDA, f. 411, siy. 8, iş 580, v. 15.

<sup>9</sup> ARDA, f. 411, siy. 8, iş 580, v. 16.

<sup>10</sup> Bu barədə daha otraflı bax: ARDA, f. 411, siy. 8, iş 426, v. 131, 132; iş 580, v. 22, 23, 24.

<sup>11</sup> Bax: ARDA, f. 411, siy. 8, iş 434, v. 4.

<sup>12</sup> ARDA, f. 411, siy. 8, iş 434, v. 4.

<sup>13</sup> ARDA, f. 411, siy. 8, iş 434, v. 5.

<sup>14</sup> ARDA, f. 411, siy. 8, iş 434, v. 5.

<sup>15</sup> ARDA, f. 411, siy. 8, iş 473, v. 27.

<sup>16</sup> ARDA, f. 411, siy. 8, iş 473, v. 27.

<sup>17</sup> ARDA, f. 411, siy. 8, iş 473, v. 22.

<sup>18</sup> ARDA, f. 411, siy. 8, iş 473, v. 28.

<sup>19</sup> ARDA, f. 411, siy. 8, iş 454, v. 31.

<sup>20</sup> ARDA, f. 411, siy. 8, iş 473, v. 27.

<sup>21</sup> ARDA, f. 411, siy. 8, iş 434, v. 5.

<sup>22</sup> ARDA, f. 411, siy. 8, iş 434, v. 12.

<sup>23</sup> ARDA, f. 411, siy. 8, iş 434, v. 12.

<sup>24</sup> ARDA, f. 411, siy. 8, iş 434, v. 12.

<sup>25</sup> ARDA, f. 411, siy. 8, iş 434, v. 13.

<sup>26</sup> ARDA, f. 411, siy. 8, iş 434, v. 14.

<sup>27</sup> ARDA, f. 411, siy. 8, iş 443, v. 35, 37.

<sup>28</sup> ARDA, f. 411, siy. 8, iş 395, v. 7-20.

<sup>29</sup> ARDA, f. 411, siy. 8, iş 395, v. 7.

<sup>30</sup> ARDA, f. 411, siy. 8, iş 395, v. 9.

<sup>31</sup> ARDA, f. 411, siy. 8, iş 395, v. 18.

1918-1920-Cİ İLLƏRDƏ GÖYÇƏ MAHALINDA  
AZƏRBAYCANLILARA QARŞI TÖRƏDİLƏN  
ERMƏNİ VƏHŞİLİKLƏRİ

XIX əsrin əvvəllərində Rusyanın Cənubi Qafqazı işgalindan sonra regionala ermənilərin kütłəvi surətdə köçürülməsi azərbaycanlıların sixisdirilməsi prosesi ilə yanaşı aparılmışdır. Keçmiş İravan və Naxçıvan xanlıqlarının ərazisində yaradılan İravan quberniyasının (9 iyun 1849-cu il) Yeni Bəyazid qəzasında (Göyçə gölü hövzəsinin Aşağı Qaranlıq (Martuni), Yeni Bəyazid, Kəvər), Axta (Razdan) və Basarkeçər (Vardenis) rayonlarının ərazilərini əhatə etmişdir) da 1905-1906, 1918-1920, 1948-1953, 1988-1989-cu illərdə kütłəvi qırqınlar və deportasiyalar hayata keçirilmişdir. Göyçə gölü hövzəsində yaşayan aborigen azərbaycanlı əhalinin məruz qoyulmuşları kütłəvi qırqınlar və deportasiyalar Azərbaycan tarixşünashığında kifayət dərəcədə araşdırılmamışdır. 1917-ci ilin sonunda Rusiyada hakimiyət dəyişikliyinin baş verməsindən sonra ermənilər İravan quberniyasının ərazisində azərbaycanlılara qarşı kütłəvi qırqınlar törətmüşlər.

1918-ci ilin martınadək təkcə İravan quberniyasında 199 kənd o cümlədən Yeni Bəyazid qəzasının 1-ci və 2-ci milis sahələrinin ərazisində 7 kənd (Arzakənd, Ağzıbir, Bigli, Ağqala, Əyriyəvəng, Naci-Muğan, Rəhmankənd) talan edilmiş və boşaldılmışdır ki, naticədə 668 ailə 4649 nəfər əhali öz döhma yurdundan qovulmuşdur.<sup>1</sup>

Yerli əhalini qovmaq, İravan quberniyasında ermənilərin çoxluğunu təşkil etmək, beləliklə də muxtarıyyat əldə edib əzəli arzuları olan uydurma «Böyük Ermənistən» yaratmaq xülyası 1918-ci ildə daşnakların hakimiyətə gəlməsi ilə daha da gücləndi.

1914-cü il məlumatına görə İravan qəzasında azərbaycanlı əhalinin sayı təqribən erməni əhalisinin sayına bərabər idi.<sup>2</sup> 1918-ci ilin mayında qurulan daşnak hökuməti «Böyük Ermənistən» yaratmaq məqsədilə on minlərlə azəri-türkünün məhv edilməsinə bəis olmuşdur. Erməni qaniçənləri Göyçə mahalında da dəhşətli faciələr törətdilər. Ermənistən ordusunun komandirləri Filimovun, Si-

likovun, Nişanovun, Tevosovun başçılıq etdikləri qoşun birləşmələri Göyçənin dinc günahsız insanlarına divan tuturdular.

Yeni Bəyazid qəzasının Daşkənd kəndinin sakinləri Məşədi Qasim Hacı Kərim oğlu və Böyük Əli Hacı Mirzə Ələkbər oğlunun Azərbaycan Daxili İşlər Nazirliyinə ünvanlaşdıqları 23 yanvar 1919-cu il tarixli ərizədə göstərilir.

Erməni hökuməti cinovnikləri başda olmaqla ordu ilə aşağıdakı müsəlman kəndlərini dağdırıb viranə qoymuşdur; 1)Zağalı, 2)Daşkənd, 3)Zod, 4)Hüseynqulu Ağalı, 5)Sarıyal, 6)Böyük Qaraqoyunu, 7)Kiçik Qaraqoyunu, 8)Aşağı Norçamor, 9)Yeni Keti, 10)Kəl başı, 11) Kama-Bilal, 12)Ağkilsa, 13)Zərzubil, 14)İnəkdag, 15)Sultan. Əli-qışlağı, 16)Oğruca, 17)Böyük Məzra, 18)Kiçik Məzra, 19)Kəsəmən, 20)Şısqaya, 21)Sədənəxaç, 22)Gizilvəng.

Aşağıdakı kəndləri tamamilə yandırılmışlar; 1) Örkulu, 2)Alçalı, 3)Kamilli, 4)Yarpızlı, 5) Qanlı, 6)Kərkibaş, 7)Çaxırı, 8) Kefli-Kürd, 9) Böyük Məzra.<sup>3</sup>

12 fevral 1919-cu ildə Azərbaycan xarici işlər naziri tərəfindən ermanistan hökumətinə göndərilən notada bu barədə deyilirdi. «Bizim hökumət tərəfindən belə bir məlumat almamışdır ki, bir qrup zabit başda olmaqla erməni silahlı dəstələri Göyçə gölünün yaxınlığında Azərbaycan ərazisinin sərhədini keçərək Qızılvəng, Subatan, Zağalı, Şahab və b. müsəlman kəndlərini darmadağın etmişlər. Adları çəkilən kəndlərin kişiləri ya öldürülüb, ya da qəcməqla xilas olmuşlar. Qadınların çoxu isə zorakılığa və təhqirə məruz qalmışlar....<sup>4</sup>

Faktlardan aydın olur ki, erməni silahlı dəstələri tərəfindən Göyçə gölünün şimal və şərqi hissəsinin müsəlman əhalisini təmizləmək məqsədilə aparılan zamanı təkcə Yeni Bəyazid qəzasında 84 müsəlman kəndi dağdırılmışdır, onlardan 22-si aprel ayının (1919-cu il) 13-20 tarixlərində dağdırılmışdır; Daşkənd, Qoşabulaq, Sarıyaqub, Baş Şorça, Ayaq Şorça, Hüseynqulu-Ağalı, Ağkilsa, Zod, Qulu Ağalı, Böyük Qaraqoyunu, Kiçik Qaraqoyunu, Zərzubil, Canəhmadlı, İnkədağı, Qaraman, Kəsəmən, Başkənd, Bala Məzra, Böyük Məzra, Şısqaya, Baş Hacı, Qərib Qaya kəndlərinin 15 min-dən artıq əhalisi bütün malını dövlətini, başlı-başına buraxıb qaçmışdır. Bütün bu mal-dövlət hal-hazırda ermənilərə qalıb, qarət edilmiş əmlak bir neçə milyon və hətta milyardlar qədərdir.<sup>5</sup>

Azərbaycan hökumətinin daşnak hökumətindən onun suveren hüquqlarına hörmət etməyi, silahlı qoşun hissələri tərəfindən törədilən vəşfiliklərə son qoyulmasını tələb etə də hadisələr gündən-güna daha dəhşətli xarakter alırdı.

Karıcı işlər nazirinin adına Gəncənin mülki qubernatoru tərəfindən göndərilən teleqramda deyildirdi: «Göyçə mahalının Yeni Bayazid qəzasından gəlmış nümayandalar öz böhranlı vəziyyətini bayan etmişlər. Ermanı nizami qoşunları kəndlərə hücum edirlər, əmlakı və ərzəyi əllərindən alırlar. Əhalini öldürürülər. Onlar Azərbaycana kömək yalvarışları ilə müraciət edirlər».<sup>6</sup>

Əhalinin bütün müraciətləri demək olar ki, cavabsız qalmış, hökumət tərəfindən heç bir köməklilik göstərilmədiyini g.rən azərbaycanlılar erməni qoşun birləşmələrinə qarşı yerli əhalinin müqavimətini təşkil edə bilmişdilər.

Bunu Göyçə mahalının 26 kəndinin əhalisinin 1919-cu il martın 2-də Gəncə qubernatorunun adına yazardıqları ərizədə də görmək olar. 1919-cu il fevralın 28-də rotmistr (çar ordusunda; atlı qoşun hissəsində kapitana bərabər zabit rütbəsi-müəl). Silikov, Korneta (çar süvari qoşununda birinci zabit rütbəsi - müəl.) Xaçaturov və onların adyutantı öz dəstələri ilə müsəlman kəndlərinə daxil olur, hər kənddən 750 pud taxıl və 100 sentner ot tələb edirlər. Həmin tələblə onlar Zod kəndinə gəlirlər. Kənd camaati etiraz edib bildirdilər ki, onlar bu tələbi ödəmək imkanına malik deyilərlər. Silikov kənd camaatından rədd cavabı aldıqda, özündən çıxaraq camaati qamçı ilə döyürlər; o, Zod kəndinin sakini Məcid Süleyman oğlunu öldürür, digər zabitlər isə 4 nəfər müsəlmani yaralayırlar. Bundan hiddətlənən xalq Silikovun dəstəsinə hücum edərək onun özü daxil olmaqla, 4 nəfər zabitini və 15 əsgəri öldürdülər. Martın 2-də ermənilər yenidən Qoşabulaq, Daşkənd və Böyük Məzrə kəndlərinə hücum etsələr də bu hücumun qarşısı yerli əhali tərəfindən alınır.<sup>7</sup>

Göyçə mahalında yerli əhali özünü müdafiə məqsədi ilə silahlı dəstələr təşkil etmək məcburiyyətdə qalmışdı. Həmin dəstələr bəzən nizami Ermənistən ordusunun bölmələrini ağır məqlubiyətə düşər etmişdilər. Zod kəndini silah gücünə Ermənistən tabeliyinə keçirə bilməyən daşnak hökuməti 1919-cu il martın 28-də regiondakı ingilis qoşunlarının komandanı general Tomsonun qarşısında

məsələ qaldırmışdı ki, Zod kəndindəki silahlı dəstələrin yi qişdırılmasın nail olsun.<sup>8</sup>

Göyçə mahalında baş verən bu dəhşətli qırğınları erməni müallifləri də etiraf etməyə məcbur olmuşlar. A.Lalayanın yazdığına görə Yeni Bayaziddən olan daşnak başkəsənlərindən biri Vahram 1920-ci ildə öz «sücaстini» belə təsvir etmişdir. «Mən Basarkeçərdə heç nəzər almadan türk əhalisini qırdım – deyə daşnakı başkəsəni lovgalanırdı. – Lakin bəzən güləyə hayifim gəlir. Bu itlərə qarşı ən yaxşı üsul odur ki, döyüdən sonra salamat qalanların hamisini su quyuşuna doldurub, üstündən ağır daşları tökəsən ki, onlardan əsər-alamət qalmasın. Bandit sözüna davam edərək deyir: mən elə də etdim: bütün kişiləri qadınları və uşaqları öldürüb quyuya tökdüm və üstlərini də daşla doldurdum».<sup>9</sup>

Daha bir erməni müəllifi Q.Muradyan daşnak hökumətinin ordusu tərəfindən Göyçə mahalında azərbaycanlı kəndlərinin dağıdılmasının bəlli təsvirini verərək yazımışdır; «... Bizim hökumətin gördüyü tədbirlər nöticəsində... bu kəndlərin (Toğluca, Ağbulaq, Azdanış və b.) əhalisi Ermənistən sərhədlərini tərk etmişdir. Mən sahibsiz qalan kəndləri gördüm, orada biz neçə pişik, habelə sarsıcı sakitlikdən heyətlənən itlərin qırıbı hürüşməsini gördüm. Bu kəndlərin əhalisi çox böyük sahələrdə kartof, buğda və arpa əkinini qoyub getmişlər. Hökumət bu kəndlərdən iki milyon pud buğda və yarım milyon pud kartof götürə biləcək».<sup>10</sup>

2 il yarımlıq hakimiyyətləri dövründə (28 may 1918 - 29 noyabr 1920) daşnakların ərazi iddiası və milli ədavətə rəvac vermək səyləri Göyçə mahalında da qanlı vuruşmalara, kütləvi qırğınlara, evsiz-eşiksiz qalmış azərbaycanlı qaçqınların böyük bir ordusunun yaranmasına gətirib çıxardı. Belə ki, 1918-1920-ci illərdə təkçə Basarkeçər rayonundan qovulan 26918 nəfər əhalidən, Ermənistanda daşnak hökuməti devrildikdən sonra 1922-ci ildə cəmi 11413 nəfər (təqribən 40%) öz doğma yurduna qayida bilmişdir.<sup>11</sup> Lakin onların bir çoxunun yaşıdagı kəndlər erməni mühacirləri tərəfindən tutulmuşdu və o dövrdən də bir sıra kəndlər qarşıq kəndlərə çevrilmişdir. Məsələn, 1919-cu ilə qədər Böyük Məzrə, Çaxırlı, Qızılıvəng və Yarpızlı kəndlərində bir nəfər olsun erməni yaşamırıldı. Azərbaycanlıların qaçmasından istifadə edən ermənilər 1922-ci ildə Böyük Məzrə kəndində 561 nəfər, Yarpızlıda

## MASALLININ ARXELOLOJİ ABİDƏLƏRİ

Azərbaycanın Cənub Şərqi bölgəsinin ərazisi qədim abidələrlə zəngin olub hələ keçən əsrin axırlarından həvəskar arxeoloqların diqqətini cəlb etmişdir.

XIX əsrin sonu-XX əsrin əvvəllərində fransız alimi Jak de Morgan Yardımlı, Lerik və Masallının dağlıq ərazisində arxeoloji qazıntılar aparılmışdır. Əldə edilən külli miqdarda maddi mədəniyyət nümunələri ölkəmizdən aparılmış, hal-hazırda Paris yaxınlığında Sen-Şerlin muzeyində saxlanılır. Aćınacaqlı hal burdur ki, həmin materiallar tapıldıqları yerin adı ilə deyil, Persiya nümunələri kimi nümayiş etdirilir.

80-ci illərdə həyatımın digər sahələrində olduğu kimi tərixə, xüsusilə qədim tarixə münasibətdə də müəyyən işlər görüldü. Əvvəlki illərdə Azərbaycanın Cənub-Şərqi bölgəsinin arxeoloji cəhətdən öyrənilməsi üçün xeyli iş görülmüşdü. 70-ci illərdə mərhum Fərman Mahmudovun rəhbərliyi altında bölgədə arxeoloji qazıntılar aparılmış, Cəlilabad rayonu ərazisində eneolit dövrünə aid Əliköməktəpəsi, Tunc dövrünə aid Mişarçay I yaşayış yeri tədqiq olunmuş, Astara, Lənkəran, Lerik, Yardımlı və Masallı rayonları ərazisində müxtəlif dövrlərə aid onlarla yaşayış yeri və qəbir abidəsində tədqiqatlar aparılmışdır.<sup>1</sup> Bölğəyə olan maraq və burada qədim abidələrin kompleks şəkildə öyrənilməsi zərurəti daimi fəaliyyət göstərən yeni arxeoloji ekspedisiyanın yaradılmasına səbəb oldu.

1986-ci ildə yaradılmış «Talış-Muğan» arxeoloji ekspedisiyasının əsas vəzifəsi bölgədə mövcud olan qədib abidələri ayrı-ayrı rayonlar üzrə üzə çıxarmaq, abidələrin arxeoloji xəritəsini hazırlanmaq aə müəyyən edilmiş bəzi abidələrdə kəşfiyyat xarakterli arxeoloji qazıntılar aparmaq olmuşdur.

Hələ əsrin əvvəllərində Azərbaycanın Cənub-Şərqi bölgəsinin qədim abidələrinə böyük marağın olması heç də təsadüfi olmamışdır. Yaxın Şərqi qədim mədəni ocaqları ilə iqtisadi və mədəni əlaqələr bu bölgənin qədim əhalisinin maddi və mənəvi mədəniyyətinin formallaşmasında və inkişafında həlledici amillərdən biri

109 nəfər, Qızıl Vəngdə 207 nəfər və Çaxırlı kəndində isə 363 nəfər erməni yerləşdirmişlər.<sup>12</sup>

Sonralar Basarkeçər rayonunun Böyük Məzrə kənd sakini uzun müddət müxtəlif dövlət orqanlarında çalışan Veys Veysov öz xatirələrində deyir: «Daşnaklar qış aylarında gülə yağısı altında bizi kənddən qovdular. Bu işə generallar Silikov və Tevasov rəhbərlik edirdilər. Bizim rayonda türk kəndləri tamamilə yandırılmış, onların yerində qara topçıklar qalmışdır. Daşnaklar hansi vəhşilikləri eləmədilər! Onlar neçə-neçə adamları öldürdülər, çoxları isə onların ucbatından mahv oldular. Bizim 8 nəfərdən ibarət olan ailəmizdən yalnız mən sağ qaldum. İndi gəzdiyimiz bu dağlarda çoxlu insan cəsədləri var idi. O, zaman bu dağların daşları və suları da camaati qorxudurdu. Biz adətən qaranlığın düşməsi ilə qorxu və həyəcanla soyğunca qatılların galmasını gözləyirdik»....<sup>13</sup>

Göründüyü kimi indiki Ermənistən ərazisində 1918-1920-ci illərdə yerli azərbaycanlı shəhliyə qarşı ermənilərin törətdikləri vəhşiliklər haqqında kifayət qədər arxiv sənədləri və şahid ifadələri mövcuddur. Bu sənədlərin təhlil edilərək elmi araşdırılmalar dövriyyəsinə cəlb edilməsi tədqiqatçıların işidir.

1. Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə. B., Elm, 1990, s. 220.
2. Adres-kalendär Azərbайджанской республики. B., 1920 г. с.76-88.
3. Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə. B., Elm, 1990, s.249.
4. Azərbaycan, 12 fevral (30 yanvar) 1919-cu il, № 32.
5. Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə B., Elm 1990, s. 304-305.
6. Azərbaycan, 9 mart (24 fevral) 1919-cu il, № 52.
3. ARMDA fond 894 op.10, iş. 104, v.4-4a.
4. Azərbaycan, 27 mart 1919-cu il, №73.
5. A. Lalayev. Kontрреволюционный «Дашнакцутюн и империалистическая война 1914-1918 г; Azərbaycan SSR EA Xəbərləri (tarix, fəlsəfə və hüquq seriyası). B., Elm, 1990, s. 60.
6. Ermənistən azərbaycanlılarının tarixi coğrafiyası. B., Gənclik, 1995, s. 275.
7. Yenə orada. s. 276.

olmuşdur. Bu diyarın bütün inzibati ərazi vahidləri, istər dağlıq ərazidə olan Yardımlı və Lerik, istərsə də Lənkəran düzənliyində yerləşən Lənkəran və ona qonşu olan Astara, Cəlilabad və Masallı təbii sərvətlərlə zəngin olduğu kimi, eyni zamanda qədim arxeoloji və tarixi abidələri ilə də zəngindir. Bu baxımdan Masallı rayonu bir sira amillərə görə diqqəti daha çox colb edir. Bir tərəfdən Xəzər dənizi, digər tərəfdən isə Talış dağlarının Bürovar silsiləsi ilə əhatə olunan Masallı tarixən yaşayış və təsərrüfat üçün əlverişli olmuşdur. Bölgənin əsas su arteriyası olan Viləşçayın buradan saxması onsuza da münbüt olan torpaqlarda ən qədim zamanlardan maldarlıq təsərrüfatı ilə yanaşı əkinçiliyin də inkişafı üçün lazımı şərait yaratmışdır. Tədqiqatlar zamanı bölgənin istər dağlıq və dağətayı, istərsə də aran hissəsində külli miqdarda tarixin müxtəlif dövrlərinə aid abidələrin aşkar edilməsi bölgədə çox qədim zamanlardan intensiv yaşayış və yüksək istehsal mədəniyyəti olduğunu söyleməyə imkan verir.

Masallı rayonun ərazisində ən qədim abidələr kurqanlardır<sup>2</sup>. Kolataş, Qızılavar, Qəribər, Hışkədərə, Balbaşı, Köhnə Alvedi, Qaşyan və s. kəndlər ərazisində geniş yayılmış bu hündür təpələr əslində qəbir abidələridir. İlk tunc dövründə başlamış ilk dəmir dövrünə qədər çox geniş yayılmış bu dəfn adəti ümumiyyətlə bütün Cənubi-Şərqi Azərbaycan üçün xarakterikdir.

Masallı rayonu ərazisində üzə çıxarılmış və ilkin tədqiqatlar aparılmış və ilkin tədqiqatlar aparılmış qədim abidələr əsasən e.ə. II minilliykdən başlamış son orta əsrə qədər böyük bir dövrü əhatə edən müxtəlif tipli qəbir abidələrindən, yaşayış yerlərindən, şəhərlərdən və qalalardan ibarətdir. Bu abidələrin bəziləri son tunc-ilk dəmir dövründə cəmiyyətin inkişaf səviyyəsini əks etdirən əsas arxeoloji mədəniyyətlərdən biri olan Talış-Muğan-arxeoloji mədəniyyətinə aiddir<sup>3</sup>. Bu mədəniyyətin yayılma areali çox geniş olub Muğan düzü, Lənkəran düzənliyi və Talış dağlarının bütün silsilələrini əhatə edir. Bu mədəniyyət üçün xarakterik cəhətlərdən biri bu mədəniyyətə aid olan abidələrdən əsasən qəbir abidələri olmasıdır. Tatyan kəndindən Yolaqəq kəndinə gedən yolun sağında təxminən 4 hektar qədər ərazini əhatə edən Uruz qoruğu daşquzu nekropolunda 62 daş-qutu qəbirli qeydə alınmışdır. Təsadüfi dağılılmış bir neçə qəbirdən toplanılan maddi mədəniyyət nümunələri bu abidəni e.ə. II minilliyyin sonu I minilliyyin əvvəllərinə aid

etməyə imkan verir. Maraqlıdır ki, Yolocaq kəndinə 500 m qalmış daha bir daş qutu qəbiristanlığı vardır. Əvvəlkindən fərqli olaraq bu qəbirlər antik dövrə e.ə. IV-II əsrlərə aid edilir.<sup>4</sup> Çox güman ki, hər iki nekropolun daşıyıcıları eyni şəhəri olmuşdur. Dağlıq və dağətəyi zonada mövsümi xarakter daşıyan bəzi yaşayış maskənlərinin olması danışilan dövrədə iri maldarlıq təsərrüfatlarının meydana gəldiğini və əkinçi tayfaların sixşdırılması meydana gəldiğini və əkinçi tayfaların sixşdırılması prosesinin genişləndiriləcək göstərir<sup>5</sup>. Bu dövrədə təsərrüfatın xarakterini özündə əks etdirən əmək alətləri və silahların istehsalı genişləndirir. Bu maddi mədəniyyət nümunələri demək olar bütün qəbirlərdə dəfn olunan şəxsi müşayiət edir. Saxsı məlumatında zoomorf elementlər geniş tətbiq olunur. Üzərində at, qoyn, öküz təsvirləri olan qablara demək olar bütün qəbirlərdə təsadüf olunur. Bu isə öz növbəsində bu mədəniyyətin daşıyıcılarının ideologiyasını və dini təsəvvürlərini də tadıq etməyə imkan verir.<sup>6</sup>

Son on ildə Masallının arxeoloji cəhətdən öyrənilməsinə xüsusi fikir verilmişdir. Tədqiqatlar zamanı onlarla yeni abidə üzə çıxarılmış, onların əksəriyyətində arxeoloji qazıntılar aparılmışdır. Aşkar olunan yeni abidələr əsasən küp qəbirlər, torpaq qəbirlər ilk orta əsrlərə aid yaşayış yerləri və orta əsr şəhər yerləridir. Ən maraqlı abidələrdən biri Eminli küp qəbirleri nekropoludur. Nəinki Zaqafqaziyada o cümlədən bütün Xəzərətrafi regionda elma malum olan, dənizə yaxın məsafədə aşkar edilmiş antik dövrə aid yeganə abidədir. Buradən xeyli miqdarda keramika nümunələri, əmək alətləri, bəzək əşyaları tapılmışdır ki, bunlar da öz növbəsində o dövrün təsərrüfat həyatı, mədəni-iqtisadi əlaqələri və sənətkarlığı haqqında elmi nticicələrə gəlməyə imkan verir.

Cox maraqlı abidələrdən biri də Əmir Türbə torpaq qəbirleri nekropoludur. Nekropol təxminən 3 ha qədər ərazini tutur. Onun şərqi hissəsi hal-hazırda müasir kənd təsərrüfatı tikililəri altındadır. Həmin sahədə torpaq işləri aparılırkən demək olar bütün qəbirlər dağılılmış, qəbir avadanlığının isə əksəriyyəti itirilmişdir. Burada tədqiq olunan qəbirlərin əksəriyyətində yanğın izləri vardır. Şərti olaraq 1 №-li qəbir adlandırılın torpaq qəbirin dibi kül kömür qalıqları ilə örtülü idi. Hətta skeletin yərə qoyulan hissədə yaniq izləri vardır. Maraqlıdır ki, sümükler alt hissədə, yəni kömürün üstündə olan yerdə daha çox yanmışdır. Bu onu göstərir

ki, cənəzə, hələ qəbirdə yandırılmış, od sönməmiş oraya qoyulmuşdur. Çox güman ki, burada qəbiri şər qüvvələrdən təsmizləmək məqsədi ilə ritual xarakterli ayin icra edilmiş və bu məqsədlə qəbirdə əvvəlcə güclü od yandırılmışdır. Əmirtürbədə buna oxşar 20-dən artıq qəbir öyrənilmişdir. Ümumiyyətlə, qəbirlərdə od yandırılması adəti Azərbaycanın digər bölgələri, o cümlədən Şimal-Şərqi Azərbaycan üçün də xarakterikdir. Tədqiqatçıların əksəriyyəti bunu insanların dini ideologiyası, atəşpərstlik ilə əlaqələndirirlər. Bir qrup tədqiqatçılar isə bu adətin Sarmat tayfaları arasında geniş yayıldığını və onların Azərbaycana axını ilə əlaqələndirirlər.<sup>7</sup>

Masallı ərazisində Küp qəbirləri daha çox yayılmışdır. Görünür küpdə dəfnedilmə qədim Masallı əhalisinin əsas dəfn adətlərindən olmuşdur. Əmənkiştəpə (Ərəb kəndi ərazisində) köhnə Alvadı, Qədirli, Eminli və s. abidələrdə küp qəbirlər aşkar edilmiş və öyrənilmişdir. Onların əksəriyyəti antik dövrlə aid olub e.e. II bizim eranın II əsrlərinə aid edilir.

Masallı bölgəsində öyrənilən abidələr içərisində ilk orta əsrlər və orta əsrlərə aid edilən yaşayış yerləri və şəhər yerləri diqqəti xüsusi cəlb edir. Alaşar (Tatyān kəndi ərazisində), Babək qalası qala və yaşayış yeri (Alaşar meşə massivinin içərisində), Qızılavar II Türkyeri, Güllük (Xil kəndi ərazisində) kənd yeri (Güllütəpə kəndi ərazisində), Piyakan (Ninəlov kəndi ərazisində), Şıxlər (Şıxlər kəndi ərazisi), heyvalıq (Böyük Kolatan kəndi ərazisində), Çaydilənkəsi (Yeni Zuvand, kəndi ərazisində) və s. orta əsr yaşayış yerləri, Qızılıağac (Qızılıağac kəndinin ərazisində), Şəhriyar (Şəhriyar kəndi ərazisində); Mahmudavar (Mahmudavar kəndi ərazisində) kimi şəhər yerləri aşkar edilmiş və qismən öyrənilmişdir.

Bu abidələrdə aparılan arxeoloji qazıntılar zamanı xeyli keramika nümunələri, tikinti materialları, su tüngləri, metal əşyalar, pullar və s. aşkar edilmişdir.

Qazıntılar zamanı çoxlu metal məmələti toplanmışdır. Ümumiyyətlə metalisləmə, metaldöymə-istər isti, istərsə də soyuq döymə və və misgərliyin bölgədə geniş yayılmış sənət növlərindən olduğu arxeoloji materiallərlə təsdiqlənir.

Orta əsr keramika nümunələrinin rəngarəng olması bölgənin Azərbaycanın əsas dulusçuluq mərkəzlərindən biri olduğunu söyləməyi imkan verir. Bunun əsas səbəblərindən bir də bölgədə zəngin gil ehtiyatlarının olmasına dair. Bu gün, ənənəvi olaraq dulus-

çuluq sənətini yaşıdan Masallı və Lənkəran rayonlarında bu sənət sahəsi çox qədim tarixə malik olmuşdur. Tədqiqatlar göstərir ki, dulus məmələti əsasən ərzəq və su qablarından ibarət olmuşdur. Buraya iri təsərrüfat və dəfn küpləri, maldar tayfaların işlətdikləri sərinc, badya, süzgəc, nehra və məişətdə işlədilən çoxsaylı qab nümunələri daxildir. Keramika nümunələri içərisində su daşınan qablar, bardaq, səhənglər və matralar üstünlük təşkil edir. Keramikanın hazırlanma texnikası faktik olaraq Azərbaycanın digər bölgələrində olduğu kimidir. İlk əvvəller əl ilə hazırlanmış qablar sonralar dulus çarxlarında hazırlanmış və dulus kürələrində də bisilmişdir.

Antik dövr üçün ağız hissəsi süddan biçimli olan qablar çoxluq təşkil edirsə, ilk orta əsrlər və orta əsrlər üçün şirli və müxtəlif rəngli şir altında anqob çəkilmiş qablar çoxluq təşkil edir. Bu cür qablar həndəsi, zoomorf və antro pomorf örnəmetlərlə bəzədilmişdir. Bezi qablarda süjetli kompozisiyalar təsvir edilmişdir. Bu tipli qablar Azərbaycan ərazisində VIII-X əsrlərdə geniş intişar tapır.<sup>8</sup> Bu qabların yayılma areali çox geniş olub Gürcüstanda<sup>9</sup>, İran və Orta Asiyada<sup>10</sup> da geniş yayılmışdır.

VIII-XI əsrlərə aid edilən abidələr yaşayış yerlərindən çoxlu tikinti materiallarının, o cümlədən kərpic-kirəmit və s. qalıqlarının aşkar olunması şəhərsalma işinin qeyd olunan dövrdə intensiv inkişafını sübut edir. Bu cür materiallar 1989, 1990-cı il tədqiqatları zamanı Mahmudavar, Cəm-Cəm, Şəhriyar şəhər yerlərindən daha çox tapılmışdır. Bü dövrdə diqqəti cəlb edən əsas tapıntılar dan biri də su borularıdır.

Ümumiyyətlə, Azərbaycanın qədim şəhər və yaşayış yerlərində su təchizatı sistemlərinin aşkar olunduğu<sup>11</sup> məlumdur. Çox güman ki, həmin borular vasitəsi ilə nisbətən dağlıq ərazilərdə olan təmiz soyuq bulaq sularını düzənlək zonalarda yerləşən iri yaşayış yerlərinə və şəhərlərə gətirmişlər.

Bəzən su təchizatı sistemi 1986-cı il qazıntıları zamanı Lənkəran rayonundakı Ballabur-Babək qalsında, 1989-cu ildə isə Masallıda, Güllütəpədən Yolocağa gedən yoluñ üstündə orta əsrlərə aid yaşayış yerində aparılan arxeoloji qazıntılar zamanı tapılmışdır.

Masallıda aparılan arxeoloji qazıntılar və axtarışlar hələ davam etdirirdi. Bu bölgənin arxeoloji tədqiqi nəinki Cənub-Şərqi

Azərbaycanın, ümumiyyətlə, bütövlükdə Azərbaycanın qədim və orta əsrlərə aid tarixinin öyrənilməsində böyük əhəmiyyət kəsb edir.

- <sup>1</sup> Məhmudov F.R. Arxeologiya materialları o drevnej kultury Talysha i Mughani - Izv. AN Az.CCP. ser. istoriya, filosofiya i prava. 1970, № 2.
- <sup>2</sup> A.I. Alekperov. Obследovaniye kurganov v Talysh-Muganskoy zone Azərbaycanda arxeoloji və etnoqrafik tədqiqatlar. Bakı, 1988.
- <sup>3</sup> Məhmudov F.R. Kultura Yugo-Vostochnogo Azerbayjdana v epohu bronzy i rannego zheleza.
- <sup>4</sup> Q.O.Qosqarlı, A.I.Ələkbərov. «Talış-Muğan arxeoloji ekspedisiyası» «Masallı» dəstəsinin 1989-cu il çöl tədqiqatlarının hesabatı. Hesabat № 538.
- <sup>5</sup> A.I.Ələkbərov «Talış-Muğan» mədəniyyəti-dağlıq hissənin aran ilə əlaqəsi. Azərbaycanda arxeoloji və etnoqrafik tədqiqatlar. B., 1992.
- <sup>6</sup> A.I.Ələkbərov. Cənub-Şərqi Azərbaycanda «Qoyun ayını» ilə bağlı maddi mədəniyyət abidələri haqqında. Azərbaycan EA-nın xəbərləri-tarix, fəlsəfə və hüquq seriyası 1994, № 1-4.
- <sup>7</sup> Dj.A.Xalilov. «Matierialnaya kultura Kavkazskoy Albaniy» Baku, 1985, str. 72-73.
- <sup>8</sup> Babayev İ.A. Qəbələnin şirli qabları AMM. V cild. B., 1964, c.138.
- Đżiddi G.A. Srednevovkoviy gorod Şemaha IX-XVII vv., B., 1981, c. 62.
- <sup>9</sup> Midişvili M.N. Polivnaya keramika drevnej. Gruzii (IX-XIII vv.). Tbilisi, 1969.
- <sup>10</sup> Pilipliko B.H. Keramika Acodobada. Matierialnaya kultura Turkmenistana vyp. 2. Aşkabad 1974, c. 116-118.
- <sup>11</sup> E.Qasimov. «Azərbaycanın orta əsr şəhərlərinin su təchizatı». (IX-XV əsrlər), Bakı, 2002.

## НЕСКОЛЬКО СЛОВ О ШЕКИНСКОМ ВОССТАНИИ ВО ГЛАВЕ С ГАДЖИ ЧЕЛЕБИ ПРОТИВ НАДИР ШАХА

Развернувшееся в Азербайджане и в особенности в Ширване в 30-40-х годах XVIII столетия народно-освободительное движение против Надир шаха из азербайджанского племени Афшар подготовило почву для полной ликвидации иранского господства в регионе и образованию здесь более 20-и независимых и полузаисимых государственных образований – ханств. В этой связи особо следует выделить борьбу шекинского населения во главе с Гаджи Челеби, которая отличалась стойкостью и продолжительностью и завершилась успешно для Шекинской области, которая первой вышла из-под власти Ирана и сделалаась самостоятельной.

Кстати, вопреки мнению некоторых авторов о том, что данная область добилась независимости еще при жизни Надир шаха,<sup>1</sup> добавим, что это было практически невозможно. Засев в неприступной крепости "Гялясян-Гёрасан", шекинцы в течении 3 лет постоянно подвергались нападению иранских войск, и, таким образом, несмотря на успешное сопротивление населения область фактически была в изоляции. Поэтому впоследствии Гаджи Челеби, чтобы найти выход из положения и спасти голодающих жителей от дальнейших испытаний, пошел на компромисс с Надир шахом, что, в свою очередь, подтверждает вышеуказанный нами тезис.

В то же время отметим, что по времени шекинское восстание совпало с шемахинским во главе с самозванцами Сам Мирзой первым и Сам Мирзой вторым в 1743 году и другими антииранскими выступлениями в Ширване и Дагестане, что подтверждается и архивным документом, где говорится, что «Ширван (то есть по ту сторону Куры: Шемаха, Баку, Шеки, Кабала, Дагестан и Дербент) верность свою нарушили и от подданства отложились ...».<sup>2</sup> А это, в свою очередь, благоприятствовало освободительной борьбе шекинцев, т.к. Надир шах на территории Азербайджана не располагал такой силой, чтобы одновременно

действовать в нескольких направлениях, в том числе направить войска для усмирения первых.<sup>3</sup>

О борьбе шекинцев, принявший особенно широкий размах в 1744-1747 гг., написано немало строк советскими авторами В.Левиатовым, К.Ашрафян и М.Аруновой,<sup>4</sup> А.Абдурахмановым,<sup>5</sup> Г.Абдуллаевым, Ф.Алиевым, Т.Мустафазаде<sup>6</sup>, Г.Мамедовой,<sup>7</sup> М.Исмайловым и М.Багировой, которые внесли большой вклад в развитие исторической науки в Азербайджане и которым надо отдать должное в обогащении источниковедческой базы данной проблемы, в особенности в привлечении значительного количества архивного материала. В то же время их работы, написанные в духе советского режима, отражали марксистско-ленинскую методологию в подходе к историческим процессам и потому не были лишены некоторых недостатков.

Этот вопрос нашел свое отражение и в трудах русских кавказоведов, в которых, однако, трактовка многих вопросов по истории региона требует серьезной корректировки.

Так, ряд тенденциозных и противоречивых мнений о территории Шекинской области и возглавившем это движение Гаджи Челеби имеется в фундаментальной работе видного русского кавказоведа П.Буткова, который писал, что «Шекинское владение ... был 1643 г. отторжено от Кахетии. Оно состояло в управление Меликов или князей. Некто Аджи-Чалапа, сын попа армянского, с помощью сбронной толпы разъез разбойников овладел сюю землею вместе с городом Нуходо, и здесь утвердясь назвал себя ханом. Потомки его сохранили сиё достоинство».<sup>8</sup>

Отметим, что Шекинская область, являвшаяся неотъемлемой частью древней Албании, самостоятельно управлялась албанскими меликами, а с 1551 г. была завоевана Сефевидами.

Относительно происхождения шекинского правителя Гаджи Челеби, гибкий ум, мужество и настойчивость которого помогли отстоять независимость области от иранского засилья, добавим, что, как явствует из данных шекинских хронистов «Краткая история шекинских ханов» Керим Ага Фатеха и «Родословная шекинских ханов» Хаджи Сеид Абдулгамида, его родословная восходила к албанскому Мелику Дервишу Мухаммед хану, который бесстрашно сражался против войск шаха Тахмаси-

ба I и погиб в 1551 г., после чего Шеки стал зависеть от сефевидских шахов, впоследствии лишивших этот род его титула.<sup>9</sup>

Благородная родословная Гаджи Челеби полностью исключает абсурдное утверждение о его армянском происхождении. Здесь скорее надо говорить о его албанских корнях, что позволяло его предкам исповедовать христианство, а с XV века они приняли ислам.<sup>10</sup>

Ряд неточностей и оплошностей был допущен в работе азербайджанского исследователя В.Левиатова, который в силу присущего советской идеологии стереотипа и находясь под влиянием местных хроник, к решению данного вопроса подошел несколько односторонне, называя развернувшееся в Шеки восстание «заговором», «переворотом» и вдобавок придавая освободительному движению шекинцев религиозный оттенок.<sup>11</sup> В то время как борьба шекинского народа во главе с Гаджи Челеби, которого поддержала местная знать, также недовольная все возраставшими непомерными налогами, размеры которых с 1743 г. резко увеличивались, почти в 3-4 раза, и взимание которых сопровождалось истязаниями недоимщиков,<sup>12</sup> носила одновременно антииранский и антифеодальный характер, и потому была направлена как против засилья иранских войск, так и притеснений местной администрации Надир шаха. Наряду с этим проводимая иранским правителем политика по устраниению старых и назначению новых правителей из числа своих людей с целью иметь на местах надежную опору ущемляла права местных феодалов и не могла не вызывать их недовольства. Так, в 1743 г. вместо ширванского беглярбеги Махмуд хана, которого Надир шах обвинил в начавшихся в Ширване беспорядках, был назначен правитель афшарской династии Гейдар бек Афшар, а правителем Дербента – Мухаммед Али из рода Гырхлу, племени Афшар.<sup>13</sup> Поэтому убийство со стороны сплотившихся вокруг Гаджи Челеби шекинских феодалов правителя местной администрации мелика Наджафа, назначенного Надир шахом, ни в коей мере нельзя расценивать как «заговор» или «переворот», т.к. это был открытый выпад против узурпированного власть Надир шаха. По справедливому замечанию видного историка Г.Абдуллаева, этот акт был началом восстания в Шеки<sup>14</sup>.

Наряду с этим В.Левиатов допустил оплошность в установлении авторства шекинских хроник. Для ясности скажем, что в 1858 г. Б.Дорном с подачи крупного востоковеда-кавказоведа Н.Ханыкова был впервые напечатан очень редкий и интересный источник по политической истории Шеки XVIII-XIX вв. «История шекинских ханов», а в 1926 году оригинал этого произведения на азербайджанском и его перевод на русском языках был издан обществом обследования и изучения Азербайджана. Однако оба эти издания вышли под чужим именем – Хаджи Абдуллатиф эфенди, не имевшего никакого отношения к данному источнику. Эта ошибка впервые была обнаружена С.Мумтазом, который сумел доказать, что автором этого небольшого, но весьма ценного труда был Керим ага Фатех, сын последнего шекинского Фатали хана.<sup>15</sup> Не вдаваясь в эти тонкости, В.Левиатов ошибочно отмечал, что «одним из потомков шекинских ханов Мустафа – агой [вернее – Керим-агой – Г.М.] была написана еще одна история шекинского ханства ... он повторяет те ошибки, какие имеются у Абдул-Латиф-Эфенди».<sup>16</sup> Как видно, автор не смог установить идентичность источников и преподнес их как два произведения, принадлежащих перу двух разных авторов.

Как уже отмечалось, на борьбу против политики Надир шаха в 1743 г. одновременно с шемахинскими событиями поднялось население Шеки во главе с местным феодалом Гаджи Челеби, который, скрываясь в неприступной крепости "Глясян - Гёрасан", открыто отказался от подчинения иранским властям.

Поводом к решительным действиям, как явствует из местных хроник по истории Шекинского ханства, послужили бесчинства со стороны назначенного Надир шахом в Шекинскую область Мелика Наджафа. Данный факт дает основание трактовать эту ситуацию не только как антииранскую борьбу, но и как антифеодальное движение против «угнетений и притеснений» Мелика Наджафа, в связи с чем рапорты вынуждены были обратиться с жалобой на мелика к Надир шаху. В ответ шекинская знать по указу шаха выбрала Челеби векилом с целью контролировать действия Мелика Наджафа, который, однако, «перестал слушаться советов Челеби и начал опять угнетать и притеснять народ. Челеби стал во главе народа и умертвил Мелик Наджа-

фа».<sup>17</sup> Кстати, в своей хронике Керим Ага Фатех, не вдаваясь в сущность происходивших событий и исходя в силу времени из своих узкостнических позиций, придает освободительному движению шекинского народа религиозный оттенок. Противопоставляя суннитов шиитам, он писал, что «Хаджи Челеби, собрав вокруг себя знатных и отважных суннитов пошел и убил Мелика Наджафа (шиита – Г.М.) и нескольких его детей».<sup>18</sup> Такое отношение хрониста несколько упрощает цель и задачи данного восстания, которое по длительности и стойкости сопротивления выходило далеко за пределы религиозных мотивов и имело более глобальный характер, т.к. являлось частью антииранских выступлений во всем Ширване и было открытым вызовом режиму Надир шаха. Данная мысль хрониста была подхвачена рядом авторов, в том числе и В.Левиатовым, которые также писали, что это была борьба суннита Гаджи Челеби против шиита Мелика Наджафа.<sup>19</sup>

Примечательно, что в отличии от Керим Ага Фатеха в хронике Хаджи Сеида Абдулгамида дается более объективный анализ событий, и религиозный фактор не ставится во главу угла. Отметим так же, что Надир шах, который в "... Персии дал свободу вероисповеданиям",<sup>20</sup> в угоду своим политическим интересам проявлял терпимость к религиям в своем государстве, и поэтому старался не обострять отношения между шиитами и суннитами региона. Тем более, что его попытка "объединить суннизм и шиизм, насильственно заставив шиитских поданных отказаться от своей веры" была безуспешной.<sup>21</sup> Поэтому, по справедливому замечанию профессора Кембриджского университета Л.Локкарта, "... в своих взглядах Надир был больше интернационалистом, чем националистом, и его надежды на владычество распространялись далеко по ту сторону ... границ Сефевидской империи ... он собирался стать главой объединенного мусульманского мира".<sup>22</sup> И в этом плане назначение, как уже упоминалось, суннита Гаджи Челеби векилом области является тому подтверждением. При назначении же Мелика Наджафа меликом Шеки Надир шахом учитывались в основном его местное происхождение и знатная родословная.

В дальнейшем же сложившееся противостояние в шекинском обществе объяснялось не различием в толках исламского вероисповедания, а бесчинствами мелика против своих соплеменников, которые послужили поводом к его убийству и таким образом началу восстания в Шеки, которое, как отмечалось, наряду с антииранской направленностью имело социально-экономическую подоплеку и потому носило антифеодальный характер.

Открытый отказ шекинцев подчиниться Надир шаху, занятому смирением ширазского восстания, на подавление которого было брошено 20-тысячное войско,<sup>23</sup> вынудили шаха оставить все свои дела и направиться в сторону Шеки, тем более, что и на турецкой границе наступило временное затишье.

Героизм и стойкость шекинцев нашли свое отражение также в архивных документах, в частности в сообщениях русского консула И.Бакунина и резидента Братищева в российский кабинет, зорко следивший за политическими событиями на Южном Кавказе, в особенности в Азербайджане. В этом отношении большую ценность представляет реляция русского консула астраханскому губернатору Татищеву от 13 декабря 1744 г., где говорилось, что Надир шах, расположившись лагерем в Барде, послал карательные отряды численностью в 15 тыс. человек "прямо в Ширванскую провинцию Шеки для приведения в послушание бунтующихся своих поданных, которые до времени произшедшего в Ширване замешания даже до ныне противность и неспокойство к Персии показывают".<sup>24</sup>

Укрываясь в неприступной крепости "Глясян - Гёрасан", расположенной "в пустых лесах и узких проходах", горстка шекинцев в 200 человек уверенно отразила натиск противника, который вынужден был отступить. "...Находящиеся шекинцы в остроге (крепости – Г.М.) ... - говорится в реляции, - пользуясь узкими проходами и прикрытием леса напали с тылу на персиян и в такое их помешание привели ... при котором случае с 500 чел. из шахова войска потеряно, кроме раненых, якож немало лошадей имел со всяким иждивением в руки шекинцев досталось ...".<sup>25</sup> После этого Надир вынужден был отступить и возвратиться на свою зимнюю квартиру в "урочище Алжаут за милью от Бер-

ды (Барды – Г.М.)".<sup>26</sup>

Как явствует из других архивных документов, Надир шах регулярно посыпал карательные отряды для усмирения непокорных шекинцев, на помощь которым приходили горские народы, но безуспешно. "Его величество уже в Шеки ради покорения бунтовщиков пришел и чаятельно, что на сих днях партия для усмирения оных в горы разсыпать или сам притом употребляться будет" сообщается в письме консулу И.Бакунину русским резидентом Братищевым от 15 марта 1745 года.<sup>27</sup>

В сообщениях же тверского дворянина Василия Черкесова из Дербента от 26 мая 1745 г. также говорится об очередной попытке Надир шаха атаковать "деревню ..., к которой более проходу не было как одна дорога между лесами и великими горами ..., а оные шекинцы учина выласку .. ззади и их множество побили и притом убили одного хана и салтана".<sup>28</sup> Надир шах, видя "войску своему великий урон ...", чтобы найти выход из сложившегося положения вынужден был собрать своих министров и командиров, укоряя их в том, что "одной такой малой деревни взять" не могут.<sup>29</sup> Понимая безысходность своего положения в Азербайджане и опасаясь Турции и России, которые могли воспользоваться ситуацией, он открыто заявил, что "де нас с одной стороны турки, а з другой российское войско и мне де не знаемо с кем будет управлятьца, то де уже принужден всех вас бросить и сам уйтить в Іспаганъ".<sup>30</sup>

Длительное пребывание иранских войск в Азербайджане несколько забеспокоило русские правящие круги, тем более, что зимой 1745 года с 30-тысячным войском Надир появился в Дербенте. Изнурительная борьба против шекинцев истощила силы Надира, который для обеспечения войска продовольствием вынужден был пройти через Мугань в Дербент.<sup>31</sup> О беспочвенности опасений со стороны русского правительства писали консул И.Бакунин и русский резидент Братищев. В одном из сообщений И.Бакунин писал, что освободительное движение в Азербайджане, Дагестане и других областях не позволит Надир шаху нарушить покой границ России.<sup>32</sup> В сообщении Астраханскому губернатору В.Татищеву от 8 января 1745 г. также говорилось, что

"хотя б оной шах для усмирения своих противников ныне в лице их вступится, но границам российским дальнейшей опасности и зимою в Кизляре людей умножать напрасно, к тому же ему шаху оставя своих противников в непокорстве к российским границам вскорости приступить не можно ...".<sup>33</sup> И действительно, отобрав у населения Дербента провиант и захватив одно русское судно с мукою, Надир вновь возвратился в Шеки.<sup>34</sup> Аналогичные сведения об этом даются и в другом архивном документе, где говорится, что "торговля имеющаяся в Дербенте российские купцы с мукою два судна ... и оных муку шах велел взять на себя".<sup>35</sup>

Несмотря на написк иранских войск шекинцы продолжали стойко обороняться и внезапными нападениями наносили большой ущерб численно превосходившему врагу. Это подтверждается и сообщением консула от 7 мая 1745 г., в котором подчеркивается, что "шах ныне при Шеке без всякого успеха, а временем от супротивления и незапых побегов и отпоров шекинцев с уроном трудитца ...".<sup>36</sup> Безрезультатные атаки крепости "Гялясан - Гёрасан" вынудили Надир шаха выместить свое зло на джарцах, активно помогавших шекинцам. "Шах содержа в обступлении гор с шекинцами, - писал консул, - сам иенадолго пошел разорять джарские жилища, состоящей от той горы (шекинской - Г.М.) неподалеку для покорения и там обретающихся своих противников".<sup>37</sup>

Ничто не могло сломить сопротивление шекинцев: ни деспотизм, ни "ласкательные уговаривания" Надир шаха. Бессильный перед стойкостью этих людей, он приказал вырубить деревья и опустошить их сады и хлебные поля.<sup>38</sup> Это подтверждается и автором "Хроник и войн Джаха в XVIII столетии", который пишет, что "Тахмаз явился со своими войсками в Гой-Нук, но ему ничего там не удалось захватить, потом он пришел к окопам Нухи, долго там сражался, но взять не мог, хотя сжег Шеку, убил несколько человек, взял несколько человек в плен и ограбил часть их имущества. Все же они сохранили свои окопы, хотя и голодали".<sup>39</sup> Находившийся в лагере Надир шаха в Шеки президент Братищев по этому поводу также писал: "Шекинцы в упорности себя крепко содержат".<sup>40</sup>

В конце мая 1745 года шекинцы одержали крупную победу над войсками Надир шаха. О позорном поражении иранских войск консул писал в коллегию иностранных дел, что "шах ... не только без всякого над ними (шекинцами) удачливого происка и успеха, но еще и с уроном войск своих более шести тысяч ... потерял и вынужден был отступить".<sup>41</sup>

Неудачи в Азербайджане и Дагестане окончательно истощили как военные силы Надир шаха, так и его казну. Так как у бедствующего населения уже нечего было взять, он обложил непомерными налогами и высшее сословие. В связи с этим он собрал на Муганской степи всех ханов и управителей, "взыскивая с них деньги под именем доимки сколько с кого взглянется ...".<sup>42</sup> А если кто-то из них был не в силах выплатить штраф, то ему выкалывали глаза и обрезали нос и уши. Бесчинства Надир шаха не было предела. Эта политика поголовного уничтожения местных феодалов преследовала одну цель – запугать их и сделать беспрекословным орудием в своих руках. Об ужасах, творимых шахом, консул Бакунин писал, что "... шахова повседневно всюду в Персии поданным своим чинимого тиранства, разорения, изнурения и грабительства никак точно изъяснить, писать невозможно ..., ежели шах при каком-либо с турками сражении вскоре убит не будет или от болезни не умрет, то вскоре от неминуемого геннаго на себя внутренного восстания и бунта погибнет ...".<sup>43</sup>

Для проведения в жизнь своей политики по сбору денег Надир шах направил во все подвластные области мухасибов, от самоуправства которых, по словам Бакунина, "во всех местах происходил ужасный вопль и плач, и продажа жен и детей, каковых некому и покупать".<sup>44</sup>

О полном развале государства Надир шаха в архивном документе говорится, что "персидское государство ныне в замешание и внутреннее беспокойство пришло и обыватели онаго как для приключенного им от шаха разорения и мучительства взбунтовались так и для учинившагося голоду многие помирают. А иныя по горам и лесам разбегаться принуждены были ...".<sup>45</sup>

Как яствует из хроники Керим Ага Фатеха, Гаджи Челеби в течение трех лет "вместе с населением Шеки сидел в кре-

пости Гялясян - Гёрасан, терпя голод и лишения".<sup>46</sup> В этой сложной политической ситуации Гаджи Челеби, проявив мудрость и дальновидность, решил не испытывать и дальше терпение голодающего населения и пошел на компромисс с Надир шахом.<sup>47</sup> По данным Гаджи Сеид Абдул Гамида, Гаджи Челеби послал к шаху своего сына Хасан агу с просьбой "о возвращении разграбленных вещей и пленных. Шах [принял его] с упреком и порицанием, приказал вернуть разграбленное имущество и освободить пленных".<sup>48</sup>

Как показало время, данный дипломатический шаг со стороны Гаджи Челеби был самым оптимальным выходом из сложившегося положения. Население Шеки, обреченное на голод, фактически было спасено от дальнейшего истребления со стороны иранских войск. В свою очередь, Надир шах, силы которого были полностью истощены в Азербайджане, нуждался в поддержке Гаджи Челеби, пользовавшего влиянием среди населения не только Шеки, но и всего Ширвана.<sup>49</sup> Поэтому Надир шах, чтобы восстановить хозяйственную жизнь области, оставил за Гаджи Челеби права векила и назначил в Шеки племянника Мелика Наджафа Мелика Джафара. В изданном Надир шахом от 3 марта 1746 г. фирмане по этому поводу говорилось, что "поручая этому высокопоставленному (Мелику Джафару – Г.М.) Шекинское меличество с начала этого года барса, мы обратились к нему [приказывая] управлять делами меликства так, как управляли другие мелики, и отправиться в Ширван вместе с Хаджи Челеби и другими райятами [поданными] для передачи присутственных мест с тем, чтобы они, склонив тамошних райятов к земледелию и хлебопашеству, привели расстроенные [там] дела в порядок".<sup>50</sup>

В ночь с 19 на 20-е июня (по некоторым данным 9-го мая)<sup>51</sup> 1747 года Надир шах пал жертвой дворцового переворота, и его государство, раздираемое внутренними противоречиями и охваченное народно-освободительными выступлениями, пало. И только после этого Шекинская область во главе с Гаджи Челеби сделалась полностью самостоятельной.

<sup>1</sup> В.Н.Левиатов. Очерки из истории Азербайджана в XVIII веке. Баку, 1948, 120 с.; Г.Б.Абдуллаев. Азербайджан в XVIII в. и взаимоотношения с Россией. Баку, 1965, с. 82; Ф.М.Алиев. Антииранские выступления и борьба против турецкой оккупации в Азербайджане в первой половине XVIII века. Баку, 1975, с. 196-197; M.İsmaylov, M.Bağışova. Şəki xanlığı. Bakı, 1077, s. 122.

<sup>2</sup> ГААО, ф. 394, оп. 1, доп. Д. 32, л. 339.

<sup>3</sup> В.Н.Левиатов. Оборона крепости Гелесен-Гересен против Надир-шаха. «Известия» АН Азерб. ССР, 1948, №6, с. 95.

<sup>4</sup> М.Р.Арунова и К.З.Ашрафян. Государство Надир шаха Афшара. Москва, 1958.

<sup>5</sup> А.А.Абдурахманов. Азербайджан во взаимоотношениях России, Турции и Ирана. Баку, 1964.

<sup>6</sup> Т.Т.Mustafazadə. XVIII əsrin birinci yarısında Azərbaycanda Rusiyaya meylin güclənməsi. Bakı, 1986. .

<sup>7</sup> Г.Н.Мамедова. Русские консулы об Азербайджане (20-60 гг. XVIII в.). Баку, 1989.

<sup>8</sup> П.Г.Бутков. Материалы для новой истории Кавказа с 1722 по 1803 год. Санкт-Петербург, 1869, ч. I, с. 231.

<sup>9</sup> Хаджи Сеид Абдулгамид. Родословная шекинских ханов и их потомков. В кн.: Из истории шекинского ханства. Баку, 1958, с. 57.; М.Ә.İsmayılov, M.Bağışova. Указ. раб. с. 16; Azərbaycan tarixi, с. III. Bakı, 1986, с. 383.

<sup>10</sup> Хаджи Сеид Абдулгамид. Указ. раб., с. 57.

<sup>11</sup> В.Н.Левиатов. Указ. раб., с. 117-118.

<sup>12</sup> И.П.Петрушевский. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI- нач. XIX в. Ленинград, 1949, с. 85, 324-325.

<sup>13</sup> Ф.М.Алиев. Указ. раб., с. 161; Azərbaycan tarixi, с. III, с. 380-381.

<sup>14</sup> Г.Б.Абдуллаев. Указ. раб., с. 81.

<sup>15</sup> Керим Ага Фатех. Краткая история Шекинских ханов. В кн.: Из истории Шекинского ханства. Баку, 1958, с. 36.

<sup>16</sup> В.Н.Левиатов. Оборона крепости Гелесен-Гересен против Надир шаха. Известия АН Азерб. ССР, 1948, №6, с. 96.

<sup>17</sup> Хаджи Сеид Абдулгамид. Указ. раб., с. 59.

<sup>18</sup> Керим Ага Фатех. Указ. раб., с. 47.

<sup>19</sup> В.Н.Левиатов. Указ. раб., с. 117; T.M.Musəvi. Orta əsr Azərbaycan tarixinə dair farsdilli sənədlər (XVI-XVIII əsrlər). Bakı, 1977, s. 35-36.

<sup>20</sup> П.Г.Бутков. Указ. раб., ч. I, с. 135; См. об этом: Т.М.Мустафазаде. Азербайджан и русско-турецкие отношения в первой трети XVIII в.

- Баку, 1993, с. 201-202; Л.Локкарт. Надир шах. Критическое исследование на основе первоисточников. Лондон – 1938 (перевод с английского Р.Гезаловой).
- <sup>21</sup> Л.Локкарт. Указ. раб., с. 333.
- <sup>22</sup> Там же.
- <sup>23</sup> АВПРИ, ф. СРП, оп. 77/1, 1744, д. 7, л. 207.
- <sup>24</sup> ГААО, ф. 394, оп. 1, доп. д. 50, л. 156а; А.А.Абдурахманов. Указ. раб., с. 95.
- <sup>25</sup> Там же, л. 156 б; Ф.М.Алиев. Указ. раб., с. 202.
- <sup>26</sup> ГААО, ф. 394, оп. 1, доп. д. 50, л. 156.
- <sup>27</sup> Там же, 1745, д. 11, лл. 76-76 об.
- <sup>28</sup> РГВИА, ф. 20, оп. 1/47, д. 6, л. 22 б, 23 а; Ф.М.Алиев. Указ. раб., с. 208-209.
- <sup>29</sup> Там же; Ф.М.Алиев. Указ. раб., с. 208.
- <sup>30</sup> Там же. Ф.М.Алиев. Указ. раб., с. 208.
- <sup>31</sup> Ф.М.Алиев. Антииранские выступления ..., с. 203.
- <sup>32</sup> АВПРИ, ф. СРП, оп. 77/1, 1745, д. 11, л. 75-76 об..
- <sup>33</sup> РГАДА, ф. 15, ед. хр. 65, л. 13.
- <sup>34</sup> АВПРИ, ф. СРП, оп. 77/1, 1745, д. 11, л. 151; Ф.М.Алиев. Антииранские выступления ..., с. 203.
- <sup>35</sup> РГАДА, ф. 15, ед. хр. 65, л. 21.
- <sup>36</sup> АВПРИ, ф. СРП, оп. 77/1, 1745, д. 11, л. 181; П.Б.Бутков. Указ. раб., ч. I, с. 232.
- <sup>37</sup> АВПРИ, ф. СРП, оп. 77/1, 1745, д. 11, л. 181 об..
- <sup>38</sup> Там же.
- <sup>39</sup> Хроника войн Джара в XVIII столетии, с. 42-43.
- <sup>40</sup> НАИИ АН Азерб., ф. 1, оп. 3, д. 1795, л. 386.
- <sup>41</sup> АВПРИ, ф. СРП, оп. 77/1, 1745, д. 11, лл. 247, 247 об..
- <sup>42</sup> Там же, л. 161.
- <sup>43</sup> Там же, л. 230.
- <sup>44</sup> Там же, л. 233.
- <sup>45</sup> РГАДА, ф. 15, ед. хр. 65, л. 38.
- <sup>46</sup> Керим Ага Фатех. Указ. раб., с. 47
- <sup>47</sup> Azərbaycan tarixi, с. III, с. 384.
- <sup>48</sup> Гаджи Сеид Абдул Гамид. Указ. раб., с. 59.
- <sup>49</sup> Ф.М.Алиев. Указ. раб., с. 211.
- <sup>50</sup> Гаджи Сеид Абдул Гамид. Указ. раб., с. 59; Ф.М.Алиев. Указ. раб., с. 211.
- <sup>51</sup> Azərbaycan tarixi, с. III, с. 387.

## К ВОПРОСУ О СИСТЕМЕ ОБРАЗОВАНИЯ В НЕМЕЦКИХ КОЛОНИЯХ АЗЕРБАЙДЖАНА В XIX- НАЧ. XX ВВ.

История немецких колоний чрезвычайно многогранна и включает в себя широкий спектр вопросов, одним из которых является система образования, и, прежде всего, – начального образования как наиболее массового.

Развитие школьного дела в немецких колониях Азербайджана прошло несколько периодов, наиболее тяжелыми из которых был начальный, т.е. первая половина XIX в.

С самого начала переселения вопросами образования в колониях ведами духовные учителя, пасторы, наставники преподаватели. Следует отметить, что одной из центральных мест в жизни немецких колоний занимала церковь. Этому способствовало и то обстоятельство, что царское правительство не вмешивалось в духовную жизнь колонистов, взяв на себя обязательство «не стесня их совести, только руководствовать их в духовных нуждах»!

Вокруг церкви концентрировалась культурная и духовная жизнь общины.

Первое время после переселения колонисты испытывали большие материальные затруднения и были не в состоянии строить специальные школьные помещения. В первые десятилетия особенно остро ощущалось отсутствие профессиональных учителей. Но, несмотря на всевозможные трудности, колонисты старались открыть начальную школу и найти человека. С самого начала создания колонии Еленендорф духовным учителем общины был Иоган Яков Краус, исполнявший также обязанности школьного учителя, причем школа помещалась в его доме. Спустя два года после основания колонии был построен молитвенный дом. В 1832 г. колония Еленендорф приобрела своего проповедника в лице пастора Брейтенбаха, который вместе с Краусом сделал немало для развития культурной жизни колонистов. В 1834 г. на

средства правительства был выстроен пасторат, а под школу была отведена квартира пристава.<sup>2</sup>

Деятельность пастора Ротта, является ярким примером того, что именно духовенство руководило развитием начального образования. С целью поднятия школы на должную высоту, он сам подготовил к педагогической деятельности двух молодых колонистов – Хр.Коха и Генриха Вухрера. В 1842 г. было построено школьное здание.<sup>3</sup>

Новый толчок развитию в духовной жизни Еленендорфа был дан пастором И.Я.Штурбером и школьным учителем Альбертом Кирхгофером. Последний считался основателем в колонии светской школы: он был первым учителем получившим специальное педагогическое образование. Пастор Штубер приложил много усилий к тому, чтобы колонисты, получив начальное образование, могли продолжить свое образование. При нем же в число обязательных предметов преподавания в училище был включен русский язык.<sup>4</sup>

Следует отметить, что до 70-х годов XIX в. обучение в немецких школах велось только на немецком языке. Начиная с 70-х годов XIX в. немцы-колонисты стали изучать русский язык в школах, причем он был обязательным лишь для мальчиков. Кроме того, колонисты сравнительно хорошо знали местные языки, особенно азербайджанский,<sup>5</sup> ставший пастором Еленендорфа в 1883 г. Мюллер, в 1884 г. открыл дополнительный класс, где лично вел преподавания при содействии учителей церковно-приходской школы, а в 1901 г. он добился открытия детского сада в Еленендорфе.

До 1890 г. еленендорфская школа находилась под надзором кавказского колонистского синода, а непосредственным блюстителем, был местный пастор.

Приказом правительства от 22 ноября 1890 г. еленендорфская церковная школа преобразована в двух классное училище Министерства народного просвещения с обязательным преподаванием всех предметов на русском языке (за исключением Закона Божия) и немецкого языка. Численность учащихся в еленендорфских учебных заведениях составляла в 1888 г. – 321, а в 1903 г. – 372 учащихся.<sup>6</sup>

С 1906 по 1909 гг. духовными делами колонии ведал оберпастор Вирен, открывший в 1907 г. общеобразовательные (дополнительные для окончивших начальное училище) курсы. С 1910 г. назначенный на должность пастора барон фон-Энгельгард, закрыл общеобразовательные курсы и открыл в 1912 г. Торговую школу, которая, вскоре была закрыта по обстоятельствам военного времени. Кроме того, Энгельгард открыл. Евангелическое общество молодых юношей и принял деятельное участие в открытии Реального училища.<sup>7</sup>

Серьёзное отношение к вопросам образования наблюдалось и в других немецких поселениях. Так, большая заслуга в развитии школьного дела в колонии Анненфельд принадлежала пасторам Якову Штаху, Иоанну Майеру, Анри Торкпажи, Эдуарду Аксиму, Самуину Вухреру, а также учителям Оскару Фриге, Иону Шилему и др.<sup>8</sup>

Если в 1887 г. в анненфельдском низшем училище насчитывалось 78 учащихся, то в 1903 г. их численность возросла, до 124 учащихся.<sup>9</sup> И в этой колонии школьные учителя часто выполняли функции проповедника.<sup>10</sup>

В Георгсфельде первый молитвенный дом и помещение для одноклассного училища под общей крышей были построены в 1890 г. В 1903 г. одноклассное училище Георгфельда было преобразовано в двухклассное с тремя преподавателями, из которых только один получил специальное педагогическое образование в Закавказской учительской семинарии. К 1905 г. георгсфельдском училище обучались 138 учащихся, из которых: 68 – мальчиков и 70- девочек, содержание школы обходилось селению около 2 тыс. рублей.<sup>11</sup>

Однако не во всех немецких населениях дела с начальным образованием обстояли так благополучно. В 1912 г. выборные немецкого поселка Ирмашлы (Эйгенфельд) Торно и Лашпартер обратились с ходатайством к директору народных училищ Елизаветпольской губернии о разрешении сбора пожертвований в немецких колониях Южного Кавказа на постройку в Ирмашлы молитвенного дома-школы. Государственной школы здесь не было создано из-за «незначительности количества дымов».<sup>12</sup>

Тем не менее, количество немцев-учащихся неизменно росло. В целом в Елизаветпольской губернии в училищах, подведомственных дирекции народных училищ численность немцев-учащихся возросла с 458 чел. в 1894 г. до 569 чел. в 1901 г.<sup>13</sup>

Большой урон начальному образованию немецких колонистов нанесла первая мировая война. Попечительный совет Еленендорфского двухклассного училища в 1916 г. обратился к директору народных училищ Елизаветпольской губернии с просьбой не назначать новых учителей в еленендорфское училище, т.к. общество находилось в бедственном положении ввиду полного неурожая и отсутствия 70-ти хозяев, находившихся на военной службе, вследствие чего общества с трудом добывало средство для содержания училища даже при неполном составе учителей.<sup>14</sup>

Таким образом, до 1890 г. в немецких колониях сельские школы были практически церковными школами. Церковный характер обучения в школе закреплялся ещё и тем, что дети колонистов не допускались к конфирмации, если не умели читать и не могли самостоятельно прочесть церковных текст.

Несмотря на тяжелые условия проживания колонистов в первые десятилетия, потребность в грамоте была столь велика, что обучение детей было обязательным, в результате чего почти все колонисты были грамотными.

Немецкий пастор считался ближайшим руководителем и наставником школы, а школьные учителя часто выполняли функции проповедники при церкви.

В богослужении колонистов большую роль играла музыка, в связи с чем учителя обучали детей не только грамоте и счету, но и церковному пению.

Немецкая школа считала своей главной задачей не только обучение чтению и письму, но и нравственное и духовное воспитание. Конфессионизм в обучении закреплялся ещё и тем, что ученики обучались чтению и письму по Библии и Евангелию.

Конфессиональная немецкая школа выполняла наряду с общеобразовательной, также и функцию укрепления веры и морально-нравственных устоев.

Кроме вышеназванных задач, колонистские немецкие школы выполняли ещё одну функцию: в условиях национальных, языковых, культурных и религиозных отличий немцев от основной массы окружающего населения они помогали колонистам сохранить свою ментальную, языковую и культурно-конфессиональную автономию, оставаясь немцами по духу и воспитанию.

<sup>1</sup> АКАК, т. 7. Тифлис, 1878, 994 с.

<sup>2</sup> ГИА Азербайджанской Республики, ф. 50. Еленендорфское сельское управление, оп. 1, д. 436, л. 25.

<sup>3</sup> Там же, л. 26.

<sup>4</sup> Там же.

<sup>5</sup> Басихин П. Немецкие колонии на Кавказе. Этнографический очерк. Журнал «Кавказский вестник», 1990, № 1, с. 14-25.

<sup>6</sup> Кавказский календарь за 1851-1917 гг.

<sup>7</sup> ГИА Азербайджанской Республики, ф. 508. Еленендорфское сельское управление, оп. 1, д. 436, л. 29.

<sup>8</sup> Кавказский календарь за 1851-1917 гг.

<sup>9</sup> Там же.

<sup>10</sup> ГИА Азербайджанской Республики, ф. 406. Дирекция народных училищ Елизаветпольской губернии, оп. 1, д. 26, л. 1-3.

<sup>11</sup> ИКО и РГО, т. XVIII, 1905-1906 гг. Тифлис, 1906, с. 246-247.

<sup>12</sup> ГИА Азербайджанской Республики, ф. 406. Дирекция народных училищ Елизаветпольской губернии, оп. 1, д. 198, л. 2-4.

<sup>13</sup> Обзор Елизаветпольской губернии за 1892-1908 гг. Тифлис, 1894 г., 72, за 1901 г. с. 64.

<sup>14</sup> ГИА Азербайджанской Республики, ф. 406. Дирекция народных училищ Елизаветпольской губернии, оп. 1, д. 33, л. 23.

*F.F.Məmmədov,  
ATU-nin «Sosial Gigiyena və  
Səhiyyənin Təşkili» kafedrasının əməkdaşı*

**İSLAHATLARIN AZƏRBAYCAN SƏHİYYƏ İŞÇİLƏRİNİN  
MADDİ-RİFAHININ YÜKSƏLDİLMƏSİNDƏ ROLU  
(1991-2002-ci illər )**

Azərbaycan səhiyyə sisteminde aparılacaq islahatlar tibb işçilərinin maddi-rifahının yüksəldilməsinə də öz təsirini göstərməli idi. Bu məsələ səhiyyədə keçiriləcək islahatların baş program sonədi olan «Yeni ictimai sistemo keçid üçün Aəzərbaycan Respublikasının səhiyyə sahəsində milli siyasetin konsepsiyası»nda öz əksini tapmışdır. Sonəddə vurğulanır ki, «mövcud dövlət büdcəsi hesabına maliyyələşdirmə sistemi səhiyyənin bütün tələblərini ödəmir və səhiyyənin inkişafını ləngidir. Belə şəraitdə tibb işçilərinin əmək haqqının heç olmazsa minimum həyat səviyyəsinə uyğunlaşdırılması çox in məsələdir».

Səhiyyə sisteminde müstaqilliyimizin bərpasının ilk illərində mövcud ağır vəziyyət nəzərə alınaraq konsepsiyyada qeyd olunur ki, əhalinin sağlamlığının qorunması məsələlərinə səhiyyənin maliyyələşdirilməsinin köklü suretdə yenidən qurulmasına ilk növbədə ümumiyyətə cəmiyyətin bütün layları tərəfindən münasibət dəyişdirilməlidir. Baş konsepsiyyada qarşıya qoyulan vəzifələr nəzərə alınaraq səhiyyə işçilərinin əmək haqqının hesablanmasıın yeni qaydaları işlənilərə hazırlandı. Həmin qaydalarla görə tibb işçilərinin əmək haqqının artırılması üçün büdcədən kənar mənbələrdən istifadə olunması nəzərdə tutulurdu. Bu məqsədlə səhiyyə müəssisələrinə pullu tibbi və məişət xidmətlərinin təşkili, çarpayı fondunun 15-20 %-ni təsərrüfat hesabına keçirilməsi, xəstəxanalarda əlavə və fərdi xidmətlərin göstərilməsi üçün xüsusi kassaların açılması haqqında əmrlər hazırlanırdı.

İslahatlar dövründə könüllü siğorta təbabətinin tətbiqi də nəzərdə tutulurdu ki, o da səhiyyə işçilərinin maddi-rifah halının yaxşılaşdırılmasına stimul verməli idi. İslahatlarda nəzərdə tutulmuş tibb müəssisələrinin özəlləşdirilməsi də səhiyyə işçilərinin maddi-rifah halının yaxşılaşdırılmasında böyük rol oynamalı idi. Aydın məsələdir ki, bu yalnız pərakəndə satışla məşğul olan apteklərə, sonra isə döv-

lət səhiyyə sistemində səmərəli fealiyyət göstərməyən az güclü tibb müəssisələrinə aid edilməli idi.

Səhiyyə sisteminde islahatların ugurla həyata keçirilməsində «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikasının Qanunu da böyük rol oynamalı idi ki, bu möhtəşəm qanunda da səhiyyə işçilərinin maddi-rifah halının yaxşılaşdırılması xüsusi yer almışdır. Qanunun aşağıdakı maraqlı maddələri nəzəri cəlb edir:

- Tibb və əczaçılıq işçilərinin, ali və orta tibb və əczaçılıq təhsili müəssisələrinin, universitetlərinin, tibb fakültələrinin professor və müəllim həyətinin əmək haqqı onların ixtisas dörəcəsinə, stajina və yerinə yetirdikləri vəzifelərə uyğun olaraq ödənilir.

- Tibbi və əczaçılıq işçilərinin əmək şəraitləri təhlükəli, zərərlə amillərlə bağlı olduqda, onlar vəzifə maaşlarına əlavə olaraq kompensasiya almaq, eləcə də qanunvericilikdə müəyyən edilmiş digər gütəştlərdən istifadə etmək hüququna malikdirlər.

- Heyat və sağlamlıq üçün təhlükəli şəraitdə dövlət səhiyyə sisteminde fealiyyət göstərən mütexəssislərin -vəzifə siyahısı və siğorta məbləğinin miqdarı icra orqanı tərəfindən təsdiq edilir.

Büdcə ilə yanaşı öznü maliyyələşdirmə və digər vəsaitlər hesabına, o cümlədən pullu tibbi xidmət hesabına səhiyyə işçilərinin əmək haqqlarının ödənilməsindəki müsbət irəliliyişlər Səhiyyə Nazirliyinin Kollegiyasına verilən ilkin hesabatlardakı rəqəmlərdə öz əksini tapmışdır. Bu göstərici ümumi Azərbaycan üzrə 42,8 % təşkil etmişdir. Əvvəldə qeyd etdiyimiz kimi səhiyyə işçilərinin maddi-rifah halının yüksəldilməsində özəl müəssisələrin yaranmasının da böyük rol olmuşdur. Belə bir faktı xatırlatmaq yerinə düşər ki, bu prosesin nəticəsi olaraq 10 min adam, o cümlədən 2500 həkim və 4000 orta tibbi işçi işlə təmin edilmişdir.

Yuxarıda deyilənləri belə yekunlaşdırmaq olar ki, tibb işçilərinin maddi-rifah halının yaxşılaşdırılması islahatların qarşıya qoymuş mühüm vəzifələrdən biri idi.

**Р.М.МУСАЕВ,**  
старший научный сотрудник  
**Института Истории им. А.Бакиханова НАНА**

## **ИСТОРИЯ СТРОИТЕЛЬСТВА ТЕЛЕФОННОЙ ЛИНИИ ЛЯНКЯРАН-ЛЕРИК**

Строительство телефонных сетей занимает особое место в истории возникновения и развития средств связи Северного Азербайджана в конце XIX – начале XX вв. Телефонная связь, в отличие от почты и телеграфа, большинства своём находилась в руках частного капитала, причинами чего быстрый рост капитализма, в условиях которого такое быстрое средство связи как телефон становится жизненно важным, высокая стоимость строительства и эксплуатации телефонных станций и дефицит кадров государственных служащих в этой области. К началу XX в. делаются первые попытки строительства казенных телефонных линий в различных уездах Азербайджана, однако, большинство этих проектов так и не были реализованы. Причинами были бюрократическая ??, царских чиновников, колониальная политика властей и негативная роль чиновников армянского происхождения, преобладавших в почтово-телефрафных учреждениях Азербайджана.

Наиболее характерным в этом отношении является строительство телефонной линии Лянкяран-Лерик. В феврале 1911 г. управляющий Государственным имуществом на Южном Кавказе обратился к Бакинскому губернатору с просьбой о постройке указанной линии. В Лянкяране проживали лесной ревизор и заведующий Лянкяранским лесничеством, а в Лерике - ?? лесничий и его помощник. Линия проходила через несколько важных постов ?? и лесничества. Учитывая трудность связи с ними, особенно в зимнее время, Бакинский губернатор дал своё согласие с условием, чтобы управление государственным имуществом бесплатно поставило для строительства линии 1200 столбов.<sup>1</sup>

В то же году, в качестве отработки почтовой повинности, местным населением была проведена горная тропа между ука-

занными пунктами, длиной в 55 вёрст. Товарищству телефонных сообщений «Биеринг и К°» была поручена разработка проекта и сметы строительства, а также поставка всего оборудования, материалов, телефонных коммутаторов и аппаратов. Согласно смете, строительство должно было обойтись в 8733 рубля, но так как управление согласилось бесплатно отпустить лес для столбов, то окончательная стоимость составила 3 тыс. руб. Бакинский губернатор выделил необходимую сумму.<sup>2</sup>

Бюрократическая начало строительства. Больше года дело пролежало в канцелярии наместника Кавказа. Сначала проект был ?? с запросом дополнительных сведений и только в январе 1913 г. было дано разрешение начать строительство за счёт ?? сметы и закончить его к 20 ноября. 1913 г. Подряд на строительство был заключён с инженером Борисовым.<sup>3</sup>

История строительства линии Лянкяран-Лерик удивляет как фактами казнокрадства, так и бесконтрольностью со стороны властей за ходом работ. Инженер Борисов сорвал сроки строительства и летом 1914 г. подряд был передан инженеру Хораманскому, который на строительство не выезжал и все права по договору передал рядчiku Хитарову. В январе-феврале 1915 г. Хораманский получил от властей по трём заявкам всю сумму ассигнований – 3 тыс. рублей, после чего какие-либо донесения от него прекратились. Больше того, вплоть до 1917 г. никто ни разу не осведомился о ходе работ. В мае 1917 г. Бакинским Губернским Комиссаром на место строительства был откомандирован инженер, который в своём рапорте показал следующее: «Я обнаружил, что работы должны быть признаны совершенно не производственными. Те пять-шесть вёрст, на которых в апреле 1916 г. обнаружили натянутую проволоку, почти отсутствуют. Поставленные столбы и по расстановке и по отделке их не могут быть использованы в случае окончания работы, да исполнена эта часть работы натуральным трудом населения. Оплаченные же считали Хораманского работы составляют исключительно стоимость заготовленного материала, ?? мне обнаружить не представилось возможным. Аппаратов телефонных налицо имеется один, всё же ос-

тальное имущество было самовольно уведено рядчиком Хитарова из Ленкорани в Баку и продано».<sup>4</sup>

Таким образом, строительство очень важной для населения Северного Азербайджана телефонной линии было сорвано. Не последнюю роль в этом сыграл армянин Сурен Хитаров, разворовавший имущество и материалы. Но власти взвалили всю вину на Хороманского, решив взыскать с него потраченные 3 тыс. руб. О Хитарове не сказано в обвинительном акте ни слова. Что же касается строительства, то Бакинский Губернский Комиссар принял решение: в связи с тем, что линия велась для нужд реорганизуемого Управления Государственных имуществ, «то я полагаю вполне возможным обойтись без него».<sup>5</sup>

Следует отметить, что строительства телефонных линий в уездах Северного Азербайджана часто заканчивалось аналогичным результатом. Царское правительство не было заинтересовано в развитии средств связи в колониях. Армянское засилье в почтово-телеграфных учреждениях также препятствовало этому. Распространение средств связи стало возможным только после приобретения.

<sup>1</sup> Государственный исторический архив Азербайджанской Республики (в дальнейшем - ГИААР), ф. 44, оп. 5, д. 215, лл. 4-5.

<sup>2</sup> Там же, лл. 11, 40.

<sup>3</sup> Там же, лл. 57-58.

<sup>4</sup> Там же, лл. 158-159.

<sup>5</sup> Там же.

## MÜNDƏRİCAT

Мираблулаев М.	Прядение и ткачество в эпоху ранней бронзы на территории Азербайджана	3
— Гасанов Г.Н.	О некоторых вопросах истории Азербайджанской сельской общины XIX- нач. XX вв.	8
Fətəliyev M.B.	Birinci dünya müharibəsi ərəfəsində və müharibənin ilk aylarında Fransa-Türkiyə münasibətləri	13
Гафарова З.А.	К вопросу об изменениях в системе управления Газахом, Шамшилем и Борчалы в III трети XIX в.	21
— Mustafa N.	Ermənilərin ruslara qarşı törətdikləri terror və qırğınlar haqqında (1900-1920-ci illər)	29
Sadiqov Y.	Münhen sazişi	35
Ахундова Н.	Деятельность тюркского военачальника Муниса и изменения во властных структурах Халифата	40
Qasımov R.K.	Avropa Birlikləri hüququnda «dövlətlərlərəstlülük» prinsipi	49
Аббасова М.А.	Новое административное деление и положение населения в Борчалинском регионе после присоединения его к Грузии в XVIII и XIX вв.	53
— Ağayev R.	Ağqoyunlular dövləti ilə Teymurilər dövləti arasında iqtisadi və mədəni əlaqələr haqqında Azərbaycan Respublikası Kitab Palafasının təşəkkülü	53
— Rüstəmova A.	Dağlıq Qarabağ münəaqışosu və narkotizm	71
Zahidov B.S	Alpan döyüşü	73
Seyidova A.	Kecid dövründə Azərbaycan jurnalistlərinin təşkilatlanma prosesi	83
Sadiqova K.	Tarixiliyin müasir səhənə tacəssümü	87
Pənahova A.	Birinci Dünya müharibəsi ərafasında və müharibənin ilk aylarında İngiltərə-Türkiyə münasibətləri	92
Fətəliyev M.B.	XIX əsrin sonu-XX əsrin əvvəllərində Şimali Azərbaycanın sənaye sahələrində aksiz vergisinin tətbiqi	99
Məmmədova R.M.	Azərbaycanda ilk həmkarlar təşkilatlarının yaranmasının tarixindən	111
Həsənov V.S.	XX əsrin 50-80-ci illərində Ermənistan SSR-də Azərbaycanlıların demografik vəziyyəti	123
Qurbanlı Ə.C.	Orta əsrlər Azərbaycan təbabətinin tarixi kökləri	133
Ələkbərov F.U., Əliyev A.F., Zeynalov S.G.	136	

Qəhrəmanov Q.Y.	Azərbaycan nefti beynəlxalq münasibətlərdə (1914-1917-ci illərdə)	139
Səlimov Ş.D.	Keçid dövrü jurnalistikamızın tədqiqindən çıxılan nəticələr	144
Sadiqova K.	Azərbaycanda antikommunist əhval- ruhiyyənin güclənməsi	146
Balayev A.M.	Azərbaycanın şəhər və rayonlarında kino xidmətinin yaxşılaşdırılması sahəsində dövlət orqanlarının rolu	155
Məhərrəmov İ.B.	1918-1920-ci illərdə gəyçə mahalında azərbaycanlılara qarşı törədilən erməni vəhşilikləri	166
Əhmədov B.	Masallının arxeoloji abidələri	171
Ələkbərov A.	Neskol'ko slov o шекинском восстании во главе с Гаджи Челеби против Надир шаха	177
Mamedova G.H.,	K вопросу о системе образования в немецких колониях Азербайджана в XIX- нач. XX вв.	189
Gulyieva C.A.	islahatların Azərbaycan səhiyyə işçilərinin maddi-rifahının yüksəldilməsində rolu (1991- 2002-ci illər)	194
Axundova T.	İstoriya stroitelstva telefonnoj linii Lянкяран-Лерик	196
Məmmədov F.F.		
Musaev P.M.		

Redaktoru: t.e.n. E.Ə.Məhərrəmov

---

*Azərbaycan Cümhuriyyətinin 86-ci ildönümünə həsr olunmuş  
Respublika Elmi konfransının materialları.*

Bakı, Nurlan, 2004.

Kompüter yığımı:

Ramilə Şirəliyeva, Rəhilə Kazımova, Ruqiyyə Talıbova,  
Ayna Rəhimova, Səbinə Məmmədova, Nurənə Əhədova,  
Elmira Qasımovə, Nailə Məmmədova, Pərvənə Məmmədova

Kompüter dizaynı: Xavər Sadiqova

Çapa imzalanmışdır: 5 iyun 2004-cü ildə

Formatı: 60/84 – 1/16. Həcmi: 15,5 ç.v. Tirajı: 150.

Kitab «Nurlan» nəşriyyat-poligrafiya müəssisəsində  
çap edilmişdir.

Müəssisənin direktoru **N.B.Məmmədli**.

Tel. 497-16-32; 427-44-61; 8-50-311-41-89.

Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev küç., 8-ci döngə, ev 4.

T3 (2A)  
A99